

NƏSİR ƏHMƏDLİ

JURNALİSTİN NİTQ
MƏDƏNİYYƏTİNİN
ƏSASLARI

DƏRSLİK

*Azərbaycan Respublikası
təhsil nazirinin 07 fevral 2014-cü
il tarixli 136 nömrəli əmri ilə
təsdiqlənmişdir*

“Elm və təhsil”
Bakı- 2014

Elmi redaktor:

F.Y.VEYSƏLLİ,

filologiya üzrə elmlər doktoru, professor

Rəyçilər:

Ş.Q.VƏLİYEV,

filologiya üzrə elmlər doktoru,

professor, Əməkdar Jurnalist,

BDU Jurnalistika fakültəsinin dekanı

C.Ə.MƏMMƏDLİ,

filologiya üzrə elmlər doktoru, professor,

BDU Jurnalistikanın nəzəriyyəsi və

təcrübəsi kafedrasının müdiri,

İctimai Yayım Şurasının sədri

Ə.Ə.AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri,

Əməkdar Jurnalist

+ 4612
236

Əhmədli N.Ş. Jurnalistin nitq mədəniyyətinin əsasları.
(Dərslik). Bakı “Elm və təhsil”, 2014, 280 səh.

Dərslik jurnalist kadrlarının hazırlanması üzrə əsas mərkəz olan Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tədris planına və “Jurnalistin nitq mədəniyyəti” fənninin programına uyğun yazılmışdır.

Dərslikdə kursun predmeti və əsas anlayışları müəyyənləşdirilmiş, natiqlik sənətinin yaranmasına və inkişaf tarixinə nəzər salılmış, jurnalist nitqinin başqa nitqlərdən fərqi göstərilmiş, jurnalistin nitq mədəniyyətinin mənitiqi və linqvistik-publisistik əsasları dəqiqləşdirilmiş, vizual (mətbuat), audial (radio) və audiovizual (televiziya) nitq mədəniyyətlərinin özəllikləri açıqlanmışdır.

Kitab praktik jurnalistlər üçün də faydalıdır.

ISBN 978-9952-8024-3-6

© “Elm və təhsil”, 2014.

İÇLİK

I mövzu. Kursun predmeti və əsas anlayışları.	
Natiqlik sənətinin tarixinə bir nəzər	6
II mövzu. Nitq və nitq mədəniyyəti anlayışlarına jurnalistika prizmasından baxış	30
III mövzu. Jurnalistin nitq mədəniyyətinin məntiqi əsasları	37
IV mövzu. Jurnalistin nitq mədəniyyətinin linqvistik- publisistik əsasları.....	64
V mövzu. Jurnalistin nitq mədəniyyəti və söz yaradıcılığı	93
VI mövzu. Vizual nitq mədəniyyəti və orfoqrafiya	112
VII mövzu. Audial- və audiovizual nitq mədəniyyətinin əsasları	133
VIII mövzu. Orfoepiya.....	164
Ümumi ədəbiyyat.....	175

Əlavələr

Əlavə 1. “Jurnalistin nitq mədəniyyəti” kursunun programı.....	179
Əlavə 2. Azərbaycan (türk) dili haqqında qısa məlumat	187
Əlavə 3. Dövləti lisan türkçə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsəidə edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı (27 iyun 1918)	195
Əlavə 4. Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı (28 avqust 1918).....	196

Əlavə 5. Azərbaycan İnqilab Komitəsinin birinci və ikinci dərəcə məktəblərdə lisan təlimi haqqında əmrnaməsi (18 sentyabr 1920).....	198
Əlavə 6. Sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılmasını tətbiq etmək haqqında Azərbaycan İnqilab Komitəsinin əmri (8 fevral 1921)	199
Əlavə 7. Respublikanın dövlət idarələrində dövlət dilini və əhalinin əksəriyyətinin və azlıqda qalan millətlərin dillərini tətbiq etmək haqqında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti (27 iyun 1924).....	200
Əlavə 8. Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan KP MK bürosunun Qərarı (24 iyul 1956)	204
Əlavə 9. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (21 avqust 1956).....	205
Əlavə 10. Yeni Azərbaycan əlifbası layihəsinin hazırlanması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı (2 fevral 1991)	206
Əlavə 11. Latin qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Azərbaycan Respublikasının Qanunu (25 dekabr 1991)	207
Əlavə 12. "Latin qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı (25 dekabr 1991)	208
Əlavə 13. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu (22 dekabr 1992)	211

Əlavə 14. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il)	215
Əlavə 15. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu.....	227
Əlavə 16. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (23 may 2012)	237
Əlavə 17. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı.....	242
Əlavə 18. Abbasov İlham. Mətbuat ilk növbədə dil hadisəsidir.....	254

I MÖVZU

KURSUN PREDMETİ VƏ ƏSAS ANLAYIŞLARI. NATİQLİK SƏNƏTİNİN TARİXİNƏ BİR NƏZƏR

Dərsin planı:

- 1. “Jurnalistin nitq mədəniyyəti” kursunun predmeti və başqa fənlər sırasında yeri*
- 2. “Jurnalist”, “nitq” və “mədəniyyət” sözlərinin etimologiyası. “Jurnalistin nitq mədəniyyəti” birləşməsinin mahiyyəti*
- 3. Nitqin yaranma prosesi, tərifi və düsturu*
- 4. Dünyada və Azərbaycanda nitq mədəniyyətinin tarixinə qısa baxış*
- 5. Mövcud ədəbiyyatın xülasəsi*

Başqa fakültələrdə olduğu kimi, jurnalistika fakültəsində də tədris olunan fənlər 2 qrupa bölünür: ümumi fənlər və ixtisas fənləri. Ümumi fənlər tələbələrin bir şəxsiyyət kimi dün-yagörüşünü formalasdırır, təbiət, cəmiyyət və təfəkkürdə baş verən proseslər barədə onların bilgilərini zənginləşdirir, ixtisasa daha dərindən yiyələnməyə zəmin yaradır. Həyatın elə bir sahəsi yoxdur ki, o, jurnalistlərin mövzu dairəsinə daxil olmasın. Buna görə də gələcək jurnalistlərin ümumi fənlərə də bələd olmaları son dərəcə vacibdir.

İxtisas fənləri jurnalistikyanın müxtəlisf sahələrini əhatə edir, medianın tarixi, nəzəriyyə və təcrübəsi, yaradıcılıq metodları haqqında geniş təsəvvür yaradır, tələbələri mətbuat, radio, televiziya, internet jurnalistikasının, müasir nəşriyyat işinin incəlikləri ilə yaxından tanış edir, onlara bütün bu sahələr üzrə ilkin praktik vərdişlər aşılıyır. İxtisas fənləri sırasına "Jurnalistikaya giriş", "Jurnalistikyanın nəzəriyyəsi və təcrübəsi", "Jurnalist etikası", "Azərbaycan jurnalistikası tarixi", "Televiziya jurnalistikasının əsasları", "Radio jurnalistikası"

nın əsasları", "Ədəbi redaktörün nəzəriyyəsi və təcrübəsi", "Xarici ölkələrin jurnalistika tarixi", "Yeni dünya jurnalistikası" və s. daxildir.

"Jurnalistin nitq mədəniyyəti" kursu ixtisas fənləri arasında özünəməxsus önemli yer tutur. Kursun əsas predmeti jurnalist nitqinin (vizual, audioal və audiovizual) özəllikləridir.

Bilindiyi kimi, dildə işlənən sözlərin müasir anlamı müəyən tellərlə onların etimologiyasına (mənşeyinə) bağlıdır. Bu-na görə də *Jurnalistin nitq mədəniyyəti* birləşməsinə daxil olan sözlərin etimologiyasına diqqət yetirilməsi bu birləşmənin mahiyyətinin daha dərindən anlaşılmasına yardımçı ola bilər.

Jurnalist sözündən başlayaq. *Diur* latınca *gün* deməkdir. Bu söz fransız dilinə keçidkən sonra eyni mənanı bildirən *jur* formasını alıb və *-nal* şəkilçisi ilə birləşərək *jurnal* (gündəlik) kəlməsini meydana gətirib. Avropa dillərində *-ist* dilimizin *-çı* şəkilçisinə uyğun gələn leksik şəkilcidir. Beləliklə, *jur* "gün", *jurnal* "gündəlik", *jurnalist* gündəlik hadisələr haqqında məlumatı müxtəlif kütləvi kanallarla (mətbuat, radio, televiziya, internet) cəmiyyətə çatdırıb şəxs deməkdir. Maraqlıdır ki, aparıcı dövri çap məhsulu olan qəzetin də adı bir neçə dildə *gün*, *zaman*, *yenilik* anlayışları ilə bağlıdır. Məsələn, ona farsca *ruznama* (günün yazısı), ispanca *diario* (gündəlik), almanca *Saytunq* (çağdaş), ingiliscə *Nyuspeype* (yeniliklər kağızı) deyilir.

Dilimizdə işlənən *qəzet* sözünün etimologiyasında bir qədər qəribəlik var. Belə ki, onun *gün*, *zaman*, *yenilik* anlayışları ilə bağlılığı yoxdur. *Qazetta* orta əsrlərdə Venesiyada gümüşdən hazırlanmış xırda pul vahidi olub. XVI yüzildə əlyazma qəzetlərinin bir nüsxəsi burada bir qazettaya satıldıgına görə pul vahidinin adı əmtəənin adına keçib. Bu söz I Pyotrun vaxtında *qazeta* formasında Rusiyaya gəlib. Azərbaycanın hər iki (Güney və Quzey) bölümündə bir müddət *qəzet* əvəzinə farscadan alınmış *ruznama* deyimi işlənib. Ərazimiz

İranla Rusiya arasında bölündükdən (1813 və 1828-ci illər) sonra Güney hissədə *ruzname*, Quzeydə isə *qəzetə* deyimləri fəal olub. Sonralar ədəbi dilimizin iki özəlliyyinin (ahəng qanunu və alınmalarda son saitin düşməsi) təsiri ilə həmin söz *qəzet* şəkilində¹ sabitləşib.

Jurnalist sözünün etimologiyası ilə onun müasir sosial anlamı arasındaki bağlılıq bundan ibarətdir ki, başqa yaradıcılıq sahələrindən (yazıcılıq, rəssamlıq və s.) fərqli olaraq jurnalist, əsasən, bu günün hadisələrini əks etdirir, ölkədə və özgə yerlərdə baş vermiş və hətta baş verməkdə olan yenilikləri ictimaiyyətə çatdırır, keçmişdə baş vermişləri təsvir edəndə belə, onlara bu günün gözü ilə baxır.

Keçək *nitq* termininə. Ərəb mənəsi *danişiq* deməkdir. Görünür, bu söz yarananda yazı hələ meydana gəlməyibmiş. İndi isə nitq anlayışı həm danışığı, həm də yazını əhatə edir. Buna görə də dilçilik ədəbiyyatında *şifahi nitq* və *yazılı nitq* (Bunları *ağız nitqi* və *kağız nitqi* də adlandırmaq olar) deyimlərinə rast gəlirik. Ağız nitqinin tarixi çox qədimdir. Adamlar Yer üzünə gəldikləri vaxtdan bir-biriləri ilə ünsiyyətə can atıblar. Təsadüfi deyil ki, ərəbcədən alınmış *insan* və *ünsiyyət* kökdaş, yəni qohum sözlərdir. Bu o deməkdir ki, adəmi (Adəm övladını) insan edən, “dünyanın əşrəfi”nə (S.Vurğun) çevirən əsas amil ünsiyyət, yəni “fikirin, məlumatın dil vasitəsilə qarşılıqlı şəkildə verilməsi və qəbul edilməsi”dir². Adamlıqdan insanlığa keçidin ilk mərhələlərində ün-

¹ Mövcud qaydalara əsasən, bu söz *şəklində* kimi yazılmalıdır, çünkü müasir Azərbaycan dilinə aid araşdırılarda göstərilir ki, *şəkil*, *oğul*, *sinif*, *boyun*, *geyim*, *fikir* kimi bir sıra ikihecalı sözlərə saitlə başlanan şəkilçi artırıtlarkən sözün son hecasındaki sait düşür. Əslində isə səsdüşümü (eliziya) sərf fonetik, yalnız şifahi nitqə xas olan hadisədir. Sözlər yazılırkən onların kökləri (leksik məna bildirən hissələri) təhrif olunmamalı, ilkin - lügəvi formasını saxlamalıdır. Bu barədə dərsliyin müvafiq bölümündə (s. 124-125) bəhs olunacaq. Burada və bundan sonra dərslikdə həmin sözlər eliziyaya uğradılmadan yazılmışdır.

² Azərbaycan Sovet Ensiklopediyası, IX cild, s. 495.

siyyət yalnız ayrı-ayrı fəndlər arasında, ibtidai ailə, qohum-eqrəba, qəbilə, tayfa daxilində gerçəkləşirdi. Zaman keçdikcə bu əlaqələrin coğrafiyası, əhatə dairəsi genişlənib. İndi ölkələr, kontinentlər bir-birləri ilə daha fəal surətdə təmasda olur və bu işdə *kütləvi informasiya vasitələrinin* (KİV-in), xüsusən də radio, televiziya və internetin çox böyük rolü var. Təsadüfi deyil ki, bir çox ölkələrdə KİV-ə kütləvi kommunikasiya vasitələri (KKV) deyirlər. Latin sözü olan *kommunikasiya* (*communicatio*) “əlaqəyaratma”, “birləşdirmə” deməkdir. Kütləvi kommunikasiya informasiya istehsalçısı ilə informasiya istehlakçısı arasında məlumat daşıyan boru rolunu oynayır.

Bəs nitq necə yaranır?


Hər bir fərd onu əhatə edən obyektiv gerçəklilik barədə duyğu orqanları vasitəsilə müəyyən bilgi əldə edir: *Bu bina ucadır* (göz); *Arxadan səs gəlir* (qulaq), *Güllərin ətiri adamı bi-huş edir* (burun), *Bu xörək çox dadlıdır* (ağız); *Hava istidir* (dəri). Alınmış bilgi insan beynində fikir kimi formallaşır. Sonra isə formalılmış fikiri başqalarına çatdırmaq ehtiyacı yaranır. Fikir yalnız yiyəsinə, daşıyıcısına bəllidir, başqaları onu heç bir duyğu üzvünün, hələlik hətta ən mükəmməl kompüterin də köməyi ilə mənimsəyə bilmirlər. Almanmanın məşhur riyaziyyatçısı, məntiqşünası, dilçisi və filosofu Qottlob Frege (1848-1925) məqalələrinin birində yazmışdır: “Mineroloqla müqayisədə mənim vəziyyətim xeyli çətindir: onun imkanı var ki, dağ kristalını söhbətəşəna göstərə bilsin. Mən isə fikiri oxucuların ovucuna qoyub deyə bilmərəm: alın, onu yaxşı-yaxşı nəzərdən keçirin. Mənim gücüm ona çatır ki, özlüyündə duyulmayan fikiri duyulan dil qabığında oxucuya təqdim edim”¹. Bəli, fikiri oxucuya, dinləyiciyə, tamaşaçıya, internet istifadəcisinə çatdırmaq üçün “maddi qabiq”, vasitə,

¹ Фреге Г. Мысль: логическое исследование. - В книге «Философия, логика, язык». Москва: 1987, с. 30.

² Bax: Axundov A. Ümumi dilçilik. Bakı: 1979, s. 72.

“insanların ünsiyyətinə xidmət edən... maddi vahidlər sistemi”, yəni dil lazımdır. Həmin sistem adı ünsiyyət prosesində müəyyən ardıcılıqla düzülmüş danışq səslərindən, yaxud onların yazılı forması olan hərflərdən ibarətdir.

Obyektiv gerçekliyin təsiri ilə insan beyinində yaranmış ilkin fikir təfəkkür prosesində informasiyalasılır, yəni bilgilər toplusuna çevirilir, dilin geriyə — fikirə doğru yönəlmış “şüəlləri” ilə (eyni cür “şüalar” qarşılıqlı olaraq həm də fikirdən dilə doğru yönəlir və fikirin informasiyalasma nöqtəsində onların “görüşü” baş verir) ətə-qana dolaraq xarici mühitə can atır. Bu proses fikiri daşıyıcısının ana dili ilə, yaxud onun bildiyi başqa bir dillə birləşdirib eşidilən, yaxud görünən bir obyektdə — NITQə çevirir. Həmin obyekti başqları mənimşəyərkən bayaq ikinci planda olan dil indi fəallaşıb ön plana keçir, “yükünü” (informasiyanı, biliyi) qulaq, yaxud göz, yaxud həm qulaq, həm də göz kanalları ilə, dinleyicinin, oxucunun, tamaşaçının beyininə ötürür, özü isə sanki parçalanıb yox olur. Bunu belə sxemləşdirə bilərik:



F — *fikir*; İ — *informasiya*; D — *dil*; N — *nitq*

Psixologiyaya və linqvistikaya (dilçiliyə) aid elmi mənbələrdə nitq anlayışının hamının qəbul edə biləcəyi vahid definisiyası (tərifi) olmasa da, müxtəlif yozumları var. Bu cəhət — vahid definisiyanın olmaması elmin bir çox sahələrinə, bir çox anlayış və terminlərə xasdır. *“Elmi dildəki terminlərin birmənalılığı üçün təriflərin olması zəruridir... Amma bu, elmi işin uğurunun yalnız definisiyalardan asılılığı və onlar olmasa, elmlə məşğul olmuşluğun dəyərsizliyi demək deyil... Elmdə belə hallar çox olur ki, alımlar hələ tərifi olmayan, yaxud tərifi hələ dəqiq müəyyənləşdirilməmiş anlayışlarla işləyir və uğur qazanırlar. Belə hallarda elm adamları definisiyası olmayan anlayışların yozumlarını verirlər”*.¹

Formal məntiqin tələbinə görə, hər hansı konkret anlayışa tərif vermək üçün ilk növbədə onun daxil olduğu ümumi — daha geniş anlayışı, sonra isə həmin anlayışın başqa konkret anlayışlardan fərqini (fərqlərini) müəyyən etmək lazımdır. Məsələn: “Əşyanın adını bildirən nitq hissəsinə isim deyilir”. Burada tərif verilən konkret anlayış *isim*, onun daxil olduğu ümumi anlayış isə *nitq hissəsi*dir. Əşyanın adını bildirmək isimi başqa konkret nitq hissəsindən (sifətdən, saydan, feildən v.s.) fərqləndirən əsas cəhətdir.

Ensiklopediya lügətlərindən birində nitqə verilmiş tərifə və yozuma baxaq: “*Nitq insanın kommunikativ fəaliyyətinin növlərindən biri, dil vasitələrindən dil kollektivinin digər üzvləri ilə ünsiyyət yaratmaq üçün istifadə edilməsidir. Nitq dedikdə həm danışq prosesi (nitq fəaliyyəti), həm də onun nəticəsi (yaddaşda saxlanılmış, yaxud yazıya alınmış nitq məhsulları) nəzərdə tutulur*”. Göründüyü kimi, buradakı birinci cümlədə və ikinci cümlənin birinci hissəsində nitqin daxil olduğu ümumi anlayışın “*fəaliyyət növü*”, “*istifadə prosesi*” olduğu bildirilir. Bir qədər dərindən fikirləşəndə tamamilə aydınlaşır ki,

¹ Зегет В. Элементарная логика. Москва: 1979, с. 217-218.

² Советский энциклопедический словарь. Москва: 1989, с. 1134.

kommunikativ fəaliyyət özlüyündə nitq ola bilməz. Fəaliyyət insanın müəyyən işi görmək prosesi (indiki halda: danışması, yaxud yazması), nitq isə həmin proses nəticəsində yaranmış, ikinci cümlənin ikinci hissəsində deyildiyi kimi, “yaddaşda saxlanılmış, yaxud yazıya alınmış”, başqalarının qavraması üçün “istehsal olunmuş” məhsuldur. Professor Bəşir Əhmədov bununla əlaqədar qeyd etmişdir ki, “nitq prosesinin müəyyən məhsulu olur (məsələn, mətn). Bu məhsulun bir-birindən ayrılmaz olan iki tərəfi vardır: 1) oradakı fikir, yəni nitqin məzmunu və 2) bu fikirin maddi qabığı, varlıq, mövcudluq üsulu, yəni forma. Deməli, bu mənada **dil nitqin formasıdır, fikir isə məzmunu**¹”.

Məzmun nisbətən sabit, forma isə dəyişkən olur. Fikirin formalaşma prosesi insanların hamısında, demək olar, eyni cür baş verir, lakin eyni cür formalaşmış fikiri hər millət bir dildə ifadə edir. Dünyada 3.500-ə qədər dil var. Bu müxtəliflikin səbəbi ayrı-ayrı insan qruplarının min illər boyu bir-birilərindən təcrid olunmuş halda yaşamları olub. Məsələn, keçmişdə aullar arasında gediş-geliş olmadığına görə Dağıstan kimi kiçik bir ölkədə indi əhali 40-dan çox dildə danışır. Elm və texnika inkişaf etdikcə, ölkələr, qıtələr arasında gediş-geliş intensivləşdikcə söz ehtiyatı çox olan zəngin dillərin populyarlığı artır, zəif dillər isə tədricən sıradan çıxmağa doğru gedir. Dilin zənginlik dərəcəsi həmin dili yaradanları əhatə edən mühitin zənginlik dərəcəsindən və insanların intellektual səviyyəsindən asılıdır. “Tədqiqatçıların müşahidələrinə görə, vaxtilə cəngəlliliklərdə yaşamış vəhşi adamın lügəti 50, ya 60 sözdən ibarət olub. XIX əsrin ortalarında yaşamış savadsız kəndli ən çox 300 söz bilirdi. Zəmanəmizin ziyalısı təxminən 1500-2000 sözdən ibarət lügətdən istifadə edir. Keçmişin və bu günün böyük yazıçılarının lügəti ölçüyəgelməz dərəcədə

¹ Əhmədov B. Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları. Bakı: 1974, s. 49.

zəngindir. Böyük rus şairi A.S.Puşkin on min sözdən ibarət lügətdən istifadə edərmiş¹.

Nitqin məzmununu təşkil edən fikirlə onun forması olan dili həmişə üzvi, dialektik vəhdətdə görürük (eşidirik). Onları yalnız beynin “laboratoriyası” birləşdirə və tərkib hissələrinə parçalaya bilir. Beləliklə, nitqə bu cür tərif verə bilərik: nitq fikirlə həmin fikiri ifadə etmək üçün zəruri olan dil vahidlərinin vəhdətindən yaranmış idrak (qavrayış) obyekti. Yəni: $N=F+D$ (N — nitq, F — fikir, D — dil). Burada nitqin daxil olduğu ümumi — daha geniş anlayış “idrak obyekti”, onu başqa konkret anlayışlardan fərqləndirən əlamət isə fikirlə dilin vəhdətindən ibarət olmasıdır.

Mədəniyyət anlayışı barədə. Bu dünyada olan şeylər iki böyük qrupa bölünür: Allahın yaratdıqları və Allahın yaratdıqlarının əsasında insanların yaratdıqları. Allahın yaratdıqları *təbiət*, insanların yaratdıqları *mədəniyyət* adlanır. Ərəbcədən alınmış *mədəniyyət* kəlməsinin kökündə *şəhər* anlamı durur. İnsanların yaratdıqları ilk böyük mədəniyyət nümunəsi şəhər olduğuna görə hər iki sözün kökü eynidir. Geniş mənada götürsək, təkcə şəhərlər yox, insan zəkası, insan əli, insan fəaliyyəti ilə yaradılmış hər şey (abad yollar, binalar, memarlıq abidələri, yazı, din, incəsənət və s.) *mədəniyyət* anlayışına daxildir.

Nitq mədəniyyəti ifadəsindəki *mədəniyyət* sözü *qabiliyyət*, *bacarıq* mənasındadır. Yəni nitq mədəniyyəti dedikdə danışan, yaxud yanan şəxsin fikiri dil vasitəsilə **dəqiq, aydın, qısa** şəkildə ifadə etmək qabiliyyəti və bacarığı nəzərdə tutulur. “Natiqlik söz ustalığı üzərində qurulmuş bir sənətdir. Əlbəttə, hər bir işdə olduğu kimi, burada da Allahın bəxş etdiyi qabiliyyət öz rolunu oynayır, lakin bu qabiliyyətin hər şeyi həll etdiyini düşünmək səhv olardı. Ən zəngin mənəviyyata malik olan insan da öz üzərində müntəzəm işləməsə, dünyanın yeni-

¹ Xəlilzadə F. Söz ustalığı. “Azərbaycan” qəzeti, 2011. 9 iyun.

liklərindən, ətrafda baş verən hadisələrdən, Azərbaycan dilinin qayda-qanunlarından, qrammatikasından xəbərdar olmasa, bu yerdə hansısa istedadın da köməyi çatmaz. Canlı söz ustalığı və natiqlik sənəti, ilk növbədə, insandan böyük zəhmət tələb edir ki, öz üzərində işləyərək müəyyən vərdişlərə yiylənsin”¹.

Böyük rus mütəfəkkiri M.V.Lomonosov (1711-1765) yazmışdır ki, nəyisə olduğu kimi ifadə edə bilmiriksə, bunu dili-mizə deyil, özümüzün bacarıqsızlığımıza aid etməliyik. Eyni fikirə N.A.Nekrasovda da rast gəlirik: elə bir fikir yoxdur ki, insan onu başqasına aydın və inandırıcı şəkildə çatdırmağa özünü məcbur edə bilməsin. Biri deyəndə ki, fikirimi ifadə etməyə söz tapmiram, mən pərt oluram. Boş şeydir! Söz həmişə var, sadəcə, bizim ağılımız onu tapmağa tənbəllik edir.

* * *

Şifahi nitq mədəniyyətinin tarixi min illərlə ölçülür. “Hələ qədim Misirdə, Assuriyada, Babilistanda, Hindistanda və Çində, daha sonralar Ərəbistanda natiqlik sənəti çox geniş yayılmış, istedadlı natiqlər xalqın hörmət və məhəbbətini qazanmışdılar”². Bununla belə, professional natiqliyin vətəni qədim Yunanistan sayılır. Burada Demosfen (e.ə. 384-322), Qorgi (e.ə. 483-380), İsokrat (e.ə. 436-338), Aristotel (e.ə. 384-322) kimi məşhur natiqlər və ritorika (natiqlik sənəti) nəzəriyyəçiləri olmuşdur. Qədim Romada da natiqlik sənəti geniş yayılıbmış. Onun ən görkəmli nümayəndəsi Mark Tulli Siseron (e.ə. 106-43) hesab edilir.

Azərbaycanda da natiqlik sənətinin tarixi qədimdir. “Hələ vaxtilə Azərbaycanın Alban-Aran vilayətində natiqlik sənəti-nə xüsusi maraq bəslənilirdi. O dövrdə natiqlər böyük hörmətə malik idilər. VII əsr şairlərindən Dəvdəkin müasiri, məşhur

¹ Xəlilzadə F. Söz ustalığı. “Azərbaycan” qəz., 2011. 9 iyun.

² Əsgərov M. Natiqlik sənətinin əsasları. Bakı: 1975, s. 21.

Aran tarixçisi Musa Kalankaytuklu yazır: “Dəvdək dövrünün bütün elmlərinə bələd, müdrik bir filosof, gözəl natiq və ustad şair idi”. Məşhur tarixçinin bu qeydləri bir cəhətdən daha çox maraqlıdır: o, ustad şairdən məhəbbətlə danışarkən, hər şeydən əvvəl, onun natiqliyini də qabarıq şəkildə qeyd etməyi unutmur”¹.

Ölkəmizdə natiqlik sənətinin əldə olan ilk mükəmməl nümunəsi kimi, şübhəsiz, “Kitabi-Dədə Qorqud” dastanları qəbul olunmalıdır. “Kitab”ın boylarını boylayan, soylarını soylayan, bu Oğuznaməni düzüb-qoşan Dədə Qorqud haqqı aşağı (ozan), oğuzların kamil bilicisi, gələcəkdən xəbərlər söyləyən, könülünü ilhamını Allahdan alan bir el ağsaqqalı olub. Qolça qopuzunu sinəsinə basıb məlahətli səslə, şirin avazla aforizmlərlə, atalar sözleri ilə, öyünd-nəsihətlərlə, rəngarəng ifadə vasitələri ilə zəngin olan 12 boy boylayıb. Bu dastanlar Dədə Qorqudun bələğətli nitqi, gələcəyə ünvanlanmış, bir-biri ilə six bağlı olan monoloqlar silsiləsidir.

*Dədəm Qorqud boy boyladı, soy soyladı,
Bu Oğuznaməni düzdü-qoşdu, belə dedi:
“Onlar da bu dünyadan gəldi, keçdi.
Karvan kimi qondu, köcdü.
Onları da yer gizlədi, əcəl aldı.
Fani dünya yenə qaldı...
Qara ölüm gəldikdə keçid versin.
Sağlıqla dövlətini Allah artırsın.
O öydüüm uca Tanrı yar olub yardım etsin.
Xeyir-dua verək, xanım:
Yerli böyük dağların yıxılmasın!
Kölgəlicə uca ağacın kəsilməsin!
Coşqun axan gözəl suyun quruməsin!
Qanadlarının ucları qırılməsin!*

¹ Əsgərov M. Natiqlik sənətinin əsasları, s.68.

*Çaparkən ağ-boz atın büdrəməsin!
Döyüşəndə böyük, iti polad qılınçın gödəlməsin!
Vuruşarkən uzun nizən əyilməsin!
Ağ birçəkli ananın yeri behişt olsun!
Ağ saqqallı atanın yeri cənnət olsun!
Haqq yandıran çurağın daim yansın!
Qadir tanrı səni namərdə möhtac eyləməsin,
xanım, hey!..*

Azərbaycanda uzun müddət natiqlik sənətinin əsl yaradıcıları, daşıyıcıları, nəsildən-nəsilə ötürənlər Dədə Qorqud ənənəsini davam etdirən aşıqlar olmuşlar. Ölkədə zaman-zaman hansı yad dilin hökmənliq etməsindən asılı olmayaraq ozan-aşıqlar el şənliklərini daim sadə, anlaşıqlı ana dilində idarə etmiş, dilimizin daha da zənginləşməsinə, yad təsirlərdən qorunmasına misilsiz töhfələr vermişlər. Qurbanının məşhur “*Ayrılıqmu çəkib boynu əyridir, // Heç yerdə görmədim düz bənövşəni*” bəytinin 500 il əvvəl, Füzulinin, Xətainin yaşadığı, yəni ərəb-fars sözlərinin yazılı ədəbiyyatda gen-bol işlədildiyi bir dənəmdə meydana gəldiyinə inanmaq olmur. Burada bir dənə də alınma söz yoxdur. Yaxud Qurbanidən 100 il sonra yaşamış Abbas Tufarqanının bu bəndinə diqqət yetirək:

*Abbas ağlar zarı-zarı,
Getməz könlüün qubarı,
İlqarından dönən yarı
Tanrı tezbazar eləsin.*

“Ən qədim dövrlərdən bu vaxta qədər xalqımızın toy-düyünlərində, bayramlarında, məişətlə bağlı olan başqa şənliklərində ozanlar, aşıqlar fəal iştirak etmiş, indi də iştirak edirlər. Uzun qış gecələrində ... aşıqların ifa etdikləri dastanlara

babalarımız, nənələrimiz azmı qulaq asmışlar?! ... Dastanı gözəl ifa etmək, dastan gecəsi keşirmək, dinləyiciləri razi salmaq yalnız ustad aşıqlara nəsib olurdu”¹.

Müxtəlif tarixi mənbələrdə Cavanşirin, Babəkin, Nəsirəddin Tusinin, Xaqanının, Nizaminin, Məhsəti xanımın, Nəsiminin, Xətainin, M.P.Vaqifin, X.B.Natəvanın, Aşıq Ələsgərin, N.Nərimanovun və bir çox başqa tarixi şəxsiyyətlərimizin həm də gözəl natiq olmaları barədə məlumatlara rast gəlinsə də, əlimizdə bu fikiri təsdiqləyə biləcək əyani material yoxdur. Tanınmış natiqlərin səs yazılarını və görüntülərini yalnız XX əsrin ortalarından sonra saxlamaq mümkün olmuşdur. Bunların bəziləri ilə tələbələrimiz praktik məşğələlər zamanı tanış ola biləcəklər.

Aşıqların nitqi ilə yanaşı, Azərbaycanda qədim dövrlərdən başlayaraq XIX əsrin ikinci yarısına qədər natiqlik məharəti, professor A.Abdullayevin yazdığı kimi, əsasən, mollaxana və mədrəsələrdə müəllimlik etmiş şəxslərin nitqləri ilə bağlı olmuşdur. Bundan əlavə, məhkəmə salonlarında, qonaqlıqlarda, toy məclislərdə, yubileylərdə də müxtəlif növ nitqlər yaranıb inkişaf etməyə başlamışdır. XIX əsrin ikinci yarısından kütləvi nitqdən köhnəlmış, zərərli adət-ənənələrə, xurafata, maarifszizliyə qarşı mübarizə silahı kimi istifadə edilmişdir. “Bu zaman həmin natiqlərin bir hissəsi çıxış etmək üçün özlərinə tribuna tapmaqda müəyyən çətinliklərə rast gəldiklərindən... öz məharətlərini yazdıqları məqalə və kitablarda göstərməyə səy edirdilər. Onların əsərlərində bir tərəfdən kitab və mətbuat dilinin, o biri tərəfdən isə ifşaedici şifahi natiqlik məharətinin ahəngi və qüvvətli təsiri aydın hiss olunurdu”². Belə əsərlərin ən yaxşalarından biri M.F.Axundzadənin “Kəmalüddövlə məktubları” traktatıdır. Bu cür müəlliflər sırasında H.Zərdabi, N.Vəzirov, Əhsənül-Qəvaид və başqaları-

¹ Əliyev K. Natiqlik sənəti, Bakı: 1994, s. 87-88.

² Abdullayev A. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı: 1968, s. 23.

nin adlarını çəkmək lazımdır. Mətbu nitq mədəniyyətinin inkişafında Cümhuriyyət dövrü də daxil olmaqla XX əsrin ilk 20 ilində çıxmış qəzet və jurnalların, M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, F.Köçərli, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Ə.Topçubaşov... kimi ziyalıların misilsiz xidmətləri olmuşdur. Azərbaycan ədəbi dilinin, şifahi və yazılı nitq mədəniyyətinin ən coşqun tərəqqisi sovet illərinə və müstəqilliyin bərpasından sonrakı dövrə düşür. Geniş dövri və qeyri-dövri mətbuatın, orta və ali məktəb şəbəkələrinin, teatr, radio və televiziya sisteminin mövcudluğu bu işi yüksək səviyyədə gerçəkləşdirməyə imkan vermişdir.

Natiqliyin güclü və çox faydalı qollarından biri ali məktəb auditoriyalarında mühazirələr oxuyan tanınmış alimlərin nitqləridir. Bu cəhətdən XX əsrin 50-60-cı illəri daha yadda-qalan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində (1945-1969-cu illərdə jurnalistika şöbəsi də həmin fakültənin tərkibində olub) dərs demiş akademik Həmid Arası, professorlardan Məmmədcəfər Cəfərov, Məmmədhüseyin Təhmasib, Cəfər Xəndan, Mikayıl Rəfili, Əli Sultanlı, Mir Cəlal Paşayev və başqaları bu gün də hörmət və minnətdarlıqla xatırlanırlar. 1950-1955-ci illərdə filologiya fakültəsində təhsil almış Xanoğlan Məmmədovun “Qoy rəhmət oxusun bizə nəsillər” sərlövhəli məqaləsini¹ azacıq ixtisarla buraya əlavə etməyi özümüzə borc bilirik:

“1950-55-ci illər Azərbaycan Dövlət Universitetində tələbəlik illərim. O çağları, o şux və qaynar günləri unuda bilmirəm. Əsərləri ilə az tanış oldugumuz, hələ üzlərini görmədiyimiz professor-müəllimin heyətinin dünyasına düşdüyümüz o miqyasasığmaz fərəhli günləri unuda bilmirəm. Müləyim təbiətli, son dərəcə mehriban və humanist olan, rus ədəbiyyatını bizə təmkinlə

¹ “Ədalət” qəzeti, 5 oktyabr 2011-ci il.

öyrədən Məmmədcəfər Cəfərov, konkretliyi, nitqda yiğcamlığı sevən, seminarlarda buna ciddi əməl edən və ədəbiyyat nəzəriyyəsini tutarlı nümunələrlə sevdirən Mir Cəlal Paşayev, obrazlı qalereyasının labirintindən bizi öz yorulmazlığı ilə çıxaran tükənməz enerji sahibi Pənah Xəlilov, uşaq sadəlövlüyü ilə tələbələrə tez isnişən, orta əsrlər Azərbaycan ədəbiyyatına dair sənballı tədqiqatlarını bizə bəxş edən Həmid Arası, Azərbaycan şəfahi xalq ədəbiyyatının şirinliyini öz şirin təhkiyə tərzi ilə mənimsdən Məmmədhüseyn Təhmasib, dilçilik elminin korifeyləri Məmmədağa Şirəliyev və Muxtar Hüseynzadə — bu təmiz, dağ bülluru kimi saf və təmənnasız, umacaqsız, gözütox insanlar ADU-nun zinət və şərəfi idilər.

Yox, o zəka nurlarını, o ürfan səhərlərini unutmaq olmur. Bizi bəlağət tutisitək sehirləyən yanar xılqətli Cəfər Xəndan yaddannu çıxar? Əzəli qisməti olan xoşbəxt səsi onun parlaq natiqliyini uğurla tamamlayırdı. Son dərəcə təmiz və səliqəli geyinən professorun sinəsi şeir xəzinəsi idi. O şairləri, xüsusən Səməd Vurğunu tədris edəndə az qala qoşasaat şeirə tutulurdu. C.Xəndan təlqin etdiyi ədəbi qəhrəmanların idealını, istək və məramlarını sözün sehiri, fikirin rabitəsi ilə sevdirirdi. Onda dinləyəni öz ardañca aparan və mənəvi məmənnunluq doğuran ovsun var idi. Bütün bunlar ədəbi-bədii diliñ qüdrəti ilə təqdim olunurdu. Onun nitqində təhrif olunmuş söz və şəkilçiliyə təsadüf etmək mümkün deyildi. Ona itaət edən sözlər cilalanmışdı. O, dilimizin poetik-elmi qatlarının tilsimini açan müqətədir natiq idi. O, nəzəri fikirlər söyləyəndə həmişə faktlara əsəslənir və məntiqi nəticələr çıxarmağa sövq edirdi. Tədris etdiyi bütün yazıçıların yaradıcılığındakı bədii xüsusiyyətləri hafizələrə nəqş etmək onun programında möhkəm yer tutmuşdu. O vaxt bizə nəql edirdilər ki, M.F.Axundovun "Şərq poeması"ni professor öz tərcüməsində misilsiz bir məlahətlə söyləmişdir. Bunu dinləmək bizə müyəssər olmasa da, saysız-hesabsız şeirləri aktyor məharəti ilə söyləməsinin şahidi olmuşuq; o, misralara güc vur-

„Qo-ci ilların təpə avvalında „Kitabi-Dada Qorqud“ daslanıntı
mürəddi, həy-hərəy salınlırdı, səzələr onun sımsırdıra rəvanı va illi-
siklizə axıd tokulurdu.
olunturdu. C-Xandınnan həg birə dəyərə baxımdan iki saatlıq mə-
nzəsəti heyrət və qıtbə timsəli idi. Sına və boğaz saffığı, səsin ya-
rovnəq tapınası, elmi mütəxəkkimlərin bədii söz və füadələrə
həskümlər, illah ki, fəcavətlik — Bəhramın, Aydınn, Qılıçın, El-
Bunlar yada düşdükəcə pəsənən-pəsənən alişiq yanrıq ki, bəla-
xan və Eyyvazın monoloqları onun füssəndə salona od salınlıdı.
Cəsar Xandınn natiglik sənətinə təməl daslərini oylantırdan
bitri idi. Jəstərlər, dikkətiyəsi, yəngiqli səsi, təkrarla yol verinən,
gəsəndən səzələrən səf yəvarımda qəbuliyəti onun alın yəzisi
id. O vaxtı Cəvildər, Cəvəddər, Müşşiyər, Yusif Vəzirər tərə-
fisində. Yəsəy eddiñi bəzəz sənəkərtərini tədrisini Cəsar
təsirli. Yəsəy eddiñi bəzəz sənəkərtərini tədrisini Cəsar
Xandınn natiglik sənətinə gərə bilindik...
..Uniwersitətə natiglik sənəti xüsusi kurs kimi öyrədilən-
di. Ancaq biz dərək edirik ki, an parlaq nüfəz təkikasını an eidi-
di həzərliqda, dərin bılık və məlumatlıda təpər. Bax, bura da
„alma idarəkla salınır verənlər”dan (S. Vüqən) Mikayıl Rəsfil-
yadədliyəsi. Bəli, Hündürun, Balazkin ağır asərlərinin tərcümə-
gisi, poetik səhəbarlarıñ asılı, rus dilinin kamill biliçisi yadda dır-
dır. O da atasının nitqili ilə natiglik sənətinin təməl daslərini o-
sın. Bir deşə o, bıyırda yəğan uşqusasidır gəstərə-gəstərə Xa-
yantuların id. Bir qızın Mahəsətinin rübabları təzəzə-
qulxıq bayıru boyylanıdı. Elə inandırıcı təsvir etdi ki, bizi dəyri-trəzəti yayaqda-
sim təzəzə tabrı, elə inandırıcı təsvir etdi ki, bizi gəlirib-gelema-
qumını da bax bələcə qur altında Şirvandın başı gəlirib-gelema-
du, lakin kitabın ruscası təpəlidir. O, kitabın baxır və onları asan-
lıqda şəhər kimi tərcümə edirdi... .

tədrisi dayandırıldı. Bu, yuxarıdan gölən hökm idi, şəxsiyyətə pərəstiş mühitinin acı hökmü idi. Tələbələr bu barədə Mikayıl Rəfiliyə suallar verdilər. Hiss olunurdu ki, 37-nin vahiməsi hələ də ziyanlarınızın başı üstündədir. Nitqində "zatən", "qayət", "əcaba" kimi türk sözlərini həvəslə işlədən professor kədərli bir istehza ilə, eyhamla işarə vurdı ki, əsər bizim deyilmiş, bunu bilməmişik. Mən də, Araslı da, Təhmasib də bu barədə məqalələr yazmışım, ancaq çox böyük səhv etmişik. Heç demə əsər bizim deyilmiş.

M.Rəfilinin vətəndaşlıq qüruru, zəngin bədii dili, bəlağatlı nitqi, elmi mühakimələri tələbələri valeh etmişdi. Azərbaycan sovet yazıçılarının II qurultayının tribunasından onun ünvanına söylənən bəzi ittihadçılar professorun çıxışına yağıdırılan tələba alqışları ilə, "Kirpi" jurnalındaki karikatura isə professora tələba rəğbətilə sanki zərərsizləşdirildi. Hətta bir az sonra "Qorio ata"nın tərcüməsində bədxahlıqla eyib axtaranlar da tapıldı. Bu bizi barlı-bəhərli ağacın dibindən baltalanması kimi görünürdü. Belə ensiklopedik biliyə malik alım niyə sarsıdlırvə səssiz-səmirsiz xəstəliklərə mübtəla edilirdi?..

Professor Əli Sultanlı! Öz alovları içərisində yanib külə dönen və təzədən ehya olan Səməndər quşudurmı o? Yoxsa sözün qövsü-qüzəhini ürəklərə köçürən şirin nağlı qəhrəmanıdır? Elmin və natiqlik məktəbinin sultanıdır Əli Sultanlı! Onun yaddaşı saysız-hesabsız surətlər qalereyası idi. Bitməz-tükənməz enerjiyə, həvəsə malik bu əvəzsiz alimin bütün mühazirələrini tələba yataqxanasında yaxşı mənada təqlid edərdik; gah sözdən səhv düzəldib od yağıdırın alimin antik dünyamızın işığı altında Homera, Esxilə hördüyü çələngi sanki başımıza qoyub qalib kimi dayanar, "Demosfendən heç bir şey ixtira etmək, Sisserona isə heç bir əlavə etmək olmaz" kəlamı bizi məşqə təşviq edər, gah intibah dövrünün qızıl halasına düşər, gah Şekspir atasının təlqini axınında dostun arxasından endirdiyi xəncər zərbasına qarşı Sezarın: "Brut, sən də?!" xitabındaki ağır dərdi

atib-tutar, gah da Hamletin: "Olum, ya ölüm?" tərəddüdünə qərq olardıq.

Siz ey tələbəlik illərinin sayrişan işıqları, əlimdən yapışib məni Əli Sultanlı dünyasına aparın, axı orada çoxbilmiş Odisseyin fəndgirliyində, Axilles qəzəbində, Yelena cəzibəsində, qoca Triamın yalvarişlarında, Troya müsibətində, cəsur arqanavtların şücaətində, allahların min bir oyununda Homer zəkasının qudrəti, Homer ürəyinin döyüntüsü var, axı orada Zevin dərgahundan od oğurlayan əzabkeş Prometeyin bu əsatiri titanın müqəddəs əzablarında, ürək parçalayan tənhalığında insan xilaskarının fədakarlığını görürük, axı orada qəzavi-qədərin girdabında qərq olan Edip taleyin hökmü altında anası ilə evlənməsini bəşər qarşısında cinayət kimi dərk edən bu zavalı, gözlərini çıxarmaqla baş götürüb biyabana üz tutur, axı orada Evripid və Sofokl fəciliyini Aristofan gülüşü başa çatdırır, Tirtey nəğmələrinin səfərbəredici müqtədirliyi zühur edir, dünyanın yeddi möcüzəsi tapmaca-zərbül məsələ çevrilmiş Troya atı, Avgi tövləsi, Axilles dabanı, nifaq alması, Herostat şöhrəti yerli-yerində şərh edilir.

Əli Sultanlı Avropanın məşhur əsərlərindəki ideya və sənətkarlıq xüsusiyətlərini həmişə Azərbaycan ədəbiyyatı və tarixi ilə əlaqələndirirdi. Onun dünyasında işıq zolağı açan təkcə Qəribi Avropanın gözəllik məbədləri deyildi, orada Azərbaycan ədəbiyyatının da zəfər tağları ucaldılmışdı.

Çox illər qanadlamış ötəcək, çox sular axıb gedəcək, çox körpə qıqlıtları eşidiləcək, çox nəğmələr oxunacaq, fəqət bu üç zəka nuru, bu üç ürfan səhəri — Cəfər Xəndan, Mikayıl Rəfili və Əli Sultanlı zaman-zaman əzizlənəcək, ürəklərə elə bircə natiqlik mədəniyyətinin yanğını saldıqlarına əmin olduqları üçün onların ruhu haradasa həmişə Səməd Vurğunun: "Qoy rəhmət oxusun bizə nəsillər" — misrasını arxayınlıqla piçildəyacaq".

* * *

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanında göstərildiyi kimi, Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə qeyd etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrдə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Bu dil tarixən nəinki Qafqazda yayılmış, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə etdikləri ümumi dil olmuşdur. Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayri-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olmuş bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir. Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılmış türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini eks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyniköklü türk etnoslarının mövcud olmasına. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri — dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşmasına və təkamülünə səbəb olmuşdur. Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürümüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, "Kitabi-

Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dilli böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi. Qaynağının uzaq keçmişdən almış Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin zəngin tarixi köklərinin olduğunu sübuta yetirir. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üstündə yüksəlmişlər. XVI əsr Azərbaycan dilinin mövqelərinin daha da möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başladı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqə tutaraq özünü rəsmi dil kimi təsdiqlədi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıл Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızin adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrə yetişmişlər. Şifahi şeir dili Qurbaninin əsərlərində eks olunmuşdursa, xalq şeiri dilinin yazılı qolu Şah İsmayıл Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Ədəbi dildə sadəliyə, canlı danişq elementlərinə meyilin gücləndiyi bu dövrə Azərbaycan dilinin yeni inkişaf mərhələsi Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır. XVIII əsrдə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayri-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır. XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş vermiş köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olmasına. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdı. XIX əsrin orta-

lарindan etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdu. Milli maarifçi ziyalılarımız ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən Azərbaycan dilinə aid dərsliklər və lügətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Černya-yevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Abdulla Şaiq və baş-qalarının xidmətlərini xüsusi qeyd etmək lazımdır. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslarla aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-azərbaycanca və azərbaycanca-rusca lügətlər, təcrübə-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dil normalarının müəyyənləşməsində nəzəri dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundzadənin ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir. Dram, satira, nəşr dilinin yarandığı XIX əsrдə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur. "Əkinçi"dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mü-hüm rol oynamışdır. XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsə-ləsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır. Mətbuat mükəmməl ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Bu prosesdə görkəmli zi-

yalılarıımızın, demək olar, hamısı iştirak etmişdir. "Molla Nəsrəddin" jurnalı vasitəsilə xalq dili xəzinəsinin qapıları ədəbi dilin üzünə taybatay açılmışdı. Bu dövrdə yaranmış səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vəsaitəsilə öz töhfəsini vermişdi. Ana dilinin taleyinə heç bir ziyanın laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparmışlar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan dilinin daha geniş tətbiqi yoldunda böyük imkanlar açdı, bu sahədə bəzi uğurlu addımlar atıldı, lakin gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi¹.

Azərbaycan ədəbi dilinin tarixində bundan sonraki yeni mərhələ sovet dövrü ilə başlanır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latin qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi. 1926-ci ildə Bakıda Birinci Beynəlxalq Türkologiya Qurultayı çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyətə malik hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına verilmiş qiymət kimi səciyyələndirmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni integrasiyasına yönəldilmiş bu nəcib iş qərəzli siyasi məqsədlərə qurban verildi, Azərbaycanın dilçi alımlarının əksəriyyəti totalitar rejimin repressiyalarına məruz qaldı. 1939-cu ildə latin qrafikalı əlifbadan kiril qraf-

¹ Bax: "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı. "Azərbaycan" qəz., 2001, 19 iyun.

kası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü il-dən 1939-cu ilin sonuna qədərki on beş ildə xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə vuruldu. Buna baxmayaraq Azərbaycan dili, çətinliklə də olsa, öz saflığını qoruya bilmiş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi də inkişafına təkan verdi. Dilçilik elmimiz XX əsrдə sürətli inkişaf dövrü yaşamışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq emiş Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alımlarımızın böyük orduyu yaranmışdır. Qürur və fərəh hissi ilə demək olar ki, o dövrdə Azərbaycan dilçilərinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik üzrə dəyərli araşdırmalar aparılmışdır. Azərbaycan sovet məkanında, eləcə də beynəlxalq miqyasda türkologiya üzrə araşdırmaların önəmli mərkəzlərindən biri olmuşdur. Beləliklə, XX əsr bütünlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu dövrdür. Məhz həmin dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meyilləri əsasında yazı qaydaları cilalanmışdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər (1969-1982; 1993-2003) Azərbaycan dilçiliyinin və nitq mədəniyyətinin inkişafında ayrıca bir mərhələ təşkil edir. Bu barədə tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı 480 səhifəlik monoqrafiyasında geniş bəhs olunmuşdur.

Bir neçə dili mükəmməl bilən Prezident İlham Əliyev bu sahədə də Ümummilli liderin yolunu şərəflə davam etdirir.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir¹.

* * *

Ümumi nitq mədəniyyəti ilə bağlı Azərbaycanda xeyli əsər yazılmışdır. Misal olaraq professor A. Abdullayevin “Nitq mədəniyyəti və natiqlik məharəti haqqında” (1968), professor A. Qurbanovun “Azərbaycan nitq mədəniyyəti problemləri” (1968), M. Əsgərovun “Natiqlik sənətinin əsasları” (1975), akademik A. Axundovun “Dil mədəniyyəti” (1992), dosent K. Əliyevin “Natiqlik sənəti” (1994), “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” (2001), professor M. Yusifovun “Nitq mədəniyyətinin əsasları” (1998), professor H. Həsənovun “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” (1999) kitablarını göstərmək olar.

“Jurnalistin nitq mədəniyyəti” fənni BDU-nun jurnalistika fakültəsində 1980-ci illərin əvvəllərindən tədris olunur. İlk vaxtlar dərslər ümumi nitq mədəniyyəti yönündə keçilirdi, lakin sonralar o, ayrıca araşdırma predmetinə çevirildi, professor Q. Məhərrəmlinin “Radiodramaturgiya dili” (1990), “Televiziya nitqi və ədəbi tələffüz” (1999), “Audiovizual nitq” (2000), professor N. Əhmədlinin “Jurnalistin vizual nitq mədəniyyəti” (2002), “Jurnalistin nitq mədəniyyəti” (2005), S. Axundovun “Ekran, efir və nitq mədəniyyəti” (2009) kitabları və bir sıra məqalələr, konfrans materialları, digər növ elmi araşdırmalar meydana gəldi.

¹ Bax: “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı. “Azərbaycan” qəz., 2001, 19 iyun.

MÖVZUYA DAİR SUALLAR VƏ TAPŞIRIQLAR:

1. Ümumi fənləri öyrənmək jurnalistlərə nə üçün vacibdir?
2. Jurnalistika fakültəsində tədris olunan ixtisas fənləri nəyi öyrədir?
3. *Jurnalistin nitq mədəniyyəti* birləşməsinə daxil olan sözlərin etimologiyasını araşdırın.
4. Nitq necə yaranır? Sxem vasitəsilə izah edin.
5. Nitqin tərifini və düsturunu izah edin.
6. *Nitq mədəniyyəti* dedikdə nə nəzərdə tutulur?
7. Azərbaycanda natiqlik sənətinin inkişaf tarixini yada salın.

MÖVZUYA DAİR ƏDƏBİYYAT:

1. **Abdullayev A.** Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı: 1968
2. “**Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında**” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tərixli Fərmani. Dərsliyin sonundakı 14-cü Əlavəyə bax.
3. **Əliyev K.** Natiqlik sənəti, Bakı: 1994
4. **Əsgərov M.** Natiqlik sənətinin əsasları. Bakı: 1975
5. **Xəlilzadə F.** Söz ustalığı. “Azərbaycan” qəz., 2011. 9 iyun.
5. **Zamanov N.** Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti. Bakı: 2013

II MÖVZU

NİTQ VƏ NİTQ MƏDƏNİYYƏTİ ANLAYIŞLARINA JURNALİSTİKA PRİZMASINDAN BAXIŞ

Dərsin planı:

1. *Jurnalistin nitq mədəniyyəti* anlayışına yeni baxış
2. *Jurnalistin nitq mədəniyyətinin birinci şərti*
3. *Jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanının vacibliyi*

İctimai fikirin formalasdırıcısı, yayıcısı, cəmiyyət həyatının güzgüsi sayılan jurnalistika ilə fikirin ifadə vasitəsi olan dil daim qarşılıqlı təsir, qarşılıqlı fəaliyyət, qarşılıqlı inkişaf şəraitində olur. Xüsusilə milli ədəbi dilin formalasmasında, zənginləşməsində, cilalanmasında KİV-in rolunu ayrıca vurğulamaq lazımdır. “Əkinçi”dən başlanmış bu ənənə indi də yaradıcılıqla davam etdirilir. Buna görə də həmin prosesin ümumiləşdirilməsi, praktika ilə nəzəriyyənin faydalı “əməkdaşlığının” araşdırılması, problemə yeni baxışın ortaya qoyulması, yetişməkdə olan gənc jurnalistlərdə dilə həssashıqla yanaşmaq vərdisi aşlanması dövrün ən aktual, ən vacib məsələlərindən biridir.

Yeni baxış bundan ibarətdir ki, mətbuatın, radionun, kinonun, televiziyanın, internetin meydana gəlib kütləviləşməsi ilə fikirin ənənəvi ifadə formalarına (şifahi və yazılı) daha üç forma əlavə olunub: vizual nitq (VN); audionitq (AN) və avdiovizual nitq (AVN). *Vizual* (latınca: *vizualis* — görünən) nitq dedikdə çap məhsullarının (qəzet, jurnal, kitab v. s.), *audial* (latınca: *audialis* — eşidilən) nitq dedikdə radioyayımlın,

audiovizual (*audialis* + *vizualis* — eşidilən + görünən) *nitq* dedikdə kinonun, televiziyanın, internetin yaydığı publisistik materiallar nəzərdə tutulur. Bunların hamısı jurnalist yaradıcılığı ilə bağlı sahələrdir. Bu üç formanın özəlliyi ondan ibarətdir ki, fəndlərarası şifahi nitqdə fikir eşidilən sözlərlə, qismən də jest və mimika ilə, fəndlərarası yazılı nitqdə yalnız görünən sözlərlə ifadə olunduğu halda, VN-də görünən sözlər + illüstrasiyalar + tərtibat elementləri ilə, AN-də eşidilən sözlər + səs effektləri + musiqi ilə, AVN-də isə eşidilən sözlər + görüntü + səs effektləri + musiqi ilə auditoriyaya çatdırılır. Deməli, jurnalistin nitq mədəniyyəti anlayışına üç aspektdən yanaşılmalıdır:

- 1) Vizual nitq mədəniyyəti;
- 2) Audial nitq mədəniyyəti;
- 3) Audiovizual nitq mədəniyyəti.

Ümumi dilçiliklə məşğul olan mütəxəssislər fəndlərarası nitqin iki tərkib hissəsindən biri olan dilə fikiri ifadə etmək üçün lazımlı olan dil vahidlərinin — danışq səslərindən, yaxud hərflərdən düzəlmüş sözlərin sistemli düzülüyü kimi baxırlar. Jurnalistikada isə vəziyyət bir qədər fərqlidir. Belə ki, burada dil anlayışına sözlərlə yanaşı, yuxarıda sadalanmış başqa komponentlər də (illüstrasiya, tərtibat elementləri, səs effektləri, musiqi, görüntü və s.) daxildir. *İllüstrasiya* dedikdə mətbuatda dərc olunan və jurnalist fikirinin daha ətraflı, daha dərindən anlaşılmamasına xidmət edən şəkillər, sxemlər, başqa təsviri materiallar, *tərtibat elementləri* dedikdə yazının hansı səhifədə, hansı şriftlərlə, hansı yazidan sonra verilməsi və s., *səs effektləri* dedikdə radio və televiziyyada jurnalist materialını müşayiət edən təbii və mexaniki səslər (göy gurultusu, küleklək viyiltisi, quşların civiltisi, motor səsi və s.), *musiqi* dedikdə konsert proqramları deyil, verilişlərin fən musiqisi, *görüntü* dedikdə videotəsvirlər, kinolentlər, fotosəkillər və s. nəzərdə tutulur. Həm də bu elementlərdən ayrılıqda yox, vəhdət

halında istifadə edilməli, onların *kontrapunkt*¹ nail olunmalıdır. Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında nə praktiklər, nə də nəzəriyyəçilər ifadə vasitələrinin kontrapunkt məsələsinə lazımi qədər önəm vermirlər. Xüsusən televiziya verilişlərindəki təkrarçılığın başlıca səbəblərindən biri məhz bununla bağlıdır.

Nitq fikirlə dilin vəhdəti olduğu kimi, nitq mədəniyyəti də fikiri beyində düzgün formalaşdırmaq və dil vasitəsilə düzgün ifadə edə bilmək mədəniyyətidir. Publisistika üslubunu ədəbi dilin başqa üslublarından fərqləndirən əsas cəhət fikirin (informasiyanın) sənədlərə, gerçək hadisələrə söykənməsi və sənədli fikirə müvafiq sənədli dil vahidlərinin seçilib məzmunu (fikirə) uyğun formaya salınmasıdır.

Bəllidir ki, yazıçıdan fərqli olaraq jurnalist (publisist) həyatı, onun bir parçasını, fragментini gerçəkliyə (sənədliliyə, orijinala) ən yaxın şəkildə, yəni dəqiqlik əks etdirməyə borcludur. Rusiyalı tədqiqatçı B.S.Muçnik bu məsələni şərh edərək yazar ki, iki cür dəqiqlik var: müəllif fikirinin dəqiqliyi və onun söz təcəssümünün dəqiqliyi; yaxud niyyətin dəqiqliyi və icranın dəqiqliyi. Nəyin — müəllif fikirinin, yoxsa o fikiri ifadə edən dil vahidlərinin dəqiqlik olub-olmadığını aydınlaşdırmaq lazımdır. Müəllifin fikiri o zaman dəqiqlik olur ki, o, dil-dənkənar gerçəkliyin əks etdirilən fragməntinə (fakta) maksimum uyğun gəlir. Dil vahidləri isə o zaman dəqiqlik olur ki, onlar müəllif fikirinin “boyuna bicilir”, yəni ondan nə böyük, nə də kiçik olur, müəllifin gerçəklilik əsasında düzgün formalışmış fikirini mümkün qədər tam, düzgün və aydın əks etdirir. Mümkün qədər ifadəsinin altından ona görə xətt çəkilmişdir

¹ *Kontrapunkt* (almanca: *müxtəlif nöqtələrin birlüyü*) musiqi terminidir. Bir neçə müstəqil melodianın, səsin eyni vaxtda eşidilməsi ilə ahəng bütövlüyü yaratmaq deməkdir. VN, AN və AVN-də *kontrapunkt* dedikdə buradakı *dil* anlayışına daxil olan komponentlər arasında əlverişli funksiya bölgüsü nəzərdə tutulur. Yəni həmin komponentlər bir-birini təkrarlamamalı, hərəsi məzmunun bir tərəfini açmaqla kompleks yaratmalıdır.

ki, fikirin tutumu həmişə dilin tutumundan genişdir. Hətta dünyanın ən zəngin dili belə, gerçekliyi tam əks etdirmək gü-cündə deyil. Buna görə də hər fikir vahidinə uyğun dil vahidi tapmaq çox vaxt mümkün olmur. Bu səbəbdən söhbət fikirin tam yox, *mümkün qədər* tam ifadəsindən gedə bilər. Başqa sözlə, fikir gerçeklik fragmentinə (fakta) nə qədər yaxın olsa, bir o qədər dəqiq olar.

Müəllif fikirini ifadə edən sözlər, digər ifadə vasitələri həmin fikiri nə qədər düzgün, nə qədər dolğun, nə qədər aydın əks etdirərsə, jurnalisten nitqi bir o qədər dəqiq, bir o qədər dolğun, bir o qədər aydın olar. Deməli, jurnalisten nitq mədə-niyyətinin birinci şərti müəllif fikirinin real gerçekliyə (fakta) və seçilmiş ifadə vasitələrinin (sözlərin, illüstrasiyaların, tərtibat elementlərinin, səs effektlərinin, görüntülərin və s.) müəllif fikirinə uyğunluğuna nail olmaqdır. Mütəxəssislər bunu faktın dəqiqliyi və kommunikasiyanın dəqiqliyi kimi izah edirlər¹.

Burada 4 hal müşahidə olunur:

1. Fakt dəqiq, kommunikasiya qeyri-dəqikdir. Yəni müəllifin fikiri real gerçekliyə, faktə uyğun formalaşıb, lakin onun təsviri qüsurludur, forma məzmunu dəqiq əks etdirmir (Tutaq ki, müəllif qatığın ağ olduğunu düzgün müşahidə edib, amma mətndə *ağ* əvəzinə başqa bir söz işlədib).

2. Fakt qeyri-dəqiq, kommunikasiya dəqikdir. Yəni müəllif gerçekliyi düzgün qavraya bilməyib, beyinində yanlış fikir formalaşdırıb, amma həmin yanlış fikiri dəqiq ifadə edib (Müəllif ağ qatığı qara kimi görüb və *qara* sözünü də işlədib).

3. Fakt da, kommunikasiya da qeyri-dəqimdir (Müəllif ağ qatığı qara kimi görüb və *qara* sözü əvəzinə başqa bir söz işlədib).

4-cü — ideal variant budur ki, fakt da dəqiq olur, onun ifadəsi də (Müəllif qatığın ağ olduğunu düzgün müşahidə edib və *ağ* sözünü də yerində işlədib).

¹ Бах: Мучник Б.С. Человек и текст. Москва: 1985, с. 167.

Jurnalistika fakültəsində ixtisas üzrə nəzəri-praktik fənləri tədris edən müəllimlərin başlıca vəzifəsi göstərilən ilk üç variantı təshih edib tələbələrin səviyyəsini 4-cü (ideal) varianta çatdırmaqdan ibarətdir. Əslində, 3-cü variantı sıradan çıxartmaq da olar, çünkü nə faktın, nə də kommunikasiyanın dəqiqliyinə nail ola bilməyən şəxslərdən jurnalist (publisist) hazırlanmaq mümkün deyil. Klassik qələm sahiblərimiz dəfələrlə deyiblər ki, kiminsə nitqi qüsurludursa, deməli, onun təfəkküründə, düşüncə tərzində problem var. Görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərli (1863-1920) 1913-cü ildə “Molla Nəsirəddin” jurnalının 23-cü nömrəsində dərc etdirdiyi “Ana dili” məqaləsində yazırırdı: “Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikiri də dolaşıqdır. İbarəpərdəzələq fikirin boşluğununa və bir dərəcədə yoxluğuna dəlalət eləyir, doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur”.

Jurnalist ixtisasına yiylənməyi qərara almış gənclərin eyni vaxtda həm düzgün düşüncə qabiliyyəti, həm də fikiri düzgün ifadə etmək bacarığı olmalıdır. Elə buna görə də əvvəllər SSRİ məkanındakı universitetlərin jurnalistika fakültələrinin abituriyentləri ümumi qəbul imtahanlarından öncə üç turdan ibarət yaradıcılıq müsabiqəsindən keçirdilər. Birinci turda onların mətbuatda dərc olunmuş yazılarına, radioda səsləndirilmiş, televiziyyada göstərilmiş verilişlərinə rəy verilir, ikinci turda ümumi dünyagörüşü (müxtəlif səpgili faktları qavraya bilmək qabiliyyəti), üçüncü turda isə fikiri yazılı ifadə edə bilmək bacarığı yoxlanılır. Təəssüf ki, müstəqillik illərində bu ənənə davam etdirilmədi. Bəhanə də bu oldu ki, 17 yaşında yeniyetmədən mükəmməl düşünməyi, mükəmməl yazı yazmağı tələb etmək düzgün deyil. Bu fikirin tərəfdarları nəzərə almırlar ki, hər bir yeniyetmənin daxilində gələcəkdə onun hansı sahədə uğur qazana biləcəyini, qabiliyyətinin yönünü göstərən gizli əlamətlər var. Yaradıcılıq müsabiqəsini (qabi-

liyyət imtahanını) keçirməkdə də məqsəd həmin əlamətləri aşkarlamaqdan, kimin hansı ixtisasa yararlı olduğunu müəyyənləşdirməkdən ibarətdir. Tanınmış pedaqoqlar, psixoloqlar, fizioloqlar sübut etmişlər ki, şəxsiyyətin formallaşmasında düzgün peşəsəcimi həllədici rol oynayır. Peşəyönü ümumbəşəri mədəniyyətin mühüm elementlərindən birinin ümumiləşmiş anlayışı olaraq insanların ictimai fəaliyyətinin, bacarıqlarının müəyyən edilib formalasdırılmasına, onların meyil və maraqlarına, fiziki imkanlarına, eləcə də dövrün sosial-iqtisadi tələblərinə uyğun gəlməlidir.

Jurnalistika üzrə ixtisas təhsili düşünməyi bacarmayanlara düşünmək, yazmağı bacarmayanlara yazmaq öyrədə bilməz. Bu təhsil hər iki sahədəki (düşünmək və yazmaq) başlangıç qabiliyyəti inkişaf etdirmək, yönəltmək, zənginləşdirmək, cillalamaq, sahmana salmaq üçündür. Buna nail olmaqdan, yuxarıda göstərilmiş ideal variantı əldə etməkdən ötru tələbələrlə iki yöndə iş aparılmalıdır:

1. Müşahidə və qavrama (təfəkkür, yəni fikirin düzgün formallaşması) üzərində iş;
2. Düzgün formalılmış fikirin KİV dili ilə düzgün qovuşdurulub jurnalist nitqinə çevirilməsi mərhələsi üzərində iş.

Başqa, daha elmi qaydada birinci yönü **jurnalistic nitq mədəniyyətinin məntiqi (leksik) əsasları**, ikinci yönü isə **jurnalistic nitq mədəniyyətinin linqvistik-publisistik (qrammatik) əsasları** adlandırmış olar.

MÖVZUYA DAİR SUALLAR:

1. *Vizual nitq* (VN) dedikdə nə nəzərdə tutulur?
2. *Audionitq* (AN) dedikdə nə nəzərdə tutulur?
3. *Audiovizual nitq* (AVN) dedikdə nə nəzərdə tutulur?
4. Adi nitqlə jurnalist nitqinin fərqi nədir?
5. Jurnalistic nitq mədəniyyətinin birinci şərti nədir?

6. Faktın və kommunikasiyanın dəqiqliyində müşahidə olunan hallar hansılardır?

MÖVZUYA DAİR ƏDƏBİYYAT:

1. Мучник Б.С. Человек и текст. Москва: 1985.

III MÖVZU

JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİNİN MƏNTIQI ƏSASLARI

Dərsin planı:

- 1. Məntiq elmi haqqında qısa məlumat*
- 2. Məntiqi vurğu, söz sırası, feli sıfətin zamanları*
- 3. Məntiq qanunları və jurnalistika*

Nitq mədəniyyətinin məntiqi əsaslarını gənc jurnalistlərə, yəni tələbələrə düzgün mənimşətmək işində təkcə ixtisas müəllimləri deyil, həm də və daha çox başqa yaxın sahələrin mütəxəssisləri — jurnalistika fakültəsində dərs deyən fəlsəfə, məntiq, sosiologiya, psixologiya, dil müəllimləri iştirak etməlidirlər. Ona görə də jurnalistika fakültəsində həmin dərsləri deyən müəllimlər tədris etdikləri fənlərin proqramlarını məhz bu yöndə qurmali, tələbələri “Jurnalistin nitq mədəniyyəti” fənninin öyrənilməsinə hazırlamalıdır. Deməli, bu fənnin yuxarı kurslarda, yəni həmin fənlər keçildikdən sonra (VI, yaxud VII semestrdə) tədris olunması daha məqsədə uyğundur. Lakin hələlik bu kurs “Məntiq” fənnindən əvvəl keçildiyinə görə məntiq və onun qanunları haqqında qısaca bilgi vermək məcburiyyətindəyik. *Insan və ünsiyyət* sözləri kimi *nitq və məntiq* sözləri də ərəb dilindən alınmış qohum sözlərdir. Məntiq fəlsəfə elminin bir qolu olaraq fikirin düzgün formallaşması, mülahizənin düzgün yürütülməsi, nitqin düzgün qurulması, nəyinsə təsdiq, yaxud təkzib edilməsi məsələlərini öyrənir.

Məntiq kortəbii və elmi olmaqla iki yerə bölünür. Kortəbii məntiq bəşəriyyətlə yaşıddır, yəni insan özünü tanıdığı, düşünməyə başladığı andan nəyi necə etmək, işi hansı ardıcılıqla görmək, çətin vəziyyətdən necə çıxməq və s. barədə düşün-

mək, qərar qəbul etmək qabiliyyətinə malik olur. Bəziləri qərarı düzgün, bəziləri isə yanlış qəbul edirlər. Bu, insanın məntiqi düşüncə səviyyəsini göstərir. Kortəbii məntiqi güclü olanlar az səhvə yol verir, sonradan həmin səhvi düzəltməyə qadir olur, gələcəkdə eynitipli səhv'lərə, demək olar, yol vermirlər.

Hər iki tərəfin — kortəbii məntiqi güclü və zəif olanların — məntiq elmini öyrənməyə ehtiyacı var. Bu elm eramızdan əvvəl IV əsr də formalaşmışdır. Yaradıcısı Aristotel (e.ə. 384-322) hesab olunur. Mütəxəssislərin fikirincə, məntiq həqiqətə aparan düzgün təfəkkür formaları, qanunları, bu formalara əsasən qurulan əməliyyatlar və qaydalar haqqında elmdir. Məntiq elmi təfəkkürün formalarını öyrənir və üzə çıxarıır, obyektiv gerçəkliyi necə müşahidə və dərk etmək, necə fikirləşmək, fikirləri necə ümumiləşdirmək, bu ümumiləşdirmədən hansı nəticəni çıxartmaq, düşüncələri sözə necə çevirmək barədə insana “göstəriş” verir.

Məntiq elmini jurnalist nə üçün bilməlidir?

Kortəbii məntiqin köməkliyi ilə ictimai, siyasi, iqtisadi, mənəvi problemləri professional səviyyədə açmaq, dərk etmək, araştırma aparmaq, problemləri həll etməyin yollarını göstərmək mümkün deyil. Jurnalist məntiq elmini ona görə bilməlidir ki, bu elm:

1. Təfəkkürün şüursuzluq prosesini şüurluluqla əvəzləyərək düşüncə tərzini dəqiqləşdirir, baş vermiş və baş verməkdə olan hadisələrin mahiyyətini, başqa hadisələrlə əlaqəsini anlamağa, əldə edilmiş faktların geniş mənada jurnalist nitqinə çevirilməsinə kömək edir;

2. Kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə yardımcı olmaqla yanaşı, jurnalist-publisist sənətkarlığının inkişafı üçün konkret yollar göstərir, elmi əsaslarla hazırlanmış qaydalar verir;

3. Məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi-nəzəri problemlərə cavab verməklə polemika mədəniyyə-

tinin cilalanmasına, ideoloji rəqiblərin əsassız iddialarının alt-üst edilməsinə imkan yaradır. Ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü, demokratiya yolu ilə inkişafını qorumaq və daha da gəlişdirmək baxımından bu sonuncu bəndin Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyəti var.

Jurnalistin nitq mədəniyyətinin məntiqi əsaslarına faktların düzgün, orijinala maksimum yaxın formada seçilməsi, onların beyindaxili təhlili, məntiqi vurğunun yerinin düzgün müəyyənləşdirilməsi, cümlələrdəki sözlər arasında məna əlaqəsinin (söz sırasının) dəqiq qurulması, məntiq qanunlarına əməl olunması mədəniyyəti və s. daxildir.

Jurnalistin nitq mədəniyyətinin məntiqi əsasları obyektiv gerçəkliyin qavranmasından, yəni seçilmiş mövzu ilə bağlı material toplanmasından başlanır. Material məqsədyönlü yaradıcılıq fəaliyyətinin “ilkin məhsulu”, bünövrə daşıdır. Böyük alman şairi Haynrix Hayne (1797-1856) bunu obrazlı şəkildə belə ifadə etmişdir:

*Əsərin materiyasını, maddəsini
Müəllif öz barmağından sorub çıxara bilməz.
Əlində lazımi material olmasayıdı,
Allah özü də heç nə yarada bilməzdi.*

(Sətri tərcümə)

Əlbəttə, jurnalistikada *material* dedikdə bizi əhatə edən fiziki cisimlərin, hadisələrin özləri, orjinalları deyil, həmin cisimlər və hadisələr haqqında bilgi, məlumat, fakt, onların təsviri, ümumi şəkildə desək, informasiya nəzərdə tutulur.

Əvvəldə qeyd edildiyi kimi, jurnalist yazısının əsasını bədii əsərlərdən fərqli olaraq gerçek faktlar, sənədlər, xronika təşkil edir. Publisistikada yalnız obyektiv, yəni gerçəkliyə maksimum uyğun gələn dürüst informasiyadan istifadə olunur. Rusiyalı publisist A.Nejninin yazdığı kimi, “*jurnalistikada*

xoşbəxt sonluq uydura bilməzsan, həyatda necədirsa, eləcə də yazmalısan”.

Jurnalist materialı, hər şeydən öncə, bu və ya başqa real şəxs, hadisə, proses haqqında, həmin şəxs, hadisə və proseslərə cəmiyyətin münasibəti, insanların dünyagörüşü, ehtiyacı, maraqları, dəyər oriyentasiyaları, arzuları barədə informasiyadan ibarətdir və bu informasiyanı o, müxtəlif qaynaqlardan əldə edir.

Jurnalist müraciət etdiyi mövzunu, bəhs etdiyi predmeti yaxşı bilməlidir. “Bir az mübaliğəli səslənsə də, predmeti bilməmək bizim çağdaş jurnalistikamızın ən geniş yayılmış “peşə xəstəliyidir” və bu xəstəliyin fəsadları ilə mətbuat səhifələrində hər an üzləşirik.

Qloballaşma ilə *inteqrasiyanın* fərqini bilməyən siyasetdən, *kreditlə investisiyanın* fərqini bilməyən iqtisadiyyatdan, *əkin-lə sapının* fərqini bilməyən kənd təsərrüfatından, *ictimai təşkilatla qeyri-hökumət təşkilatının* fərqini bilməyən sosial həyatdan, *fərmanla sərəncamın* fərqini bilməyən hüquqdan, *snayperlə avtomatın* fərqini bilməyən hərbdən, *partitura* ilə *klavirin* fərqini bilməyən musiqidən, *güləşlə döyüşün* fərqini bilməyən idmandan, *etüdlə eskizin* fərqini bilməyən rəssamlıqdan, *tədrislə təlimin* fərqini bilməyən təhsildən, *yazıçı* ilə *nasırın* fərqini bilməyən ədəbiyyatdan, *fasadla interyerin* fərqini bilməyən memarlıqdan, *tamaşaaya qoymaqla səhnələşdirməyin* fərqini bilməyən teatrдан, *quruluş verməklə ekranlaşdırmağın* fərqini bilməyən kinodan, *müayinə* ilə *müalicənin* fərqini bilməyən tibbdən yazıır. Əslində predmeti bilsən, bütün bunlar çox sadə məsələlərdir. Amma nə qədər acınacaqlı olsa da, etiraf etməyə məcburuq ki, bu halla istənilən qəzetiñ hər bir nömrəsində üzləşmək mümkündür”¹.

Fakt, faktın əldə olunması və seçilməsi, faktın münasibət

¹ Abbasov İlham. Mətbuat ilk növbədə dil hadisəsidir. “525-ci qəzet”, 2011-ci il, 27 və 28 sentyabr.

başqa ixtisas fənlərində (məsələn, "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi"ndə) tədris olunduğundan burada bu məsələyə yer verməyə ehtiyac yoxdur. Təkcə onu qeyd etmək lazımdır ki, nitq mədəniyyəti iki hissədən (1. Fikirin dəqiqliyindən və 2. Fikirin ifadə vasitələrinin dəqiqliyindən) ibarət olsa da, bunların hər ikisi "son məhsul"da — mətndə, radio və televiziya verilişlərində təcəssüm tapdığından həm fikirin, həm də onun ifadə vasitələrinin düzəldilməsi əməliyyatı da mətn üzərində, radionun eşidilən, televiziyanın görünən və eşidilən son məhsulu üzərində gedir və bu səbəbdən biz də hər iki səviyyədən (həm məntiqi, həm də linqvistik) olan səhvlerin düzəldilməsinə dair tövsiyələrimizi söz, ifadə və cümlələrin, söz-görüntü kontrapunktunun timsalında ümumiləşdirəcəyik.

Hazır mətndə məntiqlə bağlı səhvlerin düzəldilməsi prosesi iki mərhələdən ibarətdir:

1. Səhvin aşkarlanması;
2. Onun düzəldilməsi.

Bu prosesi həm müəllifin özü, həm də redaksiyanın başqa bir əməkdaşı (ədəbi redaktor) gerçəkləşdirə bilər, lakin bizim niyyətimiz jurnalistin öz səhvini özünün düzəltməsinə nail olmaqdır. Ona görə də mətnin müəyyən hissəsini (cümləni, abzası və s.), yaxud hamısını yazandan sonra müəllif professional oxucuya çevirilməli, buraxdığı səhvleri özü aşkarlayıb düzəltməyi bacarmalıdır.

Jurnalist nitqi (yazı, veriliş) üç başlıca tələbə cavab verməlidir: **dəqiqlik, aydınlıq, qısaltıq** (**yığçamlıq, ləkoniklik**). Başqa sözlə, jurnalist fikiri **dəqiq** formalasdırıb oxucuya, dinləyiciyə, tamaşaçıya **aydın** və mümkün qədər **qısa** şəkildə (Bu qısaltıq məzmunu xələl gətirməməli, dil vahidlərinin düzgün seçilməsi hesabına əldə edilməlidir) çatdırmalıdır.

Dəqiqlik jurnalistin beyinində (redaksiyada, yaradıcı kollektivdə) formalasmış fikirin (informasiyanın) orijinala, yəni gerçəkliyə, faktə maksimum uyğunluğuna, **aydınlıq** müəyyən

vasitələrlə (söz, məntiqi vurğu, illüstrasiya, tərtibat elementləri və c.) ifadə olunmuş fikiri oxucunun, dinləyicinin, tamaşaçının düzgün, asan və tez qavramasına, təkyozumluluğa nail olunması, **qısalıq** isə hər fikir vahidinə uyğun konkret dil vahidləri seçilməsi, artıq (hər hansı fikir vahidinin ifadəsinə xidmət etməyən) söz, ifadə və hətta şəkilçilərdən, ayrı-ayrı hissəciklərdən, telessenarinin görüntü sırasında olan təsvirlərin sözlə təkrarından qaçılmasıdır.

Fakt jurnalist yazısının — publisistikanın sənədli əsasıdır. Həqiqəti dəqiq əks etdirən faktları aşkarıb yazıda, verilişdə istifadə etmək üçün cari gerçəkliliyi dərindən bilmək, vaxtin, zəmanənin təbii ritmini tutmağı bacarmaq, bu və ya başqa faktın niyə inəhz o cür olduğunu anlamaq lazımdır.

Dəqiq fakt toplamaqdan və onu düzgün dəyərləndirməkdən ötrü jurnalistin güclü **müşahidə qabiliyyəti** olmalıdır ki, ağı qaradan, doğrunu yalandan seçə bilsin. Bundan sonra o, topladığı faktların mahiyyətinə, mənasına, daxili çalarlarına varmağı, onların sosial təbiətini, keçmişini, indisini və müəyyən mənada gələcəyini görməyi bacarmalıdır. Bunu edə bllirsə, o, faktdan mövzuya, problemin açılışına asanlıqla keçir, öz müəllif (redaksiya) niyyətini çətinlik çəkmədən gerçəkləşdirir, gələcək üçün önemli proqnozlar verir.

Jurnalistika bilicilərinin fikirincə, fakt həqiqətən olmuş, baş vermiş mövcudluq, gerçəkliyin müəyyən empirik (təcrubi) anlamı, obyektiv məlumatlar, reallıqda baş vermişləri əks etdirən sənədlər, insan və onun işləri barədə bilgiler, müxtəlif rəqəmlərdir¹.

Yazılardakı faktlar iki səbəbdən qeyri-dəqiq ola bilər: ya *jurnalistin müşahidə qabiliyyəti* zəifdir, ya da o, faktları qəsdən, qərəzli şəkildə, müəyyən qüvvələrin sosial sıfarişi ilə təhif edir. *Jurnalist* sözünü burada ona görə fərqləndiririk ki, hər iki hal bu peşəni seçmiş adamlar üçün bağışlanılmaz səhv-

¹ Мастерство журналиста. Москва: 1976, с.122.

dir və belələrinin həmin adı daşımağa haqları yoxdur.

Tutaq ki, jurnalisten müşahidə qabiliyyəti normaldır, toplaşığı faktlar həqiqətə maksimum yaxındır. Bəs aydınlığa necə nail olmaq mümkündür? Başqa sözlə, jurnalist nitqinin aydınlığına əngəl törədən amillər hansılardır və onları aradan necə qaldırmaq olar?

Mütəxəssislər burada birinci olaraq **məntiqi vurğunun** (söz vurğusunun) adını çəkirler.

Lügətlərdə məntiqi vurğu cümlədə xüsusi niəna yükü daşıyan sözün intonasiya vasitəsilə fərqləndirilməsi kimi şərh olunur. Deməli, jurnalist cümlədəki sözlərdən birinə xüsusi anlam yermək, oxucunun, dinləyicinin və tamaşaçının diqqətini həmin sözə yönəltmək istəyirsə, onu məntiqi vurğu ilə seçməlidir. Əsas da budur ki, bəzən məntiqi vurğunun yerinin dəyişməsi bütövlükdə cümlənin mənasının dəyişməsinə səbəb olur.

Audial— və audiovizual nitqdə hansı sözün qabardılması nəzərə çarpdırmaq asandır, yəni danışan tərəf (diktör, aparıcı, reportyor və b.) çətinlik çəkmədən məntiqi vurğunu hansı sözün üstünə saldığını intonasiyanın köməyi ilə dinləyiciyə, tamaşaçıya çatdırıa bilir. Vizual nitqdə isə intonasiyanı və onun coxsaylı çalarlarını əks etdirən xüsusi işarələr sistemi olmadığından yazan adamdan fərqli olaraq oxuyan adam cümlənin istənilən sözünü məntiqi vurğu altına sala bilər və təbii ki, əksər hallarda birinci tərəfin fikiri ikinci tərəfə təhrif olunmuş şəkildə çatar.

Cümlədəki sözlərin sayını **a** ilə işaret etsək, oxucunun səhvətmə ehtimalı $\frac{1}{a}$, məntiqi vurğunun yerini düzgün müəyyənləşdirmə ehtimalı isə cəmi **1/a** qədər olar. Yəni cümlədə 10 söz varsa, məntiqi vurğunun yerinin müəyyənləşdirilməsindəki səhvətmə ehtimalı **9/10-a**, düzgün müəyyənləşdirmə ehtimalı isə **1/10-a** bərabərdir.

Yazında məntiqi vurğunu nəzərə çatdırmağın geniş yayılmış

üsulu ənənəvi söz sırasını pozaraq məntiqi vurğusu olan sözü axırınçı, yaxud axırdan ikinci yerə, yəni cümlənin xəbərindən əvvələ yazmaqdır. Publisist öz fərdi üslubuna daha çox sadiq olduğundan və yazını işləyərkən daha çox şifahi nitqin qanunlarına söykəndiyindən (fikir beyindən kağıza, yaxud kompüterə köçürülərkən şifahi nitqin qanunları fəal olur) məntiqi vurğunu istənilən sözün üstündə hiss edə bilər. Bu zaman o ya oxucu barədə fikirləşmir, ya da güman edir ki, oxucu da məhz onun kimi düşünür və məntiqi vurğunun harada nəzərdə tutulduğunu bilir. Oxucu isə yazılı nitqin qanunları və öz oxucu vərdişi ilə hərəkət edərək vurğulu sözün cümlənin sonlarında olduğunu güman edir, buna görə də çox vaxt journalistin fikirini təhrif olunmuş halda qavırır. Başqa sözlə, yazan adamın cümlənin sol hissəsində nəzərdə tutduğu məntiqi vurğunun yerini oxuyan adam, bir qayda olaraq, cümlənin sağına doğru dəyişdirir.

Məsələn, *Spiker özü də bilmədən cəmiyyətin gerçek həyatını, axır ki, tribunadan söylədi*¹ cümləsində müəllif məntiqi vurğunu *axır ki* ifadəsinin üstündə nəzərdə tutub, lakin oxucuların bir qisimi ənənəvi olaraq onun *tribunadan* sözünün üstündə olduğunu güman edir və cümlənin məna yükünü soldan sağa gətirərək publisistin fikirini təhrif edir. Burada müəllif demək istəmişdir ki, spiker bu həqiqəti çoxdan söyləməli idi, amma yalnız indi (*axır ki*) söylədi. Vurğunun yerini bir söz sağa dəyişən oxucu isə belə başa düşür ki, spiker bu fikiri qeyri-rəsmi yerlərdə çox deyib, indi də tribunadan söyləyir.

Onu da qeyd edək ki, vurğulu sözü (ifadəni) hər bir cümlənin sonunda, yaxud xəbərin bilavasitə sol tərəfində yazmağı qələm sahibindən tələb etmək olmaz. Əvvəla, bu onun üslubuna xələl gətirər, ikincisi, cümlə quruluşlarını yeknəsəqləşdirər, standartlaşdırar, üçüncüsi isə, çox vaxt cümlənin əvvəlin-

¹ Buradakı və sonrakı misalların hamısı ölkədə fəaliyyət göstərən mətbuat orqanlarından, radio və televiziya verilişlərindən götürülmüşdür. Ayrişəkiliyə yol verməmək üçün mənbələr göstərilmir.

də, yaxud ortasında işlənən elə sözü (ifadəni) vurğulamaq lazımlı gəlir ki, onun yerini dəyişib cümlənin sonuna, yaxud xəbərdən əvvələ aparmaq mümkün olmur. Misal üçün, *Müşavirə iştirakçıları siyasətçiləri real vəziyyətdən çıxış etməyə çağırıldılar* cümləsində *real* sözü vurğulanırsa, onu təyin etdiyi *vəziyyət* sözündən ayırib *çağırdılar* sözünün sol böyüürünə gətirirsək, anlaşılmaz, təhrif olunmuş belə bir cümlə alınar: *Müşavirə iştirakçıları siyasətçiləri vəziyyətdən çıxış etməyə real çağırıldılar*.

Yeri gəlmışkən deyək ki, son vaxtlar publisistika üslubunda məntiqi vurgumm xəbərin sol tərəfindəki sözə deyil, xəbərin bilavasitə özünə düşməsi halları da geniş müşahidə olunur və bu, ən çox qəzet nömrəsinin aparıcı, daha aktual, manşetə çıxarılan yazısında özünü göstərir: *Qazılər ölüm aclığını DAYANDIRDILAR*. Buradakı dörd sözdən ilk üçü oxuculara qəzetiñ (və başqa informasiya vasitələrinin) əvvəlki məlumatlarından bəllidir. Onlar bilirlər ki, filankəslər (*qazılər*) bir müddətdir ki, nəyəsə etiraz əlaməti olaraq ölenədək ac qala-caqlarını bildiriblər. Burada məntiqi vurğu tələb edən əsas yenilik mübtəda və tamamlıqda deyil, məhz cümlənin xəbərində (*dayandırdılar*) əksini tapmışdır.

Onu da göstərək ki, manşetə çıxarılan sərlövhələrdə bəzən hansısa bir söz yox, bütövlükdə cümlənin özü vurğulanır. *Azərbaycan peyki orbitə çıxarıldı* sərlövhəsində oxucunun diqqəti bir sözə deyil, bütövlükdə Azərbaycan peykinin orbitə çıxarılması fikirinə yönəldilir.

Bir para cümlələrdə məntiqi vurğunun yerinin dəyişdirilməsi yalnız emosional yükü azaltdığı halda, bəzi məqamlarda tamamilə başqa məna alınmasına səbəb olur. Əhməd Cəmilin məşhur “*Can nənə, bir nağıl de*” şeirinin ilk misrası (*Ay nənə, bir nağıl da de!*) bir çox mənbələrdə buna bariz misal kimi göstərilir. Şeirdən bəlli olduğu kimi, nənə nəvəsinə nağıl danışışb qurtarandan sonra uşaqlıq ondan daha bir nağıl danışma-

sını xahiş edir:

— *Ay nənə, bir nağıl da de!*
— *Ömrüm-günüm, yat daha,
Hamisini indi desəm,
Nağıl qalmaz sabaha.*
— *Can nənə, de birini də.*
— *Ağrin alım, sözə bax.
Evinizdə səndən savay
Gör, heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub,
Hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik,
Odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə,
Bax, eşikdə yel əsir...*

Göründüyü kimi, misrada məntiqi vurğunun *bir* sözünün üstünə düşdüyü şəksizdir, lakin oxucu səhvən *nağıl* sözünü vurğulayarsa, mənə tamam dəyişər və belə çıxar ki, nənə nə-vəsinə əvvəlcə şeir, tapmaca, bayatı və s. deyib, uşaq isə indi NAGIL eşitmək istədiyini bildirir. Aydınca hiss olunur ki, audial və audiovizual nitqdə olduğu kimi, vizual nitqdə də məntiqi vurğu çox vacib amillərdən biridir və onun vizual ifadə üsullarını tapmaq lazımdır. Mütəxəssislər onlardan üçünü göstəririrlər:

- a) Mövqe üsulu,
- b) Sözartırma üsulu (yaxud leksik üsul),
- c) Tərtibat üsulu.

Mövqe üsulu budur ki, məntiqi vuğru lazımı sözü vurğulu mövqeyə, yəni cümlənin sağ cinahına gətirməklə ifadə olunur. Danışan adam intonasiya vasitəsilə VURĞUN (başqası yox) XX əsrin ən böyük lirik şairidir deyə bilər, amma mövqe

üsulunun tələbinə görə, yazan adam bu fikiri qabartmaq üçün cümləni *XX əsrin ən böyük lirik şairi VURĞUNDUR* formasına salmalıdır. Hətta bu halda da problemin birmənalı şəkildə həll edildiyini söyləmək olmaz: danışan adam əvvəlki qayda ilə yenə də axırınca sözü deyil, başqalarını vurgulaya bilər: *XX (XVIII, XIX yox) əsrin ən böyük lirik şairi Vurğundur; XX əsrin ƏN BÖYÜK* (tayı-bərabəri olmayan) *lirik şairi Vurğundur; XX əsrin ən böyük LİRİK* (satirik yox) *şairi Vurğundur; XX əsrin ən böyük lirik ŞAIİRİ* (nasiri, dramaturqu, publisisti yox) *Vurğundur*.

Sözartırma üsulu tələb edir ki, gücləndirici sözlər əlavə etməklə seçilməsi vacib olan sözün sanbalı artırılsın. Məsələn, yuxarıdakı cümləni belə yazmaq olar: Başqası yox, *Vurğun XX əsrin ən böyük lirik şairidir*. Yaxud: *Məhz Vurğun XX əsrin ən böyük lirik şairidir*. Və ya: *Vurğun, yalnız Vurğun XX əsrin ən böyük lirik şairidir* və s. Bu variantlarda məntiqi vurğunun yeri dəqiq müəyyənləşsə də, yazan adının üslubu dəyişir, mətn ciddiliyini itirir.

Tərtibat üsulunda lazım olan sözün şriftlərinin fərqləndirilməsi, yəni *kursiv*, ***qara kursiv***, ***qara şriftlərdən*** istifadə olunması, vurğulu sözün altından xətt çəkilməsi, hərfərin s e y r ə l d i l m ə s i, sözdəki hərfərin hamısının İRİ ŞRİFTLƏRLƏ yazılıması və s. nəzərdə tutulur. Tərtibat üsulu jurnalistə daha doğmadır, lakin oxucu müəyyən anlaşılıqlarla burada da üzləşə bilər. Belə ki, şrift fərqləndirmələrindən bəzən başqa niyyətlər üçün də (sətiri doldurmaq, sü tunun sərhədlərini saxlamaq və s.) istifadə olunur.

Deməli, vizual nitqdə məntiqi vurğunun yerini oxucuya dəqiq bildirmək tam mümkün olmasa da, jurnalist bu üsulların hamısını mənimseməli, hansının hansı situasiyada daha əlverişli olduğunu müəyyənləşdirməyi bacarmalı, həm yazı prosesində, həm də onun qəzet səhifəsində yerləşdirilməsi zamanı lazımı sözün bu üsullardan birinin, yaxud bir neçəsinin,

yaxud müəllifin özünün müəyyənləşdiriyi başqa bir üsulan köməyi ilə qabardılmasına nail olmağa çalışmalıdır.

Vizual nitq mədəniyyətinin məntiqi əsaslarında tez-tez yaranan başqa bir problem sözlər arasında məna əlaqəsinin pozulması, yəni cümlədə sözlərin düzgün sıralanmamasıdır. “Cüməyə daxil olan sözlər həm məzmunca, həm də formaca bir-birinə bağlanmalı, fikir ifadə etmək üçün müəyyən qanunlar əsasında düzülməlidir”¹.

Ədəbi dilin başqa üslublarına nisbətən publisistika üslubu daha çevik olduğundan buradakı söz sırasını qrammatikanın statik (sabit) qaydalarına tam təbe etdirmək həmişə faydalı olmur. Jurnalist öz yazısını daxilən son dərəcə dinamik olan, bu günün ritmi ilə şərtlənən xüsusi model əsasında qurur və həm məntiqi vurğu, həm söz sırası, həm də bir sıra başqa amillər məhz bu dinamikliyin, ritmin tələblərinə uyğunlaşdırılır. Bununla belə, jurnalist üslubunun dinamikliyi söz sırasını fikri təhrif edəcək dərəcədə sərbəst qurmağa haqq qazanır dırı bilməz.

“Belə bir cümləni nəzərdən keçirək: *Aparılan qazıntılar nəticəsində bir ədəd çiy kərpicdən tikilən bina aşkar olunub*. Burada *tikilmiş bina* əvəzinə *tikilən bina* işlədilməsini bir kənara qoyub həmin binanın bir ədəd kərpicdən necə tikildiyi barədə baş sindırmağa dəyməz. Pozuntunu hamı dərhal görür, müəllifdən və redaktordan başqa”². Bu cümlə belə redaktə edilsə, daha düzgün olardı: *Aparılmış qazıntılar nəticəsində çiy kərpicdən tikilmiş bir bina aşkar olunub*.

Başqa bir qəzet yazısında oxuyuruq:

Müsavatdan mandat almış iki şəxsin ikisinin də indi parlamentdə iştiraka qərar verməsi... fikirlərin doğruluğunu sübut etməkdədir.

Söhbət Müsavat Partiyasının 2000-ci ildə millət vəkili se-

¹ Müasir Azərbaycan dili, 3-cü cild, Bakı, 1981, s 320.

² Abbasov İlham. Göstərilmiş məqalə.

çilmiş iki üzvünün — Vaqif Səmədoğlu ilə Şirzad Əyyubun partiyanın iradəsi əleyhinə gedərək Milli Məclisin işində iştirak etmələrindən gedir. Bəllidir ki, deputatlara mandatı siyasi partiyalar deyil, Mərkəzi Seçki Komissiyası verir. Yuxarıdakı cümlədən isə belə anlaşılır ki, adı çəkilən deputatlara mandatı Müsavat Partiyası verib. Əslində isə, müəllif *deputat mandatı almış iki müsavatçının parlamentdə iştirakı yazmaq istəmişdir*.

Həmin məqalənin başqa bir cümləsi isə belədir: **Yazılımızda mandat almış müsavatçıların parlamentdə iştirakinin bu partiyanın maraqları ilə üst-üstə düşdürüünü də bildirmişdik.** Buradakı yazılarımızdə sözü axırdan ikinci yerə gətirilməlidir (*Mandat almış müsavatçıların parlamentdə iştirakinin bu partiyanın maraqları ilə üst-üstə düşdürüünü də yazılarımızdə bildirmişdik*). Əks halda belə çıxır ki, onlar mandatı qəzətin yaralarında alıblar.

Qəzet praktikasında yalnız leksik mənası olan sözlərin deyil, köməkçi nitq hissələrinin də öz yerində işlənməməsi və fi-kirin bu yolla təhrif edilməsi halları tez-tez müşahidə olunur. *H.Əliyev məlum müşavirədəki çıxışında Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Dəmir Yolu idarələrinin rəislərinə onların da başçılıq etdikləri obyektlərdə nöqsanlar olduğunu bildirdi.* Burada da ədati onların yox, obyektlərdə sözündən sonra yazılmalıdır (*H.Əliyev məlum müşavirədəki çıxışında Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Dəmir Yolu idarələrinin rəislərinə onların başçılıq etdikləri obyektlərdə də nöqsanlar olduğunu bildirdi*). Yoxsa dərc olunmuş variantdan belə anlaşılır ki, adı çəkilən idarələrə onların rəislərindən savayı ayrı adamlar da başçılıq edirlər. Müəllif isə demək istəmişdir ki, başqa obyektlərdə olduğu kimi, onların obyektlərində də nöqsanlar var.

Cümlələrdəki sözlər arasında məna əlaqəsinin pozulması halları biri o birinin davamı olan iki mərhələdə aradan qaldırılır:

a) Mənə əlaqəsinin hansı sözlər arasında pozulduğunu aşkarlamaq;

b) Mövqeyi səhv düşmüş sözün əsl yerini, yəni hansı sözdən əvvəl, yaxud sonra yazılımalı olduğunu tapıb düzgün variantı yazmaq. Məsələn, tutaq ki, belə bir cümlə yazılıb: *1938-ci ildə tamaşaya qoyulmuş Səməd Vurğunun "Vaqif" pyesi tezliklə böyük şöhrət qazandı*. Cümlə bir də oxunsa, görünər ki, *1938-ci ildə tamaşaya qoyulmuş birləşməsi Səməd Vurguna yox, "Vaqif" pyesinə aiddir* (Təyin təyin etdiyi sözün bilavasitə solunda olmalıdır). Deməli, həmin feli sıfət tərkibi *Vurğunun* sözündən sonra, yəni *"Vaqif" pyesi birləşməsinin* soluna gətirilməlidir: *Səməd Vurğunun 1938-ci ildə tamaşaya qoyulmuş "Vaqif" pyesi tezliklə böyük şöhrət qazandı*.

Bu cür səhvləri aradan qaldırmaq üçün bir sıra hallarda feli sıfət tərkibi ilə ifadə olunmuş təyindən sonra gələn söz birləşməsini bitişik yazmaq zərurəti yaranır. *Bu, partiyanın ictimai reputasiyasına süni şəkildə həkk olunmuş iqtidara bağlılıq barədə təsəvvürü alt-üst etdi*. Burada *həkk olunmuş* ifadəsinin iqtidara deyil, "bağlılıq" a aid olduğunu bildirmək üçün *iqtidara bağlılıq* ifadəsini *iqtidarabağlılıq* şəkilində yazmaq kifayətdir: *Bu, partiyanın ictimai reputasiyasına süni şəkildə həkk olunmuş iqtidarabağlılıq barədə təsəvvürü alt-üst etdi*.

Yol verilən məntiqi səhvlərdən biri də ümumi sinifə, topluya məxsus ümumi adın həmin toplunun yalnız bir qisiminə aid edilməsi, qalanlarının isə, bir növ, "diskriminasiya" olunmasıdır. Bilindiyi kimi, dünyadakı dövlətlərdən yeddisinin (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Türkiyə və Türkmənistan) əsas əhalisi türklərdir. Başqa ölkələrdə də xeyli miqdarda türk yaşayır. KİV materiallarının da çox vaxt buna əhəmiyyət verilmir və *türk, türklər* dedikdə yalnız Türkiyə əhalisi nəzərdə tutulur.

Ayri-ayrı türk iş adamları ilə söhbətdə onlar başlıca amil kimli millət faktorunu qabardırlar. Yəni bu gün Azərbaycanın an

əhəmiyyətli sahələrinə sərmaya qoyan ingilisə, almana, fransiza və s. daha geniş meydan verildiyi halda, türklər künçə sıxışdırılmış kimi görünür. Onların fikrincə, bu, Azərbaycan xalqının türklərə və Türkiyəyə münasibəti deyil, bu, hakimiyətdəki bir qrupun türklərə və Türkiyəyə münasibətidir... 15 milyon dolları Azərbaycan səhiyyə nazirinin şiltaqlığına qurban verən türk iş adamlarisa, hələ ki, ümidiyorlular.

Açıqca görünür ki, buradakı *türk* sözlərinin hamısı yalnız türkiyəli iş adamlarına aiddir. İstər-istəməz sual yaranır: bəs Azərbaycanın əsas əhalisinin milliyyəti nədir? Bu baxımdan müxtəlif xidmət obyektlərinin gırəcəyindəki lövhələrdə yazılımış *Türk dönəri*, *Türk bərbəri*, *Türk liseyi* kimi ifadələr də yanlışdır (Düzgün variantlar: *Türkiyə dönəri*, *Türkiyəli bərbər*, *Türkiyə liseyi*).

Eyni vəziyyəti — ümumi ilə xüsusinin qarışdırılması hallarını — başqa situasiyalarda da müşahidə etmək mümkündür. Məlumdur ki, formal məntiqin bölgü (təsnifat) qaydası ilə qrammatikadakı həmcinslik kateqoriyası arasında birbaşa bağlılıq var, yəni cümlənin həmcins üzvləri də məntiqi bölgünün tələblərinə cavab verməli, mütənasib olmalı, bölgü üzvlərinin cəmi bölünən topluya tən gəlməli, onların birindəki əsas əlamət başqalarında təkrarlanmamalıdır. Təəssüf ki, bir çox mətbuat yazılarında bu qaydaya əməl olunmur.

“Dəyirmi masa”da alımlar, ziyalılar, siyasi partiya rəhbərləri iştirak edirdilər;

Bu məqamda müxalif və ziyalı millət vəkillərinin vasitəçiliyi qəçilmez və gərəkli olur.

Birinci cümlədən belə çıxır ki, alımlar, ziyalılar və siyasi partiya rəhbərləri ayrı-ayrı kateqoriyalara daxil olan insanlardır. Halbuki alımlar də, siyasi partiya rəhbərləri də ziyalı kateqoriyasına daxildirlər və siyasi partiya rəhbərləri də alım ola bilərlər. İkinci cümlədə də eyni hal müşahidə olunur — guya müxalifətdən olan millət vəkilləri ziyalı deyillər, yaxud

əksinə, ziyalılar müxalifətdə ola bilməzlər.

MənTİqdə və nitqdə ümumi anlayış (cins), bir də həmin ümumi anlayışa daxil olan xüsusi anlayışlar (növlər) olur. Bunları bir-birinə bölüşdürmə bağlayıcıları (*ya, yaxud, gah, istər*) ilə bağlamaq olmaz. Misal üçün, *mətbuat* ümumi anlayış, *qəzet* ona daxil olan xüsusi anlayışdır. *Qəzet*, yaxud *mətbuat* demək (yazmaq) olmaz. Eyni qaydada *Şərq* ümumi anlayış, *Şərqdə* yerləşən ayrı-ayrı ölkələr, o cümlədən *Türkiyə* xüsusi anlayışlardır.

Qəzətlərdən birində getmiş bir cümləyə baxaq: *Əsrin əvvəllərində Türkiyədə, yaxud Şərqdə olan əcnəbi missionerlər yaxşı bilirdilər ki, bütün bunlar uydurmadır.* Sual olunur: Türkiyə bəyəm *Şərq* ölkəsi deyilmiş ki, bu iki anlayış bir-birinə *yaxud* sözü ilə bağlanır?

Vizual nitqdə tez-tez rast gəlinən bu cür və başqa səhvər bəzilərinin "boş şey", onların düzəldilməsi isə "xırdaçılıq" kimi görünür.

Bələ "xırda" səhvərin vaxtında aradan qaldırılmaması həm də ona görə təhlükəlidir ki, analoji qüsurlar illər boyu təkrarlana-təkrarlana oxucuların (dinləyicilərin, tamaşaçılara) və hətta gələcək yazarların şüurunda əbədi yuva salaraq həm mənTİqi, həm də linqvistik baxımdan yanlış stereotiplər formalaşdırır. Sonralar onların islah olunması xeyli çətinləşir, bəzən isə mümkün olmur. Məsələn, biz əminik ki, bu gün oxucular, qələm sahibləri və hətta dilçi alımlar arasında rəy sorğusu keçirilsə, onların 90 faizindən çoxu "**başlamaq, yoxsa başlanmaq**" sualını yersiz sanacaq, yəni *başlanmaq* sözü əvəzinə *başlamaq* sözünün işlədilməsini təbii hesab edəcək və burada heç bir qəbahət olmadığını bildirəcək.

Üzdən son dərəcə oxşar olan, eyni kökdən yaranmış bu iki sözün professional müqayisəsi onların ayrı-ayrı leksik (mənTİqi) məna daşıdığını göstərir. Ölkə qəzətlərindən götürülmüş ikicə cümləyə baxaq:

Bu proses üçüncü bir qüvvənin xeyir-duası ilə başlayıb;

Qarabağın taleyi ilə bağlı təhlükəli mərhələ başlayır.

Hesab edirik ki, çoxsaylı misallar sırasından seçdiyimiz bu cümlələrin hər ikisində *başlanmaq* feili səhvən *başlamaq* şəkilində yazılıb. Bu iki feil arasmada hansı fərqlər var?

a) *Başlamaq* feili, bir qayda olaraq, özündən əvvəl isimin yönlük halında olan məsdər tələb edir: *O danışmağa (geyməyə, oynamaya və s.) başladı.* Cümlədə hətta bu cür məsdər olmayanda belə, onu asanlıqla bərpa etmək mümkündür. Məsələn, *Onlar söhbətə başladılar* cümləsini çətinlik çəkmədən *Onlar söhbət etməyə başladılar* formasına salmaq olar. Məsdər əvəzinə feildən düzəlmüş isim də işlənə bilər: *İnşaatçılar yeni binanın tikintisini başladılar; Yağış (yağmağa) başlıdı və s.*

b) *Başlamaq* feili işlə, hərəkətlə bağlı olduğundan həmin işi, hərəkəti icra edən subyekt cümlədə iştirak etməlidir: *Müəllim dərsi izah etməyə başladı; Traktor yeri şumlamağa başladı* və s. Həm də bu halda subyekt, işgörən, adətən, ya canlı (ikinci cümlədə işi icra edən traktörə nəzərdə tutulur), ya da avtomatik idarə edilən olmalıdır: *Peyk Yer kürəsinin atrafına fırlanmağa başladı.*

c) *Başlamaq* təsirsiz feildir, lakin bəzən ondan əvvəl isimin təsirlilik halında olan söz də işlənə bilir. Məsələn, məşhur mahnidakı *Kəlməni başlayıb sozə gələndə...* misrası buna nümunə ola bilər. Nəzərə almaq lazımdır ki, buradakı *kəlmə* sözü *başlayıb* sözünün deyil, arada buraxılmış *deməyə* təsirli felinin tələbi ilə təsirlilik halda işlənmişdir. *Təmiri 3-cü mərtəbədən başlamaq lazımdır* tipli cümlələrdə də eyni vəziyyət müşahidə olunur. Bu misallarda məsdər işlədilmədiyindən onun təsirlilik yükü *başlamaq* felinə keçib.

Başlanmaq feilində isə *başlamaq*dan fərqli olaraq bu xüsusiyyətlərin heç biri yoxdur, yəni o özündən əvvəl nə məsdərin yönlük halda olmasını, nə cümlədə subyektin iştirakını, nə də

özündən əvvəlki isimin təsirlilik halda işlənməsini tələb etmir.

ç) *Başlamaq* feili məlum növdür, *başlanmaq* isə başqa feillərdən (o cümlədən *başlamaqdan*) fərqli olaraq həm məchul (*Evin tikintisi başlandı*), həm də qayıdış (*Vətən doğma evdən başlanır*) növlərində işlənə bilir.

Nəhayət, bu feillərdən hansını hansı məqamda işlətməyin düzgün olduğunu ruscadan tərcümə vasitəsilə də yoxlamaq olar. Məsələn, *Начинается строительство нового дома - Yeni evin inşası başlanır və Рабочие начинают строить новый дом — Fəhlələr yeni ev tikməyə başlayırlar*. Rusca *начинается* əvəzinə *начинаем* yazmaq mümkün olmadığı kimi, Azərbaycan türkçəsində də *başlanır* əvəzinə *başlayır* yazmaq səhvdir.

Zahirən bir-birinə bənzəyən, lakin mənaca fərqlənən söz cütlüklerindən biri də ötrü — ötəridir. Ötrü isimin çıxışlıq həli ilə işlənən qoşmadır, ötəri isə yerində asılı olaraq sıfət və zərf olur. Bəzən jurnalistlər bunun fərqiñə varmir, ötrü əvəzinə ötəri işlədirlər:

Övladlarından ötəri min bir əziyyət çəkmiş ana bu gün “Qocalar evi”ndə ömrünün sonunu gözləyir.

Vizual nitqimizdə "daşlaşmış", stereotipləşmiş məntiqi yanlışlıqlardan biri də feli sıfətlərin və onlardan düzəlmis tərkiblərin zamanı ilə bağlıdır. Bəllidir ki, feli sıfət feilin, demək olar, bütün əlamətlərini (hərəkət, zaman, təsirlilik-təsirsizlik, növ, təsdiq-inkar, tərz və s.) eks etdirir və bunların sırasında zaman kateqoriyası ayrıca yer tutur, yəni feli sıfət təyin olunan əşyanın zamanla bağlı əlamətini, keyfiyyətini, vəziyyətini bildirir, müvafiq zaman şəkilçiləri qəbul edir. Kütləvi infomasiya vasitələrində isə çox vaxt buna məhəl qoyulmur, feli sıfətin hər üç zamanında yalnız indiki zamanı bildirən *-an²* şəkilcisinən istifadə olunur, *-muş⁴*, *-acaq²* şəkilçiləri isə unudulur və bunun nəticəsində mütəxəssislər bu cür misallarda da *-an* şəkilcisinə ümumi zaman şəkilçisi kimi səciyyələndirmək

məcburiyyətində qalırlar.

Cümlədə indiki zamandan fərqli olan zamanları bildirən başqa söz də işləndikdə bu qüsür nəzərə daha qabarıq çarpır:

Başqa finalçı isə DÜNƏN gecə KEÇİRİLƏN "Parma"- "Udinize" matçından sonra məlum olacaqdı;

DÜNƏN İran paytaxtında polis Islaminqilabının ildönümü-nə həsr OLUNAN etiraz aksiyası iştirakçılardan dağıdıb.

Birinci cümlədəki *dünən gecə keçirilən* birləşməsi *dünən gecə keçirilmiş*, ikinci cümlədəki *Islam inqilabının ildönümü-nə həsr olunan* birləşməsi isə *Islam inqilabının ildönümü-nə həsr olunmuş* şəkilində yazılmalı idi.

Azərbaycan Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən mətbuatımızın bir çox problemləri ilə yanaşı, kütləvi informasiya vasitələrinin dil məsələlərinə də xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, qurumun daimi fəaliyyət göstərən struktur vahidlərindən biri də Dil Komissiyasıdır. Komissiya mütəmadi olaraq keçirdiyi tədbirlərdə diqqəti bu sahədə müşahidə olunan qüsurlara yönəldərək onların aradan qaldırılmasının vacibliyini qeyd edir. Xüsusi olaraq vurgulanır ki, dil pozuntularının aradan qaldırılması mətbuatımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün ən vacib məsələlərdən biridir.

Mətbuat Şurasının KIV-də ədəbi dil normalarının pozulması hallarının müəyyənləşdirilməsinə dair 2011-2012-ci illərdə aparmış olduğu monitorinq bu yönə görülən işlərin ən əhatəlisidir. Monitorinqin programına əsasən, mətbuat səhi-fələrində müasir Azərbaycan ədəbi dilinin müxtəlif qatlarına aid dil pozuntularının qeydə alınması üçün qəzet materialları beş istiqamət üzrə — leksik, morfoloji, sintaktik, üslubi və texnoloji (qəzetçilik peşəkarlığı) parametrlər baxımından təhlilə cəlb edilmişdi. Müşahidə olunan pozuntu faktları xüsusi hesabatda ümumiləşdirilmiş, Monitorinq Qrupunun rəhbəri İlham Abbasovun müxtəlif qəzetlərdə dərc olunmuş yazıları ilə ictimaiyyətə təqdim olunmuşdur. Bu dərslikdə yeri gəldik-

cə həmin yazılıardakı faktlardan istifadə edilmişdir. Misal üçün, indi haqqında danişdığımız məsələ (feli sıfətin zamanlanrı) ilə bağlı oxuyuruq: “Monitorinq prosesində -miş şəkilçisi-nə qarşı bu cür anormal, xəstə münasibətin təkcə nəqli keçmiş zamanlı fellərə yox, həmin şəkilçi ilə düzələn feli sıfətlərə qarşı da yönəldiyi müəyyən edildi. Məlum olduğu kimi, -acaq şəkilçili feli sıfətlər gələcək, -an şəkilçili feli sıfətlər indiki, -miş şəkilçili feli sıfətlər isə keçmiş zaman anlamı daşıyır. Yəni, *deyilmiş söz* ifadəsi keçmiş, *deyiləcək söz* gələcək, *deyilən söz* isə indiki zamana aiddir. Nitq prosesində bunların bir-birinin əvəzinə işlədilməsi kobud morfoloji pozuntu olmaqla bərabər, ciddi məntiqi yanlışlığa və üslubi qarışılıqlığa gətirib çıxarıır.

Beş yüz il əvvəl tikiləcək bina deyimi necə yanlışdırsa, *beş yüz il əvvəl tikilən bina* da eyni dərəcədə absurdur. Təəssüf ki, müasir mətbuatımızda bu adı həqiqətin çox tez-tez nəzərdən qaçırdığının şahidi oluruq. Məsələn, qəzetlərin birində belə bir xəbər oxuyuruq: *Çinin Şanxay şəhərində yeni tikilən binada yanğın baş verib.* Fikirləşirik ki, görəsən, tikilən (yəni, tikilməkdə olan!) binada yanmış? Sonrakı cümlədə isə yazılıb ki, *Binaya cəmi dörd ay qabaq köçmüş ailənin iki uşağı həlak olub.*

Belə bir anlaşılmazlığın baş verməməsi üçün jurnalist həmkarımız, sadəcə olaraq, *yeni tikilmiş bina* ifadəsini işlətməli idi.

Yaxud başqa bir qəzətdə belə bir sərlövhə görürsən: *Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclər Bakıda bir araya gəldilər.* Düşünürsən ki, görəsən, bu gənclər ilin ortasında dərslərini buraxıb Bakıya niyə toplaşıblar? Materialı oxuyandan sonra aydın olur ki, söhbət Türkiyə universitetlərində təhsil almış gənc mütəxəssislərdən gedir.

Başqa bir yazıda belə bir cümlə ilə rastlaşıraq: *Dünyanın inkişaf edən ölkələri sırasında İtalya layiqli yer tutur.* Dünyanın

ən inkişaf etmiş ölkələrindən biri olan İtaliya bu cümlədən xəbər tutsa, bəlkə də Azərbaycana nota verər. Sonra gəl başa sal ki, bizim jurnalist sizi aşağılamaq istəməyib, sadəcə olaraq, -*muş* şəkilçisindən xoşu gəlmir...

-*muş* şəkilçisi ilə düzələn feli sıfətlərin yerinə bütün məqamlarda -*an* şəkilçisi ilə düzələnlər işlədilsə, onda gərək dilimizin ən koloritli sözlərindən olan *görməmiş* kəlməsi gözdən əlil mənasını ifadə edən *görməyən* sözü ilə əvəz olunsun. Başqa sözlə, onda gərək bütün görməmişlərə “kor” deyək. Onda gərək filan yazıçıının “*Seçilmiş əsərləri*” əvəzinə ANS-in filmdə olan sayaq “*Seçilən əsərləri*” deyək. Bu halda xarici dillərdən keçmiş zaman məzmunlu feli sıfətlərin tərcüməsində həll olunmaz problemlə üzləşərik. Təsəvvür edin, hər hansı bir informasiyada noyabr ayında ABŞ prezidenti seçilmiş Barak Obamanı dekabrda ABŞ-in “*seçilən*” prezidenti adlandırmaq necə səslənər?! O, yalnız seçki günü “*seçilən*” prezident idi, bir gün sonra isə artıq “*seçilmiş*” prezidentdir”!

İlk baxışda bunlar xalis qrammatik (linqvistik-publisistik) səhv təsiri bağışlsa da, əslində məna dəyişkənliyinə səbəb olduğundan leksik-semantik (məntiqi) səhvlər kimi qəbul edilməlidir.

Bir məsələyə aydınlıq gətirək ki, biz *ümumi* (*davamlı*) *indiki zaman* anlayışından birdəfəlik imtina olunmasını təklif etmirik. Həqiqətən də, baş vermiş, baş verən və baş verəcək hadisələrdən, olmuş, olan və olacaq əşyalardan ümumi anlamda danışmaq üçün feli sıfətlərdə indiki zaman şəkilçisi işlədir, lakin bu, ən çox bədii üsluba aid olan məsələdir. Bu forma işlədirəndə konkret olaraq indiki zaman nəzərdə tutulmur. Ondan nəyinsə hər vaxt, təkrarən baş verməsini bildirmək, nəyinsə ümumən həqiqi olmasını, ümumi qanuna uyğunluğu ifadə etmək üçün istifadə edilir:

Hələ dünənə kimi dumanlar içərisində üzən evlərin üstündə

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

çəhrayı buludlara girib-çıxan günəşin ziyası parıldayırırdı (Mehdi Hüseyn. Ölkəm);

Sovetlərlə ticarət müqaviləsinin bağlanması tələb edən səslər ucalmaqdır idı (Mirzə İbrahimov. Gələcək gün). Göründüyü kimi, buradakı *üzən*, *girib-çıxan*, *tələb edən* sözlərinin heç birini feilin başqa zamanında işlətmək mümkün deyil.

Sosial şəbəkələrdən birində yerləşdirilmiş bu xəbərin müəllifinin linqvistik səviyyəsi haqqında isə söz deməyə çətinlik çəkirik:

“Xural” qəzetiinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayatlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesdə (?) Ə. Zeynallıya höküm oxunub. Məhkəmənin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistin nitq mədəniyyətinin məntiqi əsaslarına daxil olan növbəti tələb məntiq qanunlarına (prinsiplərinə) əməl edilməsidir. Məntiq qanunları çoxdur. Onlardan dördü jurnalistlərə daha vacibdir:

1) *Eyniyyət qanunu; 2) Ziddiyyət qanunu; 3) Üçüncüünü istisna qanunu və 4) Yetərli (kafı) əsas qanunu.*

Eyniyyət qanunu. Bu qanuna görə, hər bir mülahizə özünə tən gəlməli, yəni dəqiq, aydın, sadə və müəyyən olmalıdır. Başqa sözlərlə desək, eyni mətndə eyni sözü müxtəlif mənalarda işlətmək olmaz.

Azərbaycan dilinin izahlı lügətində *divan* sözünün bir-biri ilə omonim olan 5 mənası verilib: 1) Məhkəmə, tribunal; 2) Ali hökumət məclisi; 3) Şeirlər toplusu; 4) Oturmaq və ya uzanmaq üçün uzun yumşaq taxt; 5) Türkiyə sultanlığında məşvərətçi orqan. Eyniyyət qanunu tələb edir ki, eyni mətn daxilində söz hansı anlamda işlənibsa, sona qədər də həmin anlamda işlənməlidir. Müsavat Partiyası lügətdəki 5-ci anlamdan çıxış edərək öz məşvərətçi orqanının adını “Divan”

qoymuşdur. Keçmiş əsrin sonlarında teleradio şirkətlərindən birinin sədri qəzetlərdən birinə verdiyi müsahibədə reportyorenin “Sizin şirkətdə müxalifət nümayəndələrinə niyə ekran-efir vaxtı verilmir” sualını belə cavablaşmışdı: “Elçibəyə deyi-rəm, gəl televiziya ilə çıxış et. Deyir, gedim, idarə heyəti ilə məsləhətləşim. İsa Qəmbərə deyirəm, gəl danış, deyir, Divan-la məsləhətləşməliyəm. O **divandır**, **şkafdır**, **nədir**, ondan da bir xəbər çıxmır”. Maraqlıdır ki, bu sözləri deyən şirkət sədri filologiya elmləri doktoru, professor, ölkəmizin tanınmış dilçi alımlarındandır. Müxalif qəzetlərin biri müsahibədəki bu sözlərə dərhal reaksiya verərək yazmışdı: “Belə bayağı “söz oyunu”, hörmətli ... müəllim, nəinki Sizin kimi tanınmış filologiya elmləri doktoru, professorun, heç orta təhsilli adı bir adamın da müdrikliyinə, hazırlıcağımıza dəlalət etmir. Siz dilçisiniz və bilməmiş deyilsiniz ki, yazılışına, səslənməsinə görə eyni olub mənaları arasında heç bir əlaqə olmayan sözlərə OMONİM deyilir və söz oyununun əsas materialı omonimiya deyil, polisemiya, yəni sözlərin çoxmənalılığıdır”.

Doğrudur, eyniyyət qanununu qəsdən pozmaqla komik effekt yaratmağa icazə verilir. Lətifələrin, müdrik sözlərin böyük bir qismi məhz bu üsulla yaradılır, lakin bu zaman, doğrudan da, omonimlərdən yox, sözün çoxmənalılığından istifadə olunur:

— **Sonuncu** partiya iclasına niyə gəlməmişdin?

— Vallah, **sonuncu** olduğunu bilməmişəm, bilsəydim, hökmən gələrdim.

Göründüyü kimi, burada çoxmənalı *sonuncu* sözünün iki müxtəlif mənasından istifadə edilmişdir. Birinci *sonuncu iclas* ifadəsi *növbəti iclas* mənasında, ikinci isə *iclasın bir daha olmayacağı* (partiyanın ləğv ediləcəyi) anlamındadır.

Ziddiyət qanunu. Bu qanuna görə, eyni obyektdən eyni zamanda eyni münasibətlə bəhs olunarkən cümlələrin birində təsdiq olunmuş mülahizə sonrakı cümlələrin heç birində inkar

edilməməlidir. Ziddiyətli mülahizələr məsafəcə bir-birinə yaxın və uzaq cümlələrdə (abzaslarda, səhifələrdə) ola bilər. Birinci yə nadir hallarda, ikiciyə isə nisbətən tez-tez rast gəlinir.

Birinci hala nümunə

Dünən Gədəbəyə misli görünməmiş güclü dolu yağıb. Yerli sakınların dediklərinə görə, iki il əvvəl də bu yerlərə belə güclü dolu düşübmiş.

Ardıcıl gələn iki cümlədən biri o biri ilə ziddiyət təşkil edir. Cox güman ki, müəllif *misli görünməmiş* ifadəsinin mənasını bilmir.

İkinci hala nümunə

1-ci abzasda: *Haqqında söhbət açacağım qəhrəman Uzaq Şərqdə Sovet ordusu sıralarında zabit kimi xidmət etmiş, 1990-ci il 20 Yanvar hadisəsindən sonra Vətəni Azərbaycana dönmüş, partiya biletini yandıraraq döyüş zonasında yerləşən N saylı hərbi hissəyə yollanmışdır...*

Sonuncu abzasda: ...*Heç vaxt heç bir partiyanın üzvü olmasa da, Müsavat Partiyasına rəğbət bəsləmişdir.*

Buradakı ziddiyət də müəllisin naşılığı ucbatından baş vermişdir. O yazmaq istəmişdir ki, qəhrəmanı Azərbaycana qayıtdıqdan sonra heç bir partiyanın üzvü olmamışdır. Bu ziddiyəti aradan qaldırmaq üçün çox sadə bir əməliyyat aparmaq — son cümlədəki *heç vaxt* ifadəsinin əvəzinə *sonralar* sözünü yazmaq lazımdı.

Üçüncüyü istisna qanunu. Bu qanun ziddiyət qanununa bənzəsə də, aralarında incə bir fərq var:

1) *Filankəsin boyu ucadır — Filankəsin boyu qıсадır* (Ziddiyət qanunu);

2) *Filankəsin boyu ucadır — Filankəsin boyu uca deyil* (Üçüncüyü istisna qanunu).

Birinci halda iki hökm arasında üçüncü variant da var: Fi-

lankəs ortaboylu da ola bilər, amma ikinci halda orta variant yoxdur, çünkü *uca deyil* ifadəsi *ortaböylüdür* ifadəsini də əhatə edir. Birinci halda hökmlərin hər ikisi yalan ola bilər, “üçüncüyü istisna”da isə bu, mümkün deyil, iki variantdan biri hökmən düzgün, o biri isə yalandır.

Bir qəzet yazısından nümunə: *Kazım dayı, mən nə yaşamaq istəyirəm, nə də ölmək. Bir aqsaqal kimi mənə yol göstərin.*

Təbii ki, çıxılmaz durumda olan bu gəncə heç kim yol göstərə bilməz: insan ya yaşamalı, ya da ölməlidir. Başqa yol yoxdur!

Yetərli əsas qanunu araşdırıcı jurnalistlər üçün çox önəmlidir. Burada tələb olunur ki, irəli sürülmüş hər bir tezis (müddəə) faktlarla, dəlillərlə sübuta yetirilsin. Həm də bu fakt və dəlillər ilkin tezisin sübutu üçün yetərli olmalıdır.

Misallar:

1) *Mən qəbul imtahanında 700 bal toplayacağam, çünkü lazımlı olan kitabların hamısını oxumuşam.* Oxumaq və öyrənmək başqa-başqa anlayışlardır. Ola bilər ki, oxunmuşlar yadda qalmasın, unudulsun, yaxud düzgün anlaşılmasın. Deməli, *oxumaq* feili 700 bal toplamaq tezisini sübut etmək üçün yetərli əsas deyil.

2) *Filankəs cinayət törədib. Bunu məhkəmədə o özü boyunu-na aldı.* Boyuna almaq hələ sübut deyil. O bunu təzyiq altında, yaxud yaxın bir insanın (əsl cinayətkarın) həbsxanaya düşməməsi üçün də edə bilər. Hüquqşunaslıqda “təqsirsizlik prezumpsiyası” deyilən prinsip var. İnsanın cinayət törətməsi tutarlı, yoxlanılmış faktlarla tam sübut edilməyincə, hətta o özü öz əleyhinə ifadə vermiş olsa belə, həmin şəxsi müqəssir hesab etmək olmaz.

3) *Bu xətlər paraleldir, çünkü ortaq nöqtələri yoxdur.* Ortaq nöqtənin yoxluğu özlüyündə doğru olsa da, paralellik tezisini sübut etməyə yetərli deyil. Bundan əlavə, həmin xətlər həm də eyni müstəvidə olmalıdır. Eyni müstəvidə olmayan və heç

yerdə kəsişməyən xətlərə “paralel” yox, “çarpaz xətlər” deyilir.

Məntiq qanunları jurnalistə obyektiv olmayı, dəqiq faktlardan bəhrələnməyi, şayiələrə, dedi-qodulara kor-koranə inanmamağı, fikiri dügüñ formalasdırmağı və düzgün ifadə etməyi, yazılarında, verilişlərində eyniyyətə, ziddiyyətsizliyə, təkmənalılığa, tezislərin dəllillərlə sübutuna nail olmayı öyrədir.

MÖVZUYA DAİR SUALLAR VƏ TAPŞIRIQLAR:

1. Məntiq elmi nəyi öyrənir?
2. Məntiq elmini bilmək jurnalistlərə nə üçün lazımdır?
3. Jurnalisticin nitq mədəniyyətinin məntiqi əsaslarına nələr daxildir?
4. Vizual nitqdə məntiqi vurğunun yerini müəyyənləşdirməyin üsulları hansılardır?
5. Cümlələrdəki sözlər arasında məna əlaqəsinin pozulması hallarını aradan qaldırmaq üçün nə etmək lazımdır?
6. Dövri mətbuatdan ümumi ilə xüsusinin qarışdırılması hallarına aid misallar seçin.
7. *Başlamaq* və *başlanmaq* feillərinin fərqlərini izah edin.
8. Dövri mətbuatdan feili sıfatların və onlardan düzəlmış tərkiblərin zamanlarının düzgün yazılmamasına aid misallar seçin.
9. Dövri mətbuatdan eyniyyət qanununun pozulması ilə bağlı misallar tapın.
10. Dövri mətbuatdan ziddiyyət qanununun pozulması ilə bağlı misallar tapın.
11. Üçüncüyü istisna qanununun pozulması ilə bağlı dövri mətbuatdan misallar tapın.
12. Dövri mətbuatdan yetərli əsas qanununun pozulması

ilə bağlı misallar tapın.

MÖVZUYA DAİR ƏDƏBİYYAT;

1. Abbasov G. Mətbuat ilk növbədə dil hadisəsidir. “525-ci qəzet”, 27 və 28 sentyabr 2011-ci il.

2. Rüstəmov T. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi. Bakı: 1981.

3. Свинцов В.И. Логические основы редактирования текста. М.: 1972.

IV MÖVZU

JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİNİN LİNQVİSTİK-PUBLİSİSTİK ƏSASLARI

Dərsin planı:

- 1. Azərbaycan türkçəsində linqvistik-publisistik qüsurların yaranmasına rus dilinin təsiri*
- 2. “Hansi ki”, “hərçənd ki”, “baxmayaraq ki” sözlərinə münasibət*
- 3. Avropa dillərindən rus dili vasitəsilə Azərbaycan türkçəsinə keçmiş yer və şəxs adlarının yazılışındakı və deyilişindəki yanlışlıqlar*
- 4. -ov (-ova), -yev (-yeva) soyad sonluqlarına münasibət*
- 5. Nisbi sıfatların tərcüməsində yol verilən yanlışlıqlar*
- 6. Pleonazmlar haqqında*

Bu mövzuda danışarkən mətnlərin məzmununa mənəni dəyişəcək dərəcədə təsir edə bilməyən, nitqin daha çox zahiri forması, yəni yalnız ayrı-ayrı dil vahidlərinin işlənmə xüsusiyyətləri ilə bağlı olan, mətni pintlə göstərən, məlum qrammatik qaydalara uyğun gəlməyən cəhatlərə diqqət yetirəcəyik. Bəri başdan qeyd edək ki, bu sahədəki qüsurların çoxu Azərbaycan türkçəsinin uzun müddət rus dilinin ideoloji və qrammatik təsiri altında olması nəticəsində meydana gəlib. Heç olmazsa, bundan sonra onları sistemli şəkildə islah etməklə dilimizi təbii axarına qaytarmağı istəyirik.

Məlum olduğu kimi, həm qrammatik quruluşlarına, həm fonetik imkanlarına, həm də morfoloji və sintaktik xüsusiyyətlərinə görə Azərbaycan türkçəsi və rus dili bir-birindən əsaslı surətdə seçilir. Bu kitabın müəllifi hələ keçən əsrin 80-ci

illərində Moskva mətbuatı üçün yazdığı bir məqalədə¹ göstərirdi ki, beynəlxalq miqyaslı dil və SSRİ-də millətlərarası ünsiyyət vasitəsi olduğu halda, başqa dillərdə işlənən bir çox spesifik səsləri ifadə etmək üçün rus əlifbasında müvafiq hərf-lər çatışır. Aydınlıq üçün rus və Azərbaycan dillərinin qrafikasını müqayisə edək. Azərbaycan əlifbası rus dilinin qrafik quruluşunu, demək olar, tam əks etdirir. Yəni rus dilində elə bir söz yoxdur ki, onu Azərbaycan hərfləri ilə yazmaq mümkün olmasın, lakin Azərbaycan dilinə xas olan yeddi spesifik hərf (*c, a, g, ğ, h, ö və ü*) rus əlifbasında yoxdur. Azərbaycanın bir sıra yer və şəxs adlarını rusca yazarkən bu yoxluq əməlli-başlı əngəl törədir. Məsələn, Azərbaycanda geniş yayılmış kişi adlarından olan *Göycə* sözünü rus əlifbası ilə yazanda orijinalın bircə hərfi də yerində qalmır: *Göycə* — Гекдже. Müxtəlif adlar olan *Həcər* və *Qacar* rus dilində eyni cür görünür: Гаджар.

Rusiya və Sovet imperiyalarına daxil olduğumuz müddət-də hakim dilin təsiri ilə dilimizdə bir sıra xoşagəlməz dəyişikliklər baş verib. Bunlardan bir qisimi Azərbaycan türkçəsin-dəki cümlələrin rus dilinin strukturuna salınmasıdır. Qələm sahibləri yaxşı bilirlər: rusca düşüncə tərzinin ən bariz göstəricisi *который* sözünün kalkası² olan *hansi ki* sözünün dilimi-zə pərçimlənməsidir. Üzeyir bəy Hacıbəyli hələ 1909-cu il aprelin 1-də “Tərəqqi” qəzetində dərc olunmuş “Üsuli-təbii” adlı məqaləsində yazmışdı: “Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surət-də elan etmişdir ki, türk dilində *hansi ki*, *hansılar ki* sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən

¹ Sovet dövründə qəzetlər həmin məqaləni verməkdən imtina etmişdilər. Sonralar başqa bir münasibətlə "Azadlıq" qəzetində qismən dərc olunub.

² Kalka (fransızca: calque) yad dildəki söz və ifadələrin tərkib hissələrinin əvəzinə ana dilndəki müvafiq söz, yaxud morfemləri mexaniki olaraq qoymaqla edilən dəqiq hərfi tərcümə deməkdir. Məsələn: *небоскреб* - гоydələn; *мокучные продукты* - süd məhsulları və s.

müəllimlər rusun *коморы* sözünü tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istəməli (*işlədilməsi* — N.Ə.) dil üçün lüzumsuz bir ağırlıqdır”¹. Aradan 100 ildən çox keçməsinə baxmayaraq bu ağırlıq, təəssüf ki, dilimizi hələ də sıxmaqda davam edir:

Qəzətlərdən birinin eyni yazısından götürülmüş üç misala diqqət yetirək:

1. *Təbiidir ki, bu da Azərbaycan iqtisadiyyatına böyük zərbələr vurur, bizim apardığımız siyasetə, bazar iqtisadiyyatı prinsiplərinə, xarici investisiyanın ölkəmizə cəlb olunması prinsiplərinə — hansılar ki, biz öz iqtisadiyyatımızın inkişafı üçün onları əsas götürmüştük — zərbələr vurur.*

Düzgün variant: *Təbii ki, bu da Azərbaycan iqtisadiyyatına, apardığımız siyasetə, bazar iqtisadiyyatı prinsiplərinə, xarici investisiyanın ölkəmizə cəlb olunması prinsiplərinə zərbə vurur.*

2. *Belə olan halda ən gözəl binanı, hansi ki, orada insanlara bu xidməti göstərmək lazımdır — onu boş saxlamusən.*

Düzgün variant: *İnsanlara xidmət göstərməli olan ən gözəl binanı boş saxlamusən.*

3. *Sadəcə, ayrı-ayrı adamların, hansılar ki, bu işlə məşğuldur, — onların cibləri dolur.*

Düzgün variant: *Sadəcə, bu işlə məşğul olan ayrı-ayrı adamların cibləri dolur.*

Eyni sözləri ruscadakı *хомя* sözünün kalkası olan *hərçənd*, *несмотря на то, что* ifadəsinin kalkası olan *baxmayaraq ki* sözləri haqqında da demək olar.

Misallar:

1. *Hərçənd hökumətdə bunun ağılabatan variant olduğunu qəbul etsələr də...*

Düzgün variant: *Hökumət bunun ağılabatan variant olduğunu qəbul etsə də...*

¹ Bax: Hüseynov Şirməmməd. Mətbu ırsimizdən səhifələr. Bakı: 2007, s. 97.

2. Hərçənd, hər şey yenə də ƏDV-nin şəffaf tətbiqi şərtinə söykənir...

Düzungün variant: *Hər şey yenə ƏDV-nin (əlavə dəyər vergisinin) şəffaf tətbiqi şərtinə söykənsə də...*

3. Baxmayaraq ki. BVF fiksə olunmuş tariflərin tətbiqi praktikasının yiğisdirilmasını tələb edirdi...

Düzungün variant: *BVF (Beynəlxalq Valyuta Fondu) qeydə alınmış tariflərin tətbiqi praktikasının yiğisdirilmasını tələb et-sə də...*

4. Baxmayaraq ki, 1999-cu ildən gömrük rüsumlarını fiksə edilmiş tariflərlə əvəzlədirilər...

Düzungün variant: *1999-cu ildən gömrük rüsumlarının qeydə alınmış tariflərlə əvəzlənməsinə baxmayaraq...*

Göründüyü kimi, bu cümlələrin ilk variantlarının heç birinin quruluşu və orada işlənən sözlərin çoxu türk düşüncə tərzinə söykənmir və onların rus düşüncə tərzindən gəldiyi açıqca duyulur.

Rus dilindəki *empoumь* sözünün Azərbaycan dilində bir neçə qarşılığı var: *tikmək* (*inşa etmək*), *qurmaq*, *düzəltmək*, *çəkmək*, *salmaq* və c. Təəssüf ki, media əməkdaşları çox vaxt bunu nəzərə almir, bütün hallarda həmin sözün yalnız *tikmək* mənasından istifadə edirlər: *ev tikmək*, *yol tikmək*, *körpü tikmək*. Halbuki bu ifadələr dilimizdə belə işlənməlidir: *ev tikmək*, *yol çəkmək*, *körpü salmaq*. Təsadüfi deyil ki, Xalq yazıçısı İlyas Əfəndiyevin romanlarından birinin adı “Körpüti-kənlər” yox, “Körpüsalanlar”dır. Eyni qaydada rus dilindəki *наđемъ* sözünün dilimizdə *geymək*, *qoymaq*, *taxmaq* kimi müxtəlif variantları var və jurnalistlərimiz yalnız *geymək* sözünü işlədirlər: *paltar geymək*, *papaq geymək*, *üzük geymək*, *qalstuk geymək*. Əslində isə bu ardıcılıq belə olmalıdır: *paltar geymək*, *papaq qoymaq*, *üzük taxmaq*, *qalstuk bağlamaq*.

“Müşahidələr göstərir ki, son illər mətbuatımızın dilində bədən üzvlərini bildirən qol, xüsusən də qıç (*qılça*) sözləri iş-

ləklikdən çıxarılmıq üzrədir. Onların əvəzinə müvafiq olaraq *əl* və *ayaq* sözləri işlədir. Onlar isə, təbii ki, *qol* və *qiç* sözlərinin leksik-semantik mənalarını tam ehtiva və dəqiq ifadə edə bilmir. Məsələn, qəzet idman xəbərlərində yazır ki, *Top xorvatiyalı futbolçunun əlinə dəydiyi üçün hakim on bir metrlik cərimə zərbəsi təyin etdi*. Milyonlarla tamaşaçı isə gördü ki, top xorvatiyalının dirsəyinə dəyib. Müəllifə və qəzetiñ redaktoruna başa salan lazımdır ki, dirsək əl deyil, qoldur. Yaxud başqa bir yazıda oxuyuruq: *Qəza zamanı ayağı dizdən yuxarı zədələnmiş sərnişin xəstəxanaya yerləşdirilib*. Yenə izah etmək lazımlı gəlir ki, diz ayaq deyil, qıçdır, ayaq topuğacan olur. Qəzətlərin biri yazır: *Ukraynanın ən ucaboy vətəndaşının ayaqları çox uzun olduğuna görə prezidentin bağışladığı avtomobilə yerləşə bilmədi*. Düşünürsən, görəsən, zavallının ayaqlarının ölçüsü neçədir ki, maşına sıqmır. Sonra başa düşürsən ki, söhbət ayaqdan yox, qılçadan gedir.

Bizcə, bu da həmin anlayışları *ryuka* və *noga* deyərək eyni bir sözlə ifadə edən rus dilinin təsiri ilə baş vermişdir»¹.

Rus dilinin təsiri ilə formalasmış yanlışlıqlardan biri də *iri-buynuzlu mal-qara* və *xirdabuynuzlu mal-qara* ifadələridir. Rus dilində bu ifadələr belədir: *крупный рогатый скот* və *мелкий рогатый скот*. Buradakı *крупный* (*iri*) və *мелкий* (*xırda*) sıfətləri buynuza deyil, *скот* (*mal*) isiminə aiddir. Yəni *крупный рогатый скот*-un həm bədəni iridir, həm də buynuzu var (inək, camış), *мелкий рогатый скот*-un bədəni balacadır, həm də buynuzu var (qoyun, keçi). Bizdə isə *iri* və *buynuzlu*, *xırda* və *buynuzlu* sıfətlərini birləşdirərək *iri* və *xırda* sözlərini *buynuz* sözünə aid ediblər:

1. *Lənkəran rayonunun dağ kəndi olan və rayon mərkəzin-dən 20 kilometr aralıda yerləşən Daşdatük də iribuynuzlu mal-qara arasında kütləvi tələfat faktları müşahidə edilir. Son bir ayda 12 təsərrüfatda 30-dan çox iribuynuzlu mal-qara tələf*

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

olub.

2. *Hacıkənd qəsəbəsində məskunlaşmış məcburi köçkün ailələri təxminən 1500 başı iribuyuzlu heyvan saxlayır ki, bunun da nəticəsində Hacıkənd meşələri məhv edilir.*

3. *Tərtərin cəbhə xəttindəki Həsənqaya kəndində ermənilər sakınlara məxsus mal-qarani gulləbaran ediblər. Nəticədə sakınlara məxsus 30 başa qədər xirdabuymuzlu mal-qara tələf olub.*

Belə çıxır ki, inəklərin və camışların buynuzları iri, qoyunların və keçilərin buynuzları isə xırda olur. Amma heyvandarlığa bələd olan hər kəs bilir ki, qoyunun (qoçun) və keçinin (təkənin) buynuzları bəzən inəklərin (buğaların) və camışların (kəllərin) buynuzlarından yekə olur. Yəqin gənc journalistlər bilmirlər ki, el arasında bu heyvan kateqoriyalarının dəqiq adları var: *qaramal* (inək, camış) və *davar* (qoyun, keçi).

Heyvanlardan söz düşmüşkən, təcrübəli jurnalist Amil Aveyin maraqlı bir fikirini buraya əlavə etmək yerinə düşər: “Onların (*idman jurnalistlərinin* — N.Ə.) dili yaxşı bilməmələri üzündən öküz sözü də indi həqiqi mənasından xeyli uzaq düşüb. Kovboyların *buğa* ilə keçirdikləri idman yarışlarından verilən reportajlar zamanı öküz sözü daim *buğa* sözünün yerində işlənir. Halbuki öküz inəkdən doğulan erkək cinsə məxsus heyvan olsa da, buganın axtalanmış formasıdır. Buğaları vaxtilə arabaya qoşub yük daşımaq, xışa qoşub yer şumlamaq üçün axtalayırdılar. Əks halda isə vəhşi xüsusiyyətini hələ də qoruyub saxlamış bu heyvanları ram etmək qeyri-mümkün idi...

Təəssüfləndirici haldır ki, oncildlik “Azərbaycan Sovet Ensiklopediyası”nda da öküz sözünün etimologiyasından bəhs olunan zaman ciddi səhvə yol verilib. Müəlliflər kitabda hətta “öküz döyüşü” adlı bölümə də veriblər və burada öküzlərin dəlisov, vəhşi xüsusiyyətlərindən söz açıblar. Halbuki bu

bölmə “Buğa döyüşü” adlandırılmalı idi”¹.

* * *

Avropa dillərindən rus dili vasitəsilə Azərbaycan türkcəsinə keçmiş yer və şəxs adlarının yazılışında və deyilişində də xeyli yanlışlıq var. Görkəmli alman dili mütəxəssisi, professor Fəxrəddin Yadigarın (Veysəllinin) fikiri ilə tam razıyıq ki, Qərbi Avropa dillərindən alınmış bəzi sözlər, bir qayda olaraq, rus dilinin kor-koranə təqlidi nəticəsində təhrif olunmuş şəkildə işlənməkdədir. "Rus dilində grossmeistər (almanca: *Grossmeister*), полисмейстер (almanca: *Polismaster*), штрайкбрехер (almanca: *Streikbrecher* — tətili pozan şəxs — N.Ə.) kimi sözlərdə, şəxs və yer adları bildirən *Фейхтвангер*, Иоханн, Фейербах, Генрих Гейне, Гёте, Лейпциг, Рейн və s. şəhər və çay adlarında əsaslı dəyişiklik nəzərə çarpır. Bu sözlər Azərbaycan türkcəsinə də rus dili vasitəsilə təhrif olunmuş şəkildə keçib və hələ də bu şəkildə işlənməkdədir. *Layptsiqin Leypsiq*, *Haynrix Haynenin Henrix Heyne*, *Qotenin Qete*, *Raynun Reyn* şəkilində işlənməsi nə ilə izah edilə bilər? Yalnız və yalnız həmin sözlərin rus dilindən götürülməsi ilə"².

Yeri gəlmişkən deyək ki, orijinalda soyadı *Goethe* formasında yazılan görkəmli alman şairini biz uzun müddət rus tələffüzünə uyğun olaraq *Göte* kimi tanımış, ədəbsiz səsləndiyinə görə son vaxtlar *Höte* formasına salmışıq. Halbuki bu sözün almanca yazılışında və deyilişində baş hərf (səs) *G* və *H* deyil, məhz *Q*-dir. Deməli, məşhur "Faust" faciəsini yazmış müəllifin soyadı Azərbaycan türkcəsində də orijinala uyğun olaraq *Qoythe* kimi yazılmalı və deyilməlidir.

Fizikada və təbabətdə işlənən bir sıra terminlər (*Rentgen şüaları*, *Rentgen müayinəsi* və s.) məşhur almaniyalı alim, fizi-

¹ Avey Amil. Müasir jurnalistikamızın problemləri. Bakı; 2013, s. 23-24.

² Yadigar Fəxrəddin. Dilimiz, qeyrətimiz, qayıqlarımız. Bakı: 1997, s. 126, 127.

ka üzrə ilk Nobel mükafatı laureatı Vilhelm Konrad Röntgenin (1845-1923) adı ilə bağlıdır. Rus əlifbasında ö hərfi olmadığına görə alimin soyadını *Rentqen*, yaxud *Rëntqen* formasında yazılırlar. Rus əlifbasının təsiri ilə bizzəd də bu söz təhrif olunmuş şəkildə işlədirilir:

Dişlərin rentgen edilməsi xüsusilə qalxanvari vəzidə, tüpürçək vəzilərində və beyində bədxassəli şişin yaranmasına səbab ola bilər. Alimlərin bu açıqlaması əvvəllər diş rentgenində şüalanmanın daha az olduğuna dair iddiaları rədd edib. Mütəxəssislər dişlərin rentgen edilməsinin xüsusilə uşaqlar üçün təhlükəli olduğunu bildirirlər.

Əslində isə bu soyad və ondan törəmiş terminlərin hamısı Azərbaycan dilində orijinalda olduğu kimi deyilməli və yazılımalıdır: **Röntgen**.

Qəzetlərimizin əksəriyyətində Almanıyanın Münxen şəhərinin adı da səhvən *Münhen* kimi gedir. Halbuki alman dilində bu söz *x* (*ch* hərf birləşməsi) ilə yazılır: *München*. Deyiliş xüsusiyyəti isə burasındadır ki, bu sözdəki hər iki sait (*ü* və *e*) incə olduğundan həmin səs *xalq* sözündəki *x* kimi boğazda (qalın) yox, *ipək* sözündəki *x'* kimi ağız boşluğunun önündə, yəni yumşaq deyilir: *Münx'en*. Bu yanlışlıq əlifbasında *x* hərfi olmayan Anadolu türkcəsinin təsiri ilə yazılmışdır

Çexiyanın paytaxtının adı orijinalda *Praqa* yox, *Prahadır*.

Müstəqillik illərində ölkəmizdə, xüsusən iri şəhərlərdə, bir ayaqüstü yemək növü satırlar. Bulkaya bənzəyən balaca çörəyi (kökəni) yarı bölüb arasına qızardılmış sosiska, yaxud kotlet, ketçup, mayonez, göyərti, xiyar dilimləri, doğranmış pomidor, soğan qoyur, adına da *qamburqer* deyirlər. İlk belə yeməyi 1900-cü il iyulun 27-də ABŞ-nin Nyu-Heyven şəhərinin sakini, əslən Almanıyanın Hamburq şəhərindən olan Lui Lessinq satmağa başlamışdır. Yeməyin adı da həmin şəhərin adı ilə bağlıdır. Alman dilində *hamburqlu*, *Hamburqdan olan* deməkdir. Deməli, həmin yeməyin adı *qamburqer* yox, *ham-*

burqer olmalıdır.

Təsəvvür edin ki, hansı dildəsə Gəncə şəhərinin adını *Gəc-nə* kimi yazır və deyirlər. Xoşumuza gələrmi? Təbii ki, yox. Amma biz Hindistan paytaxtının adını illerdən bəri düzgün yazmırıq. Orijinalda o, *Nyu Dehli* yox, *Nyu Delhidir*¹. Rus dilində *h* səsini bildirən hərf olmadığından həmin şəhərin adını *Deli* kimi yazımağa məcbur olmuşlar. Bizim qəzetçilərimiz isə vaxtilə bu sözü rus dilindən götürərkən *h* hərfini səhvən *I* samitinin yanında yox, solunda yazmışlar və həmin vaxtdan şəhərin adı dilimizə təhrif edilmiş şəkildə daxil olmuşdur.

Tanınmış filoloq-jurnalist İlham Abbasov yazır: “Müasir dünyanın reallıqlarına uyğun olaraq, dilimizə təzə keçən alınma sözlərin çoxu ingilis mənşəlidir. Ancaq son vaxtlar qəzet səhifələrində dil qanunlarına siğmayan bir hal da müşahidə olunur. İngilis mənşəli nəinki yeni, hətta köhnə sözləri də ingilis transkripsiyası ilə yazımağa başlayıblar (şifahi nitqdə isə buna müvafiq olaraq, həmin sözləri ingilis, daha dəqiqli, Amerika ləhcəsi ilə tələffüz edirlər). İngilis dilini bilməyən, onun hərf birləşmələrindən xəbərsiz olan azərbaycanlı oxucu bu mətnlərin arasında qarşısında çəş-baş qalır. Bu hal ən çox xüsusi isimlərin yazılışına aiddir. Məsələn: *Bakıya uzaq məsafləyə uça bilən “Boeing” təyyarəsi göstirildi, “New-York Times” qəzeti bu çıxışa sərt reaksiya verdi, ABŞ-in ilk prezidenti Corc Woshingtonun abidəsi öünüə əklil qoyuldu*².

Bununla əlaqədar qeyd edək ki, əlifbası latin qrafikası əsasında tərtib olunmuş dillərin çoxunda alınma xüsusi isimlərin təhrifinə yol verməmək üçün onlar tələffüzündən asılı olmayaraq orijinalın qrafikasına uyğun yazılır. Bizdə bu barədə hələlik müvafiq qərar olmadığından İlham bəyin fikirinə haqq qazandırmaq lazımdır.

¹ Bax: Rüstəmov Tofiq. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi. Bakı: 1985.

² Abbasov İlham. Göstərilmiş məqalə.

Rusların soyadlarının çoxu insan, heyvan, peşə və s. adlarına müəyyən məqamlarda bizdəki cəm isimlərin yiylilik hal şəkilçilərinə uyğun gələn *-ov* (-ova), *-yer* (-yeva) şəkilçiləri artırmaqla düzəlib: İvan+ov(a), Volk+ov(a), Kuznets+ov(a), Medved+yev(a) və s. Sonralar, xüsusən də sovet dövründə, həmin yabançı soyad sonluqları bizi də keçib və türk düşüncəsinə anlaşılmaz olan soyadlar meydana gəlib: Əhməd+ov(a), Əli+yev(a) və s. Həmin şəkilçi "Qulu", "Nuru", "Sofu" tipli sözlərin hətta kökünü də dəyişərək *Quli*, *Nuri*, *Sofi* şəkilinə salıb: *Quli+yev(a)*, *Nuri+yev(a)*, *Sofi+yev(a)* və s. Bu cür gülünc vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının parlamenti 1993-cü il fevralın 2-də Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 495 nömrəli qərar qəbul edib və orada göstərilib ki, "Azərbaycan Respublikasının vətəndaşları *-ov*, *-yer* sonluqlu soyadlarını *-lı* (sözün kökündən asılı olaraq *-li*, *-lu*, *-lü*), *-zadə*, *-oğlu*, *-qızı* sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər". Təəssüf ki, ölkəmizdə sovet pasportlarının milli şəxsiyyət vəsiqələri ilə əvəzləndiyi məqamda da tam subyektiv səbəblər üzündən bu qərarın kütləvi surətdə gerçəkləşdirilməsinə maneələr törədildi. Soyadların yad ünsürlərdən təmizlənməsi təkcə forma cəhətdən deyil, milli kökə qayıtməq, milli genlər, şəcərə barədə düşünmək və kimin kim olduğunu, haradan gəldiyini dərk etmək baxımından da vacibdir. İndiki insanların çoxu bir neçə babasından o tərəfi tanımır, nəsillərinin haradan gəlib-getdiyini bilmir. Bu baxımdan yeni soyadların yaranması insanları öz kökü ilə maraqlandıracaq. Bu, milli kökü araştırmaq baxımından da zəruri-dir.

2010-cu illərin əvvəllərində bu məsələ yenə aktuallaşdı. Azərbaycan Milli Elmlər Akademiyasının xüsusi Komissiya-sı bununla bağlı tövsiyələr hazırlayaraq Nazirlər Kabinetinə

təqdim etdi. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri professor Nizami Cəfərov bildirmişdir ki, Nazirlər Kabinetinin adlar və soyadlarla əlaqədar qərarı verildikdən sonra Azərbaycanda “Adlar və soyadlar haqqında” qanun qəbul olunacaq. Hələlik Nazirlər Kabinetində məsələnin hüquqi tərəfləri öyrənilir. N.Cəfərov qeyd edib ki, yeni doğulmuş uşaq-lara milli soyadların verilməsi daha asan prosesdir. Onların soyadları yazıklärkən asanlıqla -ov, -yev sonluqlarından imti-na etmək mümkün olur. Əvvəlki illərdə doğulmuş nəsillərin isə soyadlarını dəyişməsi üçün xeyli sənəd tələb edilir. Çünkü yaşlı adamın müxtəlif qurumlar qarşısında çoxlu öhdəlikləri var. Ona görə də adı və ya soyadı dəyişməkdə həmişə problem olur.

Hüquqşunas Ələsgər Məmmədlinin qeyd etdiyi kimi, soyad sonluqlarının dəyişdirilməsi ilə soyadın özünün dəyişdirilməsi ayrı-ayrı prosedurlardır. Əvvəller soyadların dəyişdirilməsi məhkəmə qaydasında olurdu. Hazırlanan sənədlərdə soyadların dəyişdirilməsinin məhkəmədən kənar həlli nəzərdə tutulur və bu, müsbət addımdır ki, şəxslər soyadlarını məhkəməyə getmədən dəyişdirə biləcəklər. Soyadın sonluğu ilə bağlı məqam isə burada bir qədər çətinləşir. 1993-cü ildə qəbul olunmuş qərara əsasən, soyad sonluqları heç bir məhkəmə qərarı olmadan, sadəcə, şəhadətnamənin üstündə müvafiq qeydiyyat aparılmaqla dəyişdirilə bilirdi. İndi isə yeni şəhadətnamənin verilməsindən səhəbət gedir. Bu prosedurun uzun çəkməsi nəticə etibarilə bəzi şəxsləri bu addımı atmaqdan cəkindirə bilər.

Bu dərslik çap olunana qədər problem tam həllini tapma-mışdı. Ümidvarıq ki, soyadların milliləşdirilməsi prosesi tezliklə başa çatacaq. Hazırlanacaq qanunda əsas məqsəd yalnız Quzey Azərbaycanda ad-soyad məsələlərini tənzimləmək de-yil. O həm də dünyada yaşayan bütün azərbaycanlılar üçün tövsiyə rolunu oynaya bilər.

Bir çox dillərdə olduğu kimi, Azərbaycan və rus dillərində də sifətlər əslι və nisbi olmaqla iki yerə bölünür. Əsli sifət əşyanın əlamət və keyfiyyətini birbaşa — başqa əşyalarla münasibətə girmədən bildirir. Buraya duyğu orqanları vasitəsilə bilavasitə qavranılan əlamət və keyfiyyətlər (rənglər, ölçülər, dad, səs tonu və s.) daxildir. Belə sifətlərin ruscadan tərcüməsi problem yaratmır, çünki hər birinin adekvat (uyğun gələn) qarşılığı var: *серый* — *boz*, *крупный* — *iri*, *горький* — *aci*, *тихий* — *sakit*, *далекий* — *uzaq* və s. Nisbi sifət isə əşyanın əlamət və keyfiyyətini birbaşa deyil, başqa əşyalarla, hadisələrlə münasibətdə bildirir. Azərbaycan dilində iki əşya arasındakı bu cür münasibət, əsasən, təyini söz birləşmələri formasında təzahür edir. Rus dilində belə birləşmələr və mənsubiyət şəkilçiləri olmadıqından nisbi sifətlərin hamısı başqa nitq hissələrinə, özəlliklə də isimlərə və feillərə xüsusi leksik şəkilçilər (suffiksler: *-ан*, *-ян*, *-ск*, *ов*, *-ев* və s.) artırmaqla düzəldilir və bu sözlər birmənalı şəkildə nisbi sifət kateqoriyasına daxil olur. Belə şəkilçilər:

- əşyanın hansı materialdan düzəldildiyini (*деревянная ложка*, *каменный дом*, *шерстяная шаль*...);
- müəyyən zamanla bağlı olduğunu (*зимний спорт*, *дневной свет*, *летние каникулы*...);
- hansı işi gördüyüünü (*стиральная машина*, *прядильный станок*, *моющее средство*...);
- harada yerləşdiyini (*морской порт*, *вокзальная площадь*, *дорожный знак*...);
- kimə məxsus olduğunu (*студенческое общежитие*, *детский сад*, *женское пальто*...) və s. göstərir.

Bu siyahını yenə uzatmaq olar. Belə sifətlərin əksəriyyəti Azərbaycan dilinə tərcümə edilərkən sifətlik keffiyətini itirir, 1-ci və 2-ci növ təyini söz birləşmələrinin birinci tərəfinə çevi-

rilir: деревянная ложка — *taxta qasıq*; каменный дом — *daş ev*; шерстяная шаль — *yun şal*; зимний спорт — *qış idmanı*; дневной свет — *gündüz ışığı*; летние каникулы — *yay tətili*; морской порт — *dəniz limanı*; вокальная площадь — *vag-zal meydanı*; дорожный знак — *yol nişanı*; студенческое общежитие — *tələbə yataqxanası*; детский сад — *uşaq bağçası*, женское пальто — *qadın paltosu*... Yuxarıdakı bəndlərdən yalnız birindəki — görülən işi bildirən nisbi sıfətlər dilimizə feli sıfət, yaxud feildən düzəlmüş sıfət kimi çevirilir: стиральная машина — *paltaryuyan maşın*; прядильный станок — *ayırıcı dəzgah*, моющее средство — *yuyucu vasitə*...

Dilimizdəki yanlışlıqlardan bir çoxu bu deyilənlərin nəzərə alınmaması, yəni rus dilindəki bütün sıfətləri (həm əsl, həm də nisbi) Azərbaycan dilində də hökmən sıfət kimi vermək cəhdil ilə bağlı olmuşdur. Məsələn, rus dilində *филология* isimindən *филологический, педагогика* isimindən *педагогический, культура* isimindən *культурный, техника* isimindən *технический, политика* isimindən *политический* nisbi sıfətləri yaradılır. Həmin sıfətlərin iştirakı ilə meydana gəlmiş birləşmələrin birinci tərəflərini dilimizə sıfət kimi tərcümə edəndə qəribə ifadələr alınır: *технический университет, культурные товары, политические науки*. Axi *texniki universitet, mədəni mallar, siyasi elmlər* nə deməkdir? Universitet texniki, mal mədəni, elm siyasi ola bilməz. Təbii ki, buradakı nisbi sıfətlər isimə retransformasiya olunmalı və həmin ifadələr *texnika universiteti, mədəniyyət malları, siyaset elmləri* formasında olmalıdır. Bir vaxtlar *filologiya fakültəsi* ifadəsi *filo-loji fakültə* kimi işlənirdi. Sonralar bu yanlışlıq aradan qaldırıldı, lakin nədənsə, *pedaqoji* (universitet) sözünə toxunulmadı və həmin ali məktəbin adı hələ də yanlış formada qalmaqdadır (Düzungün variant: *pedaqogika universiteti*). Təsəvvür edin ki, biologiya fakültəsini *bioloji fakültə*, tarix fakültəsini *tarixi fakültə* şəkilində yazsaq (desək), necə gülməli vəziyyət

alınar. Ali məktəblərdə və akademiya sistemində geniş işlənən və ruscadakı Ученый совет birləşməsinin qarşılığı olan *Elmi şura* ifadəsi də səhvdir. Bu quruma *Alimlər şurası* demək daha məqsədə uyğun deyilmi? Ərəb dilindən alınmış *şura* sözünün mənası seçilmiş və ya təyin olunmuş səriştəli şəxslərin hər hansı məsələni müzakirə etmək, məsləhətləşmək üçün bir yerə toplaşmasıdır¹. Elə rus dilində də ученый söyü *elm* yox, *alim* deməkdir.

Texniki, fəlsəfi, siyasi, elmi, romantik kimi nisbi sıfətlər yalnız onlardan sonra bəzi mücərrəd isimlər göldikdə göstərilən formanı saxlayır: *texniki* səbəb, *fəlsəfi* fikir, *siyasi* vəziyyət, *elmi* təfəkkür, *romantik* arzu... Bunları 2-ci növ təyini söz birləşməsinə çevirəndə (*texnika səbəbi, fəlsəfa fikiri, siyasət vəziyyəti, elm təfəkkürü, romantika arzusu*) anlaşılmaz ifadələr alınır.

Rus dilində bəzən isimdən əvvəl bir yox, iki (hətta üç və daha çox) bərabərhüquqlu nisbi sıfət gəlir və onların arasında defis (-) işarəsi qoyulur: *торгово-экономические связи, научно-исследовательский институт, научно-образовательный центр* və s. Azərbaycan dilində həmin sözlərdən biri sıfət, biri isə isim, yaxud hər ikisi sıfət kimi verilir: *ticarət-iqtisadi əlaqələr, elmi-tədqiqat institutu, elmi-metodik şura, elmi-təhsil mərkəzi...* Əslində isə onların hər ikisi isim kimi verilməlidir: *ticarət-iqtisadiyyat əlaqələri, elm-tədqiqat institutu, elm-metodika şurası, elm-təhsil mərkəzi...* Uzun müddət Aərəbaycan Beynəlxalq Radiosunda direktorluq etmiş, bir neşə dilə mükəmməl yiyələnmiş Sabir Axundov haqlı olaraq bu tipli birləşmələrin defislə deyil, və bağlayıcısı ilə yazılmasını təklif edirdi².

Göstərilən yanlışlıklar bəzi hallarda sözün semantikasına da təsir göstərir. Misal üçün, ruscadakı *армяно-азербайд-*

¹ Bax: Azərbaycan dilinin izahlı lüğəti. 4 cild. IV cild. Bakı: 2006, s. 243.

² Axundov Sabir. Ekran, efir və nitq mədəniyyəti. Bakı: 2009, s. 18.

жанский конфликт birləşməsinin ilk hissəsini kütləvi informasiya vasitələrimizin əksəriyyəti *erməni-azərbaycanlı*, yaxud *erməni-Azərbaycan* şəkilində verir və buradan belə çıxır ki, münaqışə iki ölkə arasında deyil, iki millətin nümayəndəsi arasında, yaxud bir millətin nümayəndəsi ilə bir ölkə arasında baş verib. Təbii ki, bu ifadə bütün hallarda *Ermənistan-Azərbaycan* formasında olmalıdır. Eyni sözləri “*Rus-İran*, yoxsa *rus-Azərbaycan* müharibəsi” sərlövhəsi haqqında da demək olar (Düzungün variant: *Rusiya-İran*, yoxsa *Rusiya-Azərbaycan müharibəsi*).

Rus dilində nisbi sıfətlərin bir çoxu yer adlarına -*ck(uň)* suffiksi artırmaqla düzəlir. Bu zaman sözün ilkin forması saitlə bitirsa, bəzən sözlə şəkilçi arasına bitişdirici *n* samiti artırılır: *америка+н+ский* (народ). Bu cür sözləri nə vaxtsa ruscadan türkçemizə tərcümə edərkən tələsikliyə və səhlənkarlığa yol verilib, bitişdirici samit dilimizə şəkilçi formasında gətirilib: *amerikan xalqı*. Əslində isə bu birləşmə *Amerika xalqı* kimi verilməlidir.

Qəzetlərdən nümunələr: *Amerikanlar kimi prezident seçəcəklər?*

Italianlar Azərbaycanda zavod tikmək istəyirlər.

Bunların düzgün variantları belə olmalıdır:

Amerikalılar kimi prezident seçəcəklər?

İtalyanlar Azərbaycanda zavod tikmək istəyirlər.

Bu sayaq yanaşma bəzən yer adının təhrif olunmasına səbəb olur. Rus dili flektiv dillər qrupuna daxil olduğu üçün şəkilçi sözün kökünü dəyişdirə bilir. Sovet dövründə Azərbaycan qəzetləri Rusiyadan gətirilmiş qol saatlarının üstündə yazılmış *Орловский часовой завод* ifadəsini *Orlov saat zavodu* kimi verirdi. Halbuki Rusiyada *Orlov* adında şəhər yoxdur, ifadə *Oryol saat zavodu* kimi olmalıdır¹.

1935-ci ilə qədər Qərb ölkələrində, eləcə də Rusiyada İra-

¹ Fikir mərhüm professor Tofiq Rüstəmova məxsusdur.

na *Persiya* deyiblər. Eyniadlı körfəzin adını bildirmək üçün ruslar -*ск(и)* suffiksindən istifadə edərək *Персидский залив* ifadəsinə yaradıblar. Azərbaycan mediası rus dilinin təsiri ilə bu toponimi çox vaxt yanlış olaraq *Fars körfəzi* kimi verir. Bizdə *fars* dedikdə bütövlükdə *fars* milləti, yaxud o millətin bir nümayəndəsi nəzərdə tutulur. Nə bir millətin, nə də onun bir nümayəndəsinin adı ilə coğrafiya termini yaradıla bilməz. Belə terminlər ölkə adından düzəldilir. Deməli, *Персидский залив* bizim dildə *İran körfəzi* kimi işlədilməlidir. Eyni vəziyyətə yüz illərdən bəri eşidib oxuduğumuz və hələlik heç kimin ciddi etirazına səbəb olmayan *Hind okeani* birləşməsində də rast gəlirik. Məlumdur ki, bu okeanın adı Hindistan yarımadasının və həmin yarımadada yerləşən qədim Hindistan ölkəsinin adından götürülüb. *Hindistan* rus dilində *Индия* kimi gedir. Həmin sözə -*ск(и)* suffixsi artırıldıqda o, *Индийский* (okean) formasını alır. Nəticə: bizim dildə həmin hidronim *Hindistan okeani* adlanmalıdır.

Atlantik okean ifadəsi də dilimizdə yanlış işlədir. Qədim Yunanistan mifologiyalarından birində *Atlant* adlı titan (nə-həng, azman) obrazı (Prometeyin qardaşı) və *Atlantida* adlı əfsanəvi ada var. Okeanın adı da məhz Göy qübbəsinə başı və əlləri üstündə saxlayan həmin nəhəngin və həmin əfsanəvi adanın adı ilə bağlıdır. Coğrafiyaya dair bütün məlumat kitablarında Atlantik okeanın qısa adının *Atlantika* olduğu göstərilir. Rus dilində həmin sözdən -*ск(и)* suffixsi vasitəsilə nisbi sıfət yaradılıb (*атлантический*). Bizdə isə suffixsi ataraq saxta yolla *atlantik* sıfətini əmələ gətiriblər. Həmin okeanın adı Azərbaycan dilində *Atlant okeani*, yaxud *Atlantika okeani* olmalıdır.

Eyni qaydada Baltik dənizi *Balt dənizi* (*Balt* tayfasının adı ilə bağlıdır), yaxud *Baltika dənizi*, Adriatik dəniz *Adria dənizi* (*Adria* İtaliyada şəhər adıdır) kimi tanıdılmalıdır. Nəbi Nəbiyevin tərtib etmiş olduğu “Coğrafi adlar” kitabında (Bakı:

1982) *Adriatik dəniz* hidronimi haqqında deyilir: “Eramızdan əvvəl VI-IV əsrlərdə sahilində yerləşən Adria şəhərinin adını daşıyır... Qədimdə dəniz sahilində liman kimi şöhrət qazanmış bu şəhər indi sahildən 22 km kənarda qalmışdır” (s. 8-9). Həqiqətən, Adria şəhəri eramızdan əvvəl VI əsrə həmin dənizin sahilində iri və ən əhəmiyyətli limanlardan biri olmuş, Po çayının deltasının lillənməsi nəticəsində dəniz tədricən şərqi doğru çəkilərək ona ad vermiş şəhərdən 22 km aralanmışdır.

Yeri gəlmışkən bir məsələni də qeyd edək. Millətimizin adının *azərbaycanlı* olması başqa səbəblərlə yanaşı, siyasi cəhətdən də bizə əlverişli deyil. Bizi istəməyən bir neçə qonşu ölkə (ilk növbədə Ermənistan) millətimizin bu əraziyə guya sonradan köçüb gəldiyini sübuta yetirmək üçün əsrlərdən bəri dəridən-qabıqdan çıxır. XIX əsrin rusdilli mətbuatında erməni şovinistlərinin təhrikli ilə millətimiz “tatar milləti”, diliimiz “tatar dili” adlandırılırdı (“Tatarlar” — “tat ərlər” qədim türk dilində “gəlmə insanlar”, “yad insanlar” deməkdir). XX əsrə isə eyni niyyətlə *azərbaycanlı* sözü ortaya atıldı. İndi biz də özümüzü *azərbaycanlı* adlandırmaqla onların dəyirmanına su tökmüş oluruq. Belə ki, əhalisi yerli millətdən olan dövlətlərin (ölkələrin) hamisinin adı millətin adının üstündə -stan, yaxud -iya (-iyə) şəkilçisi artırmaqla düzəlib: Gürçü+stan, Rus+iya, Türk+iyə, Alman+iya və s. Və əksinə. Kənardan gəlmış insanların başqa bir ərazidə qurduqları dövlətin vətəndaşlarını bildirmək üçün həmin ölkənin adına -li şəkilçisi artırılır: amerika+lı, kanada+lı, avstraliya+lı və s. Düşünməyə dəyər...

* * *

Bir para ölkələrin idarəetmə-ərazi bölgüsünün də dilimizdə düzgün işlədilməməsi birbaşa rus dilinin təsiri ilə bağlıdır. Məlumdur ki, ABŞ ayn-ayrı **stat**ların birləşməsindən yaran-

düğü kimi, Almaniya və Avstriya da ayrı-ayrı *land*ların (*Land* almanca *ölkə* deməkdir) federasiyasından yaranıb. Bu sözü ruslar *zemля* kimi verirlər. Sovet dövründə buna bizim dildə *ərazi* deyirdilər, son vaxtlar isə qəzetlər tam hərfi tərcümə yolu ilə gedərək həmin bölgü vahidinin adını *torpaq* kimi yazır: 1) *Almaniyanın daxili işlər naziri bildirib ki, ötən il ölkədə 13 min qanun pozuntusu qeydə alınıb. Şərqi federal torpaqlarda vəziyyət daha gərgindir;*

2) *Avstriya Federasiyası 8 torpaqdan və torpaq stasuna malik olan Vyana şəhərindən ibarətdir.*

Biz AFR-dəki və Avstriyadakı idarəetmə-ərazi bölgü vahidlərinin dilimizdə orijinala uyğun olaraq "landlar" şəkilində işlədilməsini təklif edirik. Başqa ölkələrdən bəhs edərkən də eyni prinsipi tətbiq etmək vacibdir (Albaniya *retiləri*, Macarıstan *medyeləri* və s.).

* * *

Jurnalistlərimizin nitqində geniş yayılmış səhvlerdən biri də hər hansı nitq hissəsinin (tutaq ki, isimin) ifadə etdiyi mənanın ondan əvvəl, yaxud sonra yazılan (deyilən) başqa bir sözlə (tutaq ki, sıfətlə, zərflə və ya fellə), yaxud şəkilçi ilə təkrarlanmasıdır. Elmi dildə belə sözlərə və şəkilçilərə *pleonazmlar* deyilir (yunancadan tərcümədə *pleonasmos* artıqlıq, izafilik deməkdir). N.A.Nekrasovun bu barədə də maraqlı fikri var: "Kəndli taxılı necə sovurursa, dili də eləcə "sovurmaq" lazımdır... Bu zaman dən xırmando qalır, saman qırıntılarını və tozu isə külək aparır". Bəli, jurnalist "küləyin" apara biləcəyi bütün lüzumsuz ifadələri, sözləri və hissəcikləri mətndən çıxarıb atmağı bacarmalıdır.

Aydınlıq üçün bir neçə misala diqqət yetirək:

- 1) *Faciəli situasiya yenidən təkrarlana bilər;*
- 2) *Hadisələrin bu cür gedisi gələcək perspektivdə bizi çıxılmaz vəziyyətə sala bilər.*

Təkrarlanmaq bir hadisənin ikinci dəfə, *yenidən təkrarlanmaq* isə üçüncü dəfə baş vermesi (bir dəfə olub, təkrarlanıb, yenidən təkrarlanıb) deməkdir. Gətirdiyimiz birinci misalda isə müəllif situasiyanın (torpaq sürüşməsinin) ikinci dəfə də ola biləcəyindən ehtiyatlanır. Deməli, burada *yenidən* sözünə ehtiyac yoxdur. *Perspektiv* sözünün ifadə etdiyi məna *gələcək*, *gələcəyin görüntüünləri*¹ deməkdir, onda *gələcək perspektiv* nə deməkdir? Keçmiş perspektiv də olurmu? Eyni sözləri *ilk* öncə, keçmiş *SSRİ*, *bəyanatı açıqlamaq, sixilmuş yumruq, qiymətin bahalaşması* (qiymət bahalaşmir, mal bahalaşır. *Bahə* elə *qiymət* deməkdir), *klinik xəstəxana* (Klinika tibb universiteti tələbələrinin təcrübə keçdikləri və alımların elmi araşdırımlarla məşğul olduqları xəstəxanadır) ifadələri haqqında da söyləmək olar. Bunlar nitqdə təkrarçılıq yaratmaqla yanaşı, həm də yazının, danışığın pintiliyinə səbəb olur. Təkrar edirik ki, mətnədəki hər dil vahidinin öz çəkisinə uyğun müəyyən fikir yükü olmalıdır. Bu yük yoxdursa, dil vahidi hansı sözünsə yükünə şərik çıxırsa, onu işlətməyə ehtiyac yoxdur. Dil vahidinin fikir vahidinə uyğunluğunu kimyadakı valentliklə tutuşturmaq olar. Məsələn, mis 2-oksidin (*CuO*) tərkibində ikivalentli oksigen atomu eynivalentli mis atomu ilə (*Cu=O*), suyun tərkibində isə ikivalentli oksigen atomu birvalentli iki hidrogen atomu ilə (*H-O-H*) birləşmişdir. Mətn də belədir. Fikir vahidi öz “valent”liyinə uyğun dil vahid(lər)i ilə birləşib bir tamlıq, bütövlük yaradır, lazımsız sözlər isə, bir növ, göydən asılı qalaraq başqa bir sözün “qida”sına ortaq olur.

5 ədəd kitab, 8 nəfər tələbə, 3 baş inək, dekabr ayının 12-si tipli ifadələrdəki ədəd, nəfər, baş, ay sözlərini də pleonazm hesab etmək olar. Bunları 5 kitab, 8 tələbə, 3 inək, dekabrin 12-si kimi vermək lazımdır.

Aşağı düşmək, yuxarı qalxmaq, geri qayıtmaq, geri qaytarmaq kimi feli birləşmələrin birinci tərəfləri də lüzumsuz sözlər

¹ Bax: Словарь иностранных слов. Москва, 1989, с. 383.

qrupuna daxildir, lakin sabit söz birləşmələri kimi formalasdıqları üçün onlardan "yaxa qurtarmaq" xeyli çətin olsa da, hər halda mümkündür. Məsələn, *İstehlak mallarının qiyməti aşağı düşüb* əvəzinə *İstehlak mallarının qiyməti düşüb*, yaxud *İstehlak malları ucuzlaşib*, *Ətin qiyməti yuxarı qalxıb* əvəzinə *Ətin qiyməti qalxıb*, yaxud *Ət bahalaşib*, *Top dirəyə dəyib geri qayıtdı* əvəzinə *Top dirəyə dəyib qayıtdı*, *Qapıcı topu geri qaytardı* əvəzinə *Qapıcı topu qaytardı* yazmaq (demək) daha yaxşıdır.

Bəllidir ki, Azərbaycan türkçəsində müəyyən anlayışları yalnız söz kökləri deyil, onlara qoşulan şəkilçilər də ifadə edə bilir. Misal üçün, -sa (-sə) şəkilçisi cümlədə müəyyən şərt qoşulduğunu bildirir, bir qayda olaraq, qoşulduğu sözü məntiqi vurgu altına salır və beləliklə, fikirin, cümlənin bütün şərt yükünü daşımağa qadir olduğunu sübut edir.

Misal: *İşgal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsə, qoşunlarını ərazimizdən çıxartmasa*, Ermənistannın taleyi çox acınacaqlı olacaq.

Bu tipli cümlələrdə çox zaman -sa şəkilcisinən əlavə, *əgər* bağlayıcısı da yazılır və o, missiyasını bacarıqla gerçəkləşdirən həmin şəkilçiyə "boğazortağı" olmaqdan savayı bir iş görmür:

1) *Əgər bu, qələbədirsə, iradənin qələbəsidir; 2) Əgər 6 aydan sonra yənə də qohumlarımızı gətirib buraya dolduracaqsınızsa, onda mən belə xəstəxanaya pul verə bilmərəm.*

Bu cümlələrdəki *əgər* bağlayıcısı şərtin daha qüvvətli, daha təsirli ifadə olunmasına xidmət etmək əvəzinə -sa şəkilcisinin qoşulduğu sözlərin məntiqi vurgu "yorğan"ının bir hissəsini cümlənin ortasından əvvəlinə — öz üstünə çəkməklə oxucunun fikirini yayındırır. Buna yol verməmək üçün söz sərrafı olmuş klassiklərimiz:

1) ya *əgər* sözünü -sa şəkilçili sözə mümkün qədər yaxınlaşdırılmış;

2) ya da *əgər* sözü işlədilən cümlədə (mistrada) -sa şəkilçisi-ni;

3) -sa işlədilən yerdə isə *əgər* bağlayıcısını işlətməmişlər.

1) *Oda yandırmasa gər* şölə ilə nöh fələki,
Nə bitər atəsi-ahi-dili-suzanından?..
...*Can əgər çıxsa tənimdən əsəri-mehr ilə,*
Əsəri-mehrini sanman ki, çıxar canımdan.

(M.Füzuli)

Sən kimi aləmdə olmaz, gər olarsa, dilbəra,
Bu gözü cadusifət, həm qaşları məkkar ola.

(Ş.İ.Xətai)

...*Cəvahirlər xərc eylərəm şanma,*
Əgər müştəq olsan sözə, Fatimə!

(M.P.Vaqif)

Ələsgərin meyli ondan üzülməz,
Əgər ayrı düssa, şad olub gülməz...

(Aşıq Ələsgər)

2) *Əgər* su damənin tutdum(-), rəvan döndərdi üz məndən,
Və *gər* güzgudən umdum(-) sidq, əksi-müddəə gördüm.

(M.Füzuli)

Özgə aşıqlər *əgərçi* dil verər(-) dildarinə,
Bu Xətai xəstə, *gör*, yolunda qıldı can fəda.

(Ş.İ.Xətai)

Əgər yarsan(-), gəl sarmaşaq qol-boyun,
Durub daldalardan baxmağın nədir?

(M.P.Vaqif)

Oğul mənimdir(-) *əgər*, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

(M.Ə.Sabir)

3) *Könüldə dust təmkin bulsa*, olmaz gözdə kövləni,
Məhəbbət sabit olsa, öz yerindən intiqal etməz.

(M.Füzuli)

*Can olmaz ışə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana.*

(Ş.İ.Xətai)

*Yarın xəyalılı mən bu gün şadəm,
Qəribliyə düşsəm, qan ağlar didəm.*

(M.P.Vaqif)

*Can qurban eyləşən, layiqdir, layiq,
Bir yar ki, mətləbi tez qanan ola.*

(Aşıq Ələsgər)

İstər klassiklərimizin, istərsə də çağdaş yazarlarımızın əsərlərində şərt anlamı bəzən bu komponentlərdən (*əgər* bağlayıcısından və -sa şəkilçisindən) heç biri olmadan da ifadə edilir:

*Canı kim cananı üçün sevər — cananın sevər,
Canı üçün kim ki cananın sevər — canın sevər.*

(M.Füzuli)

Çağırmadın, özüm gələcəyəm.

Sonuncu cümlədəki *çağırmadın* sözü (*əgər*) çağrımasan mənasındadır. Bu forma şifahi nitqdə intonasiya ilə daha yaxşı ifadə olunur.

Dilimizdə geniş işlənən lüzumsuz sözlərdən biri də *tərəfin-dəndir*. Bu söz rus dilində isimin birgəlik (творительный) həlinda işlənən bir para sözlərinin (*Книга написана Ивановым*), eləcə də *со стороны* ifadəsinin hərfi tərcüməsi nəticəsində dilimizə daxil olub və ona hüquq-mühafizə orqanları əməkdaşlarının nitqində daha tez-tez rast gəlirik. Onlar çox vaxt *Canını yaxalamışlıq əvəzinə Canı tərəfimizdən yaxalanmışdır* deyirlər.

Əlbəttə, biz heç bir sözü, o cümlədən *əgər* və *tərəfindən* kəlmələrini dilimizin lügət tərkibində çıxarıb atmağı təklif et-

mirik. Bəzən onların qaćılmaz olduğu məqamlarla da rastlaşırıq. Məsələn, İngiltərə rejissoru Lindsey Anderson (1923-1994) 1968-ci ildə "İf..." adında bədii film çəkmişdir. Təbii ki, bu filmin adını ingiliscədən "Əgər..." formasında tərcümə etməliyik. Oxşar situasiya ilə başqa hallarda da üzləşə bilərik.

Əgər və tərafindən sözlərindən fərqli olaraq ərzində sözünü birmənalı şəkildə pleonazmlar sırasına daxil etmək düzgün deyil. Sadəcə, onu məqamında işlətmək lazımdır. Bilməliyik ki, ərzində sözünün mayasında fasılısizlik, kəsilməzlik var. Məsələn, Saatin saniyəölçən əqrəbi gün ərzində 1440 dəfə dövr edir cümləsində, yaxud Səməd Vurğunun «Mən tələsmirəm» şeirindəki bu parçada o, yerində işlənib:

*Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam...
Qoy dünya böyüüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş gözündən nur yağa-yağa...*

Bu inək gün ərzində 20 litr süd verir cümləsində isə fikir təhif olunub, çünki saatın əqrəbi bəqiqətən fasılısız firlandığı, Günəş həqiqətən fasılısız yandığı halda, inək bütün gün ərzində yox, 24 saatda uzaqbaşı 3 öynə (dəfə) sağılır.

Jurnalist yazısının qısalıq tələbi təkcə cümlələrdəki ayrı-ayrı lüzumsuz sözləri deyil, hətta sözlərdəki lüzumsuz şəkilçiləri də ixtisar etməyi nəzərdə tutur. Bununla bağlı, dilçi alim Ə.M.Cavadovun bir məqaləsində oxuyuruq: "Düşməncilik sözündə -ci şəkilçisi artıqdır. Bu sözün antonimi olan *dostluq* sözündə -cu işlənmir. Deməli, *düşməncilik* sözü də *düşmənlik* şəkilində olmalıdır"!. Müəlliflə tam razılaşır və qeyd edirik ki, bu fikir *peşmançılıq*, *narahatçılıq*, *sakitçilik* kimi bir çox başqa sözlərə də aid edilməlidir. Məsələn, *Azərbaycanın paytax-*

¹ Nitq mədəniyyəti məsələləri. Bakı, 1988, s. 105.

tunda yaranan yol tixaclarını sürücüler və sərnişinlər naraziçiliqla qarşılıyırlar cümləsində *naraziçiliqla* əvəzinə *narazılıqla* yazılısaydı, daha yaxşı olardı. Bəzi dilçilər *avaracılıq, yetimçilik, kasibçılıq* sözlərindəki *-çılıq* hissəsini mürəkkəb şəkilçi hesab edir, onun işlənməsinə haqq qazandırırlar. R.İsrafilova erməni E.V.Sevortyana əsaslanaraq yazmışdır: “**Şəkilçilərin bir qismi bir neçə şəkilçinin birləşməsi yolu ilə əmələ gəlmışdır. Məsələn, -çı, -lıq şəkilçisi bir sıra sözlərin tərkibində özünü mürəkkəb şəkilçi kimi göstərir. Bü şəkilçinin tərkib hissələrinin hər biri (-çı və -lıq) müstəqil şəkilcidir. Həmin şəkilçilərlə dilimizdə çoxlu miqdarda söz yaradılmışdır. Məsələn, dil sözdən -çı şəkilçisi ilə dilçi, bundan isə -lik şəkilçisi ilə dilçi-lik sözü düzəldilmişdir. Bəzən isə həmin şəkilçilərin birləşməsi (-çı və -lıq) mürəkkəb şəkilçi əmələ gətirir. Söz birbaşa -çılıq // -çilik // -çuluq // -çülüük şəkilçiləri ilə yaradılır. Məsələn: tələbəçilik, peşmançılıq, ailəçilik və s.”¹**

Əslində isə, həmin “mürəkkəb” şəkilçi məhz “-çı⁴”nın yerisiz işlənməsi nəticəsində fomalaşmışdır. “-çı⁴”dan sonra *-lıq* şəkilçisi yalnız o zaman işlədilə bilər ki, sözün kökü ilə (isimlə) -çı birlikdə müəyyən anlayış bildirsin, həmin birləşmənin leksik mənası olsun: *dil+çı+lik, dəmir+çı+lik, yalan+çı+lıq* və s. Lakin dilimizdə *taləbəçi, peşmançı, avaraçı, yetimçi, kasibçi* sözləri olmadığından onlara *-lıq* şəkilçisi artırmaq olmaz. *İdxalatçı, istehsalatçı, dekanatlıq* sözlərindəki *-at* şəkilçisi də artıqdır (*idxalçı, istehsalçı, dekanlıq* olmalıdır).

“Azərbaycan dilində bütün isimlər cəm şəkilçisi qəbul edə bilir. Ancaq elə isimlər var ki, nitq zamanı onların cəmdə işlədilməsi elə də asan olmur. Bu, ilk növbədə xüsusi isimlərə aiddir. Bəzi başqa dillərdən (məsələn, rus dilindən) fərqli olaraq dilimizdə daimi olaraq yalnız cəm formada işlənən isimlər yoxdur. Bu hal ümumiyyətlə türk dillərinin qrammatik sistemi üçün səciyyəvidir. Təəssüf ki, Türkiyə türkcəsində hə-

¹ Müasir Azərbaycan dili, 3 cilddə, cild II, Bakı: 1980, s. 15-16.

min ümumi qaydanın pozulması hallarına çox təsadüf edilir və son vaxtlar bu pozuntu Azərbaycan mətbuatının dilində də müşahidə olunmağa başlayıb. Söhbət bəzi coğrafi adların yanlış olaraq cəm formada işlədilməsindən gedir. Məsələn, *Altaylar*, *Qafqazlar*, *Balkanlar* və s. Bizcə, bu, həmin sözləri yalnız cəmdə işlədən slavyan dillərinin türk dilinə lüzumsuz təsirinin nəticəsidir. Təbii olaraq sual meydana çıxır: O halda nə üçün *Pamırlar*, *Abşeronlar*, *Anadolular*, *Skandinaviyalar*, *Kiprlar* və s. işlədilməsin?! Tutaq ki, *Qafqaz* sözünü cəmdə işlətmək üslub və ifadə baxımından dilimizə nə kimi əlavə imkanlar verir?"¹ Bəziləri İ. Abbasova etiraz edib deyə bilerlər ki, Altayda, Qafqazda, Balkan yarımadasında bir neçə ölkənin ərazisi olduğuna görə onlar cəm halda işlənir, yəni, tutaq ki, *Balkanlar* dedikdə orada yerləşən ölkələr (Albaniya, Bolqarıstan, Yunanistan və s.) nəzərdə tutulur. Belələrinə bildirmək istəyirik ki, burada söhbət hansı ərazidə neçə ölkənin yerləşməsindən deyil, xüsusu isimin (konkret toponimin) cəm şəkilçisi qəbul etməsindən gedir. Bəzi üslubi məqamları nəzərə almasaq (Nizamilər, Füzulilər...), bu, Azərbaycan türkcəsi üçün səciyyəvi hal sayılı bilməz.

Rəsmi sənədləri, qəzet səhifələrini, efir və ekranları zəbt etmiş *seçkilər* sözü haqqında ayrıca danışmaq lazımlı gəlir. Deyildiyi kimi, rus dilində yalnız cəm halda işlənən xeyli söz var: *брюки*, *весы*, *духи*, *ночница*, *похороны*, *часы* və s. Bunlar formaca cəm halda olsa da, məzmunca tək isim kimi qarvanır və düzgün olaraq dilimizə də tək isim kimi çevirilir: *şalvar*, *tərəzi*, *ətir*, *qayçı*, *dəfn*, *saat...* *Выборы* da belə sözlərdən birlidirsə, nəyə görə onu cəm halda işlətməliyik? Axi söhbət bir prosesdən, bir kampaniyadan gedir: *prezident seçkisi*, *parlement seçkisi*, *bələdiyyə seçkisi...*

Rus dilində həmin sözlərin qrammatik cəhətdən cəm halda işlənməsi iki səbəblə bağlıdır:

1. Həmin sözlərin eks etdirdiyi anlayışlar bir-birinin oxşa-

rı olan azı iki hissədən ibarətdir: şalvarın iki qıcı, tərəzinin iki gözü, qayçının iki qanadı var və s. ;

2. Həmin sözlərin çoxunda cəm şəkilçisini atanda sözün leksik mənası dəyişilir: *всё* — *çəki*; *дых* — *ruh*, *час* — *60 dəqiqəlik vaxt* və *нёхает*, *выбор* — *seçim*.

Выборы sözü rus dilində ona görə cəm halda işlənir ki, seçkidə (bir prosesdə) iştirak edən hər kəs öz seçimini edir. Başqa sözlə, *с выбором* konkret bir şəxsə, *с выбором* isə küll halında götürülmüş topluma aid olan anlayışdır. Bütün bunlar yad dilin təsiri ilə meydana gəlmış pozuntulardır, lakin mediamızda qrammatikanın qaydalarına əməl olunmaması ucbatından irəli gələn yanlızlıqlar da az deyil. “İbtidai sinif şagirdləri də bilirlər ki, miqdardan sonra gələn isim cəm şəkilçisi qəbul etmir, lakin “bir sıra yazıldarda ara-sıra *Qonaq komandanın tərkibində altı əcnəbi oyuncular* iştirak edirdi; *Rayonumuzun ərazisində yeddi yeni körpülər* tikilmişdir tipli cümlələrə təsadüf olunur.

Bir sayı bəzi sintaktik məqamlarda birbaşa miqdardan bildirmək funksiyasından uzaqlaşaraq təxminən ədat kimi işlənir, ancaq sayılıq məzmununu da tamam itirmir. Buna görə də ondan sonra gələn isimlərin çoxluq məzmunu bildirməsi dil və məntiq pozuntusuna səbəb olur. Qəzet materiallarının dilində rast gəlinən *İdmənçlərimiz daha bir parlaq qələbələr qazandılar*; *Həmin gün bu barədə maraqlı bir söhbətlər eşitdim* kimi cümlələr dediklərimizi təsdiq edir”¹.

İlham müəllimin saylarla bağlı bu fikri də gərəklidir ki, “nitqdə təxminini saylardan istifadə olunanda onlar mütləq yuvarlaqlaşdırılmalıdır. Yoxsa məzmun dolaşıq, fikir mənasız görünür: 1) *Ötən il dövlət sifarişi ilə doqquzadək film çəkildi*; 2) *Onun 57-yə yaxın yaşı vardi* cümlələrində olduğu kimi.

Sayların işlədilməsi ilə bağlı problemlərdən bəhs edərkən həm numerativ söz kimi onlarla yanaşı işlədilən, həm də mor-

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

soloji cəhətdən bu kökdən yaradılan *saylı* kəlməsinə də toxunmaq istərdik. *Nömrə* anlayışı və onu ifadə edən söz beynəlmiləl xarakter daşıyır. Azərbaycan dilində də bu kəlmə on illər boyu işlədilmişdir, lakin son 10-15 ildə kimlərinsə subyektiv rəyi ilə KİV-də *nömrəli* sözü əvəzinə *saylı* işlədilməyə başladı və tədricən danişiq dilinə də nüfuz etdi. Dildən baş çıxaranların hamısına aydındır ki, *say* və *saylı* sözləri *nömrə* və *nömrəli* sözlərinin daşıdığı mənəni tam ehtiva edə bilmir.

Say, saylı sözlərinin yersiz işlədilməsi bir çox hallarda güllünc situasiyaların yaranmasına səbəb olur.

Təsəvvür edin, polis zabiti postda dayanmış çavuşdan soruştur:

- *Ə, keçən maşının sayı neçə idi?*
 - *Rəis, vallah, çox idi, saya bilmədim.*
- Yaxud, bir nəfər digərindən soruştur:
- *Evinizdə telefonun sayı neçədir?*
 - *Dörd dənədir, hər otaqda biri var.*

Bunun nəticəsidir ki, bəzi hallarda *Əlaqə üçün filan, filan saylı nömrələrimizə zəng vurun* kimi absurd ifadələrlə qarşılaşmalı oluruq”¹.

Media dili üzərində aparılan müşahidələr göstərir ki, bəzi mətnlərdə təsdiq və inkar feilləri qarışq salınır, hansı formanın harada işlədilməsinin doğru olduğunu müəyyənləşdirməkdə jurnalistlər çətinlik çəkirlər. Bu daha çox tərkibində *nəinki, ...hətta, nə, nə də* bağlayıcıları olan cümlələrə aiddir:

Həmkarlar təşkilatı nəinki mənə maddi yardım etdi, hətta əlimdə olanları da tutub aldı;

Həmkarlar təşkilatı nəinki əlimdə olanları tutub aldı, hətta mənə maddi yardım da göstərdi.

Hər iki cümlə yanlışıdır. Doğru variantlar belədir: *Həmkarlar təşkilatı nəinki mənə maddi yardım etmədi, hətta əlimdə olanları da tutub aldı;* 2) *Həmkarlar təşkilatı nəinki əlimdə*

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

olanları tutub almadı, hətta mənə maddi yardım da göstərdi.

“Deyirlər ki, guya cümlədə *nə*, *nə də* inkarlıq bağlayıcıları işlədilibsə, onun xəbəri feilin inkarında ola bilməz. Guya iki inkarın yanaşı işlədilməsi təsdiq mənası verir. Belə çıxır ki, *Nə mən sizə gəlmədim, nə də sən zəng vurmadın* cümləsi *Həm mən sizə gəldim, həm də sən zəng vurdun* kimi anlaşılmalıdır. Fikirin mənasızlığı göz qabağındadır. Bu ideya ötən əsrin 40-50-ci illərində sovet elmində hökm sürmüş məntiqi dilçilik nəzəriyyəsinin qalığıdır və riyazi sillogizm qaydalarının dilə mexaniki tətbiqindən ibarətdir. Diliminin praktikası isə minlərlə nümunə ilə birmənali şəkildə sübut edir ki, tərkibində inkarlıq bağlayıcısı olan cümlənin xəbəri həm təsdiqdə, həm də inkarda ola bilir.

Füzulinin -

*Nə yanar kimət mənə atəş-i-dildən özgə,
Nə açar kimət qapım badi-səbadan qeyri.* —

misraları ilə Aşıq Ələsgərin —

*Arif məclisində bir söz söylərəm,
Nə hədyan, nə çəşqin, nə qələt olmaz.* —

misraları ədəbi dil normalarına eyni dərəcədə uyğundur”¹.

Mövzunu İlham Abbasovun belə bir fikiri ilə tamamlayırıq ki, əslində ana dilimizi qanı-canı, ailə mühiti ilə uşaqlıqdan mükəmməl öyrənmiş adama dilçilik qaydalarını bilmək heç vacib də deyil. Onun düzgün danışması, yaxud yazması normal nəfəs alması kimi təbii bir şeydir, amma dili yaxşı bilməyənin peşə səviyyəsini yüksəltmək üçün qaydaları izah etməkdən başqa yol qalmır. Fəqət çox zaman heç bunun da köməyi olmur, çünki qaydaları anlamaq üçün şəxsin dilçilikdən, heç olmasa, elementar təsəvvürü olmalıdır.

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

MÖVZUYA AİD TÖVSIYƏLƏR VƏ TAPŞIRIQLAR:

1. *Hansi ki, hərçənd (ki)* sözlərini işlətməyin.
2. Cümləni *baxmayaraq ki* sözü ilə başlamayın.
3. *Yol tikmək* yox, *yol çəkmək*, *körpü tikmək* yox, *körpü salmaq* yazmaq lazımdır.
4. Yadda saxlayın: Hindistanın paytaxtı *Nyu-Dehli* yox, *Nyu-Delhi* şəhəridir.
5. Dövri mətbuatdan pleonazmlara aid nümunələr seçin.
6. -çı⁴ şəkilçisinin lazımsız olduğu məqamları özünüz üçün aydınlaşdırın.
7. *Parlament və bələdiyyə seçkiləri. Prezident seçkiləri.*
Hansi düzgündür?

MÖVZUYA DAİR ƏDƏBİYYAT:

1. **Əhmədli N.A.** Nisbi sıfətlərin tərcüməsinə dair bəzi mülahizələr / Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2010, № 1, s. 11-14
2. **Əsgərov M.Ə.** Natiqlik sənətinin əsasları. Bakı: 1975
3. Müasir Azərbaycan dili. 3 cilddə. Cild II. Bakı: 1980
4. Nitq mədəniyyəti məsələləri. Bakı: 1988
5. **Rüstəmov T.T.** Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi. Bakı: 1981
6. **Yadigar Fəxrəddin.** Dilimiz, qeyrətimiz, qayğılarımız. Bakı: 1997

V MÖVZU

JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİ VƏ SÖZ YARADICILIĞI

Dərsin planı:

1. *Söz yaradıcılığını zəruri edən əsas amil*
2. *Leksik yolla söz yaradıcılığı*
3. *Qrammatik yolla söz yaradıcılığı*

Sərlövhədəki yaradıcılıq kəlməsini müstəqim mənada anlamaq lazımlı deyil. Əvvəl qeyd etmişdlə ki, nitqin məzmununu təşkil edən fikir onun forması olan dildən qat-qat zəngindir. Dünyada elə bir dil yoxdur ki, Beyində formalılmış fikiri, informasiyanı tam həcmidə ifadə edə bilsin. Buna görə hətta ən zəngin dildə yazan ustad qələm sahibləri də məzmunnamüvafiq dil vahidləri tapmaqda çətinlik çəkirlər. XX əsrin qüdrətli sənətkarlarından biri — Xalq şairi Rəsul Rza özünə-məxsus bir səmimiyyətlə yaziirdi:

*Söz çıxıb ceyran dalına,
Həsrət qalib bir müqəyyəd¹
Qafiyənin vüsalına,
Ürəyimin ağrısından
Pələng kimi bağırmışam...*

“Jurnalistika da söz sənətidir. Adı xəbərdən tutmuş, publisistik yazılaradək hər biri məharətlə qələmə alındıqda oxucu üçün maraqlı olur. Hər bir yazını, hətta kiçik deyimi də çoxlarına dönə-dönə oxutmaq üçün axtarış və zəhmət lazımdır. Mətbuat tariximiz belə yazılarla zəngindir. Məsələn,

¹ Müqəyyəd - burada *lazım olan* mənasındadır.

“Molla Nəsrəddin” dərgisindəki bəzi yazılar, işlədilən ifadələr bu gün də xalqımızın dilində əzbərdir. Çünkü o sözlər istedadların qələmindən çıxb. Müqayisə üçün deyək ki, iki usta bina hörür. Biri daşı necə gəldi palçığın üstünə qoyur, digəri isə sanki kərpicləri öz nəfəsi, əllərinin hərarəti ilə “toxuyur”, onlardan elə formalar, naxışlar vurur ki, heyran olursan. Hər bir sənət və peşədə olduğu kimi, jurnalistikada da sözün sənətə çevrilməsi üçün gərək yazdıqlarını ürəyinin odunda bişirəsən, cilalayasan. Fikirini oxucuya çatdırmaq üçün elə sözlər seçməlisən ki, oxucu ilk cümlələri oxuyan kimi deyilənlər onun beyininə yazılışın, onu duyğulandırsın, ona müsbət enerji versin. Yalnız belə yazarsansa, oxucu qəzet səhifəsində hər dəfə sənin imzani axtarar...”¹

Beləliklə, jurnalistin nitq mədəniyyəti onun lazımı sözü tapıb yerinə qoymaq bacarığını da əhatə edir. Söz yaradıcılığı leksik və grammatik üsullarla olur.

I. Leksik yolla söz yaradıcılığı

Leksik üsulla söz yaradıcılığının başlıca qaynaqları klassik yazılı ədəbiyyat, folklor (tarixi yazılı abidələr də daxil olmaqla), canlı danışışq dili, dialekt və şivələr, əcnəbi dillərdir.

* * *

Klassik yazılı ədəbiyyatdan sözəlməyə bircə misal gətirək. Ruscadakı *дерзать* feilinin (isim forması: *дерзанье*) mənası “hər hansı nəcibliyə, aliliyə, yeniliyə cəsarətlə can atmaq”dır. Müasir dilimizdə bu sözün nə uğurlu, nə də ugursuz qarşılığı yoxdur. O, "Rusca-azərbaycanca lüğəf" də 1. *cəsarət etmək, cəsarətli olmaq, ürəkli olmaq; 2. yeniliyə can atmaq* (*дерзанье*

¹ Məlikzadə Səməd. Oxucu məni duymursa... “Zaman Azərbaycan” qəzeti, 2008-ci il, 12 yanvar.

² Ожегов С.И. Словарь русского языка. Москва: 1983, с. 144.

-1. *cəsarət, cürət*; 2. *cürətetmə, cəsurətetmə*; 3. *coşqın arzu, yenilik arzusu*) kimi yozulub¹. Belədirse, bəs tamam başqa anlayış olan *osmelitəcə* nədir? Yenə həmin lügətə baxaq: *cürət etmək, cəsarət etmək, ürəklənmək*²; *смелость — cürət, cəsarət*³. Görürsünüz? Rusca tamam ayrı-ayrı anlayışları bildirən iki söz bizə eyni anlayış kimi təqdim olunur. Akademik Ağamusa Axundov həmin sözlərin (*дерзать вə дерзание*) qarşılığını İ.Nəsiminin əsərlərində tapmış, müasir dilimizə gətirməyi təklif etmişdir⁴: *дерзать — arnamaq; дерзание — arnayış* (*Дело молодежи — дерзать: Гənclərin işi arnamaqdır; Дерзание молодежи — Гənclərin arnayışı*).

* * *

Leksik yolla söz yaradıcılığının zəngin qaynaqlarından biri də *el yaradıcılığı*, xüsusən dastanlar, onların bariz nümunəsi isə «Kitabi-Dədə Qorqud»dur. Türk dünyasının ən dəyərli yazılı abidələrindən olan həmin kitabdan götürülmüş *yağmalamaq* feili vizual nitqdə çoxdan işlədilməkdədir: *Haminin işi satmaq, dağıtmaq, yağmalamaqdır*.

Həmin qaynaqdakı çoxsaylı sözlər sırasından seçdiyimiz daha üçcə kəlməyə baxaq:

Dadi — xəstəyə, yaxud uşağa baxan qadın, tərbiyəçi, mürəbbiyə (hamısı alınma sözlərdir və heç biri fikri dəqiq ifadə etmir);

Ənik — canavar balası (toyuq balasına *cüçə*, inək balasına *buzov* və s. deyirik. Amma müasir ədəbi dilimizdə canavar balasının, pişik balasının və bir sıra başqa heyvan balalarının

¹ Русско-азербайджанский словарь в 3-х томах, т. 1, Баку: 1991, с. 295.

² Русско-азербайджанский словарь в 3-х томах, т. 2, Баку: 1991, с. 322.

³ Русско-азербайджанский словарь в 3-х томах, т. 3, Баку: 1991, с. 200.

⁴ “Ədəbiyyat və incəsənət” qəzeti, 20 may 1983-cü il.

adı yoxdur);

Yanqu — əks-səda (*yanqulanmaq* — *əsk-səda vermek*). Çoxdandır, dilimizin təbiətinə uyğun gəlməyən, yamaq kimi görünən izafət tərkiblərindən can qurtarmaq istəyirik. “Nöqteyi-nəzər”i “baxım”la, “həddi-buluğ”u “yetkinlik”lə və s. əvəz etsək də, «əks-səda» hələ də fəal lügət tərkibimizdə qalmadadır. Halbuki *yanqu* sözü həmin anlayışı çox gözəl ifadə edir. Bu sözün etimologiyasının *yanmaq* feili ilə əlaqəsi olmasa da [*yanqu* söyü, çox güman ki, *yan*, yəni *köməkçi*, *yardımcı*, *törəmə* və *qu* (*səs*) sözlərinin birləşməsindən yaranıb, *də-yib-qayıdan*, *ikinci səs* deməkdir], fonetik cəhətdən onun səslənişində yanğı, nisgil assosiasiyası var. İnsanın, başqa canlıların səsi o vaxt yanqlanır (əks-səda verir), dağı-daşı lərzəyə gətirir ki, o, dara düşür, içində yanğı, nisgil, həsrət olur.

«Kitabi-Dədə Qorqud»dan və başqa dastanlarımızdan istənilən qədər bu cür uğurlu söz tapıb çağdaş dilimizə gətirə bilərik. Qeyd edək ki, yuxarıdakı hər üç söz çağdaş Anadolu türkçəsində işlənməkdədir.

* * *

Ərəb, fars, rus dilləri ilə çoxəsrlik təmas ana dilimizin bir çox sözlərini ədəbi leksikamızdan sıxışdırısa da, *canlı danışq* *dilindən* silə bilməyib. İndi ölkəmizin milli-demokratik mətbuatında həmin sözlərə fəal qayıdış duyulmaqdadır: *yağı* (düşmən), *çağ* (vaxt), *görk* (ibrət), *suç* (təqsir), *öc* (qisas) və s.:

Ermənəni yagıları Vətənimizə hücum edəndə doğma yurda qayutdim;

Hakimiyyətin ilk çağlarında Qorbaçov qoşunu oradan çıxartdı;

Ən gözəl görk olub-keçənlərdir;

Subyektin suçsuzluğu faktına soykənərək bu aktı azadlığaqəsd adlandırmış olardı;

Doğma torpaqdan giyc almayan yağıdan öc ala bilməz və s.

Canlı danışq dilinə bu cür müraciəti davam etdirmək lazımdır. İkicə misal: qatıq, süd, yağı, şor... hazırlayan müəssisəyə *Süd məhsulları kombinatı* (ruscadakı *Комбинат молочных продуктов* birləşməsinin hərfi tərcüməsi), həmin məhsulların satıldığı yerə *Süd məhsulları mağazası* deyirik. Halbuki canlı danışq dilimizdə həmin anlayışı dəqiq bildirən, gözəl səslənən, yiğcam *ağartı* sözü var: *Ağartı kombinatı, Ağartı mağazası (dükanı)* demək daha yaxşı deyilmə?!?

Şəhərdaxili avtobuslarda yazılıb: *Gediş haqqı 20 qəpik.* Uşağımızı evdən bir yerə göndərəndə ona *gedişhaqqı* yox, *yolpulu* veririk. Avtobuslarda da elə bu cür yazmaq lazımdır: *Yolpulu 20 qəpikdir.* Avtobusdan söz düşmüşkən bir fikrimizi də bildirək. Sərnişinlərin 99 faizi sürücüyə belə müraciət edir: *Ostanovkada saxlayın!* *Ostanovka* sözü ilə işimiz yoxdur. O da dilimizə soxulmuş çoxsaylı varvarizmlərdən (*у же, кстати, между прочим, оказываетсяся, потолок, краска, пол* və s.) biridir və müstəqillik illərində doğulmuş gənclərin nitqində belə sözlərin olması birbaşa valideynlərlə müəllimlərin suçudur. Uşaqlar həmin sözləri ilk dəfə məhz onlardan eşidirlər.

Sual oluna bilər: *ostanovka* sözü varvarizmdir, onu işlətmək olmaz. Bəs *saxlamaq*? Bu ki öz sözümüzdür. Bəli, öz sözümüzdür, amma yerində işlənməyib. *Saxlamaq* sözünün mayasında uzunmüddətlilik var. Maşını haradasa saxlayıb bir neçə saatlığa, bir neçə günlüyü, hətta bir neçə aylığa haraya yasa getmək olar, amma dayanacaqda düşmək üçün *saxlayın* yox, *əyləyin* demək lazımdır. Təsadüfi deyil ki, *əyləc* sözü *saxlamaq* yox, *əyləmək* feilindən düzəlib.

Vağzallarda sərnişinlərin əşyalarını müvəqqəti saxlamaq üçün xüsusi yer olur. Buna rusca *камера хранения* deyirlər. Biz də həmin birləşməni elə o cür kalka etmişik: *saxlama kamerası.* Canlı danışq dilində bunun uğurlu qarşılığı *saxlanç yeridir.*

Jurnalistlərimiz bəzən ifrata vararaq tərcüməsi mümkün olmayan sözlərin də öz dilimizdə qarşılığını tapmağa çalışırlar. Məsələn, *boykot* sözünün. Bu da sözün etimologiyasını bilməməkdən irəli gəlir. Böyük mütəfəkkir Nəriman Nərimanov hələ 1906-ci il aprelin 7-də “Irşad” qəzetində dərc olunmuş “Cümə söhbəti” felyetonunda yazırıdı: “Hamı sözü tərcümə etmək mümkün deyil. Bəlkə tərcümə etsəniz, mənası dəyişilər... Buyurunuz, əfəndim, *boykot* sözünü tərcümə ediniz... Yox, əfəndim, əcəb yerə başımızı ağrıtmayıñız, *boykot* sözünü tərcümə etmək istəyirsinizsə, əvvəl *Qasım*, *Tiflis*, *Moskva*, *Maşa*, *Saşa* sözlərini tərcümə ediniz. Bu sözlər ismi-xasdır (xüsusi isimdir — N.Ə.), nasıl tərcümə etmək? Boykot həmçinin ismi-xasdır... Lakin bu “xoşbəxt şəxs” kim olubsa, bilmirsiniz, zənn edirəm. Mən söylərəm: İrlandiya dövlətində cənab Lord İrnannın böyük mülklərinə baxıcı Carlz Boykot olub, cəmi ixtiyarat onun əlində imiş. Cənab Boykot lordun mülklərini icarəyə verib icarədarlarla çox yaman rəftar edərmiş. İcarədarlar cənab Boykotun zülmərinə, əziyyətlərinə xeyli vaxt davam edib ah və nalə edərləmiş... İrlandiya caamaatı icarədarlara olunan zülməri qəbul etməyib lənətnamə düzəltdi ki, Boykotla heç kəsin əlaqəsi olmasın... Boykot cənabləri tək-tənha qalıb İrlandiyadan qeyri dövlətə qaçıdı...

Ruslar *boykot* sözündən feil düzəldiblər. Biz də *boykotlamaq* desək, nə eybi var?”¹

Hələ indi də *boykot* sözünü tərcümə etməyə cəhd göstərənlərə rast gəlinir:

İşgalçi millətin dilində olan radio, televiziya və qəzetlərə dirəniş göstərmək (onları boykot etmək) və maraqlanmamamaq Güney Azərbaycan Türkünün farslaşdırıcılıqdan qurtulmağa istiqamətlənmiş ən düzgün addımı olar.

Canlı danışq dilindən istifadənin bir forması da arxaizmlərə yeni məzmun verib onların ömrünü uzatmaqdır. Elm və

¹ Nərimanov Nəriman. Seçilmiş əsərləri. Bakı: 1985, s. 326-327.

texnikanın inkişafı ilə bağlı, əvvəllər primitiv vasitələrlə görünlən bir sıra işlər indi avtomatlaşdırılıb, kompüterləşdirilib, amma dəyişən işin mahiyəti yox, icra üsulu, texnologiyasıdır. Pambığı, yunu, piləni (xam ipəyi) ipə, yaxud sapa çevirmək üçün nənələrimiz cəhrədən istifadə ediblər. İndi həmin işi xüsusi dəzgahlar görür. Bizcə, *ayırıcı dəzgah* birləşməsini *cəhrə* sözü ilə əvəz etmək olar (Anadolu türkçəsində avtomobilə araba, alışqana *çaxmaq* demirlərmi?!).

* * *

Bir vaxtlar Səməd Vurğun *dialekt və şıvələrdən sözalma* üsulundan bəhrələnərək şeir dilimizə dilimizə *sayrişmaq* kimi çox uğurlu bir söz gətirib:


*Bakının sayrişan ulduzlarından,
Çadrasız, boyasız türk qızlarından,
Uçan durnaların xoş avazından,
Bizim aşıqların simli sazından
Salam gətirmişəm hüzuruna mən,
Bu gündən, gələcək qərinəldən...*

Sonralar bizdə bu zəngin xəzinəyə bir qədər biganəlik yaranıb, yeni söz sorağı ilə daha çox rus dilinə üz tutmuşuq. İndinin özündə də ədəbi dilimizdə çatışmayan xeyli söz var ki, onları dialektlərimizdən gətirə bilərik. Məsələn, ruscadakı *подслушать* feilinin (ondan düzəlmüş *подслушивание* isiminin) qarşılığı kimi dilimizin Qərb şivəsində işlənən *dinşəmək* (xəlvətcə qulaq asmaq. İsim forması: *dinşəmə*), *окружить* feilinin (*окружение* isiminin) qarşılığı kimi *qomarmaq* (dövrələmək, mühasirəyə almaq, əhatə etmək, araya almaq. İsim forması: *qomarğa*) sözlərindən faydalana bilərik.

* * *

Dili zənginləşdirməyin ən geniş yayılmış üsulu *başqa dillər-dən sözalmadır*. Bəzən bu prosesə hədsiz pis münasibət duylur, lakin milli-professional jurnalistikamızın banisi Həsən bəy Zərdabinin yazdığı kimi, "*dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalarla gediş-giriş artdı, artıq seyrlər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədəri günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyiri var, çünkü o sözlər tərəqqi etməyə səbəb olur*".

Rus və ingilis dillərinin təcrübəsi göstərir ki, başqa dillərdən söz almaqla hətta müstəqil milli dil də yaratmaq mümkündür. Rus dilinin alınma sözlərin heç də hamısını əhatə etməyən, daha çox qədim yunan və latin dillərindən əxz olmuş "Əcnəbi sözlər lügəti"¹ndə 20 minə yaxın söz var. Bu gün Azərbaycan türkçəsində işlənən, çoxumuzun rus sözləri kimi tanıdığımız alınmaların da eksəriyyəti rus dili vasitəsilə Qərbi Avropa dillərindən gəlib. Aşağıdakı şəkildən də göründüyü kimi, ingilis dilindəki sözlərin yalnız 26 faizi onun daxil olduğu german dil qrupuna aiddir, qalanları isə latin (29 %), fransız (29 %), yunan (6 %), Norveç (4 %) və başqa naməlum



¹ Zərdabi H. Seçilmiş əsərləri. Bakı: 1960, s. 243.

dillərdən (6 %) alınmışdır.

Bu baxımdan Azərbaycan türkçəsi əsasən öz kökü üstündə dayanıb inkişaf edən azsaylı dillərdən biridir. Feillərin, sayların, bizi əhatə edən təbii əşya, hadisə, bədən üzvləri adlarının və s., demək olar, hamısı öz sözlərimizdir. Bununla belə, ərəb, fars, Avropa dillərindən alınmalarımız da az deyil. Dilimizdə sözalma prosesi olub, var və olacaq. Məsələ burasındadır ki, əcnəbi sözlər, bir qayda olaraq, əcnəbi əşyalarla (proseslərlə) birlikdə alınır və onlara qurama "milli" adlar vermək cəhdidən çox vaxt uğursuzluqla nəticələnir, həmin sözlərə yalnız bir qrup ziyalının nitqində rast gəlirik. Təkcə onlar *xolodilnikə soyuducu, ruçkaya qələm* deyirlər. XX əsrin 70-ci illərində Yaponianın Hitaşı firmasının lisenziyası əsasında Bakıda Məişət Kondisionerləri Zavodu tikildi. O zaman *kondisioner* (latınca: *normaya salan, müəyyən vəziyyətə gətirən*) bizim üçün yeni söz idi. Onu *sərinkeş* adlandırdıq, lakin bir çox başqa terminlər kimi üç səbəbdən onun da ömrü gödək oldu: 1) Həmin əşyanın özü bizə yad idi (traktor kimi, parovoz kimi); 2) Söz dilimizin qanunları əsasında yaradılmamışdı: -keş leksik şəkilçisi isimə artırılaraq ona *çəkən* anlamını verir (*zəhmətkeş — zəhmət çəkən; xətkeş — xətt çəkən; cəfakes — cəfa çəkən...*). *Sərin* sözü isə sıfətdır (Bu barədə bir azdan geniş danişacaqıq); 3) Sonralar məlum oldu ki, kondisioner təkcə sərinlik yox, həm də istilik verə bilir.

Başqa dillərdən alınmış zəruri sözləri ilk dəfə qəzet səhifəsinə çıxararkən hökmən onların açımını vermək lazımdır. Həsən bəy Zərdabi "Əkinçi" qəzetində xeyli alınma söz işlədir və onların hər birinin nə olduğunu oxuculara anladırdı: "Məlumdur ki, indi olan Osmanlı davasında torped (*torpedo-red.*) çox iş görür. Torped bir su keçirməyən dəmir qutudur ki, onun içini barit ilə doldurub dəryaya atırlar, onun üstə puçları var ki, gəmi üzən zaman o puçlara dəyəndə torped

¹ «Əkinçi» qəzeti, 1877, 21 iyul 1877-ci il.

atılıb gəmini para-parə edir¹¹.

İndiki qəzetçilərimiz də yazılılarında *invoys, prolongasiya* kimi əcnəbi sözləri gen-bol işlədir, lakin Həsən bəydən fərqli olaraq onların şərhini verməyi özlərinə rəva bilmirlər:

Tütün məmələtlərinə gömrük rüsumları da malin invoys qiymətinə deyil, həcmində tətbiq edilir;

Bu sənədin prolongasiyasının uzanması sürücülərin yol fon-duna vergilər verməsini təsbit edir.

Birinci cümlədə *invoys qiyməti* ifadəsini işlətmək o qədər də vacib deyil, çünki onun Azərbaycan türkcəsində daha yaxşı səslənən qarşılığı var — qaimə qiyməti. Yox, *invoys* sözü müəllifin hədsiz xoşuna gəlibsa, heç olmazsa, onun izahını verməli idi. Ikinici cümlədə isə sözün mənasının aydın olma-ması ilə yanaşı, yuxarıda haqqında bəhs etdiyimiz "təkrarla-ma" (pleonazm) səhvi də var. Belə ki, *prolongasiya* sözünün etimologiyası latincadan tərcümədə *uzatmaq* deməkdir. İndi o, hüquq termini kimi işlənir və açımı belədir: "*Müqavilənin, sazişin, borcun, vekselin və s. fəaliyyət müddətinin uzadılması*"¹. Buna görə də qəzətdən misal gətirdiyimiz həmin cümlədə uzanması sözünü ixtisara salıb, sadəcə, *bu sənədin prolongasiyası* yazmaq daha düzgün olardı.

Eyni, yaxud yaxınmənalı anlayışları bildirmək üçün müx-təlif əcnəbi dillərdən alınmış sözlər öz aralarında, həm də on-ların dilimizdəki milli qarşılığı ilə sinonimlər sırası yaradır və adətən, bunların hər biri müəyyən məqamda işlənir. Məsələn, ərəbcədən alınmış *aləm* və *dünya*, farscadan alınmış *cahan* sözləri heç də həmişə bir-birini əvəzləyə bilmir: *dünya mührəbəsi*, *cahan mührəbəsi* deyirik, *aləm mührəbəsi* demirik. *Hey-vanlar aləmi* deyirik, *heyvanlar cahani* demirik və s. Eyni qay-dada, *günah*, *təqsir*, *suç* sözləri arasında da məna çalarları var, lakin biz, nədənsə, onların fərqiñə yarmırıq. *Günah* din terminidir, yəni insanın yalnız Tanrı yanında günahı ola bi-

¹¹ Словарь иностранных слов, с. 412.

lər, bəndələrin bir-birinə münasibətində isə *təqsir* və *suç* deyimlərindən istifadə edilməlidir. Kütləvi informasiya vasitələrimizdə isə, bir qayda olaraq, *günah* və *günahkar* sözləri *təqsir*, *müqəssir*; *suç*, *suçlu* mənalarında işlədir.

Bəzən bu cür sinonimlər sırasından bir sözə üstünlük verib leksikamıza daxil etsək də, onun kənarda qoyduğumuz qarşılığı daha çevik olur və kütləvi danışığın, demək olar, şəriksiz predmetinə çevirilir. Misal üçün, ərəbcədən alınmış *əməliyyat* sözünü ədəbi dilə daxil etsək də, danışiq dilində latincadan gəlmmiş *operasiya* sözü daha çox işlənir. Hesab edirik ki, onu və bu tipli bir çox sözü ədəbi dilə qəbul etmək lazımdır. Həmin sözdən yaranmış *operator*, *operativ* kəlmələrini qəbul edib onların "ana"sını qapı arxasında qoymaq hansı məntiqə söykənir?

Başqa dildən söz alarkən üç əsas cəhətə diqqət yetirməliyik:

- 1) Yuxarıda göstərilən qaynaqlar da nəzərə alınmaqla həmin sözlərin dilimizdə uğurlu qarşılığı olmasın;
- 2) Alınan söz inkişaflı dillərin çoxunda işlənsin, yəni beynəlmiləl termin statusu qazansın;
- 3) Diləyatımlı olsun, asan deyilsin.

Anadolu türkçəsindən və başqa türklərin (türkmənlərin, qaqauzların, tatarların, özbəklərin, qazaxların və s.) leksikasından sözlər alınması göstərilən üsullar sırasında, bir növ, orta yer tutur. Belə ki, türk dillərindən sözalma prosesinə həm ümumtürk klassikasından, həm ümumtürk folklorundan, həm dialektlərdən sözalma kimi, həm də indi haqqında danışacağımız qrammatik yolla sözyaratma prosesi kimi baxmaq olar. Məsələn, *quzey*, *güney* sayağı bir qrup söz var ki, onlara həm türk dillərinin bir çoxunda, həm klassik ədəbiyyatımızda, həm folklorumuzda, həm də bəzi dialektlərimizdə rast gəlinir.

"Son dövrdə Türkiyə türkçəsindən dilimizə keçmiş çoxlu

miqdarda zəruri ehtiyac duyulan, yerinə düşən, dilimizin ehtiyacını ödəyən “qurum”, “yetərsay”, “örnək”, “dönəm”, “soyqırım”, “həftəsonu”, “öndər”, “dəstəkləmək”, “açıqlamaq”, “önəmli”, “özəl” kimi sözlər vardır...

Bununla belə, Azərbaycan və Türkiyə türkçələri adicə ləhcələr yox, tarixi təkamül prosesində eyni kökdən ayrılaraq formalaşmış müstəqil dillərdir. Onlar son dərəcə yaxın və doğma olsa da, aralarında fonetikadan tutmuş sintaksisə qədər bütün səviyyələrdə prinsipial fərqlər mövcuddur. Buna görə də öz dilimizdə əsrlər boyu işlədilən, qarşılığı ola-ola yaxın, bəzən hətta eyni köklü digər bir kəlmənin türk dilindən alınaraq işlədilməsi dilimizin özünəməxsusluğuna xələl gətirir. Məsələn, yerinə düşdü-düşmədi, hər yerdə yazılıçı əvəzinə yazar, maraqlı əvəzinə *ilginc*, cavabdeh əvəzinə sorumlu, *yozmaq* əvəzinə yorumlamaq, tüstü əvəzinə *duman*, *kökəlmək* əvəzinə *kilo almaq*, *ariqlamaq* əvəzinə *kilo vermək*, *sual* əvəzinə *soru*, *sevimli* *tamaşaçılar* əvəzinə *sevgili seyrcilər* (yaxud *ızləyicilər*), *göstərmək* əvəzinə *görüntüləmək* işlətməyə nə ehtiyac var?!

Bu sayaq yersiz “mənimsemələr”, təəssüf ki, yalnız leksik yox, sintaktik səviyyədə də müşahidə olunur. Müxtəlif mətbuat vasitələrinin dilində bu tipli cümlələrə rast gəlinir:

Sonda baş bakan meydana toplaşanlara yeni təkliflə səsləndi.

Mən sizinlə bu mövzunu dartaşmaq istəmirəm.

İlk təhlükəli hücum “Neftçi” komandasından gəldi.

Mən Bakıya ikinci dəfə gəldiyimdə şəhəri tanıya bilmədim.

“Qarabağ” Azərbaycan futbolu adına böyük bir qəhrəmanlıq yaşadı.

Rusyanın cənubunda havanın hərarəti iqlim normalarının bir xeyli üzərindədir.

Maraqlı, amma çox maraqlı bir kitabdır.

Dramaturgiyanın inkişafını söz konusu etmək özü də darta-

şilacaq bir şey kimi görünür.

Kaş belə bir konserti Cıdır düzündə keçirсəydik.

Bu mövzu türk dövlətləri başçılarının gündəminə danışacaq.

Şahmatımız bu oyunu qazana bilsə, final mərhələsində çıxış edəcək.

Səfir sadə şəkərlə yetinməli olur.

Bu cümlələrdə dilimizin lügət tərkibinə daxil olmamış kələmələrin məqamına uyğun olmadan işlədilməsindən əlavə, dilimizin bir sıra qanunları kobudcasına pozulmuşdur. Məsələn, arzu məzmunlu cümlənin xəbəri felin şərt şəklində işlədirilir, felin təsriflənməyən forması olan feli bağlama, dilimizin qrammatikasına zidd olaraq təsrifləndirilərək işlədirilir, ədatla bağlayıcı səhv salınır və s.”¹

II. Qrammatik yolla söz yaradıcılığı

Dilimizi zənginləşdirməkdə ən səmərəli yol morfoloji üsulla söz yaratmaqdan, yəni leksik (sözdüzəldici) şəkilçiləri fəallaşdırmaqdan — verimsiz (qeyri-məhsuldar) şəkilçiləri verimli (məhsuldar) şəkilçilərə çevirməkdən ibarətdir. Bu yol Dədə Qorqudun, Cəfər Cabbarlinin, Rəsul Rzanın və onların davamçılarının yoludur. C.Cabbarlı U.Şekspirin "Hamlet" faciəsini dilimizə çevirərkən oradakı məşhur *To be or not to be?* (Ruscası: *Быть или не быть?*) sualını necə tərcümə etmək barədə uzun müddət düşünmiş və nəhayət, *Olum, ya ölüm?* variantını tapmışdır.

Həmin hadisəni nəzərdə tutaraq R.Rza "Müləhizələr" adlı məqaləsində haqlı olaraq soruşurdu: "*Olmaq* sözü var, *ölmək* sözü var. Hansı məntiqlə *olum* sözünü rədd edib *ölüm* sözünü işlətməliyik?"²

R.Rza özü də həmin yolla gedərək, yəni *-im*⁴ şəkilçisini çəvikləşdirərək *duymaqdan* *duyum*, *deməkdən* *deyim*, *görmək-*

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

² "Ədəbiyyat və incəsənət" qəzeti, 20 may 1983-cü il.

dən *görüm* kimi sözlər yaradıb, yaxud nə vaxtsa dilimizdə işlənmiş bu tipli sözləri lügət tərkibimizin fəal bölümünə qaytarıb.

Son vaxtlar ədəbi dilimizdə, o sıradan KİV leksikasında bu qəliblə yaradılmış xeyli sözə rast gəlirik: *yayım* (radioyayıım, teleyayıım), *durum* (vəziyyət, situasiya sözlərinin sinonimi), *qurum* (təşkilat sözünün sinonimi), *çatım* (ruscası: *доступ*) və s.

Şəkilçilər vasitəsilə yeni söz düzəldərkən qrammatikamızın qaydalarını, dilimizin sözyaratma təcrübəsini hökmən nəzərə almalıdır. Dildə analoqu olmayan sözlər yaratmaq olmaz. Yaratsaq da, dil onları qəbul etməyəcək. Hər qrup sözdüzəldici şəkilçi sözün müəyyən forması ilə birləşir və konkret leksik yük daşıyır. Yuxarıda gördükümüz kimi, *-im⁴* şəkilçisi yalnız feil kökünə (ikinci şəxsin təkinin əmr formasına) artırılır. Bu prinsipi pozaraq həmin şəkilçini başqa nitq hissəsi ilə birləşdirmək, bir qayda olaraq, uğursuzluğa gətirir. XX əsrin son onilliyində Azərbaycan qəzetlərində *müstəqil* sözünün əvəzinə Anadolu türkcəsindən alınmış *bağımsız* sözünə tez-tez rast gəlinirdi. Sonralar onun işlənmə tezliyi tədricən azalaraq, demək olar, tamamilə sıradan çıxdı. Səbəbi də bu idi ki, həmin sözü yaradarkən türk dilinin sözyaratma qaydalarına məhəl qoyulmayıb, *-im⁴* şəkilçisi feil kökünə deyil, isimə (*bağ* sözünə) artırılıb. Ona görə də Azərbaycan türkcəsi *müstəqil* sözünü yenidən öz işlək leksikasına qaytardı. Həmin dövrдə bunu anlayan, lakin müstəqil sözünün milliləşdirilməsinə tərəfdar olan bəzi jurnalistlər *bağımsız* əvəzinə (çoxları onu *bağımsızla* qarışdırıldılar) *bağlamsız* sözünü işlədirdilər:

Bu, yalnız bir istəkdən — ölkəmizi və onun TV-sini bağlamış görmek arzusundan irəli gəlir. Təbii ki, bu, daha uğurlu tapıntıdır.

Yön isiminə *-üm* şəkilçisi artırmaq yolu ilə hələ sovet dövründə *yönüüm*, *peşə yönümü* deyimləri yaradılıb. Halbuki

burada həmin şəkilçiə ehtiyac yoxdur. Təkcə ona görə yox ki, *-üm* isimə artırılıb, həm də ona görə ki, həmin şəkilçi yön sözünün mənasını dəyişdirə bilməyərək əlavə yüksələşdirilib. *Yönüüm* əvəzinə, sadəcə olaraq *yön* (*peşə yönünü* əvəzinə *peşə yönü*) işlətsək, heç nə itirmərik, əksinə, yiğcamlıq və dəqiqlik qazanarıq.

Qayda pozuntusu ilə yaradılmış sözlərdən biri də *başqan*-dır. Dilimizdə *-qan* (-*kən*) şəkilçisi yalnız bir qrup ikihecalı feil kökünə artırılıraq isim yox, sıfət əmələ gətirir: *çalış+qan* (uşaq), *sürüş+kən* (yer), *unut+qan* (adam). *Başqan* sözündə isə o, isimə (*başa*), özü də birhecalı isimə əlavə olunub və yalnız *Müsavat başqanı* ifadəsində rəsmi "vətəndaşlıq hüququ" qazanıb.

Eyni vəziyyət *çimərlik* sözündə də müşahidə edilir. Bilindiyi kimi, *-lıq*⁴ şəkilçisi isimə, sıfətə və saya artırılır, sayca çox olan konkret cansız isimlərlə birləşdikdə onlara *çox olan* yer anlamını verir: *daş+lıq*, *gil+lik*, *kol+luq*, *gül+lük* və s. *Çimərlik* sözündə isə *-lik* şəkilçisi *çimmək* feilinin müzare (qeyri-qətti) gələcək zamanına (*çimər*) artırılıb. *Çimərlik* sözü o vaxt qanuni yolla yaradılmış hesab edilərdi ki, *plyajda* *çimən* adamlara *çimərlər* deyiləydi, yəni əvvəl *çimər* isimini yaradıb (*döñər*, *təpər*, *cəpar*...) ədəbi dilə daxil etmək və yalnız bu proses tam başa çatandan sonra *çimərlik* sözünü düzəltmək lazım idi. Eyni qaydada təyyarəyə *uçar* deməmiş təyyarə limanına *uçarlıq* demək olmaz. *Çimmək* feilindən *çimilən* *yer* (*plyaj*) mənasında isim düzəltmək üçün *düşərgə* sözünün qəlibindən istifadə etmək olardı: *çimər+gə*.

Bu yerdə də İlham Abbasovla fikirlərimiz uyğun gəlir. Görünür, bu, linqvistik düşüncə tərzimizin yaxın olması ilə bağlıdır. İlham müəllim yazır: "Dilin daxili potensialı hesabına yaradılan yeni sözlərin həmin dilin qayda-qanunlarına uyğun olması ilə bağlı fikirlərin təsdiqi baxımından *çimərlik* sözünün taleyi iibrətamız sayla bilər. Fransız mənşəli beynəl-

miləl *plyaj* sözünün qarşılığı kimi təxminən 60 il əvvəl dilimizin bilicisi və təəssübkeşi xalq şairi Rəsul Rzanın yaratdığı bu söz (Bəzi mülahizələrə görə, *çimərlik* sözünü dilimizə R.Rza yox, Xalq şairi, professor Xəlil Rza Ulutürk gətirib - N.Ə.) zahirən tərtəmiz Azərbaycan sözü idi. Kökü də, şəkilçisi də özümüzün idi. Sözü yaradan *-lıq* leksik şəkilçisi məkan məzmunlu isimlərin düzəldilməsində fəal iştirak edir. Məsələn, *çəmənlik*, *ağaclıq*, *yaşılıq* və s. Ancaq *çimərlik* sözü yarandığı gündən bəri bütün kütləvi informasiya vasitələrinin dilində, dərslik və kitablarda işlədilsə də, canlı ümumxalq danışq dilində *plyaj* sözünü sixışdırıb işləklilik qazana bilmədi. Canlı ünsiyyət zamanı xalqın əksəriyyəti bu gün də *plyaj* sözünü işlətməyə üstünlük verir. Bunun səbəbi nədir, niyə dil fonetikamız və tələffüzümüzə yabançı olan əcnəbi sözü işlətməyi öz “doğma” sözümüzdən üstün tutur? Məsələ burasındadır ki, məkan mənalı isim düzəldən *-lıq* şəkilçisi adlara (isimlərə və sıfətlərə) artırılmalıdır, burada isə həmin şəkilçi feilə qoşulub. Bununla da dilin ilk baxışda, demək olar ki, nəzərə çarpmayan incə bir qaydası pozulub. Bu da sözün sonrakı ugursuz taleyini müəyyən edib.

Halbuki dilimizdə analoji semantikaya və daha düzgün tərkibə malik *düşərgə* sözü var. Eynilə *çimərlik* sözündə olduğu kimi, burada da əvvəlcə feil kökünə qeyri-qəti gələcək zaman şəkilçisi, sonra isə leksik şəkilçi artırılıb: *Çim-ər-lik* — *düş-ər-gə*. Lakin birinci sözdən fərqli olaraq, ikincidə leksik şəkilçi dilin qaydalarına uyğun seçilib və söz heç bir problemsiz işləklilik qazanıb. Güman ki, analoji qayda ilə *çimərlik* yox, *çimərgə* sözü yaradılsayıd, o da leksikonumuza asanlıqla daxil olardı. Bu gün dilimizdə yeni söz yaratmağa cəhd edənlər mütləq belə incə mətləbləri nəzərə almalıdır”¹.

Eyni qaydada başqa sözlər də yaratmaq mümkündür: *enər+gə* (təyyarənin endiyi zolaq), *geyər+gə* (idmançıların

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

paltar dəyişdikləri otaq, раздевалка)...

Canlı danışq dilində və şivələrimizdə bu qayda ilə yaranmış bir neçə söz var: *qaytar+qa* (atı döndərmək və əyləmək üçün atının əldə tutduğu qoşa qayış. Danışq dilində *qantar-ğə* deyilir), *gö-rər+gə* (toydan bir müddət sonra qız evinin adamlarının gəlini görmək üçün getdikləri yer — oğlan evi. Danışqda *görəlgə* kimi işlənir), *tutar+qa* (apqument, dəlil) və s.

“Mətbuatımızda müşahidə olunan leksik pozuntuların bir qismi dilimizdə yeni sözlərin (neologizmlərin) yaradılması və işlədilməsi ilə bağlıdır. Lügət tərkibində xüsusi yer tutan neologizmlər qrupu həm alınma sözlər hesabına, həm də dilin öz potensialı hesabına formalaşır. Dilimizin öz materialı əsasında meydana gələn neologizmlərin yaranması və işlədilməsi bir sıra linqvistik və üslubi incəliklərlə bağlıdır. Fikirlərimizi bir nümunə əsasında izah etməyə çalışaq: son vaxtlar bir sıra qəzetlərin dilində *narahat* əvəzinə *rahatsız* sözü işlədir. Zahiriən hər şey gözəldir: dilimizdə yer tutmuş fars mənşəli söz doğma türk sözü ilə əvəz olunur. Ancaq bir həqiqət var ki, bəzən dil üçün əcnəbi sözü alıb işlətmək doğma, lakin onun qanunlarına zidd olaraq formalaşmış yeni sözü işlətməkdən da-ha rahat olur. Məsələ burasındadır ki, söz yaradıcılığının mü-hüm elementi olan hər bir leksik şəkilçi dilin min illik təkamüllü prosesində formalaşıb başa gəlir. Nəzərdən keçirdiyimiz nümunədə isə dilimizin qaydalarına zidd olan ince bir məqam var — şəkilçi sözə öz semantik xarakterinə uyğun olmadan qoşulur, ona görə də bu düzəltmə sözün dilimizin lügət tərkibində yer tutub işləklik qazanacağı problemlı görünür.

Deyə bilərlər, *nahaq* əvəzinə *haqsız* işlənə bildiyi halda nə üçün *narahat* əvəzinə *rahatsız* işlənməsin? Məsələ burasındadır ki, *-sız* şəkilçisi isimdən sıfət düzəldən şəkilcidir. Məlum olduğu kimi, onunla antonim xarakterli *-lı* şəkilçisi də var. Onların vasitəsilə yaradılan sıfətlər bir-birinə zidd məna daşı-

yır. Məsələn, *dadlı* — *dadsız*, *ağıllı* — *ağılsız*, *yaraşıqlı* — *yaraşıqsız*, *yağmurlu* — *yağmursuz* və s. Baxdığımız misalda isə -siz şəkilçisi isimə yox, sıfətə qoşulub, halbuki dilimizdə sıfət-dən sıfət düzəldən belə bir şəkilçi yoxdur. *Rahatsız* sözü olsa, onda gərək *rahatlı* sözü də ola (*Haqli* və *haqsız* sözləri kimi)¹. Eyni irad *mümkünsüz* sözünə də aid edilə bilər. *Bu, mümkün süzdür* əvəzinə *Bu, mümkün deyil* yazmaq (demək) daha yaxşıdır.

Morfoloji (sintaktik-morfoloji) yolla düzəlmış bir sıra başqa sözlər də son dönəmin KİV dilində işlənməkdədir: *açıqca* (otkritka), *bölgə* (zona, region), *bulmaca* (krossvord), *əsənək* (skvoznyak), *yalınca* (bosonojki), *görsəniş* (təzahür), *oyundaş* (tərəfi-müqabil), *tərəfdaş* (partnyor), *umacaq* (təmənna) və s.

MÖVZUYA AİD SUALLAR VƏ TAPŞIRIQLAR:

1. Söz yaradıcılığını qaçılmaz edən amil hansıdır?
2. Leksik yolla söz yaradıcılığının qaynaqları.
3. Morfoloji yolla söz yaradıcılığında istifadə olunan əsas üsul.
4. Canlı dənisiq dilindən ədəbi dilə gətirilməsi mümkün olan sözlər tapın.
5. Əcnəbi dillərdən söz alarkən nələrə fikir verilməlidir?

MÖVZUYA DAİR ƏDƏBİYYAT:

1. Abbasova B. Sözalma hadisəsinin əsasları. Bakı: 1995.
2. Cəfərov S. Müasir Azərbaycan dili : dərslik, II hissə : Leksika. Bakı : 2007.
3. Əhmədov B. Azərbaycan dilinin şivələrində söz yaradıcılığı (sadə sözlər). Bakı: 1987.
4. Əhmədov B. Azərbaycan dili söz yaradıcılığında sadələş-

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

mə meyli. Bakı: 1990.

5. Ələsgərov Z.A. Azərbaycan mətbuatında sintaktik yolla söz yaradıcılığı // Elmi axtarışlar, Bakı: 2006, s. 65-69.

6. Ələsgərov Z.A. Azərbaycan mətbuatında yeni sadə və düzəltmə sözlər // Humanitar elmlərin öyrənilməsinin actual problemləri, 2007, N: 2, s. 12-15.

7. Qiyasbəyli M. Azərbaycan dilində morfoloji söz yaradıcılığı. Bakı: 1987.

VI MÖVZU

VİZUAL NİTQ MƏDƏNİYYƏTİ VƏ ORFOQRAFIYA

Dərsin planı:

- 1. Orfoqrafiya haqqında qısa məlumat*
- 2. Azərbaycan dili orfoqrafiya qaydalarının və orfoqrafiya lügətlərinin tarixinə qısa ekskurs*
- 3. Qüvvədə olan «Orfoqrafiya qaydaları» ilə «Orfoqrafiya lügəti» arasındaki uyğunsuzluqlar*
- 4. KİV-də orfoqrafiya qaydalarının pozulması halları*
- 5. Orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə dair təkliflər*

Jurnalistin vizual nitq mədəniyyətinin mühüm tərkib hissələrindən biri də orfoqrafiya ilə bağlıdır. "Orfoqrafiya sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir və təsbit edir"¹, fonetika, morfologiya və ənənənin vəhdəti prinsipinə söykənir, yəni ayrı-ayrı hərflərin, söz kökünün və ona artırılan müxtəlif növ şəkilçilərin, durğu işarələrinin, sətirüstü qrafemlərin tarixən cilalanmış qrammatik qaydalar əsasında yazılmasını nəzarətdə saxlayır. Orfoqrafiya, bir növ, qələm dünyasının konstitusiyasıdır, onun əsas, məntiqi müddəələrinə əməl etmək yazarların borcudur. Amma bir məsələ də var ki, nə konstitusiya maddələri, nə orfoqrafiya qaydaları göydən nazil olmuş ehkam deyil. Onları da insan hazırlayıb. İnsanın hazırladığı şeylərin isə təkmilləşməsinə zaman-zaman ehtiyac duyulur və bu cür təkmilləşdirmə işini ilk növbədə, zəmanənin, o cümlədən dilin çağdaş tarixini yanan jurnalistlər, publisistlər görməli, sonra onların praktikasını professional dilçilər ümumiləşdirib elm süzgəcindən

¹ Müasir Azərbaycan dili, c.l, Bakı, Elm, 1978, s.69.

keçirməli, məqbul olanları, məntiqə söykənənləri qəbul, məqbul olmayanları isə rədd etməlidirlər.

Bu deyilənlərdən çıxış edərək biz burada yalnız üç məsələyə — qüvvədə olan "Orfoqrafiya qaydaları" ilə "Orfoqrafiya lügəti" arasındaki uyğunsuzluqlara, mövcud orfoqrafiya qaydalarından bəzilərinin mətbuatda kütləvi surətdə pozulması hallarına, bir də orfoqrafiya ilə təsbit olunmuş, lakin illərdən bəri mübahisələr doğuran, polemika obyektiñə çevirilən yazılış qaydalarına münasibət bildirmək istəyirik.

Azərbaycan dili orfoqrafiya qaydalarının və orfoqrafiya lügətlərinin tarixinə nəzər salaq. Bu tarix 4 dövrü əhatə edir:

1. Ərəb əlifbasından istifadə edildiyi dövr (Qədim zamanlardan 1926-ci ilə qədər);

2. Latin qrafikası əsasında birinci dəfə yaradılmış yeni əlifba dövrü (1926-1939-cu illər);

3. Kiril (rus) qrafikası əsasında yaradılmış əlifba dövrü (1940-1992-ci illər);

4. Latin qrafikası əsasında ikinci dəfə yaradılmış əlifba dövrü (1992-ci ildən indiyədək).

1-ci dövr, əsasən, ərəb əlifbasının dilimizə uyğun olmasının əsaslandınması və onun dəyişdirilməsi uğrunda mübarizə dövrüdür. Belə suallar meydana gəlir: "Ümumiyyətlə, Azərdayanda ərəb əlifbasının dəyişdirilməsinə ehtiyac vardı mı? Belə bir addımın atılmasının əsas səbəbləri, yaxşı və pis cəhətləri nədən ibarət idi?" Bu sualların obyektiv cavablarını tarix elmləri doktoru, professor Aydin Balayevin təqdim olunan araşdırmasında tapmaq mümkündür: "Azərbaycan əlifbasındaki islahatlar yolunda ilk praktik addımlar 1918-1920-ci illərdə — Azərbaycanın dövlət müstəqilliyi elan olunduqdan sonra atılıb, amma milli hökumət bu ideyanı reallaşdırıbilmədi, çünki 1920-ci il aprelin 28-də xarici müdaxilə nəticəsində bu dövləti devirdilər. Özü də hakimiyyətə gələn bolşeviklər bu ideyanı öz siyasi maraqları naminə istifadə etməyi

qərara aldılar və 1 yanvar 1929-cu ildə respublika bütünlük-də yeni əlifbaya keçdi.

İlk baxışdan, iki barışmaz siyasi qüvvənin — müsavatçıların və bolşeviklərin ərəb qrafikasını latinla əvəzləmə məsələsində eyni mövqe tutmaları həddən artıq ziddiyətli görünür. Məsələ burasındadır ki, onlar bir-birlərinə tamamən zidd olan siyasi məqsədlər güdürdülər. Müsavatçılar üçün latin qrafikasına keçid Azərbaycan türklərinin dönyanın sivil xalqlarına integrasiyası prosesini tezləşdirmək və asanlaşdırmaq üçün atılan addım idi.

Bolşeviklərə gəlincə, onlar əlifba islahatlarına sosialist cəmiyyətinin keyfiyyətcə yeni insanın formalaşdırılması kimi sərsəm planlarının kontekstində baxırdılar. Onların məntiqincə, irəli getmək üçün xalqlar öz keçmişləri ilə əlaqələri qırmalı idilər. Bu baxımdan ərəb qrafikasının dəyişməsi nəsillərin varisliyini qıraraq bolşeviklərin ən böyük arzularına çatmaq məqsədlərini asanlaşdırırdı. Təəccübülu deyil ki, bolşeviklər Azərbaycan əlifbasında islahatlar prosesini maksimal dərəcədə sürətləndirməyi arzulayırdılar. Azərbaycan Kommunist Partiyasının o zamankı birinci katibi S.M.Kirovun Moskvaya, Rusiya Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinə göndərdiyi 6 sentyabr 1922-ci il tairxli teleqramı da buna sübutdur. Orada qeyd olunurdu ki, əlifba islahatlarını “Moskvanın köməyi olmadan həyata keçirmək mümkün deyil”, çünki 200 milyard rubl tələb olunur. Bununla yanaşı, S.M.Kirov xüsusi qeyd edirdi ki, bu yardım barədə “burada heç kəs, xüsusən də islahat əleyhdarları məlumatlı olmamalıdır...”. Mərkəz bu məsələni operativ həll etdi və artıq 1922-ci il sentyabrin 22-də RK(b)P MK-nin “Azərbaycan MİK-in müsəlman əlifbası üçün latin şriftinin tətbiqi ilə bağlı işlərə başlanmasına dəstək barədə” qərarı qəbul olundu.

Ərəb qrafikasının ləğvinin fəal təbliğatçılarından biri olan İ.Xansuvarov yazırıdı: “Ərəb qrafikası — öz ağacının — Şer-

qin ictimai quruluşunun meyvəsidir, bu ağacın yaşıl yarpaqları isə, din və mənəviyyat — təkcə forma deyil, məzmun baxımından da quruluşun mahiyyəti ilə birbaşa əlaqəlidir". Onun sözlərinə görə, "ərəb əlifbası mürəkkəb, qollu-budaqlı, mənim sənilməsinin çətinliyi ilə" zəhmətkeşlərə qarşı sınıfı mübarizədə istilaçıların əlində silaha çevrilmişdi. İ.Xansuvarov bildirirdi ki, "islam və hərbi-feodal quruluşu ilə yaxınlığı sayəsində" ərəb əlifbası müsəlman xalqlarının, o cümlədən azərbaycanlıların gələcək inkişafında əngəl idi.

Bolşevik partiyasının ideoloqları sübut etməyə çalışırdılar ki, Azərbaycan türklərinin mədəni və hətta iqtisadi geriliyinin, az qala, ən əsas səbəbi ərəb əlifbasının mürəkkəbliyi və çətinliyidir. Əlifba islahatlarının ideoloji atası S.Ağamalioğlu bütün ciddiyəti ilə əmin edirdi ki, ərəb əlifbası sovet cəmiyyətinin inkişafı üçün tamamilə yararsızdır, texnika və istehsal qüvvələrinin tərəqqisi üçün böyük əngəldir. Hətta S.Ağamalioğlu Azərbaycan dövlət qurumlarında işlərin rus dilində aparılmasını ərəb əlifbasının texniki qüsurları ilə bağlayırdı. Onun fikrincə, əkinçilikdə inkişafa nail olmaq üçün xışı traktorla əvəzləmək lazımdır kimi, maariflənmənin dərindən və geniş yayılması üçün ərəb qrafikasını daha mükəmməl olan latına dəyişdirmək zəruridir.

Bu cür mövqe heç bir təniqdə duruş göturmır, çünki əslində, Azərbaycan türklərinin mədəni və iqtisadi geriliyinin səbəbi ərəb qrafikası deyil, rus çarizminin və sovet liderlərinin diskriminasiya siyasəti idi, bu siyaset müsəlman xalqlarının öz dillərini, mədəniyyət və iqtisadiyyatlarını azad şəkildə inkişaf etdirməsinə imkan vermir. Maraqlıdır ki, Azərbaycan əlifbasındaki islahatlarla bağlı müzakirənin gedişində ərəb qrafikasını əvəz edə biləcək üç əlifba nəzərdən keçirlirdi: qədim türk əlifbası, rus əlifbası və latin əlifbası. Ərəb əlifbasının latınla əvəzlənməsi seçimi sırf siyasi motivlərlə diktə olunurdu. Halbuki qədim türk əlifbasının qrafik imkanları, rus və

latın əlifbası ilə müqayisədə Azərbaycan dilinin fonemlər sisteminə daha çox uyğun gəlirdi. Amma bu variant hətta ciddi müzakirə edilmədən rədd olundu. Bəhanə edildi ki, qədim türk əlifbası “göz qavrayışının əlverişli tələblərinə və bizim bugünkü yeni mədəniyyətimizin şərtlərinə cavab vermir, bu səbəbdən də, ərəb əlifbasını onunla əvəzləmək məqsədə uyğun deyil”.

Qədim türk əlifbasının əsas Azərbaycan əlifbası qismində qəbul olunması tarixi yaddaşın bərpasına gətirib çıxara bilərdi, bu isə, kommunist ideoloqlarının hər vəchlə Azərbaycan türklərini onların milli şüurunu qidalandıran tarixi köklərindən qoparmaq kimi strateji vəzifələrinə tamamilə zidd idi. Bu baxımdan, bolşeviklər üçün, şübhəsiz ki, ən əlverişlisi Azərbaycan əlifbasının kirilə köçürülməsi idi. Bu variant da eyni zamanda müzakirə predmeti idi. Amma bolşevik liderləri anlayırdılar ki, qeyri-rus xalqlarının şüurunda kiril əlifbası ruslaşdırma siyaseti ilə birbaşa assosiasiya olunacaq və bu, xalq kütlələrinin narazılığına səbəb ola bilər. Həmin vaxt yetərinçə möhkəmlənməmiş sovet hökuməti hələ əhalinin geniş təbəqələrinin dəstəyinə ehtiyac duyurdu. Bu səbəbdən qərara alındı ki, qeyri-rus xalqlarının tamamən kiril əlifbasına keçməsi üçün aralıq mərhələsində bu xalqlar müvəqqəti olaraq latin əlifbasından istifadə etməlidirlər.

Şübhəsiz ki, ərəb əlifbası, dünyada mövcud olan hər bir əlifba kimi, mükəməllikdən uzaq idi. Məsələn, diakretik işarələrin mövcudluğu (hərflər bir-birindən nöqtələrin sayı və onların necə yerləşməsi ilə fərqlənir), saitlərin olmaması və əksinə, bir səsin müxtəlif çalarlarının fərqləndirilməsi üçün müxtəlif hərflərdən istifadə (bu, ərəblər üçün praktik əhəmiyyət daşısa da, Azərbaycan fonetikası üçün əhəmiyyətə malik deyil) qarışıqlıq yaradırdı. Bu qüsurlar əlifbanın mənimsənilməsini çətinləşdirirdi. Guya istisnasız olaraq buna görə azərbaycanlılar illərlə əlifba öyrənəcəkdilər, latin əlifbasında ya-

zib-oxumağa isə, bir-iki ay sərf olunacaqdı.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, mənimsəmənin asanlığı və ya çətinliyi bu və ya digər əlisbanın keyfiyyətini müəyyənləşdirəcək yeganə meyar deyil. Qeyri-əlisba yazılarında, məsələn, Çin yazısında cəmi onlarla işarədən minlərlə heqorlif yaranır ki, bu da çox vaxt aparır, amma zəruri bilgilər əldə olunduqdan sonra piktoqrafik tanıma əsasında oxunun sürəti artır və bu, nəticədə öyrənməyə sərf olunan uzun zamana bəraət qazandırır. Bundan başqa, yapon və cənubi koreyalıların da müasir yazılılarını misal gətirə bilərik, onlarda da yazı həmin çin heqorliflərinin əsasında formalaşıb. Bu nümunə açıq-aydın göstərir ki, latin əlisbasına nisbətən az təkmilləşmiş yazılırlara malik xalqlar belə, nəinki Avropa xalqlarının səviyyəsinə çata, hətta onları keçə də bilərlər. İstək olan yerdə ərəb əlisbasının bəzi qüsurlarını qəbul olunmuş əlisba sistemini dəyişmədən aradan qaldırmaq olardı. Əlisba yaşı aləti kimi baxsaq, etiraf etməliyik ki, bütün mövcud əlisbaların öz texniki üstünlükleri və qüsurları var. Təbiətdə tamamilə yararsız və ya əksinə, tam mükəmməl alət yoxdur.

Azərbaycan yazısının ərəb qarfikasından latına keçməsi ciddi problemlər yaratdı. Əlisbanın dəyişməsi nəticəsində on minlərlə savadlı azərbaycanlı bir andaca savadsıza çevrildi və onlar yenidən oxumalı oldular. Problemi azaltmaq üçün ərəb qrafikasının ləğvinin tərəfdarları iddia edirdilər ki, o zaman azərbaycanlıların yalnız 1 faizi ərəb əlisbasını bilirdi. Amma bu, həqiqətə uyğun deyildi, çünki ən minimal hesablamalara görə, XX əsrin 20-ci illərində azərbaycanlıların 15-20 faizi savadlı idi.

Azərbaycanda əlisba islahatları bütünlükdə ərəb qrafikasında olan Azərbaycan ədəbiyyatının yenidən nəşri problemini yaratdı. Bu məqsədlə xüsusi komissiya yaradıldı, amma bu komissiya faktiki olaraq heç bir iş görmürdü. Ərəb əlisbasında olan kitabların böyük əksəriyyəti itirildi və ya XX əsrin

30-cu illərində dini ədəbiyyat adı ilə məhv edildi.

XX əsrin 20-ci illərindəki bolşevik ideoloqları özlərinə məxsus milli nihilizm ruhunda iddia edirdilər ki, "Azərbaycan ədəbiyyatında çox məhdud" sayda kitabın latin əlifbası ilə yenidən nəşrinə ehtiyac var. Məsələn, S. Ağamalioğlu bildirirdi ki, ərəb əlifbasında olan Azərbaycan kitablarının əksəriyyətini artıq tarix özü arxivə atıb və onlar indi yalnız alimlər üçün maraq kəsb edir. Onun fikrincə, alimlər üçün bu materialların hansı əlifbada olmasının heç bir əhəmiyyəti yoxdur — "onları aşkar edəcək və öyrənəcəklər".

Nəticədə əsrlər boyu yaranmış yazılı mənbələr Azərbaycan xalqının müasir nəsilləri üçün əlçatmaz oldu. Bu, nəsillər arasında mədəni-tarixi əlaqələrin və varisliyin qırılmasına gətirib çıxartdı ki, fəsadları bu gün də aradan qaldırılmayıb.

20-ci illərdəki əlifba islahatlarının daha bir neqativ məqamı o idi ki, bu islahatlar Rusiya-İran sərhədinin məkanca ayırdığı Azərbaycan türklərinin mədəni-etnik birliyi üçün ciddi problemlər yaradırdı. Axı şimaldakı azərbaycanlılardan fərqli olaraq, İranın tərkibində yaşayan Cənubi Azərbaycandakılar ərəb əlifbasından istifadə etməyə davam edirdilər. Bu, Azərbaycanın iki hissəsi arasında ən müxtəlif sahələrdəki əlaqələr üçün çətinlik yaradır, eyni zamanda vahid ədəbi dilin formallaşma prosesini xeyli dərəcədə ləngidirdi.

Bununla belə, bütün neqativ məqamlara baxmayaraq, Azərbaycan xalqının dönyanın sivil xalqlarına integrasiyasına cəhdlərini nəzərə almaqla ərəb əlifbasından latına keçid özünü doğrultdu. Üstəlik, ərəb qrafikası ilə müqayisədə latin əlifbasının xeyli üstünlükləri vardi: hərflər yaxşı ayrıd edilir, mürəkkəb deyil, hərfləri müxtəlif qrafik üslublarda işləmək olar və bu əlifba beynəlxalq miqyasda qəbul olunub. Amma problem burasında idi ki, bolşeviklər bununla kifayətlənmədilər və artıq o zaman kiril əlifbasına keçməyi düşünürdülər”¹.

¹ Balayev Aydin. Azərbaycan əlifbasındaki islahatların nəticələri. // <http://azerbaycanevi.com/>

2-ci dövr türk dilinin orfoqrafiyası məsələsinin geniş müzakirəsi və ilk imla qaydalarının qəbulu ilə səciyyəvidir. “1926-ci ildə I Ümumittifaq Türkoigiya qurultayında orfoqrafiya məsələsinə də xüsusi yer verilmişdi. Azərbaycanda, demək olar ki, bütün mətbuat növlərində — “Kommunist”, “Yeni yol”, “Gənc işçi” və s. qəzetlərdə, “Molla Nəsrəddin”, “Maarif və mədəniyyət” jurnallarında orfoqrafiya məsələsi daimi müzakirə obyektinə çevrilmişdi. Mübahisə və müzakirələrə yekun vurmaq məqsədilə 1928-ci ildə I Azərbaycan İmla Konfransı çağırılır”¹. 1929-cu ildə həmin konfransda qəbul olunaraq Dövlət Elm Şurasının və Maarif Komissarlığının Kollegiyasında təsdiqlənmiş “Azərbaycan dilinin imla lügəti və imla qaydaları” Vəli Xuluflunun imzası ilə nəşr olunur. 1931-ci ildə II İmla Konfransı keçirilir, burada yeni «Qaydalar» qəbul olunur və 1936-ci ildə çap edilir.

3-cü dövr. Kiril əlifbası əsasında yaradılmış yeni Azərbaycan əlifbasına keçidkən sonra 1940-ci ildə ilk yeni orfoqrafiya qaydaları və lügəti, 1954-cü ildə isə “Qaydalar”ın yeni, təkmilləşdirilmiş variantı nəşr olunur.

1955-ci ilin yayında Azərbaycan SSR Elmlər Akademiyasında S. Vurğunun sədrliyi ilə keçirilmiş orfoqrafiya müşavirəsində respublikanın tanınmış alımları, yazıçıları, müəllimləri bir sıra təkliflər irəli sürürlər. 14 nəfərlik (Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Cəfər Xəndan Hacıyev, Mir Calal Paşayev və b.) komissiya təşkil olunur. Komissiya “Qaydalar”da edilən dəyişikliklərə və təshihlərə yenidən baxır və 1957-ci ilin aprelində M. İbrahimovun sədrlik etdiyi müşavirənin müzakirəsinə verir. Qəbul olunmuş layihə 1957-ci il sentyabrın 4-də “Kommunist”, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin müzakirə üçün dərc olunur, 1958-ci ildə orfoqrafiya qay-

¹ Müasir Azərbaycan dili, c.1, s.72-73.

daları, 1960-ci ildə isə orfoqrafiya lügəti çap edilir¹. Lügətin 1975-ci ildə kitab şəkilində buraxılmış (artırılmış və təkmilləşdirilmiş) 3-cü.nəşri 2004-cü ilədək qüvvədə olmuşdur.

4-cü dövr Azərbaycan Respublikasının müstəqillik illərini əhatə edir. 1992-ci ildə Azərbaycan əlifbasının latin qrafikası əsasında yenidən tərtibi və tədricən Kiril əlifbasından latin qrafikali Azərbaycan əlifbasına keçilməsi barədə qərar qəbul edilmişdir.

2001-ci il iyunun 18-də verilmiş Prezident fərmanına əsasən, həmin il avqustun 1-dən bütövlükdə latin qrafikasına keçildi və 2004-cü ildə yeni orfoqrafiya qaydaları və orfoqrafiya lügəti işiq üzü gördü. Təəssüf ki, tələsikliyə və müəyyən səhlənkarlığa yol verildiyindən “Qaydalar”la “Lügət” arasında bir sıra uyğunsuzluqlar müşahidə olunurdu. Onlardan bir neçəsini nəzərdən keçirək:

1. “Qaydalar”ın 5-ci bəndində oxuyuruq: “Birinci hecasındakı samiti həm *n*, həm də *m* ilə deyilən sözlər *n* ilə yazılır: *an-bar*, *qənbər*, *zənbil*, *günbəz*, *sünbüл*, *şənbə*. *Kombayn*, *kombinat*, *kömbə*, *pambıq* sözləri istisnadır”. Son cümlədən belə çıxır ki, bu tipli cəmi 4 söz *m* ilə yazılır. Bəs lügətdə verilmiş *tambur*², *tamburin*³, *müşəmbə*, *vampir* kimi xeyli söz necə, istisnadır, yoxsa yox? İkinci tərəfdən isə, dilimizdə qrafik cəhətdən bir-birinə yaxın, lakin mənaca tam fərqli sözlər də var ki, onları eyni qəlibə salmaq olmaz. Məsələn, *Qənbər* və *Qəmbər*. *Qənbər* sözünün müxtəlif yozumları mövcuddur: çaydaşı; xəlifə Əlinin qulunun adı; torağay quşu⁴. *Qəmbər* isə *qəm* yükü, *qəm* daşıyan deməkdir. Müsavat başqanı İsa Qəmbər müsahibələrinin birində soyadının etimologiyası ilə bağlı demmişdir:

¹ Geniş məlumat üçün bax: Müasir Azərbaycan dili, c.1, s.69-82.

² *Tambur* sözünün 5 müxtəlif mənası var: 1. Binanın künbəz şəkilində olan dam hissəsi; 2. Dəhliz; 3. Sərnişin vəqonunun girəcəyindəki meydança; 4. Naxış toxumaq üsulu; 5. Təbil.

³ Dəf, qaval.

⁴ Bax: Mirzəyev Osman. Adlarımız. Bakı, 1986, s. 61-62.

"*Qəmbər* sözünün təkcə *qəm* yükü daşıyan anlamında işləndiyini birmənali qəbul etmək istəməzdim. Bu kəlmənin müxtəlif yozumları mümkündür. Mənim diqqətimi bir variant da-ha çox çəkir: "Kitabi-Dədə Qorqud"da *Bəybura* adı var. *Bura*, *börü* qədim türkçədə *qurd* deməkdir. Mənə elə gəlir, *Qəmbər* sözü *Qambura* sözünün bir az dəyişmiş, ərəb adlarına uyğunlaşdırılmış formasıdır. *Qam* qədim türklərdə şamanın adlarından biridir. Bu baxımdan, *Qəmbər* sözünü *Şaman-Qurd* anlayışına gələn söz kimi də şərh etmək olar".

2. "Qaydalar"ın 6-ci bəndində deyilir: «Əslində sonu qoşa samitlə bitən (**sonu sözü artıqdır** — N.Ə.) iki və ya çoxheca-li sözlər bir samitlə yazılır: *ekspres, kilovat, kilogram, kongres, metal, mühüm, proses, sərhəd, hüsnxət*». Lügətdə isə *ekspres* sözü ekspress kimi verilmişdir (s. 195).

3. "Qaydalar"ın 10-cu bəndi (s.7): «Əsli h samitli alınma sözlər h ilə yazılır: *Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel*». Amma hansı səbəbdənsə "Lügət"də *herb* yox, *gerb* (polyakca: *herb*), *hockey* yox, *xokkey* (ingiliscə: *hockey*), *hetman* yox, *getman* (polyakca: *hetman*) yə s. verilib. Alman dilindən ahnmiş *qalstuk* sözü orijinalda *halstuch* kimi yazılır (*hals* — boyun, *tuch* — mahud) və *halstux* kimi oxunur. Bizim orfoqrafiya lügətində isə o, *qalstuk* kimi verilmişdir.

4. "Qaydalar"ın 12-ci bəndi: "Əsli *q* samitli alınma sözlər incə saitli hecalarda *g* ilə yazılır: ...*gigiyena...*". Qeyd edək ki, *gigiyena* sözünün əsl *q* ilə deyil, *h* ilə yazılır (yunanca: *hygiene*). Deməli, onun barəsində 10-cu bənddə danışılmalı və *higiyyena* şəkilində yazılmalı olduğu göstərilməli idi.

5. "Qaydalar"ın 15-ci bəndi: "İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: *ballada, kassa...*". Bu qaydaya əsasən, latincadan alınmış *appellatio* sözü *appelyasiya*, fransızcadan alınmış *cassette* sözü *kasset*, *massage* sözü *massaj*,

¹ "Müxalifət" qəzeti, 23 iyun 1999-cu il.

chaussee sözü *sosse* kimi yazılmalıdır, amma “Lügət”də bu sözlər *apelyasiya, kaset, masaj, şose* kimi verilmişdir.

Həmin bəndin “Qeyd” hissəsi: “*Qruppa, antenna, tonna...*” sözləri aşağıdakı kimi yazılır: *grup, anten, ton...*”. “Lügət”in 43-cü səhifəsində isə yazılıb: antena. “Qaydalar”da: İxtisarlar (*abreviaturlar*, s. 11), “Lügət”də: *abreviaturalar* (s. 20).

6. “Qaydalar”ın 16-cı bəndində -vari şəkilçisi ilə düzəlmış sözlərin belə yazılımlı olduğu göstərilir: *buynuzvari, qalxanvari, yüngülvari, üzükvari*. “Lügət”də isə bu sözlərin hamısıν və -vari ilə bitən bütün başqa sözlərin şəkilçisi -vari kimi verilib: *buynuzvari, halqavari...*

7. “Lügət”in bir yerində *kompyuter* (səh. 346), başqa bir yerində isə (səh. 457) *minikompüter* yazılıb. Hansına inanaq?

8. “Lügət”də *şeir* və ondan düzəlmış başqa sözlər əlisba sırası pozulmaqla verilib və s. və i. a. (Yeri gəlmışkən: bu söz əvvəllər *še'r* kimi yazılırdı, sonra apostrofun ləğvi ilə bağlı *şeir* kimi verilsə də, onunla eyni quruluşlu *fe'l* sözügedən orfoqrafiya lügətində *feil* kimi yox, *fel* kimi verilib).

“Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu»na əsasən, orfoqrafiya lügəti 5 ildə bir dəfədən az olmayaraq qüsurları aradan qaldırılmaqla təkrar nəşr edilməlidir. Bu hesabla növbəti lügət 2009-cu ilədək çıxmış idi, lakin bu dərslik yazılarında (2013) o hələ işıq üzü görməmişdi. Düzdür, mətbuatın verdiyi məlumat-a görə, 2012-ci ildə yeni lügətin siqnal nüsxəsi buraxılıbmış və o, 2004-cü il nəşrindən heç nə ilə fərqlənmirmiş. Buna görə də Prezident Administrasiyasından “Orfoqrafiya lügəti”nin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yiğisdirilması haqqında göstəriş verilib.

Əminik ki, lügətin növbəti nəşrində mətbuat səhifələrində yer almış iradları diqqətlə araşdırıb göstərilmiş nöqsanları aradan qaldıracaqlar.

Vizual nitqdə ən geniş yayılmış orfoqrafiya pozuntuların-

dan biri *-dur⁴* şəxs (xəbərlik) şəkilçisinin sonunda *r* samitinin yazılmamasıdır:

Elə bunun özü də uğurlu sonluqdu(r);

Elə bir qələbəlikdi(r) ki...;

Bu, göydəndüşmə fürsətdi(r);

Diplomatik cəhd'lərdə Ermənistan daha fəaldi(r) və s.

Bəzi jurnalistlər bu səhvi yazıya ağırlıq gətirməmək, vizual dili audiodilə yaxınlaşdırmaq cəhdini ilə bağlayırlar. Prinsip etibarilə biz də bu prosesin əleyhinə deyilik, amma bir şərtlə ki, həmin "yüngülləşdirmə" sözün semantikasının hər hansı dərəcədə dəyişməsi ilə nəticələnməsin. Bəllidir ki, dilimizdə *-dur⁴* şəxs (xəbərlik) şəkilçisi, bir də *idi* bağlaması (hissəciyi, köməkçi feli) var. Bunların başlıca fərqi artırıldığı sözə verdiyi zaman anlayışı ilə bağlıdır, yəni *-dur⁴* şəkilçisi üslubi cəhətdən yaxın keçmiş (*gəlmışdır*) və indiki (*vardır*) zamanları bildirdiyi halda, *idi* uzaq keçmişin indiki (ovaxtkı) zamanını bildirir (*gəlmış idi, var idi*). *İdi* bağlaması çox zaman sozlərə *-di⁴* formasında qoşulur (*gəlmışdı, vardı*). Buna görə də yazida *-dur⁴* şəkilçisinin son samitinin ixtisar olunması onun avtomatik olaraq *idi* bağlamasına çevirilməsi ilə nəticələnir və sözün bildirdiyi zaman anlayışı dəyişilir. Deməli, misal gətirilən *sonluqdu, qələbəlikdi, fürsətdi, fəaldi* sözlərini oxucu haqlı olaraq *sonluq idi, qələbəlik idi, fürsət idi, fəal idi* kimi qavraya bilər.

Bu məqamda da İlham Abbasovla fikirdəş olduğumuz aşkarlanır: "Mətbuatımızın dilində isimlərlə bağlı geniş yayılmış pozuntuların böyük qismi xəbərlik şəkilçiləri ilə bağlıdır. Feli xəbərlərdən fərqli olaraq, ismi xəbərlərdə konkret zaman kateqoriyası olmasa da, məzmunca zaman anlayışı var. İsmi xəbərlərdə indiki zaman anlayışı "-dır" şəkilçisi ilə ifadə olunur. Təəssüf ki, mətbuat orqanlarımızın bir çoxunda bu şəkilçi "-di" formasında işlədir. Bunu guya dilin sadəliyinin, təbiiliyinin təmin olunması kimi izah edirlər. Amma danışq di-

linin təsiri ilə yaranan bu pozuntu bir çox hallarda ciddi məna təhriflərinə səbəb olur. Çünkü “-di” ismi xəbərlərdə keçmiş zaman anlayışı yaradan “idi” hissəciyinin şəkilçiləşmiş formasıdır. “Elçin mənim dostumdur” cümləsi indiki zamanı bildirdiyi halda “Elçin mənim dostumdu” keçmiş zamanı bildirir. Yəni “Elçin daha mənim dostum deyil” mənasını ifadə edir. Birmənali şəkildə yadda saxlamaq lazımdır ki, danişq dilinin öz qayda-qanunları, yazı dilinin isə öz normaları var və bunları heç bir vəchlə qarışdırmaq olmaz”¹.

* * *

Vizual nitqdə dolaşıqlıq yaradan məsələlərdən biri də fonetik hadisələrlə, xüsusən də səsdüşümü (eliziya) ilə bağlıdır. Belə ki: 1) bəzi ikihecalı sözlərə (*sinif, oğul, fikir, şəkil* və s.) saitlə başlanan şəkilçi artıranda ikinci hecadakı sait, 2) saitlə bitən bir sözə (*Əli, Ağa, Mirza...*) saitlə başlanan başqa söz bitişdirib mürəkkəb söz əmələ gətirəndə isə birinci sözün son saiti düşür. Əlbəttə, bu, dilimizə xas olan təbii hadisədir, amma təbii olmayan odur ki, bəzi fonetik hadisələr nitqin yalnız şifahi formasına şamil edildiyi halda, nədənsə, səsdüşümü yazılı nitqə də aid edilir və beləliklə də müəyyən məntiqsizlik yaranır. Məsələn, *dərinlik* sözü assimilyasiya nəticəsində *dərin-nik* kimi deyilsə də, yazıda ilkin formasını (*dərinlik*) saxlayır, lakin bəlli olmayan səbəbə görə səsdüşümü orfoepiya predmeti olmaqdan çıxıb orfoqrafiyanın predmetinə çevirilir: *sinif — sinfin, sətir — sətrə* və s.

Hesab edirik ki, sözlər yazıklärkən onların kökləri (leksik məna bildirən hissələri) təhrif olunmamalı, ilkin — lügəvi formasını saxlamalıdır (Unutmayaq ki, türk dili iltisaqi dildir və o, fleksiyaya məruz qalmamalıdır). Gəlin *oğlu, çevrə, sinfin, sətrə, orda, burda* sözlərini kök və şəkilçiye ayıraq: *oğl+u, çevr+ə, sinf+in, sətr+ə, or+da, bur+da*. Axı dilimizə aid lügət-

¹ Abbasov İlham. Göstərilmiş məqalə.

lərin heç birində *oğl*, *çevr*, *sinf*, *sətr*, *or*, *bur* sözləri yoxdur və bunlar heç bir leksik məna bildirmir.

Səsdüşümünün yazında eks olunması bəzən hətta sözün mənasının tam dəyişilməsi ilə nəticələnir. Misal üçün, *xeyir* söyü-nə yönük hal şəkilçisi artırıb yazılıq: *Gecəniz xeyrə qalsın*. Beləliklə, müsbət mənalı *xeyir* sözü *yox* mənası bildirən *xeyr* kəlməsinə çevirilir və xoş söz demək istədiyimiz əziz adama yoxluq arzulayırıq.

Mürəkkəb sözlər şəkilində olan adlarla bağlı lap gülünc vəziyyət yaranıb: "*Əli*"ni "*əl*"ə (*Əli* + *ağa* = *Əlağa*), "*Vəli*"ni "*vəl*"ə (*Vəli* + *ağa* = *Vəlağa*), "*Ağa*"ni "*ağ*"a (*Ağa* + *Əli* = *Ağəli*) çeviririk. Məlumdur ki, ərəb dilində *əkbər* — böyük, *övsət* — *ortancıl*, *əsgər* — kiçik deməkdir. Bəzi valideynlər imam Əliyə (598-661) hörmət əlaməti olaraq böyük oğullarına *Əliəkbər* (böyük Əli), ortancıl oğullarına *Əliəvsət* (ortancıl Əli), kiçik oğullarına isə *Əliəsgər* (kiçik Əli) adı qoyurlar, orfoqrafiyamız isə səsdüşümü hadisəsi əsasında böyük Əlini "böyük əl" (*Ələkbər*), ortancıl Əlini "ortancıl əl" (*Əlövsət*), kiçik Əlini isə "kiçik əl" (*Ələsgər*) formasına salır və beləliklə, həmin adlar öz müqəddəsliyini, ilkin təyinatını itirir.

Nəsirəddin dinə kömək edən deməkdir. Birinci *i* ixtisara düşəndə isə (*Nəsrəddin*) *dinin nəsri* kimi anlaşılır. Bu cür nümunələr bitib-tükənməz qədərdir.

Bütün dünyani zəbt etmiş ingilis dili oxunuşuna görə ən çətin dillərdən biridir. Hətta köklü ingilislər və amerikalılar da bir sıra sözləri və mətnləri oxumaqda çətinlik çəkirlər. Təsəvvür edin ki, mədən fəhlələrinin peşə xəstəliyi olan silikoz xəstəliyinin adını bildirən söz ingilis dilində 45 hərfdən ibarətdir: *pneumonoultramicroscopicsilicovolcanoconiosis*. Yaxud: tərkibində *ough* hərf birləşməsi olan sözlər 6 müxtəlif üsulla oxuna bilər. Bu sözlərin oxunuşunu müqayisə edin: *though* (hər halda), *tough* (çətin), *enough* (yetərli), *through* (vasitəsilə, içindən keçərək, ucbatından; əvvəldən axıradək; birbaşa), *plough*

(kotan; şum; qartəmizləyən), *cough* (öskürək) və *hiccough* (hiçqırmaq).

İngiltərədə və Amerikada ingilis əlifbasının və orfoqrafiya qaydalarının sadələşdirilməsi ilə bağlı zaman-zaman müra- ciətlər olsa da, həmin qaydalar min ildən bəri dəyişməz qalıb (Bu sahədə ilk və son əsaslı islahat XI əsrə, normandiyalılar İngiltərəni işgal edəndən sonra aparılıb). Danışıqla yazı arasındakı fərq o qədər böyükdür ki, ingilislər zarafatla deyirlər: “Biz beləyik — *Mançester* yazılıq, *Liverpul* oxuyuruq”. Britaniyanın (İrlandiya və İngiltərənin) böyük yazıçısı, Nobel mükafatı laureati Corc Bernard Şou (1856-1950) ömrü boyu ingilis əlifbasında və orfoqrafiyasında islahatlar keçirilməsi uğrunda mübarizə aparmış (Amerikalı dilçi alim, professor U.K.Taunsend B.Şounu M.F.Axundzadə ilə müqayisə etmişdir), lakin heç nəyə nail ola bilməmişdir. Axırda hirsənərək demişdir: “Mən bundan sonra *fish* (balıq) sözünü *ghoti* (Bu sözün heç bir mənəsi yoxdur — N.Ə.) kimi yazıb *fish* kimi oxuyacağam. Belə ki, *enough* sözündə *gh f* kimi, *women* sözündə *o i* kimi, *nation* sözündə *ti sh* kimi oxunur. Beləliklə, *ghoti fish* deməkdir”. Bununla belə, öz tarixi köklərinə qırılmaz tellərlə bağlı olan ingilislər heç bir islahata hazırlaşmışdır. Biz azərbaycanlılar isə son 100 ildə bir neçə dəfə əlifba, bir neçə dəfə də orfoqrafiya qaydaları dəyişmişik və bu poses hələ də davam edir.

* * *

Orfoqrafiyamıza görə, *bu*, *o* işaretə əvəzlikləri zaman bildirən sözlərdən əvvəl gəldikdə də aid olduğu sözdən ayrı yazıılır. Professor Zemfira xanım Verdiyeva məqalələrinin birində¹ *bu gün* ifadəsinin bitişik, yəni *bugün* formasında yazılışını təklif etmişdi. Biz də bu fikirə tərəfdar çıxır və əlavə etmək istəyirik ki, təkcə *bu gün* yox, butipli ifadələrin hamısı

¹ Nitq mədtomyyəti məsələiəri. Bakı: 1988, s. 51-58.

vaxt aulayışı bildirəndə (zaman zərfi olanda) bitişik (*buay, buil, busaat, buhəftə, oğün, osaat* və s.), birinci növ təyini söz birləşməsi olanda (*ay, il, saat, həftə, gün* sözləri cümlənin mübtədəsi, yaxud tamamlığı yerində çıxış edəndə) ayrı yazılısa, daha məntiqli olar.

MİSALLAR

BITŞİK	AYRI
Bugün hava xoşdur. Buay 20 yaşı tamam olur. Gözlä, busaat gelirəm. Buhəftə işim çoxdur. Oğün sizə getmişdim. Atamı osaat yarına gəldi.	Bu gün başqa günlərə benzəməz. Bu ay 31 gündən ibarətdir. Bu saat səməçər çox yaraşır. Bu həftə keçən həftədən uğurlu oldu. O gün getsin, gəlməsin. O saat gün qədər uzun keçdi.

* * *

Bilindiyi kimi, dilimizə ərəbcədən daxil olmuş bir para sözlərdə *e*, *a* və *ö* saitlərinin uzun, bəzi sözlərdə isə heclar arasındaki qeyri-standart bölgünün yerini və sonrakı saitin aydın deyilməli olduğunu bildirmək üçün uzun müddət xüsusi sətirüstü işarədən — apostrofdan (') istifadə edilib, onun yazında saxlanılıb-saxlanılmaması XX əsrə həmişə müzakirə obyekti olub və burada 3 mövqə görünüb:

1. Apostrof lazımdır; 2. Lazımdır; 3. Yalnız klassik ədəbiyyatdakı sözlərdə lazımdır.

Ardı-arası kəsilməyən mübahisələrdən, müzakirələrdən sonra indi əlifbamızda bu işarə yoxdur. Bəs bundan əvvəl vəziyyət necə idi?

Azərbaycan dilinin 1975-ci ildə çapdan çıxmış orfoqrafiya lüğətində 100-ə yaxın sözdə saitdən (*mə'lum, mö'min, şö'bə* və s.), təxminən 20 sözdə isə samitdən [*bid'ət* (dinin qəbul etmə-

diyi yenilik), *məş'əl*, *hey'ət* və s.] sonra apostrof var idi (eyni kökdən yaranmış düzəltmə və mürəkkəb sözlər bu saya daxil deyil, yəni *və'd*, *və'də*, *və'dəbaşı*, *və'dələşmə*, *və'dələşmək* kimi sözlər bir söz sayılıb). Bu sözlərdən təxminən 30-u [*e'dad* (həzırlama, layiq olduğu vəziyyətə gətirmə), *e'zaz* (əzizləmə), *e'raz* (təsadüf), *zılqə'də* (Qəməri ilinin 11-ci ayı), *mə'kulat* (azuqə)] müasir dilimizdə işlənmir, təxminən 60 sözdə (*və'd*, *mə'rəkə*, *mə'rifət*, *mö'tərizə* və s.) apostrof formal xarakter daşıyır, yəni saitin uzun tələffüz olunmasma xidmət etmirdi (Apostroflu və apostrofsuz sözləri bir-birindən ayırmak çətin olduğundan bir para müəlliflər çox vaxt bu işaretni *qəbul*, *əyanı*, *yəqin* sözlərində də qoyur, onları *qə'bul*, *ə'yani*, yaxud *əya'-ni*, *yə'qin* formasında yazırıqlar. Həqiqətən də, apostrofla yazılan *mə'rifət* sözündəki birinci ə apostrofsuz yazılıan *qəbul* sözündəki ə-dən az uzanır ki, çox uzanmir). Cəmi 4 sözdə apostrofun qoyulmaması kontekstdən kənarda mənanın dəyişilməsinə səbəb olurdu: *bə'zən* (arabir) — *bəzən(mək)*; *ə'yan* (zadəgan) — *əyan* (aydın); *nə'rə* (hayqırkı) — *nərə* (balıq); *sə'y* (çalışma, cəhd) — *səy* (ağilsız). 2-ci qrupa daxil olanların (apostrofun qalmasını istəyənlərin) əsas tutarqası da məhz bu sözlər idi. Göründüyü kimi, apostrofun lazımsızlığı fikirini irəli sürənlər və onları dəstəkləyənlər başqalarına nisbətən daha çox haqlı idilər, lakin 2-ci və 3-cü qruplara daxil olanların da narahatlığını anlamaq çətin deyildi. O vaxt nəşr olunmuş dərs vəsaitlərində biz hər üç mövqeni ümumişdirib təklif etmişdik ki, apostrof bir işaret kimi dilimizin qrafikasında qalsın, lakin sözlərin bir qisımı (*vəd*, *istəfa*, *mə'rəkə*, *rəy* və s.) apostrofsuz yazılsın, *sə'y göstərmək* birləşməsi onun milli sinonimi olan *çalışmaq* feili ilə əvəzlənsin, mənası dəyişilən 3 sözdə (*bə'zən*, *ə'yan*, *nə'rə*) və Avropa dillərindəki bir sıra soyadlarda (*d'Annunsio*, *d'Artanyan*, *O'Neyl*, *O'Henri* və s.) apostrof saxlanılsın. İndi də bu fikirimizdə qalır və hesab edirik ki, apostrofu başqa bir məqamda da tətbiq

etmək lazımdır. Fikirimizi aydınlaşdırmaq üçün iki cümləyə nəzər salaq:

Alman almani yerdən qaldırdı;

Kəndzaburo Oenin əsərlərində bəşəri problemlər qoyulub.

Birinci cümlənin ikinci sözünün kökünü kontekstdən kənarda müəyyənləşdirmək mümkün olmadığından oxucu onu iki mənada qavrayır: 1. Alman *alma+ni* (meyvəni) yerdən qaldırdı; 2. Alman *alman+ı* (soydaşını) yerdən qaldırdı (Bu hal bir sırə başqa sözlərdə də yarana bilər: *mədə+nin — mədən+in, ara+nın — aran+ın, tara+nın — taran+ın* və s.). İkinci cümlədə isə Yaponiya yazılıçisinin soyadı Azərbaycanda geniş yayılmadığından oxucuların çoxu hətta kontekst daxilində belə, həmin soyadın orijinalda necə (*Oe*, yoxsa *Oen*) olduğunu tapmaqda çətinlik çəkir. Göstərilən cümlələr belə yazılsa, anlaşılmazlıq dərhal aradan qalxar:

1. *Alman alma+ni yerdən qaldırdı, yaxud Alman alman+ı yerdən qaldırdı;*

2. *Kəndzaburo Oe'nin əsərlərində bəşəri problemlər qoyulub.*

Yeri gəlmişkən deyək ki, apostrofun lazımı məqamlarda söz kökünü (əsas da xüsusi isimləri) şəkilçilərdən ayırməq funksiyasından Anadolu türkcəsində çıxdan istifadə olunur.

* * *

Yazının bütün, yaxud əksər problemlərini əhatə edə bilən vahid prinsipin mövcudluğunu orfoqrafiya məsələləri ilə məşğul olan dilçilər həmişə ideal sayıblar və indi də belədir. Təessüf ki, elə orfoqrafların özləri bir tərəfdən belə bir prinsipin işlənib-hazırlanmasına bigənəlik göstərir, başqa tərəfdən isə, çox zaman mövcud prinsipə də sonakan əməl etmir, yazıcı-oxuyanları bir sırə dilemmalar (dilemlər) qarşısında qoyurlar.

Misal olaraq *aks* sözünün iştirakı ilə yaranmış nürrəkkəb isimlərin yazılışını göstərə bllərik. "Azərbaycan dilinin orfoq-

rafiya lügəti"ndə (2004) bu cür 62 sözdən yalnız 7-si (*əks-ağırlıq, əksalışma, əksyanma, əksoyun, əksqoşulma, əksişarəli, əksəndaz*) bitişik, qalanları isə defislə (*əks-atom, əks-əlaqə, əks-zərbə* və s.) yazılıb (s. 209-210). Eyni qayda ilə "Bitişik, yoxsa ayrı?" adlanan lügətdə də (1987) eynitipli 44 sözdən 43-ü defislə verilib (s. 85-86). Sual olunur: nəyə görə qrammatik cəhətdən bir-birindən heç nə ilə seçilməyən *əksağırlıq* bitişik, *əks-atom* defislə yazılmalıdır? Belə sözlərdən bir neçəsinin heç bir lügətdə olmaması isə onların ayrı yazıldığına işarədir. Hesab edirik ki, bu cür sözlərin defislə yazılmasının məntlqi əsası yoxdu. Onlardan bir bölümü, yəni birinci növ təyini söz birləşməsi olanlar ayrı (*əks tərəf, əks istiqamət, əks fikir* və s.), bir vurgu ilə deyilib mürəkkəb isim olanlar isə [*əkshücum, əkstəblığat, əkssəda* (Bu söz "Kitabi-Dədə Qorqud"dakı *yan-qu* sözü ilə əvəzlənsə, daha yazılı olar), *əksəlaqə* və s.] bitişik yazılmalıdır.

Eyni fikiri *maksi, midi, mini* ilə düzəlmüş sözlərə də aid etmək olar. "Azərbaycan dilinin orfoqrafiya lügəti"ndə (2004) *maksi* ilə düzəlmüş 2 (*maksi-palto, maksı-yubka*), *midi* ilə düzəlmüş 2 (*midi-palto, midi-yubka*), *mini* ilə düzəlmüş 9 (*mini-basketbol, mini-diktofon, mini-futbol, miniinşa, minikineskop, minikitab, minikompyuter, miniyariş, miniyubka*) söz var. Bu 13 sözdən 7-si defislə, 6-sı isə bitişik yazılıb. "Bitişik, yoxsa ayrı?" lügətində *maksi* və *midi* ilə düzəlmüş 6 (*maksi-yubka, maksı-paltar, maksı-palto, midi-yubka, midi-paltar, midi-palto*), *mini* ilə düzəlmüş 15 (*mini-basketbol, mini-diktofon, mini-inşa, mini-yariş, mini-kineskop, mini-kitab, mini-kompyuter, minimetr, mini-yubka, mini-paltar, mini-palto, mini-stadion, minitraktor, mini-fotoaparət, mini-futbol*) söz var və onların 14-ü defislə, biri isə (*minimetr*) bitişik yazılıb. Bilindiyi kimi, *maksi* — böyük, *midi* — orta, *mini* — kicik deməkdir. Biz bunları sıfat kimi qəbul ediriksə, ayrı, ön şəkilçi (pristavka) kimi qəbul ediriksə, bitişik yazmaliyiq, çünki dilimizdəki ön şəkil-

çilərin əksəriyyəti (*qeyri və kontr* istisna olmaqla) bitişik yazılırlar: *antisanitariya, bixəbər, narahat, prototip* və s.

Bunun əvəzinə defisdən başqa bir məqamda — əvvəlki iki və daha artıq sözün sonrakı bir sözlə birbaşa bağlı olduğunu göstərmək üçün istifadə edilsə, daha yaxşı olar. Məsələn, rus dilindəki iki ifadə — 1) *Независимость и борьба за национальную культуру* və 2) *Борьба за независимость и национальную культуру* — dilimizə eyni cür tərcümə olunur: *Müstəqillik və milli mədəniyyət uğrunda mübarizə*. Bu cür ikimənalılıqdan qaçmaq, ikinci halda uğrunda qoşmasının həm də *müstəqillik* sözünə aid olduğunu bildirməkdən ötrü defis işarəsindən bəhrələnmək mümkündür: I) *Müstəqillik və milli mədəniyyət uğrunda mübarizə*; 2) *Müstəqillik- və milli mədəniyyət uğrunda mübarizə*.

Sovet dövriində rus dili vasitəsilə elmi leksikamıza keçmiş bəzi terminlərin — “boze-zərrəciklər”in, “fermi-səviyyə”nin, “furye-spektroskopiya”nın və s. defislə yazılmasını da düzgün hesab etmək olmaz. Boze, Fermi, Furye tanınmış alımlərdir və onların soyadları rus dilində hallanmayan isimlər qrupuna daxildir. B.Z.Bukçına və L.P.Kalakutskayanın yazdıqları kimi, “prepozitiv vəziyyətdə şəxs adının hal formalarının olmasına onun müəyyən isimlə defis vasitəsilə birləşdirilməsini diktə edir”. Deməli, bu cür terminlər Azərbaycan türkçəsində defislə deyil, təyini söz birləşməsi kimi verilməlidir: *Boze zərrəcikləri, Fermi səviyyəsi, Furye spektroskopiyası* və s.

Beləliklə, vizual nitq mədəniyyətinin bir sıra problemlərini nəzərdən keçirdik. Əlbəttə, tələbələr bunların heç birini ehkam kimi qəbul etməməlidirlər. Sadəcə, biz onlara və bu məsələlərlə məşğul olan mütəxəssislərə düşünmək üçün material verdik ki, auditoriyalarda və elmi məclislərdə polemikaya girişib dilimizin saflaşmasına, zənginləşməsinə çalışınlar.

MÖVZUYA AİD SUALLAR VƏ TAPŞIRIQLAR:

1. Orfoqrafiya nədir?
2. Azərbaycan dili orfoqrafiya qaydalarının və orfoqrafiya lügətlərinin tarixi inkişaf mərhələlərini səciyyələndirin.
3. Vizual nitqdə xəbərlik şəkilçisinin (*-dir*) son saitinin düşməsi nə ilə nəticələnir?
4. Qüvvədə olan “Orfoqrafiya lügəti” ilə orfoqrafiya qaydaları arasındaki uyğunsuzluqları tapıb dəftərə yazın.
5. Səsdüşümü haqqında nə bilirsiniz?
6. XX əsrдə apostrofa münasibət necə idi?
7. Bu dərslikdə apostrof və defislə bağlı verilmiş təkliflərin mahiyyəti nədən ibarətdir?

MÖVZUYA DAİR ƏDƏBİYYAT:

1. Azərbaycan dilinin orfoqrafiya lügəti. Bakı: 1975
2. Azərbaycan dilinin orfoqrafiya lügəti. Bakı: 2004
3. Bitişik, yoxsa ayrı? Bakı: 1987
4. Cəfərova K. Qüsurlu orfoqrafiya lügətləri. “Azərbaycan” qəzeti, 2012, 25 avqust
5. Mırzəyev O. Adlarımız. Bakı: 1986
6. Müasir Azərbaycan dili, 3 cilddə, I cild. Bakı, 1978
7. Nitq mədəniyyəti məsələləri. Bakı: 1988

VII MÖVZU

AUDİAL VƏ AUDİOVİZUAL NİTQ MƏDƏNİYYƏTİNİN ƏSASLARI

Dərsin planı:

1. *Audial nitqin özəllikləri*
2. *Radioda söz seçimi*
3. *Audiovizual nitqin özəllikləri*
4. *Audial və audiovizual nitqlərdə kontrapunkt anlayışı*
5. *Danişq texnikası*
6. *Audial və audiovizual nitqlərdə köməkçi ifadə vasitələri
(intonasiya, pauza, ritm və s.)*

Deyildiyi kimi, nitqin göstərilən növləri arasındaki başlıca fərq fikirin hansı vasitələrlə ifadə olunmasında özünü göstərir. Yazılı nitqdə fikir yalnız qrafik şəkildə, yəni yazılı sözlərlə, şifahi nitqdə verbal qaydada (səslənən sözlərlə və jestlərlə), VN-də sözlərlə, illüstrasiyalarla və tərtibat elementləri ilə, AN-də sözlərlə və səs effektləri ilə, AVN-də isə həm də göründü ilə çatdırılır. Adı (şifahi və yazılı) nitqin düsturu $N=F+D$, o birilərininki isə müvafiq olaraq $VN=F + VD$ (vizual dil), $AN=F+AD$ (audiodil), $AVN=F+AVD$ (audiovizual dil) şəkilində yazılır. VD -də və AD -də bütün hallarda söz aparıcı rol oynayır, AVD -də isə iki əsas komponentdən hansının — sözün, yoxsa görüntünün üstünlük təşkil etməsi təqdim olunan fikirin (materialın) xarakterindən, janrından və s. asılıdır.

Mütəxəssislərin əksəriyyətinin fikirincə, söz-görüntü-səs effektləri kontrapunktunda aparıcı rol sözə məxsusdur. "Vertovun fikirincə, ekranda, hətta kadr arxasında danışq, söz monoloqu varsa, kadrdakı təsvir sözün mənasına nəzərən ikinci dərəcəli olur. Kadrda mənasma görə birinci dərəcəli yeri söz

tutur. Beləliklə, insan — səssiz kinonun seyircisi danışan görüntünü qəbul edərkən tamaşaçıdan çox dinləyidə çevrilir¹. Doğrudan da, nə vaxt bitəcəyi bilinməyən serialı izləyən evdar qadın ilk bir-iki seriyaya baxdıqdan, aktyorların görkəmini və danışq tərzini yadda saxıldıqdan sonra eyni vaxtda həm görmə, həm də eşitmə orqanlarını məşğul etməmək üçün bir çox hallarda filmin yalnız sözlərini dinləməklə kifayətlənir.

Fikiri ifadə edərkən başqa komponentlərlə müqayisədə sözün apaçı mövqedə olması uzun illərdən bəri nitq mədəniyyəti problemlərinin daha çox şifahi söz kontekstində araşdırılmasına, «nitq» anlayışı altında yalnız danışığın nəzərdə tutulmasına səbəb olub. Bu, ümumi linqvistikə baxımından məqbul sayılsa da, "jurnalistin nitq mədəniyyəti" məfhumu bir qədər fərqli yanaşma tələb edir.

Məsələ burasındadır ki, jurnalist təkcə hansısa fikiri ifadə etmir, həm də onu formalasdırır, istiqamətləndirir, fikir vahidinə müvafiq dil vahidi seçilir, lazımi söz, yaxud ifadə çatışma-yanda onu "yaratmağa", yəni yuxarıda göstərdiyimiz qaynaqlardan axtarış tapmağa, əməkdaşı olduğu informasiya kanalının tələblərinə uyğun forma və metodlar tətbiq etməyə çalışır. Belə kanallardan biri də radiodur.

AUDİONITQ MƏDƏNİYYƏTİ. Audionitq (radionitq) mədəniyyətinin məntiqi əsasları ilə vizual nitq mədəniyyətinin məntiqi əsasları, yəni faktların seçilib toplanması, onların dəqiqliyinə nail olunması arasındaki fərq çox kiçikdir və əsasən, toplanmış faktların gələcəkdə hansı informasiya kanalı ilə yayılacağının əvvəlcədən, hələ material toplanınlarkən nəzərə alınmasından ibarətdir. Qəzet jurnalisti bloknot və diktofonla "silahlanıb" gələcək yazısının vizual tərəflərini ürəyində götür-qoy edirsə, radio jurnalisti daha çox onun efir həlli

¹ Андronикова М.И. Слово, обращенное к каждому. Телевидение и радиовещание, 1971, № 8, с. 17.

ilə, faktlara münasib audiodil vasitələri seçilməsi ilə yaşayır.

Audionitq forma, səslənmə etibarilə həm adı (loru), həm vizual, həm də audiovizual nitqdən fərqlənir:

1. Adı (loru) danışq əksər hallarda dialoq, yəni iki nəfərin söhbəti formasında olur, qeyri-rəsmi şəraitdə keçir, mövzusu, əsasən, məişət məsələləri ilə məhdudlaşır, söz və ifadə seçimi-nə, cümlələrin quruluşuna, söz sırasına və s. xüsusi fikir verilmir, terminlərdən, elmi istilahlardan yalnız müstəsna hallarda istifadə edilir. Burada heç bir pitik (şparqalka), çıxış mətni, tezis olmur. Danışan tərəflər pyes replikalarını xatırladan qırıq-qırıq, yarımcıq cümlələr işlədirər və s. Radio verilişlərinin əksəriyyətinin mətnləri isə, əsasən, əvvəlcədən hazırlanır, redaktə olunur, məzmuna uyğun musiqi parçaları, səs effektləri ilə “qovuşdurulur” və bütün bu proseslər başa çatan-dan sonra maqnit lentinə yazılır, montaj vasitəsilə “ütülənir”.

2. Loru danışqda monoloq olmur, danışan və dinləyən tə-rəflər üzərsərət dayanır, tez-tez rollarını dəyişirlər. Elmi ədə-biyatda buna *aksial ünsiyyət* deyilir [*Axis* latınca ox deməkdir. Oxun iti ucu növbə ilə danışan şəxs dən dinləyən şəxsə doğru yönəlir: ()].

Massmedia, o cümlədən radio vasitəsilə yaradılan ünsiyyət isə *retial ünsiyyət* adlanır. *Rete* “tor” deməkdir. Torunu dəni-zə atan balıqçı konkret olaraq hansı balıqları tutacağını əvvəlcədən bilmədiyi kimi, radio vasitəsilə retial ünsiyyət yara-dan jurnalist də onun verilişini konkret olaraq kimlərin din-ləyəcəyini bilmir. Bu, bir növ, ünvansız, kütləvi auditoriyaya yönəlmış nitqdir. Buna görə də radio proqramları elə hazırlanmalıdır ki, onların xəyalı (potensial) auditoriyasını təşkil edən hər bir kəs (kişi də, qadın da; uşaq da, böyük də; savad-li da, savadsız da) anlayıb dərk edə bilsin, verilən informasi-yadan maksimum faydalansın.

Radioda həm monoloq (bir nəfərin danışığı), həm dialoq (iki nəfərin söhbəti), həm də poliloq (üç və daha artıq adamın

söhbəti) olur. Amma bütövlükdə (studiya-auditoriya miqyasında) götürdükdə audionitq monoloji nitqdir. Studiyada neçə nəfərin söhbət etməsindən asılı olmayaraq tam halda program dinləyicilər üçün nəzərdə tutulduğundan veriliş iştirakçıları birinci (danışan), auditoriya isə ikinci (dinləyən) tərəf kimini çıxış edir. Buna dialozi (poliloji) monoloq da demək olar.

3. Loru danışqıda söhbətdaşların fikirlərinin qavranılmasında mimikanın və jestlərin də (mimika və jestlərdən bir qədər sonra danışacaq) rolu böyükdür. Audionitqdə isə tərəflər bir-birilərini görmədiyindən mimikanın, jestlərin funksiyasını, səmimiyyətin dərəcəsini dinləyicinin duyumu gerçəkləşdirir. Ona görə də bu cəhətlər radio ilə çıxış edən adamın səs tonunda əksini tapmalı, audiodilin imkanları (söz, musiqi, montaj və səs effektləri) hesabına danışan tərəfin, mücərrəd də olsa, obrazı yaradılmalıdır. Bu, radiojurnalistikən ən vacib və çətin problemlərindən biridir.

4. Aksial ünsiyyətlə retial radio ünsiyyəti arasındaki fərqlərdən biri də leksikanın seçilməsində özünü göstərir. İki fərd öz aralarında danışarkən tərəflərin münasibətdən, intellektual səviyyələrdən, danışığın mövzusundan asılı olaraq müxtəlif səpgili sözlər (o cümlədən sözüş, təhqir, jarqon və s.) də işlədə bilərlər. Amma radio jurnalisti həmişə dinləyicinin dostu, yaxın adamı rolunda çıxış edir, dəqiqlik, aydın, yiğcam və əlbəttə, səmimi danışığı ilə onu öz dediklərinə inandırmağa, auditoriyanın rəğbətini qazanmağa çalışır ki, ona gələcəkdə də qulaq asan tapılsın. Radio kommunikatoru ümummilli, ümumbəşəri əxlaq və peşə etikası çərçivəsindən kənara çıxa bilməz. Radio jurnalisti öz nümunəvi çıxışı ilə həm də dinləyicilərin estetik zövqlərini formalaşdırır, onların söz ehtiyatlarını artırır, səmimi danışmanın yollarını öyrədir ki, onlar öz aralarında danışanda da əndazəni aşmasınlar.

5. Ümumxalq dili müxtəlif dialekt, şivə və ləhcələrdən ibarətdir. Şəkidə söhbət edən iki nəfərdən, yaxud ömründə ilk

dəfə radioda çıkış etməyə dəvət almış şəkilidən (naxçıvanlıdan, gədəbəylidən və s.) heç kəs tələb edə bilməz ki; onlar öz ata-baba tələffüz ənənələrini bir tərəfə atıb ədəbi dilin bütün tələblərinə cavab verən ölçülü-biçili bir tərzdə danışsınlar, hər dəqiqəbaşı bir-birilərindən üzr istəsinlər və s. Radio jurnalisti isə məhz ədəbi dildə danışmalı, musiqili, ahəngdar türk dilimizin bütün incəliklərindən, şəhd-şirəsindən bəhrələnməyi bacarmalıdır. Radio (həm də televiziya) üçün bölgələrdən reportyor seçərkən hökmən onun diksiyasına, ədəbi tələffüz qaydalarına nə dərəcədə əməl etdiyinə diqqət yetirmək lazımdır. Ölkəmizin bəzi yerlərində sakinlər danışq səslərini düzgün tələffüz edə bilmirlər. Həmin yerlərdən (məsələn, Naxçıvandan) reportyor seçərkən bunu nəzərə almaq lazımdır ki, *görləvəzinə cörə, kilaqram* əvəzinə *çilaqram*, *tərkibində əvəzinə tərcibində, kimyəvi* əvəzinə *çimyəvi* və s. deməsin.

Radioda istifadə olunan janrların əksəriyyəti mətbuatdan gəlsə də, onlar zaman keçdikcə radionun özəlliklərinə adaptasiya olunaraq orijinal forma almışlar. Televiziya meydana gələnə qədər radio müsahibə və reporraj kimi canlı; çevik janrları, az qala, mətbuatın əlindən almaq səviyyəsinə gəlib çatmışdı, çünki radionun təbiəti bu janrların dinamikasına çox uyğun gəldirdi. Televiziya publisistikası formalaşandan sonra görüntünün üstünlüyü sayəsində bu birincilik onun tərəfinə keçdi.

Radio janrları mətbuat janrlarından niüəyyən qədər aralansa da, sələfinin bir çox xüsusiyyətlərini saxlamışdır. Məsələn, xüsusən informasiya proqramlarındakı cümlələr qəzet variantından, demək olar ki, fərqlənmir. Hər ikisində eyni tələblərə (*Kim nə vaxt harada nəyi necə edib* sualına verbal qaydada konkret, ləkənək cavab) söykənildiyi üçün cümlələrin uzunluğu da, sintaktik quruluşu da təxminən eyni olur. Sadəcə, rədiö öz xəbərlərini daha canlı etmək üçün musiqidən və səs effektlərindən bəhrələnməklə, tələffüz qaydalarına əməl

etməklə müəyyən qədər üstünlük qazanır.

Ümumiyytlə, radionun bütün uğurları, çoxsaylı müasir informasiya vasitələri sırasında onun ömürünü uzadan başlıca cəhət audiosəsin imkanlarından nə dərəcədə istifadə olunması ilə bağlıdır. Radioda getmiş ən yaxşı verilişlərin mətnləri zaman-zaman qəzetlərdə, jurnallarda, kitablarda çap olunur, amma onların heç biri radiodakı canlı yayımın effektini vermir. Bütün deyilənləri kağıza köçürmək mümkün olsa da, canlı sözlə yazılmış söz arasında böyük bir uçurum duyulur.

Radio ilə mətbuatın fərqi təkcə birincinin akustik, o birlərinin isə vizual vasitə olmasından ibarət deyil. Radio həm də qəzətə nisbətən dünyanın yaxın-uzaq nöqtələrində yaşayan milyardlarla dinləyiciyə həmin anda birbaşa müraciət edə biləməsi, dinləyicini öz əsas işindən (maşın sürməkdən, xörək bisirməkdən və s.) ayrılmaga məcbur etməməsi ilə seçilir.

* * *

Radio «dil açlığı» gündən «böyük kor» ayamasını daşıyır, lakin müdriklərdən birinin yazdığını kimi, radionun “korluğunu” dahi insanların düşünərkən gözlərini yummağına bənzəyir. Onlar görmək istədikləri şeyi təxəyyülün gözü ilə daha yaxşı görmək üçün kirpiklərini qapayırlar.

Fotoaparat, radio, kino, televiziya meydana gəlməzdən əvvəl və hətta sonra da dahi sənətkarlar — yazıçılar konkret fikiri ifadə etməklə yanaşı, yaratdıqları bədii obrazların sözlə “şəkillərini də çəkiblər”. Sözün obraz, təsvir yaratmaq gücü çox böyükdür. Rəssamlar Nizaminin, Füzulinin, Xətainin və başqa qələm ustalarının əsərlərinə illüstrasiyaları məhz onların öz sözləri əsasında çəkirlər. Məsələn, Cəlil Məmmədqulu-zadənin sözlə təsvir etdiyi Xudayar bəyin şəkilini çəkməyə nə var ki:

«Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə əskik ola. Böyü ucadır, çox ucadır... Saqqalı,

qaşları tünd qaradır. Üzü də qaradır, çox qaradır. Gözləri lap qaradır, bir tikə aq yoxdur gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papağını basır gözünün önünə: papaq qara, gözlər qara, üz qara. Papağın altdan gözlər elə işarır ki, adamın canına vahimə ötürür. Pəs deyəsən ki, çım altından qurbağa baxır.

Bunlar hamısı ötər. Xudayar bəyin bir böyük qüsürü var. Burunu əyridir; əyridir, amma pis əyridir. Əyri də var, əyri də var. Mən çox gözəllər görmüşəm ki, burunları əyridir, amma Xudayar bəyin burunu pis əyridir. Burununun yuxarı tərəfində bir sümük dikəlib. Sümük düzdür, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana...»¹.

İndi isə təsəvvür edin ki, bu parçanı radioda aktyorlardan biri aram-aram oxuyur, mətnə uyğun ahəstə musiqi çalınır, Danabaş kəndinin ab-havasını yaradan səs effektlərindən istifadə olunur, Xudayar bəyin audioobrazı yaradılır. Təsir tamam başqdır.

Radio verilişləri üçün sözlər xüsusi seçilməlidir. Bu cəhətdən Azərbaycan jurnalistlərinin bəxti gətirib. Dilimizdə sait-samit, samit-sait növbələşməsi var, ahəng qanunu var, xüsusi musiqi var, vurğu, adətən, sözün eyni (son) hecasma düşür.

Texniki vasitələr olmadan belə, təkcə söz seçimi ilə istənilən səs effektini yaratmaq olur. Aşıq Ələsgərin «Düşdü» qoşmasında ç-ş növbələşməsi ilə yaradılmış bircə misranı demək-lə bulaq şiriltisina qulaq asmaq mümkündür:

Çərşənbə axşamı çeşmə başında...

(Bu misra Ələsgərin bütün kitablarında və başqa mənbələrdə “Çərşənbə gündündə çeşmə başında” formasında verilib. Biz düşünürük ki, bu misrada söhbət Novruz bayramının ilk — su çərşənbəsindən gedir. Həm də Ələsgərin tələffüzü ağır-

¹ Məmmədquluzadə C. Əsərləri, 6 cild, 1-ci cild, Bakı, 1983, s. 12-13.

laşdırın, çeşmə şiriltisini “qıran” *günündə* sözünü işlətməsi inandırıcı görünmüür).

Azərbaycan türkçəsi bəlkə də yeganə dildir ki, məzmuna xələl gətirmədən, onu daha da dərinləşdirməklə misilsiz təcənislər, dodaqdəyməzlər, diltərpənməzlər yaradılır, çağlayan çayların, aşib-daşan sellərin nərlitisi, gurultusu şeirə qovuşur:

Qışda dağlar ağ geyinər, yaz — qara,

Sağ dəstilnə ağ kağıza yaz qara,

Əsər yellər, qəhr eyləyər yaz qara,

Coşar çaylar, gələr daşlar çataçat!...

(Aşıq Ələsgər)

Bu dildə hətta müasir metal texnikanın "çaxnaşmasını" da
vermək çətinlik törətmir:

Car çəkir çarxların çaxnaşıq səsi,

Car çəkir, qışqırır nəhəng motorlar...

(Səməd Vurğun)

Bir çox ölkələrin, o sıradan Rusiyanın efir jurnalistləri bu baxımdan əziyyət çəkirlər. Başqa dillərdən söz toplamaqla sünü surətdə yaradılmış rus dilində gah qalaq-qalaq samit (вздох, вздутъ), gah da qalaq-qalaq sait ("He у Аэлиты, а у Иоанна", "Боу у Аустерица") bir yerə toplaşış deyilməsi mümkün olmayan cümlələr düzəldir, vurğu hər an bir hecadan o biri hecaya qonur, bir-birinin arxasında düzülmüş, çətin tələffüz olunan ʒ, ң, ө, x, ж, ии, иү, ч, ү samitləri qulaqları cırmaqlayıv:

“А здесь, на Охотском побережье, было совершенно все иначе. Здесь красноватые ирисы зазывали шмелей желтизной сердцевины, кудрявившиеся саранки свешивали тяжелые подвески тычинок, и вот среди жарких черных песков широкими клубами возник шиповник”.

Rusyalı mütxəssislərin özlərinin də etiraf etdikləri kimi,

onların dilində ən çox çətinlik yaradan *nxph*, *жсж*, *нкх*, *двм*, *бвб* kimi samit birləşmələrinin tələffüzüdür¹. Azərbaycan türkçəsində bu problem, demək olar ki, yoxdur, lakin dilimizin bu üstünlüyü radio jurnalistlərimizə arxayınlışmağa, söz seçiminə başdansovdu yanaşmağa əsas vermir.

Audionitqdə səslər təkcə söz daxilində deyil, cümlədəki sözlər arasında da elə düzülməlidir ki, həm asan tələffüz olunsun, həm də sözlər ardıcıl deyilərkən onların qovuşugundan başqa mənalar verən ifadələr alınmasın:

Məmmədhəsən əmi eşsəyə mindi cümləsi tələffüzündən asılı olaraq altı cür, bəlkə də daha çox məna verə bilər: 1) *Məmmədhəsən əmi eşsəyə mindi*; 2) *Məmmədhəsən əmi, eşsəy* (sənin) *əmindi(r)*; 3) *Məmmədhəsən əmi, eşsəy* (nəyəsə) *əmindi(r)*; 4) *Məmmədhəsən əmi*, (mən) *eşsəyəm indi*; 5) *Məmmədhəsən əmi eşsəyə min, di* (tez ol); 6) *Məmməd* (xitab), *Həsən əni eşsəyə mindi*.

Radio verilişinin məzmununu auditoriyaya çatdırımalı olan şəxs (diktor, aparıcı) mətnlə əvvəlcədən yaxşı-yaxşı tanış olmalı, pis səslənən sözləri və söz qovuşuqlarını onların daha uğurlu sinonimləri ilə əvəz etməli (etdirməli), sintaqmları (cümlədə birnəfəsə deyilməli olan söz qruplarını) xüsusi işaret ilə qeyd etməlidir ki, mikrofon qarşısında çıxılmaz vəziyyətdə qalmasın.

AUDIOVİZUAL NİTQ MƏDƏNİYYƏTİ. Televiziya jurnalisti həm vizual, həm də audial nitqin xüsusiyyətlərini yaxşı bilməlidir. Qəzətin vizuallığı ilə radionun audiallığı birləşərək audiovizual nitqi meydana gətirir. Əsas çətinlik də elə bu birləşmədə, sözün, təsvirin və başqa effektlərin kontrapunktunu yaratmaqdadır. Bunlardan ilk ikisi (söz və təsvir) televiziya dilinin əsas vahidləridir.

Ümumiyyətlə, *televiziya dili* anlayışını işlətməyə zəmin varmı? Televiziya nitqinin tanınmış araşdırıcısı S.V.Svetana

¹ Бах: Зарва М. Слово в эфире: о языке и стиле радиопередач. Москва: 1977, с. 141.

yazır: “Həmin suala bir şərtlə müsbət cavab vermək mümkündür ki, televiziya sahmana salınmış kommunikativ sistem kimi qəbul olunsun. Bu zaman bir məsələni dəqiqləşdirmək vacibdir. Televiziyanın daxili strukturu müxtəlif semiotik elementlərin qovuşması nəticəsində yaranır. Öz inkişafında radio və kinematoqrafiya ilə bağlı olan televiziyada prinsipcə müxtəlif olan iki semiotik sistem — təsvir və söz “yaşayır”¹.

Bir qədər semiotika barədə. Yunanca *işarə, əlamət* deməkdir. Təbii və sünü dillərdə işaretlərin və işaret sistemlərinin ən mühümü olan təbii dil etalon kimi qəbul edilir.

“Semiotikanın qaćılmazlığını, cazibədar yararlılığını sübut edən amillərdən biri də onun ünsiyyəti sadə fakt kimi qəbul etməsi ilə bağlıdır. Heyvanlardan və sünü intellektlərdən tutmuş təbii dillə həyata keçirilən hər cür unsiyyət semiotikanın maraq dairəsinə aiddir. Bizi əhatə edən bütün aləm ünsiyyətdə mövcuddur. Ünsiyyət və ya kommunikasiya məlumatı yaratmaq, informasiya saxlamaq, ötürmək və qəbul etmək, dünyani dərk edib şərhini vermək, baş verən hadisələrə münasibət bildirmək və mövqə sərgiləmək və ya dinməzcə götürqoy etməkdir”².

“Semiotikanın obyektlərinə hər yerdə — dildə, riyaziyyatda, bədii ədəbiyyatda, ayrıca götürülmüş ədəbi əsərdə, arxitekturada, mənzilin planlaşdırılmasında, ailənin təşkilində, şüuraltı proseslərdə, heyvanların, bitkilərin həyatında rast gəlmək olar. Lakin hər yerdə onun bilavasitə predmeti işaretlər sistemidir. Harada olur-olsun, cəmiyyətdəmi, yaxud insandamı (onun orqanizmində, təfəkküründə və psixikasında), işaret sistemləri semiotikanın predmetidir”³.

Bu baxımdan yanaşanda televiziya nitqı bütövlükdə semiotikanın xüsusi araştırma obyekti olmalıdır. Belə ki, bura-

¹ Светана С.В. Телевизионная речь. Функции и структура. Москва: 1976, с. 14.

² Veyşəlli Fəxrəddin. Semiotika. Bakı: 2010, s. 9.

³ Семиотика. Москва: 1983, с. 5.

da bütün sahələrə aid işarə sistemləri ilə rastlaşıraq.

Ekran jurnalistikasında mühüm məsələlərdən biri, deyildiyi kimi, sözlə təsvirin nisbətidir. Bu barədə çox yazılıb. Həmin araşdırmları ümumiləşdirsək, belə nəticəyə gələ bilərik ki, sözlə təsvir arasında bir sıra amillərdən asılı olaraq konkret vəzifə, funksiya bölgüsü aparılmalıdır. Fotoaparat da, kino- və telekamera da obyektin yalnız üz tərəfini, gözlə görünenin hissəsini eks etdirir, onun «astarına», daxili aləminə nüfuz edə bilmir. Sözlə təsvirin nisbətindən danışanda məhz bunu nəzərə almaq lazımdır: söz ekrannda göstərilənləri təkrarlamalı, fikirin görünməyən tərəfini, mahiyyətini açmalıdır. “Bizim filmlər, məcazi desək, hədsiz sinxron olduğu üçün aşağıdakı iki haldan heç birində heç nə itirmir: ya televizorun səsini al, ya da ekranı qaralt. Sözlə təsvir, mətnlə montaj arasındakı əlaqələr o vaxt verimli olur ki, onların funksiyaları toqquşmasın... Sözlə təsvirin unisonu¹ yox, kontrapunkt — obrazın yaradılmasına asan və tez çatmağa imkan verən yol budur”².

Teleprogramlarda materialın xarakterindən, kommunikatorun niyyətindən, verilişlərin janrından və s. asılı olaraq sözlə təsvir arasındaki nisbət üç səviyyədə ola bilər:

- 1) Söz çoxluq təşkil edir, yəni görüntü minimumdur;
- 2) Görüntü çoxluq təşkil edir, söz ya heç olmur, ya da az olur;
- 3) Sözlə görüntünün nisbəti təxminən bərabər olur.

AVN-in ümumi həcmini vahid (bir) götürsək, bunu cədvəldə belə eks etdirmək mümkündür (S — söz; G — görüntü):

S	G
0,9	0,1
0,0	1,0
0,5	0,5

¹ Unison kontrapunktun antonimi olan musiqi terminidir. Bir neçə müstəqil melodianının, səsin eyni vaxtda eşidilməsi ilə ahəng bütövlüyü yaratmaq deməkdir.

² Журнал “Телевидение и радиовещание”, 1971, №4, с.14.

Sözün çoxluq təşkil etdiyi **1-ci halda** auditoriya daha çox və daha müxtəlif (nominativ, kommunikativ, sosial, estetik, ekspressiv-üslubi) informasiya alır¹. Bu səviyyədən xəbərlərin oxunuşunda (ekranda yalnız aparıcı görünür), müsahibələrdə (yalnız söhbətdaşlar görünür), müxtəlif növ çıxışlarda (tamaşaçıların suallarına cavab, çıxış üstündə qurulmuş film-oçerk, jurnal tipli programlarda aparıcı mətni, müxtəlif mövzulara dair icmällər və s.) istifadə olunur. “Kadrda çıxış insanların televiziya vasitəsilə kütləvi auditoriyaya müraciətidir, bu zaman həmin adamın özü əsas (bəzən yeganə) göstərmə obyekti olur. Çıxış kinokadrlarla, fotoqrafiyalarla, yaxud başqa təsviri materiallarla müşayiət oluna bilər; çıxış studiyadan kənardadırsa, kamerası ətraf şəraiti də göstərə bilər, amma bütün bu hallarda verilişin məzmunu insanın monoloqundan ibarət olur”².

Görüntünün, musiqinin və səs effektlərinin həllədici olduğu **2-ci hal** üçün semantik, sosial, estetik, dərkətdirici, ekspressiv-üslubi (görüntüdən gələn) və emosional, estetik, ekspressiv-üslubi (səs effektlərindən gələn) informasiya növləri səciyyəvidir. Bu səviyyədən verilişlərarası fasilələrdə, təbiət təsvirlərində, bir sıra telefilmlərdə və başqa bu tipli verilişlərdə istifadə edilir. Bunlar elə verilişlərdir ki, faktın ideya-bədii dəyəri yalnız görüntüsü və səs effektləri ilə gerçəkləşdirilir, şərhə, sözə ehtiyac duyulmur. Təsvir sırası tam, yetkin informasiya verə bilir. Mütəxəssislərin fikirincə, ətraf mühit barədəki bilginin 90 faizini insan göz vasitəsilə alır. “Göz quşağı nisbətən daha əhatəlidir. Eşidilən aləm nə qədər rəngarəng olsa da, görünən aləm ondan min dəfə, milyon dəfə rən-

¹ Nominativ - əşya və hadisələrin yalnız adını bildirən, ümumi cəhətləri ni əks etdirən; kommunikativ - ünsiyyət yaradan; ekspressiv - ifadəli, duyğulandırıcı, həyəcanlanlandırıcı.

² Кузнецов Г.В. Методика телевизионной журналистики. Москва: 1979, с. 5.

garəngdir. Göz təəssüratından güclü təəssürat yoxdur”¹.

3-cü hal sadalanan informasiya növlərinin müəyyən nisbətdə sintezindən ibarətdir və ona görə də daha böyük, hərtərəfli təsir gücünə malikdir. Burada göstərilən kadrların mənasını açmaq (onları təkrar etmədən), məzmununu tamamlamaq, obyektin gözlə görünməyən, lakin ictimai önəmi olan tərəflərini əks etdirmək, statistik məlumatları bildirmək və təhlil etmək məqsədi güdürlər. Bu cür verilişlərin qavranmasında gözlə qulaq təxminən eyni dərəcədə iştirak etdiyindən tamaşaçılar verilən informasiyaya daha çox inanır, eşitdiklərinin və gördüklerinin həqiqət olduğunu güman edirlər. Bu yerdə adamın yadına Aşıq Ələsgərin bir beyti düşür:

*...Haqq ilə nahaqçı axtaran hakim
Tapar qulaq ilə göz arasında.*

Telejurnalist sözü verilişin xarakterinə görə seçməlidir. Burada ilk tələb mətbuata və radioya nisbətən televiziyada sözün sayının az, sanbalının yüksək olması, görüntünün tamamlaması, kamerasının nüfuz edə bilmədiyi daxili, «səhnəarxası» informasiyanı tamaşaçıya çatdırmasıdır. Həmin tələbi bilməyən televiziya jurnalisti ona ayrılmış efir vaxtını doldurmaq üçün təkrarçılığa, sözcülüyə yol verir, lüzumsuz (görüntünü ehtiyac olmadan təkrarlayan), uzun-uzadı cümlələrlə tamaşaçını bezikdirir.

Ümumiyyətlə, media üslubu uzun cümlələri sevmir. Televiziyada isə buna qətiyyən yol vermək olmaz:

Prezident Aparatı Xarici Əlaqələr şöbəsinin müdürü Novruz Məmmədovun televiziyanızın sorğusuna cavab olaraq verdiyi məlumatə görə, dövlət başçısının ad günü münasibətlə həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlər, o cümlədən qonşu ölkələrin dövlət başçılarının və digər rəsmi şəxslərin Bakıya gə-

¹ Ромм М. Беседы о кинорежиссуре. Москва: 1975, с. 55.

lişî qüvvədə qalır.

40 sözdən ibarət bu cümləni tamaşaçıların dərhal anlayacağına ümid etmək çətindir.

Sözlə göruntünün bir-birini təkrarlamasına aid də istənilən (əslində istenilməyən) qədər misal göstərmək olar.

Telenitqin söz hissəsində yol verilən üslub xətalarından biri yaxın mənalı sözlərin yerinə görə düzgүү seçilməməsidir. Verilişin aparıcısı studiyaya zəng etmiş tamaşaçıya deyir: *Buryun, eşidirik Sizi.* Texnikanın nasazlığı üzündən tamaşaçıdan səs gəlmir. Aparıcı bir neçə dəfə təkrar edir: *Eşidirik Sizi.* Sonra telefon bağlantısının baş tutmadığı bildirilir. Sual olunur: *Eşidirsinzə, tamaşaçıya niyə cavab vermirsiniz?* Deməli, bu məqamda *eşidirik* yox, *dinləyirik* sözü yerinə düşür.

Yaxud başqa bir misal:

Məbəd XVIII əsrə uçmuş alban kilsəsinin bünövrəsi üzərində ucaldılıb. Bünövrə üzərində heç nə ucaltmaq olmaz. Məbədi bünövrənin üstündə ucaltmaq olar. Bu iki söz arasındaki leksik fərq ondan ibarətdir ki, bir əşya başqa bir əşyanın *üzərində* olanda onlar bir-birilərinə toxunmur, dayaqlanmır (*Lampa stolun üzərində asılıb*), *üstündə* olanda isə onların birbaşa təmas noqtələri olur (*Lampanı stolun üstünə qoy!*).

* * *

Audial və audiovizual nitqin aydınlığına və ifadəliliyinə nail olmanın əsas şərtlərindən biri **danışiq texnikasına**¹ yiye-lənməkdir. Elektron informasiya vasitələrinin əməkdaşı olmağa hazırlaşan gənc jurnalistlər başqa biliklərlə yanaşı, müəyyən texniki vərdişlər də qazanmalıdır. Hər şeydən əvvəl, **danışiq aparatının** quruluşu və onu idarəetmə mexanizmləri barədə təsəvvür əldə etmək lazımdır.

¹ Bu bölmədə, əsasən, rusiyalı mütəxəssis S.K.Makarovanın yazısından istifadə olunmuşdur. Bax: Гаймакова Б.Д., Макарова С.К. Мастерство эфирного выступления. Москва: 2004, с. 138-182.

Danışışq aparatı iki bölümdən — mərkəzdən və periferiyadan (*peripheria* yunanca *çevrə, ətraf, kənar* deməkdir) ibarətdir. Mərkəzi hissəyə baş beyini və onurğa beyini daxildir.

Baş beyini danışığı yönəldən və tənzimləyən orqandır. Ağız-udlaq boşluğunun, səs tellərinin, danışışq prosesində iştirak edən əzələlərin hərəkətlərini baş beyininin müxtəlif şöbələri idarə edir.

Periferiya hissəsinin üç komponenti var:

- Səs yaradan aparat — qırtlaq və səs telləri;
- Səsi artikulyasiya edən (çıxaran) sistem — ağız, burun və udlaq boşluqları, yumşaq damaq, ağız (damaq qövsü ilə birlikdə), dişlər və alt çənə;
- Tənəffüs (nəfəsalma) sistemi. Nəfəsalmanın əsas həyatı funksiyası qanda qaz mübadiləsini təmin etməkdir.

Bütün bunlar danışışq səslərinin yaranmasında, nizamlanmasında, avazlanmasında mühüm rol oynayır.

Düzgün **nəfəsalma** texniki cəhətdən düzgün danışığın əsasını təşkil edir. Buna görə müğənnilər, aktyorlar və idmançılar kimi, ekran-efir jurnalistləri də tənəffüs aparatının quruluşunu bilməli, nəfəs orqanlarının sağlamlığını qeydinə qalmalı, onlara hər gün qulluq etməklə danışışq prosesinin normal getməsinə çalışmalıdırlar.

İnsanın tənəffüs aparatı qırtlaq, nəfəs borusu, bronxlar (nəfəs borusunun ağciyərə gedən şaxələri) və hava ilə qan arasında qaz mübadiləsinin baş verdiyi ağciyər toxumalarından ibarətdir. Ağciyərin öz əzələ sistemi yoxdur. O, yapışiq olduğu döş qəfəsi və diafraagma divarlarının hərəkətləri ilə idarə olunur.

“Ağız və burun boşluqları udlaqla birlikdə tənəffüs aparatının təbii qapılarını təşkil edir və yuxarı tənəffüs yolları adı ilə məlumdur...

Aldığımız hava burun boşluğunundan, xoanalardan (burun boşluğunun arxa deşikləri — *N.Ə.*), ağız boşüğündən, əs-

nəkdən uvlağa və buradan qırtlaq girəcəyi vasitəsilə qırtlağa və sonra nəfəs borusuna keçir. Nəfəs borusundan hava bronxlar vasitəsilə ağciyərlərdəki alveollara (latınca: *alveolus* — *yuvacıq*, *çökəkcik*, *qabarıçıq*. Ağciyərdə tənəffüs aparatının girəcəyi — *N.Ə.*) daxil olur. Beləliklə, qırtlaq, nəfəs borusu və bronxlar tənəffüs yolu vəzifəsini görür və aşağı tənəffüs yolları adı ilə məlumdur. Qırtlaq tənəffüs yolu vəzifəsindən əlavə, səs aparatı vəzifəsini də görür; nəfəs verilərkən burada olan səs telləri ehtizaza gəlir və nəticədə səs meydana çıxır¹. Əsas səs əzələsi döş-qarın arakəsməsi, yəni diafraqmadır (yunanca *diaphragma* “aralıq”, “arakəsmə” deməkdir). Nəfəs alarkən diafrahma sıxlır, sinə boşluğu vertikal (şaqlı) istiqamətdə böyükür; döş qəfəsinin əzələləri sıxlarkən fəqərələrin arasını, sinə boşluğunu və döş qəfəsinin həcmini böyür, ağciyər genişlənir. Nəticədə atmosfer havası ağciyəri doldurur, nəfəsalma baş verir. Bundan sonra döş qəfəsindəki tənəffus əzələlərinin və diafraqmanın gərginliyi, onunla birlikdə sinə boşluğunun həcmi azalır, nəfəsvermə gerçəklişir. Hər nəfəsalma-nəfəsvermədən sonra qısamüddətli fasılə yaranır. Nəfəsalmadan və nəfəsvermədən ibarət olan tənəffüs silsiləsi yaşlı adamın sakit vəziyyətində dəqiqdə 16-18 dəfə təkrarlanır. Yatarkən bu rəqəm azalır, fiziki iş zamanı isə xeyli çoxalır. Tənəffüs proseslərini mərkəzi sinir sisteminin xüsusi şöbəsi tənzimləyir. Tənəffüs prosesində, bir qayda olaraq, bütün nəfəs əzələləri iştirak edir, lakin daha çox hansı əzələlərin köməyi ilə baş verməsindən asılı olaraq tənəffüs bir neçə tipə bölünür:

- **Körpük tənəffüsü.** Bu zaman qarın divarları daxilə doğru yığılır, döş qəfəsi aşağı tərəfdən daralaraq yuxarı tərəfdən genişlənir, çıyılarda və körpük sümükləri xeyli yüksəlir.
- **Sinə tənəffüsü** qabırğa əzələlərinin sıxlaması nəticəsində baş verir. Nəfəsalma gərginliklə müşayiət olunur, diafrahma

¹ Balakişiyev K. İnsanın normal anatomiyası. 3 cilddə, II cild. Bakı: 1979, s. 116.

tənəffüs prosesində, demək olar ki, iştirak etmir. Nəfəsalma zamanı ciyinlər qalxır.

• **Qarın, yaxud diafraqma tənəffüsü.** Aşağı qabırğalar azaçıq hərəkətə gəlir, diafraqma xeyli sıxlıdır. İnsan tez və yüngülliklə nəfəs alır.

• **Tənəffüsün qarışq tipi** (qabırğa-diafraqma tənəffüsü, yaxud tam tənəffüs). Qabırğa əzələlərinin və diafraqmanın sıxlaması nəticəsində baş verir. Nəfəs əzələlərinin hamısı tənəfflis prosesində fəal iştirak edir. Döş qəfəsi uzununa, eninə, irəliyə və geriyə doğru genişlənir.

• **Qarının aşağı hissəsi ilə tənəffüs.** Qarın divarlarının aşağı hissəsinin sıxlaması sayəsində baş verir.

• **Fonasiya (danişiq) tənəffüsü.** İnsanın tənəffüs sisteminin başlıca funksiyası ağıciyərdə qaz mübadiləsini təmin etmək olsa da, o, danişiq səslərinin yaranmasında da birbaşa iştirak edir. Danişiq səslərini yaradan enerjinin başlıca mənbəyi tənəffüsdür.

İnsanın susduğu məqamdağı sakit (fizioloji) tənəffüsə onun söhbət etdiyi, yaxud mahni oxuduğu zaman olan tənəffüs ritmləri arasında böyük fərq var. Sakit tənəffüs üçün tez-tez nəfəsalma, nəfəsvermə və pauza (fasilə) xarakterikdir. Nəfəsalma və nəfəsvermə müddəti kişilərdə bərabərdir. Qadılarda isə nəfəsvermə nəfəsalmaya nisbətən bir qədər uzun olur.

Fonasiya tənəffüsü fizioloji tənəffüsden öz sərbəstliyi, nəfəsalmanın qısa olması, nəfəsvermənin, əksinə, sözlərin deyilməsi ilə bağlı ləngiməsi ilə, nəfəsalma ilə nəfəsvermə arasında pauzanın olmaması ilə fərqlənir.

Normal nəfəs alaraq danışığın rəvanlığını nail olmaq üçün müntəzəm olaraq **məşq** etmək, tənəffüs prosesini nəzarətdə saxlamaq lazımdır. Nəfəsalmanı nizamlamaq üçün bir sıra məşq növlərindən istifadə olunur. Onlardan ikisi ilə tanış olaq.

I. Havası təmizlənmiş otaqda stulda oturun. Çiyinləri ar-xaya dartın. Diqqətinizi cəmləşdirin. Başladığ:

1. Burunla dərindən nəfəs alıb-buraxın (6 dəfə);
2. Burunla dərindən nəfəs alıb havanı ağızdan buraxın (6 dəfə);
3. Ağızla dərindən nəfəs alıb havanı burundan buraxın (6 dəfə);
4. Sağ əlinizin şəhadət barmağı ilə burununuzun sağ deşiyini bağlayıb sol deşiklə nəfəs alın, sol əlinizin şəhadət barmağı ilə burununuzun sol deşiyini bağlayıb sağ deşiklə nəfəsinizi buraxın (6+6 dəfə);
5. Burunla dərindən nəfəs alıb havanı sıxılmış dodaqların arasından güc tətbiq etməklə xaricə çıxardın;
6. Ordalarınızı hava ilə doldurub şar vəziyyətinə gətirin, yüngül yumruq zərbəsi ilə havanı xaric edin;
7. Dərindən nəfəs alıb *ı* saitini səssiz tələffüz edin (Sanki əsnəyirsiniz);
8. Ovuclarınızın içini hər iki tərəfdən yanaqlarınıza yapışdırıb başınızı növbə ilə sol və sağ çiyinlərinizə doğru döndərin. Sərbəst nəfəs alın;
9. Dodaqlarınızı nov kimi irəliyə uzadıb ciyərdolusu nəfəs alın, həmin vəziyyətdə qalaraq nəfəsinizi yavaş-yavaş tam buraxın. 15 saniyədən başlayaraq nəfəsalma müddətini hər gün 2 dəfə artırın (15, 30, 60 saniyə);
10. Dərindən nəfəs alıb dodaqlarınızı nov kimi irəliyə uzadın, rahat tonda 30 saniyə *u* saitini tələffüz edin;
11. Dərindən nəfəs ala-ala, tələsmədən çömbəlin, nəfəsinizi buraxa-buraxa dikəlin;
12. Barmaqlarınızın ucu ilə çöl tərəfdən üst dişlərin diblərini, burununuza (aşağıdan yuxarıya), qaşlarınıza yüngülləri masaj edin.

II. Bu məşqi yalnız ayaqüstə etmək lazımdır. Əvvəlcə bədəninizin düzgün duruşuna fikir verin. Çiyinlər sallanır və az-

ca arxaya doğru gərilir. Onurğa sütunu düz tutulur, qarının aşağı hissəsi azacıq dartılır, boyun əzələləri gərginləşdirilmir.

Məşq zamanı nəfəsi burunla alıb, ağızla buraxın. Burunla nəfəs almağın üstünlüyü odur ki, hava isinir, təmizlənir və nəmləşir. Daim ağızla nəfəs almaq zərərdir, eşitmə qabiliyyətinin zəifləməsinə, qafaiçi təzyiqin yüksəlməsinə, yuxarı nəfəs yollarının xəstələnməsinə səbəb olur. Ağızla nəfəsalmanın səsin keyfiyyətinə də təsiri var: adam burununda danışır, səslərin melodikliyi, təmizliyi itir, sözlərin məntiqi düzümü pozulur.

Tənəffus məşqinə havanı ağciyerdən çıxarmaqla başlamaq lazımdır. Bunun üçün boş dayanıb davamlı «Puff» etməklə ağciyərin havasını boşaltmaq, qarının aşağı əzələlərini içəriyə və yuxariya dartmaq tələb olunur. Bundan sonra həmin əzələlər boşaldılar kənə avtomatik olaraq rəvan nəfəsalma baş verir (sanki siz havanı çəkmirsiniz, o özü içəriyə süzülür). Sonra nəfəsi ağızınızdan buraxın. Nəfəsvermədə iştirak edən, tənəffüs üçün dayaq rolunu oynayan əsas əzələ qarın sıxımıdır (*press*. Latinca: *pressare* — sıxmaq).

Tənəffüs təmrinlərini (tapşırıqlarını) yerinə yetirərkən yalnız qarının aşağı hissəsinin əzələlərini boşaltmaq və gərginləşdirmək lazımdır.

Təcrübə göstərir ki, tənəffüs prosesinin bütün elementlərini öyrənib mənimsəyəndən sonra həmin prosesi inkişaf etdirmək və möhkəmlətmək gərəkdir. Öncə artikulyasiya aparatının necə işlədiyini anlayın, sonra təmrinlər kompleksini yerinə yetirməyə başlayın. Belə gimnastikanın mahiyəti ondan ibarətdir ki, səsləri, hecaları, sözləri yaradarkən artikulyasiya aparıcı danışiq prosesində işlədiyi kimi fəal və dəqiq işləyir. Səsləri tələffüz etməyə yox, «yaratmağa» çalışın!

Yadda saxlayın: səsin gücü, gözəlliyi, melodikliyi, eləcə də zəifliyi, tutqunluğu, qabılılığı insanın necə nəfəs almasından asılıdır.

Mikrofon və kamera qarşısında çıkış edərkən nəfəsi elə ni-zamlamaq lazımdır ki, həm danışq rəvan olsun, həm də efirə xişilti getməsin.

Sait və samit səslərin articulyasiyası (tələffüzü) ilə bağlı müxtəlif qaynaqlardan, daha mükəmməl şəkildə akademik Ağamusa Axundovun «Azərbaycan dilinin fonetikası» adlı kitabından geniş məlumat ala bilərsiniz. Ona görə də bu mə-sələnin üstündə dayanmadan danışq səslərinin tələffüz məşq-lərinə keçirik.

Saitlərin articulyasiya təmrinlərini ayaqüstü, hökmən nə-fəsvermə vəziyyətində yerinə yetirmək lazımdır. Duruşunuza fikir verin. Bədəninizi gərginləşdirmədən dərtimli vəziyyətdə saxlayın, ciyinlərinizi boşaldıb azacıq arxaya doğru çəkin, belinizi və kürəyinizi düz saxlayın, qarınınızın aşağı hissəsini yüngülə yuxarı dərtin, əllərinizi və boyununuzu sərbəst saxlayın, başınızı dik tutun. İlkin fiziki təmrinlər məsləhət görülmür.

Nəfəsi burununuzdan alıb (sanki gül iyələyirsınız) ağızınızdan buraxın (sanki üzümüş əllərinizi qızdırırsınız). Təmrinə havanı ağciyərlərdən çıxarmaqla başlayın. Bunun üçün bədəni boş saxlayıb *PUF* eləyin. Sonra bir neçə dəfə yüngül nəfəs alın (“gül iyələyin”), nəfəsinizi buraxın (“əlinizi qızdırın”). Nə-fəsi buraxarkən hər dəfə səssiz surətdə bir saitin adını çəkin. Ağızınızı yumub həmin prosesi saitlərin doqquzunu da ürəyi-nizdə deyib qurtarana qədər davam etdirin. Bir də, bir də... Nəfəsi buraxarkən hava axını döşəməyə paralel istiqamətdə olmalıdır.

Samitlərin təmiz və dəqiq tələffüzünə nail olmaq üçün bir neçə samiti, yaxud samitlərlə saitiəri bir yerdə götürüb məşq etmək daha yaxşıdır.

Məşqləri hər kəs fərdi qaydada, yəni öz səs aparatındaki çatışmazlıqlara, normadan yayınmalara uyğun keçirməlidir. Ən çox zəif əzələləri möhkəmlədən təmrinlərə diqqət yetirin.

Samitlərin artikulyasiya təmrinləri

P — Ç; T — Ç; K — Ç; X — Ç; F — Ç; S — Ç; Ş — Ç; Ç — Ç.

Bu birləşmələri əvvəl bir, sonra iki, sonra üç dəfə tələffüz edin (P — Ç, P — Ç, P — Ç; T — Ç, T — Ç, T — Ç və s.). Çalışın samitlər təmiz olsun, yəni onlardan sonra ı saiti tələffüz edilməsin.

Hər saitə növbə ilə bir samit birləşdirib tələffüz edin: PA, PI, PO, PU, PE, PƏ, Pİ, PÖ, PÜ. Samiti ikiləşdirin: PPA... Üçləşdirin: PPPA. Başqa samitlərə keçin: BA, BBA, BBBA və s. Samitləri müxtəlifləşdirin: PTA, PTO...; FTA, FTO... Saiti ortaya salın: NAT, NOT, NUT və s.

Bundan sonra eyni samitlərin çoxluq təşkil etdiyi yanılmacıları piçilti ilə (səs tellərinə «toxunmadan») deyin:

Ay aşpaz Abbas, mənə beş basma tas aş ver. Bu necə beş basma tas aşdır, mənə beş basma tas aş ver və s.

Hər bir saiti və samiti, hecanı aydın tələffüz etməyi öyrəndikdən sonra səsinizi və diksiyanızı cilalamalısınız.

İniltidən başlayın. Üz, boyun, ciyin əzələlərinizi boşaldın, ağızınızı yumun. Sakitcə *m* samitini elə inildəyin ki, səsiniz güclə eşidilsin. Təsəvvür edin ki, başınız, yaxud boğazınız ağrıdıği üçün iqqıldıyırınsınız.

Sonrakı təmrinlərdə səs get-gedə uzanaraq «səs dalğasına» çevirilir. Elə bilin ki, körpənin yuxuya getməsi üçün beşiyi yelləyib ağıziyumulu halda layla çalışırsınız. Səs fasılısız axır, dalgalanır, şahə qalxır.

Ağızınızı yumub dilinizi üst dişlərinizə söykəyin, aşağıdakı hecaları deyə-deyə əlinizi boğazınızla sinənizin arasına qoynub daxildəki səs rezonatorunun titrəyişini izləyin:

CUN — ZUN; CIN — ZIN; CON — ZON (Növbə ilə bütün saitlərdən istifadə edin).

Diksiya. Latin sözüdür, ilkin mənası tələffüzetmədir. *Diksiya* dedikdə sözlərin, hecaların və səslərin tələffüzünün ay-

dınlıq dərəcəsi nəzərdə tutulur. “Filankəsin yaxşı diksiyası var” o deməkdir ki, həmin şəxs sözləri, sintaqmları düzgün, aydın və təmiz tələffüz edir. Diksiya həm də səsin gücündən və tembrindən istifadə etmək bacarığıdır. Dəqiq və aydın diksiya ekran-efir jurnalının başlıca atributlarından biridir.

Diksiya məşqlərində başlıca niyyət danışığın səlisliyinə, saitlərin və samitlərin düzgün tələffüzünə, mövcud qüsurların (ləng, yaxud əksinə, tələsik danışığın, sözün əvvəlinin və ya axırının aydın deyilməməsinin və s.) aradan qaldırılmasıdır.

Diksiya üzrə məşqlərə ən sadə təmrinlərdən başlamaq, get gedə tempi dəyişərək onları mürəkkəbləşdirmək məsləhətdir. Artikulyasiya aparatı fəal, lakin gərginləşmədən işləməlidir:

- Bir samit götürüb növbə ilə saitlərlə birləşdirin: PA-PÜ, PO-PE, PU-PÜ, PI-PI və s.

- Y ilə bitən üçsəsli becalar düzəldib tələffuz edin: PAY-PÉY, POY-PEY, PUY-PÜY; LAY-LEY; PRO-PRE, PRU-PRÜ və s.

- İkihecalı birləşmələr: Nİ-A, Nİ-O, Nİ-U, Nİ-I və s.

- Üçhecalı birləşmələr: TADİTA-TADİTİ, DATİDO-DATİDİ, DATİDO-DATİDÖ və s.

- Coxsamitli birləşmələr: FKSTA-FKSTƏ, FSTKA-FSTKE, TRTRAR-TRTRƏR və s.

- Samit-sait növbələşməsi ilə: RIRIRA-RIRIRE, RIRI-RA-LİLELE, LIJIJA-ZIZIZA, FAVAFAX-FAVAFEX və s.

Treninq yanılmac oxumaqla tamamlanır. Yanıltmaclar mürəkkəbləşdirilmiş diksiya təmrinləridir. Yanıltmac deyərkən vacib şərtlər bunlardır: sait və samitlərin səlis və yüngül tələffüzü, nəzəri cəlb etmədən hava udmaq, məntiq aydınlığı (söz yığınıni tələffüz etmək yox. mətndə verilmiş fikirləri ifadə etmək), danışığın dinamikasına nail olmaq, orfoepiya qaydalarına əməl etmək və s.

Əvvəlcə yanılmacı aram-aram deyin, sözləri yadda saxla-

mağa, mənəni anlamağa çalışın. Danışığın aydınlığını itirmədən süreti artırın, səsinizi yüksəltməyin, sözlərin sonunu və söz tərkibindəki səsləri “yeməyin”, hecaların yerini dəyişməyin!

*Görəsən, sarımsaqlamaqlamı saxlayaq samanı,
Yoxsa sarımsaqlamasaq da, gələcək zamanı?
Sarımsaqlamasaq da gələcəksə zamanı,
Niyə sarımsaqlamalıyıq ki, zaman samanı.*

Sonra bir neçə yanılmacdan bir mətn düzəldib deyin. Yanılmacıları məzmununa, formasına, deyim tərzinə, asan-çətinliyinə görə birləşdirmək olar.

*Sizin damda var beş boz başlı beş boz ördək,
Bizim damda var beş boz başlı beş boz ördək.
Sizin damdakı beş boz başlı beş boz ördək
Bizim damdakı beş boz başlı beş boz ördəyə:
"Siz də bizim kimi beş boz başlı beş boz ördəksiniz?"*

— demiş.

*Bir tarlaya iki kürkücürüq keçəl kor kirpi dadanmış,
Biri kürkücürüq erkək keçəl kor kirpi,
O biri kürkücürüq dişi, keçəl kor kirpi.
Kürkü cırıq kişi keçəl kor kirpinin kürkünü
kürkücürüq dişi keçəl kor kirpinin kürkünə;
kürkücürüq dişi keçəl kor kirpinin kürkünü də
kürkücürüq erkək keçəl kor kirpinin kürkünə əlavə etmişlər...*

Diksüya treninqi lüğəti:

Pa pak, pal, pan, pas, pat, pay, paz.

Pe peç, Peb, Pemza, pendir, pepsi, perron, peşkəş, petit.

Pə pəl, pənbə, pər, pəs, pələ, pərən, pətək, pələng.

Pı piç-piç, pik (piqq), pırr.

Pi piç (biç), piy, Pikə (Bikə), piltə, pinti, pipik, pişik, pitik.

Po poçt, poni, port, post, pota, poza.

Pö Pöhrə, pört, pörtmə.

Ba Bab, baba, baca, balta, baxt, bay, bak, bal, ban, bar...

Tapşırıq: Lügətin tərtibini ayrıca dəftərdə müstəqil davam etdirin.

Sadə yamltmaclar:

Baba bap-balaca Babəki bağırda-bağırda bağırna basdı.

Cüçələr cik-cik cikkildəyə-cikkildəyə cəmləşdilər.

Çəpgöz çəpişlər çıçəkli çöllərdə çobanın çığartısından çashdilar.

Davud dayı damın dalında donqar dananı dəmir dəyə-nəklə döyüd.

Tapşırıqlar:

I. Göstərilən qaydada bütün samitlərə aid cümlələr düzəldib dəftərinizə yazın və ucadan oxuyun;

2. Mövcud yaniltmacları yiğib dəftərinizə köçürün.

3. Eyni samitlərin çox işləndiyi şeir parçaları seçib yazın və oxuyun. Məsələn:

• *Çapay keçir hückuma,*

Yel kimi cuma-cuma.

(Süleyman Rüstəm).

• *El yeridi, yalqız qaldın səhrada,*

Çək astərin, çal çatığın çataçat.

Hərcayılar səni saldı irağə,

Həsrət əlin yar əlinə çataçat.

(Aşıq Ələsgər)

• *Xoş gözəllik gəzən kəslər,
Xoş qeyrətin gözəllikdir.
Xoş kəlamlar düzən kəslər,
Xoş sənətin gözəllikdir.*

*Xoş gülüşlər, xoş baxışlar,
Xoş yerişlər, xoş naxışlar,
Xoş görüşlər, xoş alqışlar,
Xoş sıfətin gözəllikdir.*

*Xoş dövranın, xoş cahanın,
Xoş qananın, xoş ananın,
Xoş insanın, xoş cavanın,
Xoş ülfətin gözəllikdir.*

*Xoş köməyin, xoş əməyin,
Xoş mələyin, xoş deməyin,
Xoş ürəyin, xoş diləyin,
Xoş niyyətin gözəllikdir.*

*Xoş ellərin, xoş illərin,
Xoş güllərin, xoş yellərin,
Xoş əllərin, xoş dillərin,
Xoş nemətin gözəllikdir.*

*Xoş saf arzun, xoş murazın,
Xoş gün yazın, xoş avazın,
Xoş Azaflı, xoş söz, sazin,
Xoş söhbətin gözəllikdir.*

(Mikayıl Azaflı)

Səs diapazonu (səsin həcmi, əhatə dairəsi) səsin ən aşağı və ən yuxarı hədləri arasındaki intervalla ölçülür. Onu inki-

şaf etdirmək üçün məşq zamanı əvvəl bir oktava (latınca: *octava* — *səkkizinci*. Səs sırasının 8 pilləsi enində interval) ar-tıb sonra bir oktava azalan müxtəlif heca birləşmələri tələf-füz etmək lazımdır. Aşağıda göstərilən hecaları həm danışq (aram-aram), həm də mahnı intonasiyaları ilə (səsi tədricən artırmaqla) tələffüz edin: MA, MO, MU, ME, MI, Mİ; NA, NO, NU, NE, NI, Nİ; RA, RO, RU, RE, RI, Rİ; LA, LO, LU, LE, LI; VA, VO, VU, VE, VI, Vİ və s.

Qeyd: Bu təmrinləri musiqi mütəxəssisinin nəzarəti altında məşq etmək daha faydalıdır.

* * *

İndi isə audial və audiovizual jurnalistikada istifadə olunan daha bir neçə ifadə vasitəsinə diqqət yetirək. Buraya heca vurğusu, söz vurğusu, cümlə vurğusu, pauza, intonasiya, temp, mimika və jestlər daxildir. Bunları ayrı-ayrılıqda nəzərdən keçirək.

• **Heca vurğusu** sözdəki hecalardan birinin başqalarına nis-bətən daha güclü deyilməsidir. “Dildə vurğusuz söz yoxdur, lakin cümlə daxilində bəzi əsas nitq hissələri, xüsusən şəxs əvəzlikləri, habelə köməkçi nitq hissələri çox vaxt vurğusuz, ya da ki, ikinci dərəcəli vurgulu olur” (A.Axundov).

Müxtəlif dillərdə vurğunun yeri müxtəlifdir. Məsələn, Azərbaycan dilində vurğu çox zaman sözün son hecasına düşür. Söz şəkilçi qəbul edirsə, vurğu şəkilçinin üzərinə keçir, amma elə şəkilçilər də var ki, onlar vurğu qəbul etmir və vurğu öz əvvəlki yerində qalır. Buraya xəbərlik şəkilçiləri (-dur, -dir, -dur, -dür), inkarlıq şəkilçiləri (-ma, -mə), feli bağlama şəkilçilərinin bəziləri (-madan, -mədən, -kən) daxildir.

Azərbaycan dilində vurğu geniş planda mənafəqləndirici səciyyə daşımasa da, bəzən vurğunun yerinin dəyişməsi sözün mənasının dəyişməsinə səbəb ola bilir. Məsələn, *alma'* — *al'-ma*, *gəli'n* — *gə'lin* və s. Alınma sözlərin də bəzilərində vurğu-

nun yerinin dəyişməsi sözün mənasının dəyişməsinə gətirib çıxarır: *o'rqan* (üzv) — *orqa'n* (musiqi aləti), *elektri'k* (cərəyan) — *ele'ktrik* (cərəyan mütəxəssisi) və s. Buna görə də alınma sözlərin tələffüzündə xüsusilə ehtiyatlı olmaq, onların orijinalda hansı vurğu ilə deyildiyini bilmək lazımdır.

Müşahidələr göstərir ki, ekran-efir jurnalistlərimiz ən çox bu sözlərin vurğusunu düz qoya bilmirlər: *Berli'n*, *Pari's*, *Home'r*, *iyu'n*, *iyu'l* və s. Yadda saxlayın: bu sözlərin hamisində vurğu son hecaya düşməlidir. *İyun* və *iyul* aylarının adlarında vurğunun yerinin dəyişməsi, yəni ikinci hecadan birinci hecaya keçirilməsi onların son samitlərinin zəifləyərək aydın eşidilməməsinə səbəb olur və buna görə də onların tələffüzündən sonra *altinci ay*, yaxud *yedinci ay* deməklə dəqiqləşdirmə aparmaq lazımlıdır.

Dilimizdə *-loq* şəkilçisi ilə bitən təxminən 10 alınma söz var ki, ekran-efir jurnalistlərimiz onların tələffüzü zamanı vurğu dolaşıqlığına yol verirlər: *analoq*, *apoloq*, *dialoq*, *epiloq*, *kataloq*, *monoloq*, *nekroloq*, *poliloq*, *proloq*. Bu sözlərdən yalnız birində (*analoq* — oxşar) vurğu ikinci (*ana'loq*), səkkizində isə üçüncü hecaya düşür (*apolo'q* — heyvanlar haqqında qısa ibrətamız əsər, *dialog* — iki nəfərin səhbəti, *epilo'q* — bəzi əsərlərdə sonluq, *katalo'q* — müəyyən sistem üzrə düzülmüş siyahı, *monolo'q* — bir nəfərin danişığı, *nekrolo'q* — vəfat etmiş məşhur şəxslər haqqında vida yazısı, *polilo'q* — üç və daha çox şəxsin danişığı). Bu sıranı tamamlayan *proloq* sözündə vurğunun yeri dəyişəndə məna da dəyişilir: *pro'loq* (kilsə kitabı) və *prolo'q* (bəzi əsərlərdə giriş hissə).

• **Söz vurğusu** (məntiqi vurğu) dinləyicinin (tamaşaçının) diqqətini cümlədəki sözlərdən birinə yönəltmək, cümlədəki əsas mənanın, yeni fikirin həmin sözdə cəmləşdiyini nəzərə çarpdırmaq üçün işlədir. Vizual nitqdən fərqli olaraq audial və audiovizual nitqdə bunu intonasiya vasitəsilə gerçəkləşdirmək daha asandır. Sadəcə, burada bir qədər diqqətli olmaq,

cümlənin əsas məna yükünün hansı sözdə toplandığını müəyyənləşdirmək gərəkdir.

• **Cümələ vurğusu** ən çox informasiya xarakterli materialların xəbər başlıqlarında və süjetlərin lid hissəsində (başlangıçında) işlədirilir. Burada dinləyicilərin (tamaşaçıların) diqqəti cümlədəki sözlərin birinə deyil, bütövlükdə cümlənin ifadə etdiyi mənaya yönəldilir:

Azərbaycan Respublikasının Prezidenti ABŞ-yə getmişdir;

Yanacaq bahalaşmışdır;

Filankəsə 5 il həbs cəzası verilmişdir və s.

Pauza danışiq prosesinin müəyyən məqamlarında danışığın müəyyən niyyətlərlə qısa müddətə kəsilməsidir. Bu niyyətlər aşağıdakılardan ibarət ola bilər:

1. Müsahibə öz fikirini bildirməyə imkan yermək;
2. Bir fikirin şərhindən başqa fikirin şərhiన keçərkən;
3. Deyilmiş fikirə auditoriyanın (aparıcının) reaksiyasını öyrənmək üçün;
4. Dinləyicinin (tamaşaçının) diqqətini növbəti deyiləcək fikirə yönəltmək üçün;
5. Aparıcının deyilən fikirə laqeydliyini onun nəzərinə çatdırmaq üçün;
6. Söhbətdaşa ciddi xəbərdarlığı anlatmaq üçün;
7. Söhbəti davam etdirmək həvəsində olmadığını bildirmək üçün və s.

Pauza sintaktik və qeyri-sintaktik, ayırıcı və birləşdirici növlərə bölünür. Sintaktik pauza cümlələr, söz birləşmələri, sintaqmlar arasındaki fasılədir. Qeyri-sintaktik pauza danışanın nəfəs alması, hava axınıını düzgün bölüşdurməsi və s. üçün lazımdır.

Ayırıcı pauza da sintaktik pauzanın bir formasıdır, yəni cümlələr, söz birləşmələri, sintaqmlar arasında olan pauzadır. Birləşdirici pauza daha çox yazılı mətnlərin oxunması zamanı müşahidə olunur.

İntonasiya səs tonunun yerinə görə məqsədə uyğun şəkildə yüksəlməsi və alçalması, başqa sözlə, danışığın ritmini, tempini, intensivliyini, tembrini özündə birləşdirən ifadə vasitəsidir. İntonasiya cümlənin mənaca növlərinə uyğun gəlir, yəni nəqli, sual, əmr, nida cümlələri olduğu kimi, nəqli, sual, əmr, nida intonasiyaları da var. Deməli, intonasiya həm də vizual nitqdəki durğu işarələrini əvəz edir. Intonasiya konkret radio və televiziya verilişinin hansı auditoriyaya ünvanlanmasından da asılıdır. Uşaqlar üçün verillşlərdə intonasiya bir cür, gənclər üçün verilişlərdə başqa cür, qadınlar üçün verilişlərdə başqa cür olur. Məsələn, hərbçilər üçün nəzərdə tutulmuş programların intonasiyasında qəhrəmanlıq, mübarizəyə çağırış, yenilməzlik ritmi duyulur.

Temp sözlərin hansı sürətlə tələffüz olunduğunu göstərir. İnsan normal şəraitdə danışarkən dəqiqədə təxminən 125 söz işlədir, lakin radio və televiziyyada verilişin xarakterindən asılı olaraq bu tezlik artıb-azala bilər. Məsələn, informasiya programlarında temp adı tərzdən yüksək, analitik verilişlərdə adı tərzə bərabər, bədii verilişlərdə adı tərzdən aşağı olur.

Ritm (yunanca: *mütənasiblik*) səs, yaxud nitq elementlərinin müəyyən ardıcılıq və tezliklə növbələşməsidir.

Jest şifahi və audiovizual nitqə xas olan elementdir. Belə ki, danışan adam fikiri tam əhatə etmək üçün həmin anda müvafiq sözlər tapa bilməyəndə (dediyimiz kimi, fikir dilə nisbətən daha zəngindir və lazımlı olan sözü istənilən məqamda tapmaq həmişə mümkün olmur) fikirin ifadə olunmayan hissəsini əl-qol hərəkətləri ilə kompensasiya etməyə, yaxud sözlə ifadə olunmuş fikiri qüvvətləndirməyə, əyanıləşdirməyə çalışır. Fikirin jestlərlə ifadə olunmasını və ya onun qüvvətləndirilməsini öyrənən ayrıca elm sahəsi var ki, buna *pasimologiya* deyilir. Jestlər sadə, mürəkkəb, qarışq; yönəldici, təsviredici; simvolik, emosional və ritmik ola bilər.

Mimika. Yunan sözüdür. Mənasi *təqlidəcili* deməkdir.

Daxili hissləri ifadə etmək üçün üz əzələlərinin hərəkətindən ibarətdir. Televiziya ilə çıxış edən şəxs üz cizgilərini dəyişməklə (yanaqların qızarması, dodaqların titrəməsi, qaşların çatılması, təbəssüm və s.) sözlərindəki mənanın təsir gücünü artırır. Aktyorlar, jurnalistlər məşq yolu ilə mimikanı idarə etməyi bacarmalıdırular ki, tamaşaçıları dedikləri sözlərin səmimiliyinə inandırıa bilsinlər. Mimika söylənən fikirlə uyğunlaşmayanda seyirçilər çıxış edən şəxsin sözlərinə inanmaya bilərlər.

Telejurnalistlər hər dəfə ekranda görünməzdən önce üz əzələlərini məşq etdirməlidirlər. Güzgünün qarşısında dayanın. Üzün hərəkət edə bilən hissələrinə — qaşlara, gözlərə, dodaqlara, yanaqlara, dilə, burun deşiklərinə diqqət yetirin. Qaşlarınızın ikisini də mümkün qədər qaldırın, mümkün qədər endirin. Sonra onları ayrıraqda (sağ qaşı ayrı, sol qaşı ayrı) qaldırıb-endirin. Gözlərinizlə, dodaqlarınızla, dilinizlə müxtəlif hərəkətlər edin. 3-5 dəqiqədən sonra hiss edəcəksiniz ki, üzünüzün bütün əzələləri mütəhərrikləşir, sözlər daha asanlıqla deyilir.

MÖVZUYA AİD SUALLAR:

1. Audionitqlə adı (loru) danışq bir-birindən nə ilə fərqlənir?
2. Aksial ünsiyyət nə deməkdir?
3. Retial ünsiyyət nə deməkdir?
4. Audionitq monoloqdur, dialoq?
5. Audionitqlə vizual nitqin oxşar və seçilən cəhətləri hansılardır?
6. Radioda söz seçimində verilən tələblər.
7. *Televiziya dili* anlayışı.
8. Semiotika nəyi öyrənir?
9. Sözlə görüntünün kontrapunktuna necə nail olmaq la-

zimdır?

MÖVZUYA DAİR ƏDƏBİYYAT:

1. **Balakişiyev K.** İnsanın normal anatomiyası. 3 cıddə, II cild. Bakı: 1979
2. **Veysəlli Fəxrəddin.** Semiotika. Bakı: 2010
3. **Гаймакова Б.Д., Макарова С.К.** Мастерство эфирного выступления. Москва: 2004
4. **Зарва М.** Слово в эфире: о языке и стиле радиопередач. Москва: 1977
5. **Кузнецов Г.В.** Методика телевизионной журналистики. Москва: 1979
6. **Светана С.В.** Телевизионная речь. Функции и структура. Москва: 1976

VIII MÖVZU

ORFOEPIYA

Dərsin planı:

1. Prof. A.M.Peşkovskinin ədəbi danişq barədəki fikirinin audial və audiovizual nitqlərə tətbiqi
2. Orfoepiya haqqında qısa məlumat
3. Şifahi nitqin üslublarının audial və audiovizual nitqlərə tətbiqi
4. Lügəvi şəraitdə tələffüz
5. Qrafik şəraitdə tələffüz
6. Qrammatik şəraitdə tələffüz

Vizual nitqdə əsas problem sözlərin orfoqrayiya qaydalarına uyğun olaraq düzgün yazılışıdırısa, audial və audiovizual nitqdə vacib məsələlərdən biri sözlərin, söz birləşmələrinin, sintaqmların, cümlələrin düzgün tələffüzüdür.

Audial və audiovizual nitqi başqa növlərdən fərqləndirən cəhətlərdən biri budur ki, o özündə həm yazılı, həm də şifahi nitqin əlamətlərini eks etdirir. Radioda, televiziyada çıxış edən hər bir kəs fikirini şifahi formada çatdırmağa çalışsa da, əvvəlcədən hazırlanmış müəyyən yazılı mətnlə (ssenari ilə, çıxış mətni ilə, müəyyən tezislərlə və s.) bağlı olur. Məşhur rus dilçisi, professor Aleksandr Matveyeviç Peşkovski (1878-1933) hələ otən əsrin 20-ci illərində, televiziyanın olmadığı bir vaxtda ədəbi dildən bəhs edərək yazırkı: “Ədəbi dildə danişmaq, yəni eyni zamanda həm yazılı nitqin qanunlarına tam əməl etmək, həm də şifahi nitqin xüsusiyyətlərini nəzərə almaq və dinləyicinin psixikasını oxucunun psixikasından fərqləndirməyi bacarmaq o qədər də asan deyil. Bu, ədəbi nitqin xüsusi — ayrıca bir növü ki, mən onu yazılı nitqin şifahi nitqə uyğunlaşdırılması adlandırardım”¹.

¹ Пешковский А.М. Избранные труды. Москва: 1959, с.165.

A.M.Peşkovskinin bu fikirini tamamilə audial və audiovisual nitqə də aid etmək olar.

Təəssüflər olsun ki, mikrofon və kamerası qarşısında çıxış edən şəxslər, o sıradan jurnalistlər çox zaman bu xüsusiyyəti unudur, sözləri yazıldığı kimi tələffüz etməyə çalışırlar. Bu ondan irəli gəlir ki, şifahi nitq mədəniyyətinin mühüm tərkib hissəsi olan düzgün tələffüz qaydaları ailədə, orta və ali məktəblərimizdə pis, bəzən isə əksinə təbliğ olunur.

Azərbaycan ədəbi dilinin yazılı qoluna aid normaların müəyyənləşdirilməsi və qaydaya salınması sahəsində xeyli iş görülsə də, düzgün tələffüz qaydaları sahəsində boşluq çoxdur.

Bəzilərinə elə gəlir ki, kitab cümlələri ilə danışmaq, sözü yazılılığı kimi tələffüz etmək yüksək savadlılıq əlamətidir. Əs-lində isə belə deyil. Yazının öz qaydaları olduğu kimi, danışığın da öz qaydaları var və onlara əməl etmək hamının bor-cudur.

Düzgün danışq qaydalarını öyrənən dilçilik sahəsinə *orfoepiya* deyilir. *Orfos* yunanca sadə, düzgün, *epos* danışq deməkdir.

Professor Ə.Dəmirçizadə orfoepiyaya belə tərif verib:

«Orfoepiya ədəbi dilin sifahi qolunu ümumi normalar əsasında formalasdırıran, yəni fonetik cəhətdən ümumiləsdirici normaları təzahür etdirən tələffüz qavda-qanunlarının sistemli məcmusudur».

Yazılı ədəbi dilin üslubları olduğu kirni, şifahi ədəbi dilin də üslubları var. Bunlar danışığın hansı şəraitdə getməsindən, hansı tərzdə və məzmunda olmasından asılıdır. Mövcud ədəbiyyatda şifahi nitqin 2 əsas üslubundan bəhs olunur: ***akademik üslub* və *sərbəst üslub***.

*Akademik üslub*dan ən çox elmi məclislərdə, orta və ali məktəb dərslərində istifadə olunur. Bu üslubun özəlliyi burasındadır ki, sözlərin fonetik qabığını təşkil edən səslər məx-

rəclərinə görə çox aydın, bəzi hecalar isə ayrılıqda, xüsusi intonasiya ilə tələffüz olunur.

Bu üslubda məntiqi vurğu xüsusi rol oynayır, yeni sözlər, terminlər, ifadələr dİNləYiciyə son dərəcə aydın şəkildə çatdırılır, onların mənası açıqlanır.

*Sərbəst üslub*dan adı danışqlarda, ailə-məişət söhbətlərində, adı hadisələr barədə məlumat verərkən istifadə olunur.

Radio və televiziyada bu üslubların qovuşuğu daha geniş yer tutur, yəni verilişin xarakterindən asılı olaraq ya akademik üslub, ya da sərbəst üslub üstünlük təşkil edir, yaxud hər ikisi bərabər səviyyədə işlədir. Akademik üslubda orfoepiya qaydalarından yayınma halları təbiidir, çünki bəzən yeni söz, termin və ifadələrin etimologiyasını, müasir anlamını açmaq üçün onları yazıldığı kimi tələffüz etmək lazım gəlir. Sərbəst üslub bütövlükdə orfoepiya qaydaları əsasında fəaliyyət göstərir, qarşıq üslubda isə bu qaydalara təxminən 50+50 nisbətində əməl olunur. Konkret olaraq radio və televiziya jurnalistlərinin çıxışlarından danışarkən demək lazımdır: audial və audiovizual mətn yazılı fikirin şifahi ifadəsi olduğu kimi, ekran-efir jurnalistinin çıxışı da akademik üslubla sərbəst üslubun müəyyən nisbətdə (çıxışın mövzusundan asılı olaraq) sintezindən yaranmış audial və audiovizual üslubdur.

Orfoepiya qaydalarına əməl olunması çıxışa təbiilik gətirir, onun inandırıcılığını, emosional təsir gücünü artırır, dİNləYicini, tamaşaçını yormur, əsəbiləşdirmir.

Orfoepiya qaydaları 3 şəraitdə nəzərdən keçirilir:

1. Lügəvi şərait;
2. Qrafik şərait;
3. Grammatik şərait.

Bunlara qısaca nəzər salaq.

Lügəvi şərait dedikdə sözün başlangıç formasında, yəni lügətdə necə yazılıbsa, cümlədə başqa sözlərlə əlaqəyə girmədən onun tərkibindəki sözlərin tələffiz qaydaları nəzərdə tu-

tulur. Bu barədə müvafiq ədəbiyyatda¹ yetərincə məlumat ol-
duğunu nəzərə alaraq biz onlardan yalnız bir neçəsini göstər-
məklə kifayətlənəcəyik:

1. Yazıda *q* səsi ilə bitən sözlərdə *q* ya *x*, ya da *k'* (*kurs*) ki-
mi tələffüz olunur: *otax*, *qulax*; *eşk'*, *şəfək'* və s. *Q-x* əvəzlən-
məsi xalis Azərbaycan sözlərində (*bulaq-bulax*) və son heca-
sında *a* saiti olan bəzi alınma sözlərdə (*təmtəraq-təmtərax*), *q-*
k əvəzlənməsi isə daha çox alınma sözlərdə müşahidə olunur
(*üfüq-üfük'*, *filoloq-filolok'* və s.);

2. *V* samiti sözün ortasında *o* və *ö* saitlərindən sonra gəl-
dikdə:

— tələffüz edilmir və həmin saitlərin uzanmasına səbəb
olur: dovşan — *do:şan*; yovşan — *yo:şan*; çovdar — *ço:dar*;
çovğun — *ço:ğun*; cövhər — *cö:hər*; növbə — *nö:bə*; tövbə —
tö:bə; Tovuz — *To:us* və s.

— *v*-dan sonra *d*, *l*, *s*, *ş* samitləri gəldikdə *v* y kimi tələffüz
edilir: bənövşə — *bənöyşə*; gövdə — *göydə*; dövlət — *döylət*;
Qovlar (Tovuz rayonunda şəhər) — *Qoylar*; hövsələ —
höysələ; gövşək — *göyşək* və s.

— təkhecalı sözlərdə *v*-dan sonra samit gələrsə, söz yazılı-
diği kimi oxunur: *cövr*, *dövr*, *qövr* və s.

— *v*-dan sonra *ə* saiti gələrsə, söz yazılıdığı kimi oxunur:
nüvə, *Şüvəlan*, *güvənc* və s.

— Başqa variantlar da mümkündür.

3. Rus və Avropa mənşəli sözlərdə vurgusuz *o* saiti vurğu-
lu hecadan əvvəl *a* kimi tələffüz olunur: *kasmana'vt*, *samava'r*,
manalo'k və s. *O* saiti vurğu altında olanda və vurğulu heca-
dan sonra gələndə *o* kimi tələffüz edilir: *ko'smos*;

4. Alınma sözlərdə bir qalın, bir incə (yaxud əksinə) sait
yanaşı gəldikdə tələffüz zamanı onların arasına *y* samiti əlavə
olunur: *na+y+il*; *pa+y+ema*; *Si+y+am* (əkizləri); *di+y+ame-
tir*; *eqa+y+ist* və s.;

¹ Dəmirçizadə Ə. Azərbaycan dilinin orfoepiyası. - Bakı: 1982; Şirəli-
yev M. Azərbaycan dili orfoepi

5. Söz ortasında yanaşı gələn üç samitdən birincisi ilə ikincisinin (*zül+ü+mkar*), yaxud ikincisi ilə üçüncüsünün arasına bir sait əlavə olunur: *qəsb+i+kar*;

6. Rus dilində tərkibində *u* (*ts*) olan ümumi isimlər azərbaycanca *s* ilə (*цирк* — *sirk*; *лицей* — *lisey*; *абзац* — *abzas*. *Vitse* sözü istisnadır), xüsusi isimlərdə isə sözün əvvəlində *s* (*Циалковский* — *Sialkovski*), ortasında və sonunda isə *ts* ilə yazılır və deyilir: *Кузнецов* — *Kuznetsov*; *Муромец* — *Muro-mets*;

7. Rus dűində tərkibində *u* olan və dilimizdə işlənən sözlərdə əvvəldə və axırda bir *ş*, ortada isə iki *ş* yazılır və deyilir: *Щедрин* — *Şedrin*, *борщ* — *borş*, *мешканец* — *meşşan*;

8. Rus dili vasitəsilə dilimizə keçmiş və ruscada ь işarəsi ilə müşayiət edilən, yəni yumşaq tələffüz olunan samitlər Azərbaycan dilində sözün ortasında yumşaq, sonunda isə sərt deyilir: *пальто* — *pal(ь)to*, *роль* — *rol*.

Qrafik şərait audial və audiovizual nitqdə işlədirilən qısaltmaların, ixtisarla yazılın sözlərin, elmi terminlə desək, abreviaturların (latınca: *brevis* — qısa) tələffüzü ilə bağlıdır. Ümumiyyətlə götürsək, radio və televiziya verilişlərində bir neçəsi istisna olmaqla (*BMT* — *Be-eM-Te*, *YUNESKO*, *YAP*, *Azər-TAc*, *KIV*, *AXCP* — *A-Xe-Ce-Pe* və s.) abreviaturlardan istifadə etmək məsləhət deyil, çünki onlar vizual nitqdə yerə (kağıza) qənaət etmək üçün yaradılmışdır. Bununla belə, bu sahədə olan bir neçə qaydanı yada salaq.

İkihərfli abreviaturlarda:

1. Səslərin hər ikisi sait olarsa, o, yazıldığı kimi oxunur (Araya bitişdirici samit artırılmır): *E,A* — Elmlər Akademiyası, *A,İ* — Avropa İttifaqı və s.

2. Səslərdən biri sait, biri samit (yaxud əksinə), hər ikisi samit olarsa, abreviatur hərflərin adı ilə oxunur: *AR* (Azərbaycan Respublikası) — *A-eR*; *AŞ* (Avropa Şurası) — *A-Şe*; *BA* (Banklar Assosiasiyası) — *Be-A*; *KM* (Kiçik müəssisə) — *Ke-*

eM və s. Birləşmə iki hissədən ibarət olarsa, yazılılığı kimi oxunur: *AŞ PA* (Avropa Şurasının Parlament Assambleyası) — *AŞPA*.

Üçhərfli abreviaturlarda:

1. Sait iki samitin arasında gələrsə, abreviatur yazılılığı kimi oxunur: *BAB* (Bütöv Azərbaycan Birliyi); *YAP* (Yeni Azərbaycan Partiyası); *DAK* (Dünya Azərbaycanlıları Konqresi); *KİV* (Kütləvi informasiya vasitələri) və s.;

2. Əvvəl iki sait, sonra bir samit gələrsə, yaxud hər 3 səs sait olarsa, abreviatur yazılılığı kimi oxunur: *İİD* (İctimai İnformasiya Departamenti); *UAK* (Ukrayna Azərbaycanlıları Konqresi); *AEA* (Azərbaycan Esperanto Assosiasiyası) və s.;

3. Hər 3 səs samit, yaxud birinci səs sait, qalan ikisi samit olarsa, abreviatur hərflərin adı ilə tələffüz olunur: *BMT* (Birləşmiş Millətlər Təşkilatı) — *Be:m-Te*, *ABR* (Azərbaycan Beynəlxalq Radiosu) — *Abe:r*, *AFR* (Almaniya Federativ Respublikası) — *AFe:r* və s.

Bu qaydaya əsasən, *ABS* (Amerika Birləşmiş Ştatları) *A-Be-Şe* kimi deyilməlidir, lakin nədənsə, hamı (ölkədə bir neçə nəfər istisna olmaqla) bunu səhvən *ABiŞ* kimi tələffüz edir.

Dördhərfli qısaltmalarda:

1. Səslərin hamısı samit, yaxud sait olduqda abreviatur hərflərin adı ilə oxunur: *GTMŞ* (Gənclər Təşkilatının Milli Şurası) — *Gete:mşe*, *AİAA* (Avropa İnformasiya Agentlikləri Alyansı) — *A,I,A,A*;

2. Samit saitlərin arasında olanda yazılılığı kimi oxunur: *AMEA* (Azərbaycan Milli Elmlər Akademiyası);

3. Beş və daha çox hərfdən ibarət abreviaturlar, adətən, sözlərin açılışı formasında oxunur: *HVAAMK* — *Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi*.

4. Yuxarıdakı bəndlərdə verilmiş, lakin mənası geniş dilləyici və tamaşaçı kütləsi üçün anlaşılmaz olan, qısaltma formasında başqa məna verən, pis səslənən, eləcə də ölkə, nazir-

lik və s. adı bildirən abreviaturlar da eyni qaydada açılır: *AİAA* (mənası anlaşılmır) — Avropa İformasiya Agentlikləri Alyansı; *DİN* (*Din* sözü ilə qarışq düşür və nazirlilik adıdır) — Daxili İşlər Nazirliyi, *İA* (pis səslənir) — informsiya agentliyi, *BƏƏ* (pis səslənir və ölkə adıdır) — Birləşmiş Ərəb Əmirlikləri və s.

Oeyd: Abreviaturlar yazıklärkən onlara artırılan şəkilcilər yazılışın deyil, tələffüzün son hecasının ahənginə uyğunlaşdırılır: AS-yə, BMT-yə və s.

Abreviaturların müstəqil söz kimi işlənən növləri də var. Məsələn, sintetik parça növlərindən olan *laysan* sözü Rusiyada həmin parçanın ilk nümunələrini hazırlamış laboratoriyanın (Лаборатория высокомолекулярных соединений Академии наук) adının qısaldılmasından əmələ gəlmış, sonralar müstəqil söz kimi işlənməyə başlamışdır. Eyni prinsiplə yanaşsaq, həmin sözü dilimizə *elaybil* (Elmlər Akademiyasının Yürsəkmolekullu Birləşmələr Laboratoriyası) kimi kalka edə bilərik.

Sovet dövründə ən işlək sözlərdən olmuş kolxoz (коллективное хозяйство — kollektiv təsərrüfat), sovxozi (советское хозяйство — sovet təsərrüfatı), komsomol (Коммунистический союз молодежи — Kommunist Gençlər İttifaqı) da sözlərin qısaldılması yolu ilə yaradılmışdı.

Qrammatik şərait özü də iki yerə bölünür: morfoloji şərait, sintaktik şərait.

Morfoloji şəraitdə tələffüz söz kökünə şəkilçi artırıqlar kən baş verən dəyişiklikləri eks etdirir. Bunlardan bir neçəsinə baxaq:

1. *a* və *ə* saitləri ilə bitən sözlərə saitlə başlanan şəkilçi artırıqlarda bitişdirici *y*-dan əvvəlki *a* saiti *i* saitinə, *ə* saiti *i* saitinə çevirilir: *ana+y+a* — *anıya*, *nənə+y+ə* — *nəniyə*, *bəzə+y+ir* — *bəziyir*. Bu cür sozlərdə əvvəlki sait dodaqlanandırsa, *y*-dan əvvəlki sait də dodaqlanana çevirilir: *doğra+y+ır* — *doğ-*

ruyur, ula+y+ır — uluyur, söylə+y+ır — söylüyür, ütülə+y+ır — ütülyür.

2. *ş, ç, c* samitləri ilə bitən isimlərə l samiti ilə başlanan şəkilçi artırdıqda l samiti d samiti kimi tələffüz olunur: *baş+la+yır — başdiyır, daş+lar — daşdar* və s.

3. Xəbərlik şəkilçilərinin sonundakı r samiti tələffüz edilmir: *adamdır — adamdı, düzdür — düzdü* və s.

4. *r* və *n* ilə bitən sözlərə l ilə başlanan şəkilçi artırdıqda *l r-ya* və *n-ya* çevirilir: *dəftər+lər — dəfdər+rər; heyvan+lar — heyvan+nar* və s.

5. *-la, -lə* qoşması samitlə bitən sözlərə artırıldıqda *-nan, -nən* kimi tələffuz olunur: *adam+la — adamnan, m* və *n* ilə bitən sözlərə çıxışlıq hal şəkilçiləri artırdıqda da eyni hal müşahidə olunur: *badam+dən — badamnan, Həsən+dən — Həsənnən*. Fərq burasındadır ki, birinci halda vurgu sözün kökündə qalır, ikinci halda isə şəkilçinin üstünə keçir: *bada'mnan* (badamla), *badamna'n* (badamdan).

İlə qoşması (bağlayıcısı) saitlə bitən sözlərlə birgə tələffüz edilərkən sözün kökü ilə *-nan, -nən* arasına bitişdirici samit artırılır və 1-ci bənddəki hadisə burada da müşahidə olunur: *ana ilə — anıyanan, əmi ilə — əmiynən, tülük ilə — tülüyənən* və s.

6. Qoşa samitlə yazılan sözlərin çoxu bir samitlə deyilir: *ədəbiyat, xasiyət, vəziyət, qramatika, ləzət* və s.

7. Yalnız bir formada yazılan *ki* bağlayıcısı və ədati özündən əvvəlki sözün tələbi ilə ahəng qanununa tabe olaraq 4 cür tələffüz olunur: *baxır ki, bilir ki, qorxur ku, görür kü*.

Sintaktik şəraitdə tələffüz söz birləşmələrində və cümlə daxilində səslərin dəyişməsi ilə bağlıdır. Məsələn, *q* və *k* ilə bitən sözlərdə bu saitlər təkcə şəkilçilərin deyil, həm də özündən sonra gələn, saitlə başlanan və sintaqm olaraq onunla birgə deyilən sözün təsiri ilə *ğ-ya*, və *y-ya* çevirilir: *Uşağ ağlamağa başdadi; Küləy əsəndə yarpaxların xişlətisi hər tərəfi bürüyür-*

dü.

Mətn daxilindəki sözlərin tələffüz zamanı necə dəyişdiyini izləmək üçün bu kitabın əvvəlində verilmiş yazidan bir abzasın vizual və audial variantlarına diqqət yetirək:

Vizual variant:

1950-55-ci illər Azərbaycan Dövlət Universitetində tələbəlik illərim. O çağları, o şux və qaynar günləri unuda bilmirəm. Əsərləri ilə az tanış olduğumuz, hələ üzlərini görmədiyimiz professor-müəllim heyətinin dünyasına düşdürüümüz o məqyasasığmaz fərəhli günləri unuda bilmirəm. Müləyim təbiətli, son dərəcə mehriban və humanist olan, rus ədəbiyyatını bizə təmkinlə öyrədən Məmmədcəfər Cəfərov, konkretliyi, nitqdə yığcamlığı sevən, seminarlarda buna ciddi əməl edən və ədəbiyyat nəzəriyyəsini tutarlı nümunələrlə sevdirdən Mir Cəlal Paşayev, obraxlı qalereyasının labirintindən bizi öz yorulmazlığı ilə çıxaran tükənməz enerji sahibi Pənah Xəlilov, uşaqlıq sadəlövhələyü ilə tələbələrə tez işnişən, orta əsrlər Azərbaycan ədəbiyyatına dair sanballı tədqiqatlarını bizə bəxş edən Həmid Arası, Azərbaycan şifahi xalq ədəbiyyatının şirinliyini öz şirin təhkiyə tərzisi ilə mənimlərdən Məmmədhüseyn Təhmasib, dilçilik elminin korifeyləri Məmmədağa Şirəliyev və Muxtar Hüseynzadə — bu təmiz, dağ bülluru kimi saf və təmənnasız, umacaqsız, gözü-tox insanlar ADU-nun zinət və şərəfi idilər.

Audial variant:

1950-55-ci illər Azərbaycan Dövlət Universitetində tələbəliy illərim. O çağları, o şux və qaynar günləri unuda bilmirəm. Əsərrəri nənən as tanış olduğumus, hələ üzdərini görmədiyimiz prəfessor-məllim heyətinin dünyasına tüßdürüümüs o məqyasasığmaſ fərəhli günləri unuda bilmirəm. Müləyim təbiətdi, son dərəcə mehriban və humanist olan, rus ədəbiyatını bizə təmkinnənən öyrədən Məmmədcəfər Cəfərof, kənkrətdi

yi, nitk'də yiğcamlığı sevən, seminarlarda buna ciddi əməl edən və ədəbiyat nəzəriyəsini tutarı nümunələrnən sevdirən Mir Cəlal Paşayev, obrazdı qalereyasının labirintinnən bizi öz yorulmazdığınnan çıxardan tükənməz enerji sahibi Pənah Xəlilov, uşax sadəlöflüyü'nnən tələbələrə tez işnişən, orta əsir-rər Azərbaycan ədəbiyatına dayır səmballı tədqiqatdarını bize bəxş edən Həmid Arasdı, Azərbaycan şifahi xalq ədəbiyatının şirinniyini öz şirin təhkiyə tərzi'nnən mənim sədən Məmmədhüseyin Təhmasip, dilçiliy elminin kərifeyləri Məmmədağa Şirəliyef və Muxdar Hüseynzadə — bu təmis, dağ bül-luru kimi saf və təmənnasış, umacaxşis, gözütox insannar ADU-nun ziyanət və şərəfiydilər.

MÖVZUYA AİD SUALLAR VƏ TAPŞIRIQLAR:

1. Professor A.M.Peşkovskinin ədəbi danışq haqqındaki sitatını araşdırın.
2. Orfoepiya nəyə deyilir?
3. Şifahi nitqin üslubları hansılardır?
4. Orfoepik şəraitlər hansılardır?
5. Lügəvi şəraitdə tələffüzün xüsusiyyətləri.
6. Qrafik şəraitdə tələffüzün xüsusiyyətləri.
7. Morfoloji şəraitdə tələffüzün xüsusiyyətləri.
8. Sintaktik şəraitdə tələffüzün xüsusiyyətləri.

MÖVZUYA DAİR ƏDƏBİYYAT:

1. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. Bakı: 1968.
2. Axundov A.A. Azərbaycan dilinin fonetikası. Bakı: 1984
3. Dəmirçizadə Ə. Azərbaycan dilinin orfoepiyası. Bakı: 1982
4. Şirəliyev M. Azərbaycan dili orfoepiyasının əsasları. Ba-

к1: 1970

5. Гаймакова Б.Д., Макарова С.К. Мастерство эфирного выступления. Москва: 2004

6. Зарва М. Слово в эфире: о языке и стиле радиопередач. Москва: 1977

7. Пешковский А.М. Как вести занятия по синтаксису и стилистике в школах взрослых. В кн.: Пешковский А.М. Избранные труды. Москва: 1959, с. 165

8. Светана С.В. Телевизионная речь. Функции и структура. Москва: 1976

ÜMUMİ ƏDƏBİYYAT

I. Azərbaycan dilində

1. Abbasov İ. Mətbuat ilk növbədə dil hadisəsidir. “525-ci qəzet”, 27 və 28 sentyabr 2011-ci il (Bax: Əlavə 18).
2. Abbasova B. Sözalma hadisəsinin əsasları. Bakı: 1995.
3. Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik məharəti haqqında. B.: 1968.
4. Axundov A.A. Azərbaycan dilinin fonetikası. Bakı: 1984.
5. Axundov S.S. Ekran, efir və nitq mədəniyyəti. Bakı: 2009.
6. Avey A. Müasir jurnalistikamızın problemləri. Bakı: 2013.
7. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı (Bax: Əlavə 17).
8. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Bax: Əlavə 16).
9. Azərbaycan dilinin orfoepiya sözlüyü. Bakı: 1986.
10. Azərbaycan dilinin orfoqrafiya lügəti. Bakı: 2004.
11. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında. Milli Məclisin 2 fevral 1993-cü il arixli 495 nömrəli qərarı. “Azərbaycan” qəzeti, 3 fevral 1993-cü il.
12. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu. “Xalq qəzeti”, 4 yanvar 2003-cü il (Bax: Əlavə 15).
13. Bitişik, yoxsa ayrı. Bakı: 1983.

14. Cəfərov V. Diplomatik etiket və ünsiyyət. Bakı: 2003.
15. Dəmirçizadə Ə. Azərbaycan dilinin orfoepiyası. Bakı: 1982.
16. Dil mədəniyyəti. Bakı; 1974.
17. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı. “Azərbaycan” qəzeti, 19 iyun 2001-ci il (Bax: Əlavə 14).
18. Əhmədli N.A. Nisbi sıfətlərin tərcüməsinə dair bəzi mülahizələr / Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2010, № 1, s. 11-14.
19. Əhmədli N.A. Televiziya üslubunun özəllikləri. Azərbaycan mətbuatı bu gün, 2003, № 4, s. 3-5.
20. Əhmədov B.A. Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları. Bakı: 1974.
21. Əliyeva S.İ. Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu. Bakı: 2012.
22. Əsgərov M.Ə. Natiqlik sənətinin əsasları. Bakı: 1975.
23. Fəxrəddin Yadigar. Dilimiz, qyrətimiz, qayğılarımız. Bakı: 1997.
24. Qurbanov A. Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı: 1968.
25. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı: 1985.
26. Mahmudov M. Ədəbi redaktə: nəzəriyyə və təcrübə. Bakı: 2008.
27. Məhərrəmli Q. Audiovizual nitq. Bakı: 2000.
28. Məhərrəmli Q. Radio dalğalarında.Bakı: 1990.
29. Məhərrəmli Q. Televiziya nitqi və ədəbi tələffüz. Bakı: 1999.
30. Müasir Azərbaycan dili, 3 cilddə, cild 1. Bakı: 1978.
31. Nitq mədəniyyəti məsələləri. Bakı: 1988.
32. Nitq mədəniyyəti məsələləri. Bakı: 1992.
33. Rüstəmov T. Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi.

Bakı: 1981.

34. Şirəliyev M. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı: 1970.

35. Zamanov N. Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti. Bakı: 2013

35. Ziya Kazım. Səhnə dili haqqında. Bakı: 1947

II. Rus dilində

36. Ахмедли Н. Особенности культуры речи журналиста / Материалы международной научной конференции «Современная филология». Чита: Молодой ученик, 2011, с. 234-236.

37. Гаймакова Б.Д. и др. Мастерство эфирного выступления. Москва: 2004.

38. Галь Н.Я. Слово живое и мертвое. Москва: 1987.

39. Зарва М.В. Слово в эфире. Москва: 1971.

40. Мучник Б.С. Человек и текст. — Москва: 1985.

41. Светана С.В. Телевизионная речь. Москва: 1976.

42. Свинцов В.И. Логические основы редактирования текста. М.: 1972.

43. Фреге Г. Мысль: логическое исследование. В кн.: Философия, логика, язык. Москва: 1987.

RECEIVER

Əlavə 1.

“JURNALİSTİN NİTQ MƏDƏNİYYƏTİ” FƏNNİNİN PROQRAMI

*Azərbaycan Respublikası təhsil
nazirinin 07.07.2011-ci il tarixli
1244 nömrəli əmri ilə təsdiq
edilmişdir*

I MÖVZU

KURSUN PREDMETİ VƏ ƏSAS ANLAYIŞLARI

Jurnalist, nitq, mədəniyyət sözlərinin etimologiyası, *Jurnalistin nitq mədəniyyəti* ifadəsinin müasir məna yükü. Nitqin yaranma prosesinin sxemli izahı. Nitqin tərifi və düsturu. Natiqlik sənətinin tarixinə qısa baxış. Qədim Yunanistan və Roma natiqliyi. Azərbaycanda natiqlik sənətinin ənənələri. Müasir mərhələdə nitq mədəniyyətinin inkişaf problemləri.

Jurnalistika ilə dilin qarşılıqlı əlaqələri. Azərbaycanda ədəbi dilin mətbuat üslubunun formallaşmasında A.Bakıxanovun, M.F.Axundzadənin, H.Zərdabinin, N.Vəzirovun, C.Məmmədquluzadənin, M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin və sonrakı nəsil qələm sahiblərinin xidmətləri.

Ümumi nitq mədəniyyətinin inkişafına kütləvi kommunikasiya vasitələrinin (mətbuatın, radionun, televiziyanın, internetin) təsiri.

II MÖVZU

NITQ VƏ NITQ MƏDƏNIYYƏTİ ANLAYIŞLARINA JURNALISTIKA PRİZMASINDAN BAXIŞ

Adi nitqlə jurnalist nitqinin fərqi, *Jurnalistin nitq mədəniyyəti* anlayışının 3 aspekti və onların açımı. *Kontrapunkt* anlayışı və jurnalistin nitq mədəniyyətinə onun tətbiqi.

Fikirin və dilin dəqiqliyi jurnalistin nitq mədəniyyətinin əsası kimi. Müəllif fikirinin real erçəkliyə (faktlara) və seçilmiş ifadə vasitələrinin müəllif fikirinə uyğunluğunun 4 hali. İdeal hala nail olmaq üçün tələbələrlə aparılmalı işin istiqamətləri. Tələbə jurnalistlərin nitq mədəniyyətinin cilalanmasına digər ixtisas və qeyri-ixtisas fanlarının (fəlsəfə, məntiq, sosiologiya, psixologiya, linqvistika və s.) təsiri. Jurnalistika fakültəsində həmin fənlər üzrə proqramların xüsusi metodika

ilə hazırlanmasının zəruriliyi.

III MÖVZU **JURNALISTIN NITQ MƏDƏNIYYƏTİNİN** **MƏNTIQI ƏSASLARI**

Jurnalistin nitq mədəniyyətinin məntiqi əsaslarına daxil olan komponentlər. Faktların düzgün, gerçəkliyə maksimum yaxın şəkildə seçilməsi. Vizual nitqdə məntiqi vurgunun yerinin dürüst müəyyənləşdirilməsi. Cümlələrdəki sözlər arasında məna əlaqələrinin (söz sırasının) dəqiqliq qurulması. Fikiri düzgün çatdırmaq üçün dil vahidlərinin uğurla tapılması. Məntiq qanunlarına (eyniyyət, ziddiyyət, üçüncüyü istisna və kafı əsas) əməl olunması jurnalistin nitq mədəniyyətinin əsas amillərindən biri kimi.

Material (fakt) məqsədyönlü yaradıcılıq fəaliyyətinin sənədli əsası, “ilkin məhsulu”, bünövrə daşıdır. Hazır mətndə məntiqi səhvərin düzəldilməsi prosesinin mərhələləri.

Jurnalistin mətninə verilən 3 başlıca tələb: dəqiqlik, aydınlıq, yiğcamlıq. Bunların misallarla izahı.

Jurnalist mətnində faktların qeyri-dəqiqliyinin səbəbləri. Jurnalistin nitqinin aydınlığını əngəlləyən amillər və onların aradan qaldırılması yolları. Vizual nitqdə (qəzrt, jurnal, kitab mətnlərində) məntiqi vurgunun ifadə üsulları. Jurnalistin fərdi üslubu və söz sırasının dəyişilmə həddi. Ümumi topluya aid adların həmin toplunun yalnız bir üzvünə şamil edilməsi, qalanlarının “diskiminasiyası”, ümumi ilə xüsusinin qarışdırılması məntiqi yanlışlıq kimi.

Başlamaq* və *başlanmaq düzgün işlədilməsi qaydaları.

Feli sıfətlərin və onlardan düzəlmüş tərkiblərin zamanları.

IV MÖVZU

JURNALISTIN NITQ MƏDƏNIYYƏTİNİN LINQVİSTİK-PUBLİSİSTİK ƏSASLARI

Rus dilinin təsiri ilə dilimizə pərcimlənmiş yanlışlıqlar. *Который, несмотря на то, что..., хотя* sözlerinin iştirak etdiyi cümlələri ruscadan çevirərkən yol verilmiş nöqsanlar və onların aradan qaldırılması yolları (Yanlış və düzgün variantlar mətbuatdan seçilmiş misallar əsasında izah olunur).

Avropa dillərindən Azərbaycan türkçəsinə keçmiş yer və şəxs adlarının yazılışında və tələffüzündə stereotipləşmiş səhvlerin düzəldilməsi yolları. Almaniya şairi *Goethenin*, Hindistanın paytaxtı *Nyu Delhi*, Almaniyanın *Münxen* şəhərlərinin və başqa coğrafi adların dilimizdə ənənəvi olaraq təhrif edilmiş şəkildə işlədilməsi və onların düzgün variantları.

Rus dilindəki bitişdirici *n* samitinin dilimizdə yanlış olaraq şəkilçi kimi işlənməsi (*Америка+и+ец*). Səhv variant: *amerikan*; düzgün variant: *amerikali*. *Американский народ*. Səhv variant: *amerikan xalqı*; düzgün variant: *Amerika xalqı*.

Ruslardan keçmiş *-ov* (-yev) soyad sonluqlarına münasibət. Onların həm qrammatik, həm də leksik baxımdan dilimizin qaydalarına uyuşmaması. Bu sahədə görülən ictimai və rəsmi tədbirlər.

Армяно-азербайджанский (konflikt) tipli ifadələrin səhv vən *erməni-Azərbaycan*, yaxud *erməni-azərbaycanlı* (münaqişəsi) kimi işlənməsi (düzgün variant: *Ermənistan-Azərbaycan*).

Texniki universitet, mədəni mallar, siyasi elm birləşmələri yanlış kalka kimi (Düzgün variantlar: *texnika universiteti, mədəniyyət malları, siyasət elmi*).

Pleonazmlar (artıq sözlər və şəkilçilər), onların aradan qaldırılması yolları. *Əgər* bağlayıcısına, *tərəfindən* və *ərzində* sözlerinə münasibət, onların işlənilməsinin zəruri olduğu xü-

susi hallar. Artıq şəkilçilər: öhdəcılık, avaraçılıq, yetimçilik, kasibçılıq, istehsalatçı, idxalatçı və s.

Seçkilər sözündəki *-lər* şəkilçisinin lüzumsuzluğunun əsaslandırılması.

V MÖVZU JURNALISTIN NITQ MƏDƏNIYYƏTİ VƏ SÖZ YARADICILIĞI

Nitqin məzmununun (fikirin) onun formasından (dildən) daha zəngin olması və jurnalistin sözaxtarma ehtiyacı.

Leksik yolla söz yaradıcılığının mənbələri: klassik ədəbiyyatdan və folkloran sözalma. Canlı damışq dili söz yaradıcılığının mühüm qaynaqlarından biri kimi. Dialekt və şivələrdən ədəbi dilə söz gətirilməsinin xüsusiyyətləri. Başqa dillərdən sözalma.

Qrammatik (morpholoji və sintaktik) yolla sözyaratma. Sözdüzəldici şəkilçilərin fəallaşdırılması üsulu ilə söz yaradarkən dilin ənənəvi qanunlarına əməl olunması vacib şərtlərdən biri kimi. Sözlərin birləşdirilməsi üsulu ilə yeni söz yaradılmasının xüsusiyyətləri.

VI MÖVZU VIZUAL NITQ MƏDƏNIYYƏTİ VƏ ORFOQRAFIYA

Orfoqrafiya haqqında ümumi məlumat. “Orfoqrafiya qələm dünyasının konstitusiyasıdır”. Orfoqrafiyanın prinsipləri. Jurnalist üçün orfoqrafiya da ehkam deyil: yeni söz və ifadələr, orfoqrafiya variasiyaları KİV-də yaranır.

Mövcud orfoqrafiya qaydalarından bəzilərinin KİV-də kütləvi surətdə pozulması halları: xəbərlik şəkilcisində (-dur) son samitin (r) yazılmaması və s.

Mövcud orfoqrafiya qaydaları ilə “Azərbaycan dilinin orfoqrafiya lügəti” (2004) arasındaki ziddiyyətlər. Apostrof işarəsinə münasibət.

VII MÖVZU AUDIO— VƏ AUDIOVIZUAL NITQ MƏDƏNİYYƏTİNİN ƏSASLARI

Audio— və audiovizual nitqin vizual nitqdən fərqləri. Professor A.M.Peşkovskinin ədəbi nitq barədə fikirinin radio və televiziyyaya tətbiqi. Audio— və audiovizual nitq yazılı fikirin xüsusi şəraitdə (mikrofon və ya kamera qarşısında) icra olunan şifahi ifadəsi kimi.

Heca vurğusu. Heca vurğusunun yerinin dəyişməsi ilə sözün mənasının dəyişdiyi hallar.

Məntiqi vurğu. Məntiqi vurğusunun yerinin dəyişməsi ilə cümlənin mənasının dəyişdiyi hallar (“Can nənə, **bır** nağıl da de”).

Cümlə vurğusu, Diksija. Pauza. Pauzaların niyyət üzrə bölgüsü. İntonasiya. Temp. Ritm. Mimika və onun növləri. Jestlər və onların növləri. Pasimologiya.

VIII MÖVZU ORFOEPIYA

Orfoepiya haqqında ümumi məlumat. Şifahi nitqin 3 üslubu (akademik, sərbəst və qarışq). Audio— və audiovizual nitqdə daha çox qarışq üslubdan istifadənin səbəbləri. Orfoepik şəraitlər: lügəvi, qrafik və qrammatik. Onların ayrı-ayrılıqda səciyyəsi.

Lügəvi şərait. *Q* ilə bitən sözlərin tələffüz qaydası. Müxtəlif tipli (qalın və ince) saitlərin yanaşı gəldiyi alınma sözlərdə (*nail, poema, Siam* və s.) bitişdirici samitən (*y*) istifadə. **O** sai-

tinin *a* kimi tələffüz olunduğu hallar və s.

Qrafik şərait. Yalnız saitlərdən ibarət abreviaturların tələffüz qaydası. İki-, üç— və çoxhecalı abreviaturların oxunuş qaydaları. Abreviaturların tələffüzü ilə bağlı dilimizdə sabitləşmiş yanlışlıqlar (*ABiŞ*, yoxsa *A-Be-Şe*).

Qrammatik şərait. Morfoloji və sintaktik şəraitlər.

Morfoloji şərait: saitlə bitən sözlərə saitlə başlanan şəkilçi artırıldıqda baş verən orfoepik dəyişikliklər. *Ş*, *ç*, *c* samitləri ilə bitən sözlərə *l* ilə başlanan şəkilçi artırıldıqda baş verən dəyişikliklər. Xəbərlik şəkilçilərinin son samitinin tələffüzü. *R* və *n* ilə bitən sözlərə *l* ilə başlanan şəkilçi artırıldıqda baş verən orfoepik dəyişmələr. *-la* qoşması samitlə bitən sözlərə artırıldıqda müşahidə olunan səs dəyişmələri. *M* və *n* samitləri ilə bitən sözlərə çıxışlıq hal şəkilçisi artırıldıqda baş verən dəyişmə. Son iki halın tələffüz fərqi və s.

Sintaktik şərait: sözlərin mətn daxilində tələffüzü.

Əlavə 2.

Azərbaycan (türk) dili haqqında qısa məlumat

Quzey Azərbaycan əhalisinin əsas ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Bu dil Güney Azərbaycanda yaşayan 30 milyondan artıq soydaşımızın da ana dilidir. Ləp qədimlərdən 1937-ci və 1992-ci ildən 1995-ci ilədək bu dil “Türk dili” adlanmışdır. İranda və İraqda onu indi də bu adla taniyırlar. Hazırda başqa ölkələrdə də (postsovət məkanında, Asiya, Avropa, Amerika, Afrika, Avstraliya qitələrində) xeyli Azərbaycan türkü yaşayır. Harada yaşamalarından asılı olmayaraq onlar bir-birilərini sərbəst anlayırlar. Təxmini hesablamalara görə, Yer üzündə bu dildə danışan 50 milyondan çox insan var. Bir sıra ölkələrdə bu dildə qəzetlər, jurnallar, kitablar nəşr olunur, radio və televiziya verilişləri yayılır.

Azərbaycan dili genealoji təsnifata görə, türk dillərindən biri olub, Ural-Altay dilləri ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qazaq dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupuna aiddir.

Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Azərbaycanda türk dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi prosesi bir neçə əsr davam etmişdir. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmiş-

lər. Azərbaycan türkcəsi böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə, hələlik əldə olan materiallara görə, XIII əsrənən başlanır.

Ədəbi dilimiz 800 illik inkişafı müddətində iki böyük dövrü əhatə edir. “Əski dövr” adlandırılın birinci dövr XIII əsrənən XVIII əsrə qədər, “yeni dövr” adlandırılara bilən ikinci dövr isə XVIII əsrənən yaşadığımız günlərə qədər olan zaman kəsiyini əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fərqlənir. Həmin dövrün Cəlairilər, Qaraqoyunlular, Aղqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı, dildaxili (linqvistik) xüsusiyyətləri ilə də seçilir.

Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil əslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formallaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dil tərk etməsinə səbəb olmuşdur.

İkincisi, əski Azərbaycan ədəbi dilinin Osmanlı dili ilə müstərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliliklərini tamamilə itirmişdir. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındaki fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmiñ birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi, -yi, -yu, -yü // -ni, -ni, -nu, -nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Feilin *-isər* qəti gələcək zaman şəkilçisi öz vəzifəsi ni *-acaq* // *-acək* şəkilçisinə verir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu da-ha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül, tərki-təriqi-eşq, daxili-əhli-kamal... Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda ("Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm"), yeni dövrdə bu tipdən olanların əvəzinə da-ha çox feli sıfət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.

Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

1) Ədəbi dilin təşəkkül mərhəlesi (XIII-XIV əsrlər),

2) Klassik şeir dili mərhəlesi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

1) Ədəbi dilin xəlqiləşməsi mərhəlesi (XVIII əsr),

2) Milli dilin yaranması və inkişafı mərhəlesi (XIX-XX əsrin əvvəli),

3) Müasir mərhələ (XX əsrin 1-ci rübündən sonra).

Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna özünün

ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəşr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodenstedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini öyrənmiş və onun şeirlərini almanca-yə tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lügətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrдən etibarən yazılmaya başlayır. Mirzə Kazimbeyin rusca yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun iki-cildlik lügəti də (“Sravnitelğniy slovarğ tureüko-tatarskix əzikov”) var. M.Əfşarın Azərbaycan dilinə aid “Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”) adlı dəyərli əsəri isə azərbaycancadır.

Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyil ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meylidir. Bu özünü “Molla Nəsrəddin” jurnalının və bu jurnalın əməkdaşlarının əsərlərində göstərir. Burada ədəbi dillə danışq dili, dialektlər arasındaki fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox Osmanlı (indiki türk) və əski Azərbaycan di-

linin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu, “Füyuzat” və “Həyat” kimi bir çox nəşrlərin və onların əməkdaşlarının əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamının anladığı, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialektin təsirini qəbul etməyən dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etmişdir.

Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almışdır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dilini sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışq dilini dərindən bilən, bu dilin zəngin lügət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yiğincaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley topantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadəetdiyi, danışdığı dilə — Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoyma. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması üçün mübarizəsinə davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Soveti-nin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanununun) layihəsivə onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutdu. Konstitusiyanın 21-ci maddəsində yazılmışdır:

“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanşı, İran İslam Respublikasında və İraqda da kompakt şəkildə işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur, lakin ədəbi dil baxımından fərqlər var və bunlar özünü çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verilişlərinin dilləri arasında aydın göstərir. Təbii, bunun tarixi-sosial səbəbləri var.

İranla Rusiya arasındaki müharibələr nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmençay (1828) müqavilələri bağlanmış və Azərbaycan iki yerə bölünmüşdür.

Beləliklə, 200 ildir ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. Bu ikiyüzillik fərqli mühit bütün sahələrdə olduğu kimi, ədəbi dil sahəsində də davam etməkdədir. Müstəqil Azərbaycanın dilində rus, güney Azərbaycanın dilində isə fars dilinin təsiri özünü göstərir. Hazırda Şimali və Cənubi Azərbaycan ədəbi dilləri arasında leksik, fonetik və müəyyən qrammatik fərqlər (xüsusən sintaksis sahəsində) qalmaqdə davam edir. Bu fərqlərin ekstralinqvistik səbəbləri var. 1991-ci ilə kimi Rusyanın tərkibində olmasına baxmayaraq Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımılıq, universitet və institutlarda tədrisinin isə təxminən birəsrlilik tarixi var. Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə, bəlkə daha artıq əsərlər çap edilmişdir. Demək olar ki, elə bir xalq qalmamışdır ki, onların ədəbiyyatının görkəmli nümunələri, Qədim Yunanistan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu gündək olan bədii və elmi əsərlər Azərbaycan dilinə tərcümə edilməmiş olsun. Büttün fənlərə (riyaziyyat, fizika, kimya, təbabət və s.) aid Azə-

baycan dilində dərsliklər yazılmış və ya tərcümə edilmişdir.

Son illər müxtəlif ölkələrdə yaşayanların ədəbi dillərinin yaranması və inkişafı prosesində Azərbaycan ədəbi dilinə yaxınlaşmaq meyilləri aydın hiss olunur və bu prosesin uğurla nəticələnəcəyinə ümidi baxmaq olar.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. İsləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir. Bunlar işgüzar, publisistik, bədii və elmi üslublardır. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.

Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lügət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.

Əlavə 25 cildlik “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan” cildindəki (Bakı, 2007, s.151-152) məqalə əsasında hazırlanmışdır.

Əlavə 3.

**Dövləti lisan türkçə qəbul edilərək müvəqqətən hökuməti
müəssisələrdə rus lisani
istemalına müsaidə edilməsi haqqında Azərbaycan Xalq Cüm-
huriyyəti Nazirlər Şurasının qərarı (27 iyun 1918)**

Hökumət 27 iyun 1918-də qərar verdi:

Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisani bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin.

*Azərbaycan Cümhuriyyəti hökumətinin
qanun və binagüzarlıqları məcmei, №1,
15 təşrini-sani, 1919, s. 18*

Əlavə 4.

Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı (28 avqust 1918)

1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil, dövlət dili olan türk dilini artırılmış həcmində məcburi qayda-də tədris etməklə, şagirdlərin ana dilində aparılsın.

2. İkinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisə-lərində tədris dövlət dili olan türk dilində aparılsın. Lakin ikinci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilsin və eyni zaman-da 1918-1919-cu illərdə, lazımlı gələrsə, ondan sonrakı tədris ilində də türk dilinin həcmi artırılmış tədrisi də tətbiq edilsin ki, həmin müddət başa çatanda dövlət dilində təhsil almayan şagirdlər bütünlükə türk dilində tədrisə keçə bilsinlər.

3. Orta tədris müəssisələri siniflərinin bütünlükə erməni dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə həmin tədris müəssisələrinin kiçik və böyük yaşılı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlükə rus dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri ləğv edilsin.

4. Həmin tədris müəssisələrinin birinci, imkan olduqda həmçinin ikinci sinifləri milliləşdirilsin və tədris türk dilində aparılsın; bununla belə, əgər həmin siniflərdə türk dilini bilməyən şagirdlər olsa, onlar üçün paralel şöbələr açılsın və hə-min şöbələrdə tədris rus dilində aparılsın. Həm bu siniflərdə, həm də 4-cü sınıf daxil olmaqla sonrakı siniflərdə dövlət dili elə həcmində tədris olunsun ki, iki il sonra bütün şagirdlər türk dilində təhsilə keçə bilsinlər.

5. Orta tədris müəssisələrinin 5-ci sinfindən etibarən isə şagirdlər həmin tədris müəssisələrinin kursunu bitirənədək təd-

ris rus dilində aparılsın; bununla yanaşı xalq maarif nazırının bir vəzifə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün siniflərində türk dilinin artırılmış həcmdə tədris olunmasına nəzarət etsin.

Əlavə 5.

Azərbaycan İnqilab Komitəsinin birinci və ikinci dərəcə məktəblərdə lisan təlimi haqqında əmrnaməsi (18 sentyabr 1920)

1. Birinci və ikinci dərəcə məktəblərdə təlim lisani şagirdlərin ana dilində olmalıdır.
 2. 2-ci dərəcə məktəblərdə birinci təlim sənəsindən (altıncı təlim sənəsi) hər qruppada həftədə 4 saat olaraq türk, həmçinin rus lisanlarının təlimi məcburi olur.
 3. Əkəliyyət millətlərin məktəblərində türk və rus məcburi dillərindən biri 2-ci dərəcədə ikinci təlim sənəsindən (yeddiinci təlim sənəsi) idxal edilir. Həftəlik dərslərin miqdarı böylə hesab ilə götürülməlidir ki, təlimi qeyd edilən məcburi lisan kursu təmamilə icra edilmiş olsun.
 4. Yazısı olmayan millətlərin məktəblərində təlim lisani həmin millətin özü qəbul etdiyi lisan etiraf olunmalıdır.
 5. Fransız və alman lisanlarının təlimi vahid zəhmət məktəbində məcburi hesab edilmir.
 6. Vahid zəhmət məktəblərində latın lisanının təlimi tama-milə ləğv edilir.
 7. Əkəliyyət millətləri şagirdləri olan 2-ci dərəcə məktəblərində hər qruppada (klasda) 3 həftəlik dərs ilə həmin millətin lisanı təlim edilir.
- Qeyd: Qruppada 10-dan az şagird olmamalıdır.
- Azərbaycan İnqilab Komitəsinin sədri: N. Nərimanov*
Xalq Maarifi Komissarı: D. Bünyadzadə
Katib: Qabriçidze
"Kommunist" qəzeti,
20 sentyabr 1920-ci il.

Əlavə 6.

Sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılmasını tətbiq etmək haqqında Azərbaycan İnqilab Komitəsinin əmri (8 fevral 1921)

Azərbaycanda Sovet hakimiyyətinin bərpası ilə əlaqədar həm mərkəzdə, həm də yerlərdə bütün idarə və müəssisələrdə kargüzarlığın rus dilində aparılması respublikada inzibati-təsərrüfat quruculuğunun təşkili sahəsində Sovet hakimiyyətinin bütün tədbirlərinin həyata keçirilməsi işinə əngəl törətdiyinə və əsasən yalnız türk dilini bilən və anlayan geniş zəhmətkeş təbəqələrinin bu idarələrin işində bilavasitə və fəal iştiraka tam cəlb olunmasına imkan vermədiyinə və bununla da onları əslində bu işdən kənarlaşdırığına görə həmin əmrlə bütün idarə və müəssisələrə təklif olunur ki, bu əmrin dərc olunduğu gündən etibarən üç ay ərzində həm mərkəzi idarələrdə, həm də yerlərdə onların tabeçiliklərində olan idarə və müəssisələrdə bütün kargüzarlığın paralel olaraq türk dilində aparılmasını tətbiq etsinlər.

Bu əmrin icrası şəxsi məsuliyyət daşımaqla məsul idarə başçılarına həvalə olunsun.

Fəhlə-Kəndli Müfəttişliyinə təklif olunur ki, bu əmrin icrasına nəzarət etsin.

*Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov
Fəhlə-Kəndli Müfəttişliyi xalq komissarı D. Bünyadzadə
Azərbaycan Respublikası Dövlət Arxiv, f.411, siy.3, iş 2, v. 14;*

Əlavə 7.

Respublikanın dövlət idarələrində dövlət dilini və əhalinin əksəriyyətinin və azlıqda qalan millətlərin dillərini tətbiq etmək haqqında Azərbaycan SSR Mərkəzi İcraiyyə

Komitəsinin dekreti

(27 iyun 1924)

Sovetlərin Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin ikinci sessiyasının dil haqqındakı bəyannaməsinin 3-cü bəndinin icrası üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi qərara alır:

1. Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili türk dilidir.

2. Azərbaycan SSR-in dövlət idarələrində həmin dekretdə yazılınlara əsasən qeyri-türk milləti əhalisinin əksəriyyətinin dilini (7-ci maddə), həmçinin azlıq təşkil edən millətlərin dili (8-ci maddə) işlətməyə yol verilir. Belə dillər rus, erməni və gürcü dilləridir.

***QEYD: göstərilən aktların şərhində şübhə oyandıqda əsl
mətn türkcəsi hesab olunur.***

3. Respublikanın bütün ərazisində əhali tərəfindən icra edilməsi məcburi olan bütün qanunvericilik aktları, habelə mərkəzi hakimiyyət orqanlarının inzibati aktları dövlət dilindən əlavə əvvəlki maddədə göstərilən azlıq təşkil edən millətlərin dillərində elan edilir.

4. Yerli orqanların əhali tərəfindən icra edilməsi məcburi olan qərarları, sərəncamları və elanları dövlət dilində, müəyyən qəzanın əhalisinin əksəriyyətinin dilində (7-ci maddə) və bu dekretin ikinci maddəsində göstərilən azlıq təşkil edən millətlərin (8-ci maddə) işlətdiyi dildə elan edilir.

5. Respublikanın dövlət idarələrində kargúzarlıq aşağıda göstərilən istisnalarla dövlət dilində aparılır.

QEYD: 1-ci. Az. MİK, XKS, Xalq Maarif Komissarlığı, XDİK, XƏQ, Xalq Səhiyyə Komissarlığı, XTK və Xalq İctimai Təminat Komissarlığı milli aparat, yəni öz aralarında yazışmanı dövlət dilində aparan idarələr hesab olunurlar. Adları çəkilən idarələr milliləşdirilməyən idarələrlə yazışmamı parallel olaraq türk və rus dillərində aparırlar.

QEYD: 2-ci. Milliləşdirilmiş olan idarələr milliləşdirilmiş idarələrlə Yazışmamı və əlaqəni türk dilində və ya parallel olaraq rus və türk dillərində aparmalıdır. Milliləşdirilməyən idarələr öz aralarında yazışmamı parallel olaraq türk və rus dillərində aparırlar.

6. Hər bir vətəndaşın, mərkəzi dövlət idarələrinə istər dövlət dilində, istərsə də 2-ci maddədə göstərilən azlıq təşkil edən millətin işlənən dillərindən birində yazılı və şifahi ərizələr, şikayət və məlumat verməyə, həmçinin sənəd və elanların bu dillərdən birinə tərcümə olunmaqla verilməsini tələb etməyi xəttiyyarı vardır.

7. Son statistika məlumatına görə əhalinin əksəriyyəti (nisbətən) qeyri-türk milləti yaşayan qəza, vilayət və rayon idarələrində karguzarlıq əhalinin əksəriyyətinin dilində aparılır. Göstərilən qayda Sovetlərin Mərkəzi İcraiyyə Komitəsinə qəza icraiyyə komitəsinin təqdimatı üzrə müəyyən edilir.

8. Qəza və vilayət idarələrində azlıqda qalan millətin işlədiyi dil bu dekretin 2-ci maddəsində göstərilən dillərdən biri sayılır, bu şərtlə ki, bu dil son statistika məlumatına əsasən qəza və ya vilayət əhalisinin 15 faizindən çoxunun danışığı millətin dili olmuş olsun. Qəza idarələrində işlənən dili müəyyən etmək, qəza icraiyyə komitəsinin təqdimatı üzrə Sovetlərin Mərkəzi İcraiyyə Komitəsinə aiddir.

9. Qəza və vilayət idarələrinə və ya qəza və yaxud vilayətin vəzifəli şəxslərinə müraciət edən vətəndaşlar hər yerdə dövlət dilindən, əhalinin əksəriyyəti türk olmayan qəzalarda və vilayətlərdə əksəriyyətin dilindən, həmçinin bu dekretin 6-ci

maddəsində göstərilən hüquqlar dairəsində olmaq şərtilə müəyyən qəzada və ya vilayətdə 8-ci maddəyə əsasən işlənən dildən istifadə edə bilərlər.

10. Bu dekretin 7-ci maddəsinə əsasən kargüzarlıq əhalinin eksəriyyətinin dilində aparılan qəza və vilayət idarələrinin mərkəzi hakimiyyət orqanları ilə və axırıncıların birincilərlə məktubları qəza idarələrinin kargüzarlığı aparıldığı dildə aparılır. Müxtəlisf kargüzarlıq dillərində münasibətdə olan qəza idarələrinin məktubları dövlət dilində və 2-ci maddədə göstərilən dillərdən biri ilə aparılır.

11. Qəza orqanlarından aşağı inzibati orqanlar müvafiq icraiyə komitələrinin qərarına əsasən kargüzarlığı dövlət dilində və ya bu dekretin 2-ci maddəsində qeyd edilən dillərdən birində apara bilərlər, lakin mərkəzi qəza idarələri ilə qəzanın apardığı kargüzarlıq dilində, əhali ilə isə münasibət bu dekretin 9-cu maddəsində göstərilən qaydalarda aparılır.

12. Dilləri respublikanın bütün ərazisində və ya qəzalardan birində işlənən dil hesab edilən millətlərə mənsub olmayan şəxslərə bütün idarələrdə bu dekretin 6-ci maddəsində nəzərdə tutulan hüquqlar əsasında rus dilindən istifadə etməyə icazə verilir.

13. Respublikanın məhkəmə idarələrində mühakimə dili cinayət və mülki prosessual məcəllələri ilə müəyyən edilir. Dövlət dilini və ya müəyyən yerin əhalisinin eksəriyyətinin dilini bilməyən tərəflərə: a) müəyyən qəzada azlıq təşkil edən millətin işlətdiyi dildə şikayətlər, ərizələr və ümumiyyətlə mühakiməyə aid kağızları verməyə, b) eyni dildə şifahi izahat verməyə, v) bütün mühakimə əməliyyatını, müqabil tərəfin ərizə və vəsatətlərinin, prokuror nəzarəti rəylərinin, məhkəmə orqanları hökmərinin, qətnamələrinin, qərarlarının, şahidlərin ifadələrinin və mütəxəssislərin rəylərinin bilavasitə məhkəmə və ya tərcüməçi tərəfindən həmin dildə şifahi tərcümə olunmasını tələb etməyə, q) məhkəmə orqanlarının hökməri,

qətnamələri və qərarlarının, protokolların və digər mühaki-mə aktlarının, həmçinin şəhadətnamələrin, vəsiqələrin və arayışların sürətlərinin həmin dildə tərcüməsinin verilməsini və d) çağırış vərəqələri, bildiriş və elanların göstərilən dildə göndərilməsini tələb etməyə ixtiyarı vardır.

14. Həmin dekret elan edildiyi gündən etibarən qüvvəyə minir.

*Azərbaycan SSR Qanunları, Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin fərmanları
və Azərbaycan SSR hökuməti qərarlarının
xronoloji külliyyatı. I cild, səh. 37-39.*

Əlavə 8.

Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan KP

MK bürosunun Qərarı

(24 iyul 1956)

1. Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin aşağıdakı məməmunda təklifi qəbul edilsin:

"Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir.

Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən mil-lətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarə-lərində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir".

2. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə tapşırılsın ki, bu təklifi Azərbaycan SSR Ali Sovetinin üçüncü ses-siyasının müzakirəsinə çıxarsın.

Mənbə: ARSPIHDA, fond 1, siyahı 43, iş 87, vərəq 113.

Əlavə 9.

Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun (21 avqust 1956)

MADDƏ 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılınsın:

"Maddə 151. Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir.

Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən milletlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir"...

*Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
M. İbrahimov*

*Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi
S. Cəfərov*

*Bakı şəhəri, 21 avqust 1956-ci il.
"Kommunist" qəzeti, 25 avqust 1956-ci il.*

Əlavə 10.

Yeni Azərbaycan əlifbası layihəsinin hazırlanması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı (2 fevral 1991)

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti yanında yeni Azərbaycan əlifbasının tərtibi üzrə komissiyanın sədri F.Q.Muradəliyev yoldaşın məlumatını dinləyərək Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qeyd edir ki, komissiya latin əlifbasına keçilməsi məsələsini hərtərəfli öyrənmək üçün xeyli iş görmüş, nüfuzlu mütəxəssisləri, elm xadimlərini və xalq təhsili idarələrinin, müvafiq nazirliliklərin, baş idarələrin nümayəndələrini bu işə cəlb etmiş, respublika ictimaiyyətinin, əhalinin müxtəlif təbəqələrinin fikrini nəzərə almışdır. Latin qrafikası əsasında hazırlanmış əlifbanın layihəsi və bu əlifbaya keçmək barədə tövsiyələr Azərbaycan SSR Ali Soveti tərəfindən-baxılmağa və müzakirə edilməyə layiqdir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

1. Latin qrafikası əsasında Azərbaycan əlifbası layihəsinin tərtibi üzrə komissiyanın işi bəyənilsin.
2. On ikinci çağırış Azərbaycan SSRİ Ali Sovetinə tövsiyə olunsun ki, Azərbaycan əlifbası layihəsinin hazırlanması məsələsini birinci sessiyanın gündəliyinə daxil etsin.

Azərbaycan SSR Ali Sovetinin sədri

Bakı şəhəri, 2 fevral 1991-ci il,

№ 1980-XI.

Əlavə 11.

Latin qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Azərbaycan Respublikasının Qanunu (25 dekabr 1991)

Geniş müzakirə və elmi diskussiyaların nəticəsi olaraq, 1926-ci ildə Bakı şəhərində keçirilən I Ümumittifaq Türkoloji qurultayın tövsiyəsi ilə Azərbaycan xalqı türk xalqları ilə birlikdə latin qrafikalı əlifbanı qəbul etmişdi. Azərbaycan dilinin səs quruluşu ilə uzlaşib orfoqrafiya qaydalarının sadələşməsinə imkan açan, qısa müddətdə kütləvi savadlanmaya səbəb olan və xalqlar arasında elmi, mədəni əlaqələri genişləşdirən Azərbaycan əlifbası xalqın iradəsinə zidd olaraq, Mərkəzin təzyiqi ilə 1939-cu ildə kiril əlifbası ilə əvəz olunmuşdu. Bu akt 30-cu illərin kütləvi respressiyasının məntiqi davamı olub, türk xalqlarının milli özünüdərk prosesinin qarşısını almaq, onları tədricən yadlaşdırırb bir-birindən uzaqlaşdırmaq məqsədi gündürdü.

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yol verilmiş tarixi ədalətsizliyi aradan qaldırmaq üçün qərara alırdı:

1. «Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında» 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu bu gündən qüvvədən düşmüş hesab edilsin.

2. 1940-ci ilə qədər Azərbaycanda istifadə edilmiş 32 hərf-dən ibarət latin qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə bərpa olunsun.

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 1991-ci il*
Nº 33

Əlavə 12.

"Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında"

Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi

qaydası barədə Azərbaycan Respublikası Ali Soveti

Milli Şurasının

Qərarı (25 dekabr 1991)

"Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əla-qədar Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:

1. 32 hərfdən İbarət latin qrafikalı Azərbaycan əlifbası ki-çik dəyişikliklərlə aşağıdakı kimi sıralansın: Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz

2. Latin qrafikalı Azərbaycan əlifbasının bərpası aşağıdakı əsas mərhələlərlə həyata keçirilsin:

— 1992-ci ildə:

— Sentyabr ayından orta məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçilsin.

— Orta məktəblərin yuxarı siniflərində, texniki-peşə, orta ixtisas və ali məktəblərdə latin qrafikalı əlifbanı öyrədən fakültativ məşğələlər təşkil edilsin.

— Bütün təhsil ocaqlarında müəllimlərin və dikər işçilərin latin qrafikalı əlifbanı öyrənməsi üçün lektoriyalar yaradılsın.

— Bütün makinaçıların, korrektorların, mətbəə işçilərinin, qəzet-jurnal, nəşriyyat əməkdaşlarının latin qrafikalı əlifbaya yiyələnməsini təmin edən tədbirlər həyata keçirilsin.

— Respublika qəzet və jurnalları rus əlifbası ilə paralel həm də latin qrafikalı əlifbadan istifadə etsinlər.

— Poliqrafiya avadanlıqları hazırlayan müəssisələrlə mü-qavılələr bağlanılması, avadanlıqların alınması və quraşdırıl-

ması təmin edilsin.

— Kitab, qəzet mətbəələrində, habelə nazirliklərin, idarələrin, institutların və sair təşkilatların poliqrafiya sahələrində şrift təsərrüfatı tədricən yenidən qurulsun.

— Möhür, stamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlansın.

— Xəritələr yenidən çap edilsin, şəhər, kənd, qəsəbə, küçə adlarının lövhələri, vəsiqələr, VVAQ, notariat, statistika, uçot-hesabat sənədlərinin yenidən hazırlanmasına başlanılsın.

— Respublika televiziyası ilə latin qrafikalı əlifbanı təbliğ edən və öyrədən lektoriyalar təşkil edilsin.

Verilişlərin adları, titrlər, elanlar Yeni əlifba ilə də verilsin.

— Latin qrafikalı əlifbanı öyrənmək istəyənlər üçün ictimai əsaslarla işləyən kurslar açılsın.

— Mədəniyyət ocaqlarında latin qrafikalı əlifbanın tətbiqi həyata keçirilsin.

— Elmi-tədqiqat institutları tədricən latin qrafikalı əlifbaya keçsin.

— Azərbaycan dilinin orfoqrafiya lüğəti hazırlanıb latin qrafikalı əlifbada çap olunsun.

— Yaşayış məntəqələrində latin qrafikalı əlifbanın öyrədilməsi və təbliği ilə məşğul olan mərkəzlər yaradılsın.

— Küçə adlarının, vitrin və reklamların, idarə və müəssisə adlarının tədricən latin qrafikalın əlifba ilə yazılıması təmin edilsin.

1993-cü ildə:

— Orta, orta ixtisas və ali məktəb dərslikləri latin qrafikalı əlifba ilə çap edilsin.

— Orta məktəblərin ibtidai siniflərində latin qrafikalı əlifbanın öyrənilməsinə başlansın.

— Təhsil sisteminin bütün sahələri üzrə latin qrafikalı əlif-

banın tətbiqi başa çatdırılsın.

— Mətbəələrin işinin latın qrafikali əlifbaya uyğunlaşdırmaq üçün kompleks tədbirlər görülsün; materiallar dəyişdirilsin, fotoyığım və dikər bilgisayar (kompüter) sistemi, sətirtökən maşınlar, kitab və qəzet mətbəələrinin texniki vasitələrinin yeni əlifbaya uyğunlaşdırılması başa çatdırılsın.

— Respublikanın bütün qəzet və jurnallarının, bədii elmi-texniki, ictimai-siyasi və sair kitabların, topluların latın qrafikali əlifba ilə çapı təmin edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, latın qrafikali Azərbaycan əlifbasının bərpası üçün lazımi təşkilati tədbirlər görsün.

*Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 25 dekabr 1991-ci il,
№ 34.*

Əlavə 13.

Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu (22 dekabr 1992-ci il)

Azərbaycan Respublikası türk dilinin dövlət dili kimi işlədilməsini öz suverenliyi üçün əsas şərtlərdən biri sayaraq onun tətbiqi, qorunması və inkişafı qayğısına qalır, öz sərhədlərindən kənarda yaşayan azərbaycanlıların ana dilində təhsil almalarına və milli-mədəni tələbatlarını ödəmələrinə həmayəçilik edir.

Bu Qanun Azərbaycan Respublikası ərazisində türk dilinin hüquqi statusunu müəyyən edir.

Bu Qanun fəndlərarası qeyri-rəsmi münasibətlərdə hansı dillərdən istifadə edilməsini tənzimləmir.

I. Ümumi müddəalar

Maddə 1. Azərbaycan Respublikasının dövlət dili türk dilidir.

Azərbaycan Respublikasının bütün dövlət orqanlarında iş türk dilində aparılır. Türk dili respublikanın dövlət dili kimi siyasi, iqtisadi, ictimai, elmi və mədəni həyatın bütün sahələrində işlədirilir və respublika ərazisində millətlərarası ünsiyət vasitəsi vəzifəsini yerinə yetirir.

Başqa millətlərin nümayəndələrinin türk dilini öyrənməsi təqdirdə edilir və bu işdə onlara yardım göstərilir.

Maddə 2. Azərbaycan Respublikasında dilin hüquqi statusunu və tətbiqi sahələrini, habelə onun ərazisində yaşayan xalqların dillər işlədilməsi prinsiplərini Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları müəyyənləşdirir.

II. Vətəndaşların dil seçmək hüququ

Maddə 3. Azərbaycan Respublikası vətəndaşlarının təhsil üçün dil seçmək azadlığı təmin edilir. Azərbaycan Respubli-

kası ərazisində elliklə yaşayın xalqlara və etnik qruplara respublika dövlət orqanları vasitəsi ilə ana dilində məktəbəqədər müəssisələr, orta ümumtəhsil məktəbləri və ya müxtəlif tipli tədris müəssisələrində ana dilində ayrıca siniflər və qruplar təşkil etmək hüququ verilir. Təlimin başqa dildə keçildiyi tədris müəssisələrində məcburi fənn kimi Azərbaycan Respublikasının dövlət dili olan türk dilinin öyrənilməsi təmin edilir.

Maddə 4. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına göndərdikləri təklif, ərizə və şikayətlərə cavablar Azərbaycan Respublikasının dövlət dilində verilir.

Maddə 5. Mühakimə icraati və notariat əməliyyatları türk dilində aparılır. İşdə iştirak edən, mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərə işin materialları ilə tərcüməçi vasitəsi ilə tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və ana dilində çıxış etmək hüququ verilir.

Maddə 6. Şəxsiyyəti və ya onun haqqında məlumatı təsdiq edən rəsmi sənədlər (pasport, əmək kitabçası, hərbi bilet, tədris müəssisələrini bitirmək haqqında attestat və diplom, doğum, nikah, ölüm haqqında şəhadətnamə və s.) türk dilində yazılır.

Maddə 7. Xidmət sahəsinin (ticarət, tibbi yardım, nəqliyat, məşət xidməti, şəhərlərarası rabitə və s.) işçiləri iş vaxtı Azərbaycan Respublikasının dövlət dilini işlədirlər. Dili bilməmək bəhanəsi ilə xidmət etməkdən boyun qaçırlmasından yoldaşdır.

III. Dövlət orqanlarının, müəssisələrinin və təşkilatlarının içində istifadə edilən dil.

Maddə 8. Azərbaycan Respublikası Ali Sovetinin sessiya-ları türk dilində aparılır. Digər millətə mənsub olub Azərbaycan Respublikasının dövlət dilini bilməyən Azərbaycan Respublikası xalq deputatlarına başqa dildə çıxış etmək hüququ verilir. Azərbaycan Respublikası Ali Sovetinin, onun komisiyalarının müzakirəsinə verilən qanunların və digər hüquqi

aktların layihələri Azərbaycan Respublikasının dövlət dilində təqdim edilir.

Maddə 9. Azərbaycan Respublikası Milli Məclisinin və onun komissiyalarının, Azərbaycan Respublikası Prezidentinin qəbul etdikləri qanunlar və digər hüquqi aktlar türk dilində dərc edilir.

Maddə 10. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyət və idarəetmə orqanları aktlarının rəsmi nəşrləri Azərbaycan Respublikasının dövlət dilində buraxılır.

Maddə 11. Azərbaycan Respublikasının prezidentliyinə, Ali Sovetinə və yerli Sovetlərə seçkilərə aid sənədlər Azərbaycan Respublikasının dövlət dilində hazırlanır və mərkəzi seçki komissiyasına həmin dildə təqdim edilir.

Maddə 12. Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan müəssisələrdə, idarələrdə və təşkilatlarda kərgüzərlik türk dilində aparılır. Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası nazirlikləri, idarələri, müəssisələri, təşkilatları blanklarının, möhürlərinin, ştamplarının və ad lövhələrinin mətnləri türk dilində yazılır.

Maddə 13. Energetika və nəqliyyat sistemlərinin (magistral dəmir yolu, hava, dəniz, boru kəməri nəqliyyatının və s.) təhlükəsiz və fasıləsiz işini təmin etmək məqsədilə dispetçer danışqlarında, sənədlərin, sorğu xarakterli elanların tərtibində, gömrük xidmətində türk dilindən və qəbul olunmuş beynəlxalq dildən istifadə edilir.

Maddə 14. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, daxili və sərhəd qoşunlarında Azərbaycan Respublikasının dövlət dili işlədirilir.

IV. İnförmasiya dili və xüsusi adlar

Maddə 15. Azərbaycan Respublikası ərazisində kütləvi införmasiya vasitələrində dövlət dilindən başqa, digər dillərdən də istifadə edilə bilər. Yazılı elan, məlumat, reklam və digər

vizual informasiya respublikanın dövlət dilində və zərurət ol-
sa, eyni zamanda uyğun beynəlxalq dildə tərtib edilə bilər.

Azərbaycan Respublikasında istehsal olunan malların eti-
ketləri, sənaye və ərzaq məhsullarının adları, onlara aid təli-
mat türk dilində və zərurət olsa, uyğun xarici dildə yazılır.

Maddə 16. Azərbaycan Respublikası ərazisindəki yaşayış
məntəqələrinin, inzibati bölgü və başqa coğrafi obyektlərin
adları dövlət dilində yazılır, onların xəritələrdə yazılışı dövlət
tərəfindən təsdiq edilmiş xüsusi sorğu və məlumat kitabları
vasitəsi ilə müəyyənləşdirilir.

Maddə 17. Dövlət hakimiyəti orqanlarının, nazirliklərin,
dövlət komitələrinin və idarələrin, müəssisələrin, təşkilatların
və onların bölmələrinin adları türk dilində yazılır.

Maddə 18. Azərbaycan Respublikasının Azərbaycan mil-
liyyətindən olan vətəndaşının xüsusi adı öz adından, atasının
adından, familiyasından (soyadından) ibarətdir. Ata adı “oğ-
lu” və “qızı” sözləri ilə işlənir.

Azərbaycan Respublikasının hər bir vətəndaşının öz milli
mənsubiyyətinə uyğun familiya götürmək hüququ var. Res-
publika ərazisində yaşayan başqa millətlərin nümayəndələri-
nin ad və familiyasının yazılışı bu Qanunla tənzimlənmir.

V. Dövlət dili haqqında qanunun pozulmasına görə məsu-
liyyət

Maddə 19. Azərbaycan Respublikasının bütün dövlət or-
qanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının vəzi-
fəli şəxsləri dövlət dili haqqında Qanunun pozulmasında təq-
sirkar olduqda Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər.

*Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 1992-ci il,
№ 413*

Əlavə 14.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

(18 iyun 2001-ci il)

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili-dir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili Qanunları əsasında inkişaf edirəsə də onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilişimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birləşmiş, onun təleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmiştir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdür, ölməzdür, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarındanadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrəti-nə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hissələrdəki incəlikləri bütünlük lə ifadə etmək kamilliyyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazımdır. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındanandır.

Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrдə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanının həzirdə mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qaf-qazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışq dili kimi fəaliyyət göstərməyə başlamışdı. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soylarının dili təşkil etmişdir. Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilk ədəbiyyat nümunələri — dastanlar, nağıllar, bayatilar, layollar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formallaşması və təkamülü zərurətini yaratmışdır. Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüştür.

Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, "Kitabi-Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi. Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin tarixi köklərə malik olduğunu sübuta yetirir. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üzərində yüksəlmışdır. XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq, rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Ana dilli ədəbiyyatın böyük ustadları Şah İsmayıл Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şeir dili Qurbanının əsərlərində eks olunmuşdursa, xalq şeiri dilinin yazılı qolu Şah İsmayıл Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi. XVII əsrin xalq şeirində cərəyan edən proseslər XVIII əsrдə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı dənişq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır. XVIII əsrдə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır. XIX

əsr ədəbi dilimizin inkişafı xalqımızın hayatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın iki-yə parçalanması və nəticədə iki ayrı dövlətin tabeliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyaseti ilə yanaşı, Rusyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyyətlər özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılımasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Černyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundovun ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn tezisləri xüsusiət diqqəti cəlb edir. Dram, satira, realist nəşr dilinin yarandığı XIX əsrə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur. "Əkinçi"dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır. XX yüzillik isə Azə-

baycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır. Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmlı ziyahılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları "Molla Nəsrəddin" vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir. Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nəmanzadə kimi görkəmlı söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar. Azərbaycan ədəbi dilinin tarixində bundan sonraki yeni mərhələ sovet dövrü ilə başlayır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latin qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi. 1926—ci ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayı Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına verilən qiymət kimi səciyyələndirmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayı qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni integrasiyasına yönəldilmiş bu nəcib iş siyasi məqsədlərə qurban verildi. Azərbaycanın dilçi alımlarının böyük əksəriyyəti isə totalitar rejimin repressiyalarına məruz qaldı. 1939-cu ildə latin qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azə-

baycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmış, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrдə sürətli inkişaf dövrü yaşımışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Cobanzadə, Əbdülzələ Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alımlarımızın böyük ordusu yaranmışdır. Dərin qürur və fərəh hissi ilə demək olar ki, Azərbaycan dilçiliyinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq məqyasda Azərbaycan türkoloji araşdırmalarının önəmlı mərkəzlərindən biri olmuşdur. Beləliklə, XX əsr bütünlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meyləri əsasında yazı qaydaları cəlalanmışdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formallaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tərixində Azərbaycan dili XVI əsrдə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılmışdır.

Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi. Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitusiyada, ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında belə bir maddə yox idi. Yalnız 1956-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazıminca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düşər etdi. Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion Qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəə Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı də-

yişiklik edilməsi üümümxalq müzakirəsi, ali Qanunvericilik orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adı Qanunvericilik qaydalarına məhəl qoyulmayış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında müdəə geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olmasına müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlisbaşı, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin. Bununla yanaşı, Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, karguzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normallarına lazımlıca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitə-

lərinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazi-sində yayılmış televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir. Kino və televiziya ekranlarında Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşağıdır. Azərbaycan Respublikasının xarici siyaset sahələrində, xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlilik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyildir. Çox qəribə görünə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüdüdər və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən sünə olaraq məhdudlaşdırılır. Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkəçən deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və sair lügətlərinin yenidən latin qrafikası ilə hazırlanıb çap olunması, iki dilli tərcümə lügətlərinin tərtibi və nəşri məsələləri yubadılır. Latin qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir. Büttün bu və digər məsələlərin əlaqələndirilməsi və tənzimlənməsinin, onların həlli prosesinə nəzarətin vahid mərkəzləşdirilmiş bir qurum tərəfindən həyata keçirilməsinə ehtiyac vardır. Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqi-

nin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılsın. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, komissiya haqqında əsasnaməni bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latin qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirsinlər və 2001-ci il avqustun 1-ə qədər ilkin nəticələr haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirilsin və müvafiq təkliflər programını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yazıcılar Birliyi ilə birlikdə latin qrafikası ilə yenidən çap olunması təklif olunan elmi və bədii əsərlərin, lügət və dərsliklərin çap programını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Azərbaycan Milli Elmlər Akademiyası bir ay ərzində Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə elmi araşdırma-

ların cari və perspektiv planlarına yenidən baxıb təsdiq etsin və onların yerinə yetirilməsinin gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

7. Respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki: — Yerlərdə istifadə olunan lövhə, reklam tabloları, şüarlar, plakatlar və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılması baxımından tədbirlər görsünlər və bu tapşırığın yerinə yetirilməsi haqqında 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə arayış versinlər; — Yerlərdə Azərbaycan dilinin və latin qrafikasının tətbiqi işinə nəzarəti gücləndirsinlər və bu işin gedişi barədə 2001-ci il avqustun 1-ə qədər Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırılsın ki, əcnəbi ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış kino və televiziya məmulatının Azərbaycan dilinə dublyajı işinin lazımı səviyyədə qurulması və ölkə ərazisində xarici kino və telefilmlərin Azərbaycan dilində nümayiş etdirilməsi məsələləri barədə təkliflərini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

— Ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latin qrafikasına keçməsini təmin etsin;

— Azərbaycan Respublikasında Dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara, latin qrafikasının

tətbiq olunmasına maneələr törədilməsinə görə məsuliyyət növlərini müəyyən edən Qanunvericilik aktının layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

— Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001-ci il avqustun 1-ə qədər təmin etsin;

— Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

*Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2001-ci il*

Əlavə 15

AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT DİLİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Dövlət dilinin hüquqi statusu

1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur.

1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədirilir.

1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.

1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai bir-

lik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən karguzarlıq işləri dövlət dilində aparılır.

1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra həkimiyəti orqanı tərəfindən müəyyən edilir.

1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.

Maddə 2. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri

3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun taləblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;

3.0.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;

3.0.3. dövlət dilinin inkişaf programının hazırlanması və

dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;

3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nizəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;

3.0.5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazarın yaradılması;

3.0.6. xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.

II fəsil

DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, QORUNMASI VƏ İNKİŞAFI

Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi

4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4.2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.

Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi

5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin

tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayılanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışq qabiliyyətinə malik olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilər xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.

7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

7.4. Azərbaycan Respublikasına idxlən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi

Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə

"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin — şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normallarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazılı bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi

10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normallarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.

10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.

Maddə 11. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi

11.1. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməcəidən istifadə edə bilərlər.

11.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir.

11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dil də aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi t?r?find?n ona tərcümə edilə bilər.

11.4. Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır. Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatin aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin olunur.

11.5. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraati dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dil lərdə aparıla bilər.

11.6. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, inzibati və iqtisadi mübahisələr üzrə məhkəmə icraati

dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.

11.7. Azərbaycan Respublikasında İnzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər.

11.8. İnzibati aktin qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İnzibati icraatda iştirak edən və icraatin aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüquq izah və təmin edilir.

Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi

12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.

12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib olunmalıdır.

12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.

Maddə 13. Dövlət dilinin normaları

13.1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.

13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.

Maddə 14. Dövlət dilinin əlifbası

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latin qrafikalı Azərbaycan əlifbasıdır.

Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi

15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.

15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latin qrafikalı Azərbaycan əlifbasında bura xaxılmalıdır.

15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.

Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi

16.1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bilet və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.

16.2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilir.

Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özü-

nüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi

Azərbaycan Respublikasının dövlət hakimiyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını eks etdirən lövhələr, blanklar, möhürlər və kar-güzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.

Maddə 18. Dövlət dilinin qorunması və inkişafı

18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.

18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütülli informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

III fəsil

YEKUN MÜDDƏALARI

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

20.2. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan

Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir.

*Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 30 sentyabr 2002-ci il

No 365-IIQ

Əlavə 16

**Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına
dair Dövlət Programı haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı**

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır.

Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyanıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır.

Azərbaycanda müasir mətbuatın, teatrın və təhsil sisteminin təşəkkül tapması, xalqımızın ictimai-siyasi və mədəni həyatında baş verən dəyişikliklər Azərbaycan dilçiliyinin də inkişaf yolunu müəyyən etmişdir. Ana dili ilə bağlı yeni-yeni

dərsliklər, lügətlər və sanballı elmi tədqiqatlar meydana çıxmışdır. Bu sahədə görkəmli ziyalılarımız Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxthlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və başqalarının mühüm xidmətləri vardır.

Ana dilimizin tədqiqi xüsusiilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olmuşdur. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işiq üzü görmüşdür. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmışına təkan vermişdir.

1920-ci illərdə respublikada aparılan dilçilik tədqiqatları Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstитutunda mərkəzləşmişdi. Sonralar SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsinin və SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstитutunun yaradılması ilə həmin tədqiqatlar daha sistemli və əhatəli aparılmağa başladı. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə müstəqil Dilçilik İnstитutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması üçün möhkəm zəmin yarandı. Azərbaycan dilçililərindən Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və digər alimlərimizin yüksək elmi səviyyəli tədqiqatları yalnız dilşünaslığımizi yox, ümumən Azərbaycan ictimai fikrini zənginləşdirdi.

Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dili nə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR

Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin nəticəsidir ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı Azərbaycanın keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologianın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır. SSRİ Elmlər Akademiyasının bu istiqamətdə yeganə “Türkologiya” jurnalı məhz Bakıda nəşr edildi.

Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, səsial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fermanları ilə ədəbi dilimizin fəaliyyət meydani daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.

Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımcı və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanuna uyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər

heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özü-nü qabarıq şəkildə bürüzə verir.

Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adı hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çəvrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adı leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çəvrilmişdir.

Bəzən dilimizin tarixinə aid səslənən səhv fikirlərə vaxtlı-vaxtında cavab verilmir və bu dilin keçdiyi inkişaf mərhələlərini etibarlı tarixi mənbələr əsasında dolğun əks etdirən fundamental əsərlər yaranır. Elmi tədqiqatlar üçün bəzi hallarda müasir dünya dilçiliyinin nəzəri səviyyəsindən xeyli geri qalan, heç bir ciddi praktik əhəmiyyət daşımayan bəsит mövzular seçilir.

Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahathlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.

Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən aşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırl-

lamalıdır.

Dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnfomasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb 2012-ci il oktyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılsın.

4. Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

*İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2012-ci il.
Azərbaycan.— 2012, -9 iyun.— S.11.*

Əlavə 17

AZƏRBAYCAN DILİNİN QLOBALLAŞMA ŞƏRAITİN-DƏ ZAMANIN TƏLƏBLƏRİNƏ UYGUN İSTİFADƏSİ-NƏ VƏ ÖLKƏDƏ DİLÇİLİYİN INKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI

*Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 9 aprel tarixli Sərəncamı ilə
təsdiq edilmişdir*

1. Giriş

Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətdə aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Respublikada dil siyasetinin birmənali şəkildə formalasdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli 552 nömrə-

li fermanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyaseti sahəsində normativ hüquqi aktlar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latin qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur.

Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkxitəsli kadrların hazırlanması dövrün tələbi olaraq qalır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil siyasetinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (bundan sonra —

Dövlət Proqramı) həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlmüşdir və 2013-2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

2. Dövlət Proqramının məqsədi

Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırımalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səyələrinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

3. Dövlət Proqramının əsas vəzifələri

3.1. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda da-ha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi me-xanizminin yaradılması;

3.1.2. dilçilik sahəsində yüksəkixtisashlı kadrların hazırlanmasının təkmilləşdirilməsi;

3.1.3. dünya dilçilik elminin müasir inkişaf meyillərini nə-zərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

3.1.4. dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi;

3.1.5. dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;

3.1.6. dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;

3.1.7. dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı

tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi;

3.1.8. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;

3.1.9. dil və nitq mədəniyyətinin yüksəldilməsi;

3.1.10. Azərbaycan dilinin lügət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi;

3.1.11. Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi.

4. Gözlənilən nəticələr

4.1. Dövlət Proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması;

4.1.2. dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın digər elmi müəssisələrində, ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

4.1.3. dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi;

4.1.4. Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi;

4.1.5. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

4.1.6. qədim dillərin öyrənilməsi sahəsində dönüş yaradılması və müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun elmi tədqiqatlar aparılması işinin gücləndirilməsi;

4.1.7. dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyə-

sinin yüksəldilməsi;

4.1.8. dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi;

4.1.9. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lügət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi;

4.1.10. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;

4.1.11. mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi;

4.1.12. elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi;

4.1.13. reklam, afişə və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi;

4.1.14. Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbaycanlılar üçün tədris vəsaitlərinin daha intensiv hazırlanmasının təmin olunması;

4.1.15. Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması;

4.1.16. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi.

5. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Azərbay-

can Respublikasının dövlət bütçesində müvafiq dövlət qurumlarının xərclər smetasında elmi tədqiqatların aparılması üçün nəzərdə tutulmuş vəsaitlər, bütçədən kənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı

Nº	Tədbirin adı	İcraçılar	İcra müddəti (illər üzrə)
-----------	---------------------	------------------	--

- 6.1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi**
- 6.1.1. Dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
- 6.1.2. Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması
- 6.1.3. Qloballaşma dövrünün Azərbaycan Milli tələblərinə uyğun olaraq Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi

6.1.4. Milli transliterasiya standartlarının hazırlanması	Azərbaycan Milli Elmlər Akademiyası	2013-2014
6.1.5. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasına, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması	Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2013-2014

6.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi

6.2.1. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərində əcnəbi vətəndaşlar, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfathesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması	Xarici İşlər Nazirliyi, 2015 Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi	
6.2.2. Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunmasının təmin edilməsi	Təhsil Nazirliyi	mütəmədi
6.2.3. Dövlət idarəciliyində,	Azərbaycan Milli	mütəmədi

kültəvi informasiya vasitə- Elmlər Akademiyası,
lərində Azərbaycan ədəbi mərkəzi və yerli icra
dilinin düzgün tətbiq olun- hakimiyyəti
ması məqsədilə orqanları,
maarifləndirmə Mətbuat Şurası,
tədbirlərinin və treninq- Milli Televiziya və
lərin təşkil edilməsi Radio Şurası

6.3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi

- | | | |
|--|--|-----------|
| 6.3.1. Ölkədə tədrisin digər dillərdə aparıldığı ümum- təhsil müəssisələrində döv- lət dilinin tədrisinin təmin edilməsi | Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | mütəmadi |
| 6.3.2. Ölkədə qədim dünya dillərinin və qədim mədə- niyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi | Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi | mütəmadi |
| 6.3.3. Türk dillərinin fonetika, leksika və qrammatikasının mü- qayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması | Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi | 2013-2020 |
| 6.3.4. Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi | Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi | mütəmadi |
| 6.3.5. Azərbaycan dilinin müxtəlif dialekt və şivə- lərinin müasir dövrün | Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, | mütəmadi |

	tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi	Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi	
6.3.6.	Qloballaşma şəraitində Azərbaycanda dil situasi- yasının və dillərin qarşılıqlı əlaqəsinin öyrə- nilməsinin intensivləşdirilməsi	Azərbaycan Milli Elmlər Akademiyası	mütəmadi
6.3.7.	Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi	İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi	mütəmadi
6.3.8.	Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşı- sını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi	Azərbaycan Milli Elmlər Akademiyası, 2013-2015 Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr	
6.3.9.	Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata ke- çirən program təminatının hazırlanması	Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2013-2014

6.4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi

- 6.4.1. Azərbaycan dilinin dövlət dili kimi ümumi Azərbaycan Milli Elmlər Akademiyası, 2013-2015

	informasiya bazasının yaradılması	Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
6.4.2.	Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması	Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya ya Texnologiyaları Nazirliyi 2013-2020
6.4.3.	Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi	Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Rabitə və İnformasiya ya Texnologiyaları Nazirliyi mütəmadi
6.4.4.	Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Institutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması	Azərbaycan Milli Elmlər Akademiyası, 2013-2015 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
6.4.5.	Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması	Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası 2013-2015
6.4.6.	Azərbaycan dilində antiplagiat sistemin yaradılması	Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya ya Texnologiyaları Nazirliyi, 2013-2016

		Müəllif Hüquqları Agentliyi	
6.4.7.	Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi	Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi	2013-2020
6.5.1.	Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi	Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası	mütəmadi
6.5.2.	Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi	Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Təhsil Nazirliyi	mütəmadi
6.5.3.	Teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması	Milli Televiziya və Radio Şurası	2013
6.5.4.	Qeyri-hökumət təşkilatlarının, kütləvi	Azərbaycan Milli Elmlər Akademiyası,	mütəmadi

informasiya vasitələri
nümayəndələrinin iştirakı
ilə seminarlar, dəyirmi
masalar, konfranslar,
televiziya və radio
verilişlərinin təşkil
edilməsi

Təhsil Nazirliyi,
Milli Televiziya və
Radio Şurası,
Mətbuat Şurası

Əlavə 18

MƏTBUAT İLK NÖVBƏDƏ DIL HADISƏSIDİR

Azərbaycan Mətbuat Şurası fəaliyyətə başladığı ilk gündən mətbuatımızın bir çox problemləri ilə yanaşı kütləvi informasiya vasitələrinin dil məsələlərinə də xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, qurumun daimi fəaliyyət göstərən struktur vahidlərindən biri də Dil Komissiyasıdır. Komissiya mütəmadi olaraq keçirdiyi tədbirlərdə diqqəti bu sahədə müşahidə olunan qüsurlara yönəldərək onların aradan qaldırılmasının vacibliyini qeyd edir. Xüsusi olaraq vurgulanır ki, dil pozuntularının aradan qaldırılması mətbuatımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün ən vacib məsələlərdən biridir.

Mətbuat Şurasının kütləvi informasiya vasitələrində ədəbi dil normalarının pozulması hallarının müəyyənləşdirilməsinə dair son bir neçə ayda apardığı monitorinq bu istiqamətdə görülən işlərin ən əhatəlisı olmuşdur. Monitorinqin proqramına əsasən, mətbuat səhifələrində müasir Azərbaycan ədəbi dilinin müxtəlif yaruslarına aid dil pozuntularının qeydə alınması üçün qəzet materialları beş istiqamət üzrə — leksik, morfoloji, sintaktik, üslubi və texnoloji (qəzetçilik peşəkarlığı) parametrlər baxımından təhlilə cəlb edilmişdir. Müşahidə olunan pozuntu faktları Mətbuat Şurasının hazırladığı xüsusi hesabatda ümumiləşdirilmişdir. İndi qarşıda duran əsas vəzifə mətbuatda yol verilən dil pozuntularının azaldılması və aradan qaldırılması üçün dilçi mütəxəssis və jurnalistlərin iştirakı ilə müvafiq tövsiyələrin işlənib hazırlanmasıdır.

Bu günlərdə bütün xalqımız Azərbaycanın dövlət müstəqiliyinin bərpa edilməsinin 20 illiyini qeyd edir. Bu illər ərzində dövlət quruculuğu sahəsində əldə etdiyimiz ən mühüm uğurlardan biri də ana dilimizin dövlət dili statusu qazanmasıdır. Dövlət dili statusu hər bir müstəqil dövlətin əsas atributları-

dan biri olmaqla yanaşı, həm də hər bir dilin inkişaf tarixin-də yeni, çox mühüm bir mərhələnin başlanması deməkdir. Dilə bu yüksək statusu verməklə dövlət öz üzərinə onun qorunması, inkişaf etdirilməsi və işləkliyinin təmin olunmasının təminatçısı vəzifəsini götürmiş olur. Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında təsbit olunmuş Dövlət dili statusu simvolik yox, dövlətçilik tariximizdə ilk dəfə olaraq tam əməli xarakter daşıyır. Əsas qanunun qəbulundan ötən illər ərzində bu məsələnin ayrı-ayrı konkret cəhətlərinə dənə-dənə qayıdlaması, ana dilimizin yüksək statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı neçə-neçə qanun, fərman və sərəncamların verilməsi dövlətimizin bu məsələyə nə qədər böyük önəm verdiyini sübut edir.

Respublikamızın əhalisinin böyük əksəriyyəti tərəfindən tam razılıqla qarışılanan bu sənədlər dövlət dilimizin rəsmi statusunun həyatımızın bütün sahələrində qeyd-şərtsiz təmin olunmasını, tədrisinin və öyrənilməsinin yaxşılaşdırılmasını, işləkliyinin genişləndirilməsini və təmizliyinin qorunmasını nəzərdə tutur. Bu sənədlər Dövlət dilinə məhz dövlətçilik attributu kimi yanaşmanın, ən yüksək səviyyədə diqqət və qayğıının bariz nümunəsidir.

Həmin sənədlərdən ən mühümünün — “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun bəzi müddəalarını yada salaq:

- Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur;
- Azərbaycan Respublikası dövlət dilinin işlədilməsini, qorunmasını və inkişafını təmin edir;
- Dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi dövlətin əsas vəzifələrindəndir;

— Azərbaycan Respublikası ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.) kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normallarına riayət olunmasını təmin etməlidirlər;

— Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Göründüyü kimi, dil normalarının pozulması, sadəcə olaraq, linqvistik qaydaların yox, həm də dövlət qanununun pozulmasıdır və ona saymazyana yanaşanlar yalnız ictimai rəy sırasında deyil, həm də qanunvericilik normaları sırasında məsuliyyət daşımalıdır. Qanuna hörmətlə yanaşmaq isə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ən müümət amillərindən biridir.

Artıq on ilə yaxındır ki, ölkəmiz “Dövlət dili haqqında” Qanunun qüvvədə olduğu bir şəraitdə yaşayır. Gündəlik həyatımızda qanunun qeyd olunan maddələrinin hər birinin tez-tez pozulması halları ilə üzləşirik. Ancaq sonuncu maddənin tətbiqini, yəni dövlət dilinin işlədilməsi qaydalarının pozulmasına görə kiminsə məsuliyyət daşıdığını, hansı qaydada isə cəzalandırıldığını indiyəcən görən olmayıb. Bu qanuna əməl edilməsinin qəti şəkildə tələb olunması vaxtı çoxdan çatmışdır. Məsələn, analoji qanunu Avropada ilk dəfə tətbiq etmiş Fransada fransız dilinin pozulmasına görə böyük məbləğdə cərimə nəzərdə tutulur. Və bu qanun işləyir! Bizdə də ictimaiyyəti dil haqqında qanuna əməl edilməsinin zəruriliyi yönündə hazırlamaq, dil pozuntularının şüurlarda qanun pozuntusu kimi dərk olunmasına, qiymətləndirilməsinə nail olmaq lazımdır. Bu münasibət ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun təbii faktoruna çevriləlidir.

Bu mənada Mətbuat Şurasının Azərbaycan dilinin qorunması məsələsinə getdikcə daha artıq diqqət yetirməsi təbii və anlaşılmalıdır.

Mətbuatın dil problemlərindən geniş bəhs etməzdən əvvəl son vaxtlar mətbuat barədə diskussiyalarda aktuallıq qazanan bir məsələyə — “yeni mətbuat” adlandırılan elektron mətbuatı məsələsinə də toxunmaq istərdik. Hazırlanma texnologiyası və informasiyanın çatdırılma vasitələrindəki principial fərqlərə baxmayaraq, mahiyətə çap mətbuatı kimi, elektron mətbuatı da dil materialıdır. Ancaq ifadə tərzində və üslubda qabarıq fərqlər nəzərə çarpır. Elektron mətbuatın dilini daha sadə, bəzən hətta SMS səviyyəsində bəsit və primitiv olur. Təəssüflə qeyd etmək lazımlı gəlir ki, bir çox hallarda bu cəhət çap mətbuatının dilinə də təsir göstərərək onun zənginliyini və rəngarəngliyini azaldır. Başqa bir ziyanlı təsir isə getdikcə daha çox kütləviləşən elektron mətbuatından, internet informasiya mənbələrindən çap mətbuatına yol tapan köçürmələr, başqa sözlə desək, plagiarism nümunələridir. Sadəcə, cümlələri, abzasları yox, bütöv-bütöv xəbərləri, məqalələri, “nöqtə-vergülüne toxunmadan” köçürürlər. Çox vaxt heç mənbəni göstərmədən altına da öz imzalarını qoyurlar. Beləliklə, eyni material müxtəlif qəzetlərdə fərqli imzalarla təqdim olunur. Bu halla istənilən qəzətdə addimbaşı rastlaşmaq mümkündür. Bəzən hətta köçürmə materialı oxucuya “jurnalist araşdırması” adı ilə təqdim edənlər də tapılır.

Yeri gəlmışkən, mətbuat səhifələrində müşahidə olunan dil pozuntularının xeyli qismi məhz bu materiallara və informasiya agentliklərinin hazırladığı xəbərlərə aiddir.

Mətbuat Şurasının aparılan monitorinqlə bağlı hazırladığı təlimatda da qeyd olunduğu kimi, bu yoxlamanın əsas məqsədi “ölkəmizin media orqanlarının Azərbaycan ədəbi dilinin normalarının qorunmasına nə dərəcədə riayət etdiklərini müəyyənləşdirmək, bununla bağlı meylləri izləmək, qarşıya çıxan problemləri qruplaşdırmaq, bu məsələlər barədə ictimaiyyətin məlumatlandırmasını təmin etmək” olmuşdur.

Monitorinqin nəticələri göstərdi ki, mətbuatımızda Azə-

baycan ədəbi dilinin bütün sahələrinə aid çoxlu miqdarda “rəngarəng” pozuntu nümunələri müşahidə etmək mümkündür.

Dil pozuntularından bəhs edərkən həm mütəxəssislər, həm jurnalistlər, həm də adı adamlar ilk növbədə və daha çox leksik pozuntu nümunələrini misal gətirirlər. Etiraf etmək lazımdır ki, leksik təbəqə dilin pozuntuya ən tez və ən çox məruz qalan sahəsidir. Bununla belə, leksik pozuntuların aradan qaldırılması da böyük çətinlik törətmir. Dilin daşıyıcıları, sanki “razılığa gəlirlər ki, filan sözü işlətməyək — işlətmirlər” və bununla da problem aradan qalxır.

Son onilliklərdə cəmiyyətimizin həyatında baş verən cilddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanuna uyğun haldır. Bundan narahat olmağa əsas yoxdur. Əvvəla, bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Həm də bu sözlərin böyük əksəriyyəti dünyanın, demək olar ki, bütün dillərində işlənən beynəlmləl sözlərdir. Bununla belə, son dövrlərdə ədəbi dilimizdə geniş şəkildə işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq.

Mağaza, yaxud dükan əvəzinə — market, təbligat əvəzinə — piar, marka əvəzinə — brend, qapıcı əvəzinə — qolkiper, hakim əvəzinə — referi, birgə əvəzinə — bahəm sözlərini işlətməyə zəruri ehtiyac varmı?

Müasir dünyanın reallıqlarına uyğun olaraq, dilimizə təzə keçən alınma sözlərin çoxu ingilis mənşəlidir. Ancaq son vaxtlar qəzet səhifələrində dil qanunlarına siğmayan bir halda müşahidə olunur. İngilis mənşəli nəinki yeni, hətta köhnə sözləri də ingilis transkripsiyası ilə yazımağa başlayıblar (şifa-hi nitqdə isə buna müvafiq olaraq, həmin sözləri ingilis, daha dəqiqi, Amerika ləhcəsi ilə tələffüz edirlər). İngilis dilini bilməyən, onun hərf birləşmələrindən xəbərsiz olan azərbaycan-

lı oxucu bu mətnlərin qarşısında çash-baş qalır. Bu hal ən çox xüsusi isimlərin yazılışına aiddir. Məsələn: “Bakıya uzaq məsafəyə uça bilən “Boeing” təyyarəsi gətirildi”, “New-York Times” qəzeti bu çıxışa sərt reaksiya verdi”, “ABŞ-ın ilk prezidenti Corc Woshingtonun abidəsi öünüə əklil qoyuldu”.

Yeri gəlmışkən, ölkəmiz paytaxtımızda keçiriləcək Avropa mahnı yarışmasına çox ciddi hazırlaşlığı bir zamanda Azərbaycan mətbuatı bu müsabiqənin adının necə yazılması barədə hələ də vahid rəyə gələ bilmir. Mətbuat səhifələrində bu adın beş variantda yazılıdığını müşahidə etmişik: “Avroviziya”, “Yevroviziya”, “Yevrovijن”, “Yevrovizion” və “Eurovision”.

Xüsusi isimlərin yazılmasından bəhs edərkən bir məsələyə də münasibət bildirmək istərdik. Son illər mətbuatımız qədim şəhərimizin adını erməni tərzində Yerevan yox, haqlı olaraq İrəvan yazır. Lakin türk mənşəli bir sıra erməni soyadlarını hələ də dilimizin ənənələrinə uyğun yox, erməni manerasında yazmaqdə davam edirik. Ana dilimizin qaydalarına hörmət edərək Demirçyan yox — Dəmirçyan, Koçaryan yox — Köçəryan, Nalbandyan yox — Nalbəndyan, Şaxnazarov yox — Şahnəzərov yazmalıyıq. Hətta erməni köklü Sərkisyan tipli soyadları da öz dilimizə uyğun Sərkisyan işlətsək, daha düzgün olar.

Mətbuatımızın dilində ərəb mənşəli ad və soyadların yazılışı ilə bağlı da bir sistemsizlik müşahidə olunur. Bu məqamda istifadə olunan “ibn”, “əl” və “əbu” artikllərinin dilimizdə işlədilməsinin çoxəsrlik ənənələri var. Lakin, nədənsə, son illər bu hissəciklərin daha çox “abu”, “al” və “bin” (hətta “ben”) şəklində işlədildiyinin şahidi oluruq.

Göstərilən nümunələr bizə yabançı olan dillərdəndir. Ancaq adların yazılışı ilə bağlı yanlışlıqlar qardaş türk dilinə məxsus xüsusi isimlərin işlədilməsində də müşahidə olunur. Bizcə, Azərbaycan dilli mətnlərdə bu adların Kibrıs, Kazian-

tep, Çanakkale, Erzurum, Erzincan, Erdahan, Kars, Fatih Terim, Erdoğan, Demirel, Tatlıses, Küçük Emrah, Taştele, Hakan Şükür şəklində işlədilməsinə heç bir ehtiyac yoxdur.

Dilçilik elminin qanununa görə, qohum dillərdən bir-biri-nə keçən sözlər alınma söz sayılır. İlk növbədə ona görə ki, bu sözlərin böyük əksəriyyətinin kökü ortaqdır. Ancaq nəzərə almaq lazımdır ki, qohum diller (və onları daşıyan xalqlar) nə qədər doğma olsalar da, hər bir müstəqil dilin öz inkişaf yolu və formalasmış ənənələri var.

Son dövrədə Türkiyə türkçəsindən dilimizə keçmiş çoxlu miqdarda zəruri ehtiyac duyulan, yerinə düşən, dilimizin ehtiyacını ödəyən “qurum”, “yetərsay”, “örnək”, “dönəm”, “soyqırım”, “həftəsonu”, “öndər”, “dəstəkləmək”, “açıqlamaq”, “önəmli”, “özəl” kimi sözlər vardır (Hərçənd, zənnimizcə, “özəl” sözünün iki fərqli mənada — həm mülkiyyət forması bildirən “çastníy”, həm də keyfiyyət bildirən “osobiy”, “spesialniy” mənalarda işlədilməsi səhvdir. İkinci mənada “xüsusi” sözünü saxlamaq yaxşı olardı).

Bununla belə, Azərbaycan və Türkiyə türkçələri adicə ləhcələr yox, tarixi təkamül prosesində eyni kökdən ayrılaraq formalasmış müstəqil dillərdir. Onlar son dərəcə yaxın və doğma olsalar da, aralarında fonetikadan tutmuş sintaksisə qədər bütün səviyyələrdə prinsipial fərqlər mövcuddur. Buna görə də öz dilimizdə əsrlər boyu işlədilən qarşılığı ola-ola yaxın, bəzən hətta eyni köklü digər bir kəlmənin türk dilindən alınaraq işlədilməsi dilimizin özünəməxsusluğuna xələl gətirir. Məsələn, yerinə düşdü-düşmədi hər yerdə yaziçı əvəzinə — yazar, duyğu əvəzinə — duyum, maraqlı əvəzinə — ilginc, cavabdeh əvəzinə — sorumlu, yozmaq əvəzinə — yorumlamaq, tüstü əvəzinə — duman, kökəlmək əvəzinə — kilo almaq, ariqlamaq əvəzinə — kilo vermək, sual əvəzinə — soru, sevimli tamaşaçılar əvəzinə — sevgili seyrcilər (yaxud izləyicilər), göstərmək əvəzinə — görüntüləmək, bölüşmək əvəzinə

— paylaşmaq işlətməyə nə ehtiyac var?! Türk dilindən bu sayaq yersiz “mənimsəmələr”, təessüf ki, yalnız leksik yox, sintaktik səviyyədə də müşahidə olunur. Müxtəlif mətbuat vəsiti lərinin dilində bu tipli cümlələrə rast gəlinir: “*Sonda baş bakan meydana toplaşanlara yeni təkliflə səsləndi*”; “*Mən sizinlə bu mövzunu dərişmaq istəmirəm*”; “*İlk təhlükəli hücum “Neftçi” komandasından gəldi*”; “*Mən Bakıya ikinci dəfə gəldiyim-də şəhəri tanıya bilmədim*”; “*Qarabağ*” Azərbaycan futbolu adına böyük bir qəhrəmanlıq yaşadı”; “*Rusiyadan cənubunda havanın hərərəti iqlim normalarının bir xeyli üzərindədir*”; “*Maraqlı, amma çox maraqlı bir kitabdır*”; “*Dramaturgiyanın inkişafını söz konusu etmək özü də dərişiləcək bir şey kimi görünür*”; “*Kaş belə bir konserti Cıdır düzündə keçirəcəydi*”; “*Bu mövzu türk dövlətləri başçılarının gündəminə danışacaq*”; “*Şahmatçımız bu oyunu qazana bilsə, final mərhələsində çıxış edəcək*”; “*Səfir sadə şəkərlə yetinməli olur*”.

Bu cümlələrdə dilimizin lügət tərkibinə daxil olmamış kəlmələrin məqamına uyğun olmadan işlədilməsindən əlavə, dilimizin bir sıra qanunları kobudcasına pozulmuşdur. Məsələn, arzu məzmunlu cümlənin xəbəri feilin şərt şəkilində işlədilir, feilin təsriflənməyən forması olan feli bağlama, dilimizin qrammatikasına zidd olaraq, təsrifləndirilərək işlədilir, ədatla bağlayıcı səhv salınır...

Mətbuatımızın dilində alınma sözlərlə bağlı pozuntulara təkcə yeni yox, dilimizdə çoxdan yer tutmuş sözlərin işlədilməsində də təsadüf olunur. Məsələn, “xəfiyyə” sözü bir çox hallarda tamam əks anlamda, yəni “casus” mənasında işlədir. “Ərəfəsində” sözü yanlış olaraq “ərzində”, “əsnasında” mənalarında istifadə olunur. “rəğmən” sözü də bir çox hallarda semantikasına tamam zidd mənada işlədir.

Mətbuatımızda müşahidə olunan leksik pozuntuların bir qismi dilimizdə yeni sözlərin (neologizmlərin) yaradılması və işlədilməsi ilə bağlıdır. Lügət tərkibində xüsusi yer tutan neo-

logizmlər qrupu həm alınma sözlər hesabına, həm də dilin öz potensialı hesabına formalaşır. Dilimizin öz materialı əsasında meydana gələn neologizmlərin yaranması və işlədilməsi bir sıra linqvistik və üslubi incəliklərlə bağlıdır. Fikirlərimizi bir nümunə əsasında izah etməyə çalışaq: son vaxtlar bir sıra qəzetlərin dilində “narahat” əvəzinə “rahatsız” sözü işlədir. Zahirən hər şey gözəldir — dilimizdə yer tutmuş fars mənşəli söz doğma türk sözü ilə əvəz olunur. Ancaq bir həqiqət var ki, bəzən dil üçün əcnəbi sözü alıb işlətmək doğma, lakin onun qanunlarına zidd olaraq formalılmış yeni sözü işlətməkdən daha rahat olur. Məsələ burasındadır ki, söz yaradıcılığının mühüm elementi olan hər bir leksik şəkilçi dilin min illik təkamülü prosesində formalışdır başa gəlir. Nəzərdən keçirdiyimiz nümunədə isə dilimizin qaydalarına zidd olan incə bir məqam var — şəkilçi sözə öz semantik xarakterinə uyğun olmadan qoşulur, ona görə də bu düzəltmə sözün dilimizin lügət tərkibində yer tutub işləklik qazanacağı problemləi görünür.

Deyə bilərlər, “nahaq” əvəzinə “haqsız” işlənə bildiyi halda nə üçün “narahat” əvəzinə “rahatsız” işlənməsin? Məsələ burasındadır ki, “-sız” şəkilçisi isimdən sifət düzəldən şəkilçidir. Məlum olduğu kimi, onunla antonim xarakterli “-lı” şəkilçisi də var. Onların vasitəsilə yaradılan sifətlər bir-birinə zidd məna daşıyır. Məsələn, dadlı — dadsız, ağıllı — ağılsız, yaraşıqlı — yaraşıqsız, yağmurlu — yağmursuz və s. Baxdıığımız misalda isə “-sız” şəkilçisi isimə yox, sifətə qoşulub, halbuki, dilimizdə sifətdən sifət düzəldən belə bir şəkilçi yoxdur. “Rahatsız” sözü olsa, onda gərək “rahatlı” sözü də ola (“Haqli” və “haqsız” sözləri kimi).

Dilin daxili potensialı hesabına yaradılan yeni sözlərin həmin dilin qayda-qanunlarına uyğun olması ilə bağlı fikirlərin təsdiqi baxımından “çimərlik” sözünün taleyi ibrətamız sayıyla bilər. Fransız mənşəli beynəlmiləl “plyaj” sözünün qarşılığı kimi təxminən 60 il əvvəl dilimizin bilicisi və təəssübkeşi xalq

şairi Rəsul Rza tərəfindən yaradılmış bu söz zahirən tərtəmiz Azərbaycan sözü idi. Kökü də, şəkilçisi də özümüzün idi. Sözü yaradan “-lıq” leksik şəkilçisi məkan məzmunlu isimlərin düzəldilməsində fəal iştirak edir. Məsələn, “çəmənlik”, “ağaclıq”, “yaşıllıq” və s. Ancaq “çimərlik” sözü yarandığı gündən bəri bütün kütləvi informasiya vasitələrinin dilində, dərslik və kitablarda işlədilsə də, canlı ümmumxalq danışiq dilində “plyaj” sözünü sixışdırıb işleklik qazana bilmədi. Canlı ünsiyət zamanı xalqın əksəriyyəti bu gün də “plyaj” sözünü işlətməyə üstünlük verir. Bunun səbəbi nədir, niyə dil fonetikamızı və tələffüzümüzə yabancı olan əcnəbi sözü işlətməyi öz “doğma” sözümüzdən üstün tutur? Məsələ burasındadır ki, məkan mənalı isim düzəldən “-lıq” şəkilçisi adlara (isimlərə və sıfətlərə) artırılmalıdır, burada isə həmin şəkilçi felə qoşulub. Bununla da dilin ilk baxışda, demək olar ki, nəzərə çarpmayan incə bir qaydası pozulub. Bu da sözün sonrakı uğursuz taleyiini müəyyən edib.

Halbuki dilimizdə analogi semantikaya və daha düzgün tərkibə malik “düşərgə” sözü var. Eynilə “çimərlik” sözündə olduğu kimi, burada da əvvəlcə fel kökünə qeyri-qəti gələcək zaman şəkilçisi, sonra isə leksik şəkilçi artırılıb: “Çim-ər-lik” — “düş-ər-gə”. Lakin birinci sözdən fərqli olaraq, ikincidə leksik şəkilçi dilin qaydalarına uyğun seçilib və söz heç bir problemsiz işleklik qazanıb. Güman ki, analogi qayda ilə “çimərlik” yox, “çimərgə” sözü yaradılsayıdı, o da leksikonumuza asanlıqla daxil olardı. Bu gün dilimizdə yeni söz yaratmağa cəhd edənlər mütləq belə incə mətləbləri nəzərə almalıdır. Məsələn, “olay” sözündəki “-ay”, “duyğusal” sözündəki “-sal”, “sayın” sözündəki “-in”, “Qafqaziya” sözündəki “-iya” nə şəkilçilərdir, belə?

Əvvəldə qeyd etdiyimiz kimi, leksik pozuntular dildə tez-tez baş verən, eyni zamanda nisbətən asanlıqla aradan qaldırıla bilən bir hadisədir. Dilin varlığı üçün daha ciddi təhlükə

törədən və düzəldilməsi çox çətin olan fəsadlar isə qrammatik, ilk növbədə morfoloji pozuntularla bağlıdır. Bunlar dilin daxili sistemində çətinliklə, tədricən nüfuz edir, ancaq dilə onun mahiyyətini sarsıdan zədələr vura bilirlər. Bu da təsadüfi deyil, çünki dilin mahiyyətini onun leksik tərkibi deyil, qrammatik sistemi müəyyən edir. Məsələn, Füzulinin "*Aşıyanı-mürğı-dil zülf-i-pərişanındadır*" misrasında azərbaycanca bircə kəlmə də yoxdur. Burada Azərbaycan dilinə məxsus cəmi üç şəkilçi var: mənsubiyyət — "in", yerlik hal — "da" və xəbərlik — "dır" şəkilçiləri. Amma həmin üç şəkilçinin sayəsində bu misra azərbaycancadır.

Dildə morfoloji kateqoriyalar nitq hissələri üzrə qruplaşdırılır. Mətbuatın dili üzərində aparılan monitorinq göstərdi ki, morfoloji pozuntuları da həmin prinsip üzrə ümumiləşdirmək daha səmərəli nəticələr çıxarmağa imkan verir.

Dilimizdəki nitq hissələri içərisində həm leksik məna rəngarəngliyinə, həm də qrammatik kateqoriyaların zənginliyinə görə isimlər xüsusi seçilir. Monitoring zamanı mətbuatımızın dilində aşkar edilmiş pozuntuların da xeyli qismi isimlərin işlədilməsi ilə bağlıdır.

Azərbaycan dilində bütün isimlər cəm şəkilçisi qəbul edə bilirlər. Ancaq elə isimlər var ki, nitq zamanı onların cəmdə işlədilməsi elə də asan olmur. Bu, ilk növbədə xüsusi isimlərə aiddir. Bəzi başqa dillərdən (məsələn, rus dilindən) fərqli olaraq dilimizdə daimi olaraq yalnız cəm formada işlənən isimlər yoxdur. Və bu hal ümumiyyətlə türk dillərinin qrammatik sistemi üçün səciyyəvidir. Təəssüf ki, Türkiyə türkçəsində həmin ümumi qaydanın pozulması hallarına çox təsadüf edilir və son vaxtlar bu pozuntu Azərbaycan mətbuatının dilində də müşahidə olunmağa başlayıb. Söhbət bəzi coğrafi adların yanlış olaraq cəm formada işlədilməsindən gedir. Məsələn, Altaylar, Qafqazlar, Balkanlar və s. Bizcə, bu, həmin sözləri yalnız cəmdə işlədən slavyan dillərinin türk dilinə lüzumsuz

təsirinin nəticəsidir. Təbii olaraq sual meydana çıxır: O halda nə üçün Pamirlər, Abşeronlar, Anadolular, Skandinaviyalar, Kiprlər və s. işlədilməsin?! Tutaq ki, *Qafqaz* sözünü cəmdə işlətmək üslub və ifadə baxımından dilimizə nə kimi əlavə imkanlar verir?

Xüsusi isimlərlə bağlı nəzərə çarpan pozuntulardan biri də şəxs adlarına qoşulan xan, bəy, mirzə, ağa kimi titulların işlədilməsi ilə bağlıdır. Bəzən həmin titulları səhv olaraq adlara bitişik yazırlar. Titul bildirən həmin sözlər adlara bitişik yazılanda mürəkkəb antroponim yaradır, ayrı yazılanda isə tamam başqa funksiya daşıyaraq məhz titul bildirirlər. Məsələn, Həsən bəy Zərdabi ilə Yusif Həsənbəy, Mirzə Fətəli ilə Mirzəbala Məmmədzadə, Məhəmməd ağa Şahtaxtlı ilə Əliağa Vahid, Şah İsmayıllı Xətai ilə Şahmərdan Xəlilov, Fətəli xan Qubalı ilə Qardaşxan Əzizxanlı adları tamam başqa-başqa dil hadisələridir. Buna görə də qəzetlərimizin dilində rast gəlinən “Üzeyirbəyin “Arşın malalan” komedyası yenidən tamaşaaya qoyuldu”, yaxud “Tamaşaçılar “Cavadxan” filmini maraqla qarşılıdilar” tipli cümlələr pozuntu kimi qiymətləndirilməlidir. Bu baxımdan ən çox ziyan görən görkəmli Azərbaycan sərkərdəsi Əli ağa Şixlinskinin adıdır. Bu ad demək olar ki, hər yerdə səhv olaraq Əlağa Şixlinski kimi yazılır.

Dilimizin morfoloji qanununa görə, mənsubiyyət şəkilçili sözlər hallanarkən onlara bitişdirici samit olaraq “n” samiti qoşulur: “Axşam üstü maşınımız Meşəli kəndinə çatdı”; “O-yundan sonra topu qonşumuzun oğluna verdim”. Lakin həmin şəkilçilər öz üzərlərinə leksik funksiya götürüb düzəltmə söz əmələ gətirəndə saitlə bitən adı sözlər kimi hallanmalı, bitişdirici samit olaraq “y” samitini qəbul etməlidir. Yəni həmin sözləri mətbuat səhifələrində rast gəldiyimiz “Həmsədlər məsləhətləşmələri davam etdirmək üçün Xankəndinə yola düşdülər”, “Söz ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna verildi” cümlələrində olduğu kimi işlətmək səhvdir. Düzgün

variant olaraq “Xankəndiyə” və “Bülbüloğluya” yazılmalıdır. Necə ki, analoji olaraq “*Bu qazəl Həsənoğluya məxsusdur*”, “*Sonra Nigar xanım üzünü Koroğluya tutdu*” kimi işlədirik.

Dilimizdə “-lı” şəkilçisi ilə düzələn çoxlu miqdarda topomin — rayon, kənd adı var: Yardımlı, İsləməlli, Əhmədli, Mirzəbəyli və s. Həmin yaşayış məskənlərinin sakinlərini bildirmək lazımlı gələndə sözə mütləq ikinci “-lı” şəkilçisi artırılmalıdır. Şifahi nitqdə şəkilçinin birini ixtisara salmaq, bəlkə də, olar, ancaq yazında həmin sözləri bir şəkilçi ilə işlətmək köbəd səhvdir. “İşgal gününü qeyd etmək üçün Qubadlılar Fəxri Xiyabana toplaşmışdılar.” -şəklində yazmaq olmaz. Çünkü xiyabana toplaşan Qubadlı rayonları deyil, Qubadlıının adamlarıdır. Buna görə də mütləq “qubadlılılar” şəklində yazılmalıdır. Bir “-lı” şəkilçisi ilə işlədəndə bu cür sözləri yanlış olaraq böyük hərflə yazmalı olur, ki, bu da daha bir səhvin meydana çıxmamasına səbəb olur.

Hər bir dilin lügət tərkibində mütəxəssislərin “ilkin sözlər” adlandırdığı söz qrupu olur. Buraya dilin yaranmasının ilkin mərhələsində meydana gələn, həyat və ünsiyyət üçün ən zəruri olan isimlər, əvəzliklər, saylar, fellər, sıfətlər və s. daxildir. Adətən heç bir dildə bu anlayışlar alınma sözlərlə ifadə olunmur və çox zaman qohum dillərlə ortaq olur. Bu cür ilkin zəruri isimlər sırasına bədən üzvlərinin adları da daxildir. Həmimiz şahidik ki, hər bir uşaqla dil açanda ilk öyrəndiyi və işlətdiyi sözlər sırasında bədən üzvlərinin adları da olur. Uşağın dil açması ilə xalqın dilinin formalaşması isə yaranma mexanizminə və ardıcılığına görə oxşar hadisələrdir.

Müşahidələr göstərir ki, son illər mətbuatımızın dilində bədən üzvlərini bildirən “qol”, xüsusən də “qıç” (“qılça”) sözləri işləklikdən çıxarılmış üzrədir. Onların əvəzinə müvafiq olaraq “əl” və “ayaq” sözləri işlədirilir. Onlar isə, təbii ki, “qol” və “qıç” sözlərinin leksik-semantik mənalarını tam eh-

tiva və dəqiq ifadə edə bilmir. Məsələn, qəzet idman xəbərlərində yazar ki, “top xorvatiyalı futbolçunun əlinə dəydiyi üçün hakim on bir metrlik cərimə zərbəsi təyin etdi”. Milyonlarla tamaşaçı isə gördü ki, top xorvatiyalının dirsəyinə dəyib. Müəllifə və qəzeti redaktoruna başa salan lazımdır ki, dirsək əl deyil, qoldur. Yaxud başqa bir yazıda oxuyuruq: “*Qəza zamanı ayağı dizdən yuxarı zədələnən sərnişin xəstəxanaya yerləşdirilib*”. Yenə izah etmək lazım gəlir ki, diz ayaq deyil, qıçdır, ayaq topuğacan olur. Qəzətlərin biri yazar: “*Ukraynanın ən ucaboy vətəndaşının ayaqları çox uzun olduğuna görə prezidentin bağışladığı avtomobilə yerləşə bilmədi*”. Düşünürsən, görəsən, zavallının ayaqları neçə razmerdir ki, maşına sığmir. Sonra başa düşürsən ki, söhbət ayaqdan yox, qılçadan gedir.

Bizcə, bu da həmin anlayışları “ruka” və “noqa” deyərək eyni bir sözə ifadə edən rus dilinin təsiri ilə baş vermişdir.

Dilimizdə sayıların işlədilməsinin əsas prinsipi budur ki, müəyyən miqdar sayılarından sonra işlənən isimlər cəmlək şəkilçisi qəbul etməməlidir. Lakin monitorinq göstərdi ki, mətbuat orqanlarının dilində bu qaydanın pozulması heç də nadir hadisə deyil.

Bir sıra yazınlarda ara-sıra — “Qonaq komandanın tərkibində altı nəfər əcnəbi oyuncular iştirak edirdi.” “Rayonumuzun ərazisində yeddi yeni körpülər tikilmişdir” — tipli cümlələrə təsadüf olunur.

“Bir” sayı bəzi sintaktik məqamlarda birbaşa miqdar bildirmək funksiyasından uzaqlaşaraq təxminən ədat kimi işlənir, ancaq saylıq məzmununu da tamam itirmir. Buna görə də ondan sonra gələn isimlərin çoxluq məzmunu bildirməsi dil və məntiq pozuntusuna səbəb olur. Qəzet materiallarının dilində rast gəlinən — “*Idmançılarımız daha bir parlaq qələbatlər qazandılar.*” “*Həmin gün bu barədə maraqlı bir söhbətlər eşitdim*” — kimi cümlələr dediklərimizi təsdiq edir.

Nitqdə təxminini saylardan istifadə olunanda onlar mütləq

yuvarlaqlaşdırmalıdır. Yoxsa məzmun dolaşıq, fikir mənasız görünür. “Ötən il dövlət sifarişi ilə doqquzadək film çəkildi”, “Onun 57-yə yaxın yaşı vardı” — cümlələrində olduğu kimi.

Sayların işlədilməsi ilə bağlı problemlərdən bəhs edərkən həm numerativ söz kimi onlarla yanaşı işlədirən, həm də morfoloji cəhətdən bu kökdən yaradılan “saylı” kəlməsinə də toxunmaq istərdik.

“Nömrə” anlayışı və onu ifadə edən söz beynəlmiləl xarakter daşıyır. Azərbaycan dilində də bu kəlmə on illər boyu işlədilmişdi. Lakin son 10-15 ildə kimlərinsə subyektiv rəyi, ilə KİV-lərdə “nömrəli” sözü əvəzinə “saylı” işlədilməyə başladı və tədricən danişq dilinə də nüfuz etdi. Hərçənd, dildən baş çıxaranların hamısına aydındır ki, “say” və “saylı” sözləri “nömrə” və “nömrəli” sözlərinin daşıdığı mənanı tam ehtiva edə bilmir.

“Say”, “saylı” sözlərinin yersiz işlədilməsi bir çox hallarda gülünc situasiyaların yaranmasına səbəb olur.

Təsəvvür edin, polis zabiti postda dayanmış çavuşdan soruşur:

— *Ə, keçən maşının sayı neçə idi?*
— *Rəis, vallah, çox idi, saya bilmədim.*

Yaxud, bir nəfər digərindən soruşur:

— *Evinizdə telefonun sayı neçədir?*
— *Dörd dənədir, hər otaqda biri var.*

Bunun nəticəsidir ki, bəzi hallarda — “Əlaqə üçün filan, filan sayılı nömrələrimizə zəng vurun” — kimi absurd ifadələrlə qarşılaşmalı oluruq.

Qeyd etdiyimiz kimi, “nömrə” (“nömrəli”) dünyanın, demək olar ki, bütün dillərində işlədirilir və hətta işlədilməsinin rahathlığını təmin etmək üçün xüsusi yazı işarəsi də var. Bu yanlışlığı (anlaşılmazlığı da demək olar) aradan qaldırmaq üçün qəzetlər öncə özlərindən başlamalı, “bugünkü sayımızda”, “davamı gələn sayımızda” kimi ifadələri işlətməyə son

qoymalıdır. Bu məqamda heç “nömrə” sözünü yazmağa da ehtiyac yoxdur. Sadəcə olaraq, “N” işarəsindən istifadə etmək daha səmərəli olardı. Yeri gəlmışkən, qəzetlərimiz “faiz”, “dərəcə” kimi anlayışları da müvafiq işarələrlə yox, sözlə ifadə etməyi üstün tuturlar. Əgər yazı işarəsi yazıda da işlədilməyəcəksə, onda nədən ötrü yaradılıb?!

Mətbuatımızın dilində isimlərlə bağlı geniş yayılmış pozuntuların böyük qismi xəbərlik şəkilçiləri ilə bağlıdır. Feli xəbərlərdən fərqli olaraq, ismi xəbərlərdə konkret zaman kateqoriyası olmasa da, məzmunca zaman anlayışı var. İsmi xəbərlərdə indiki zaman anlayışı “-dir” şəkilçisi ilə ifadə olunur. Təəssüf ki, mətbuat orqanlarımızın bir çoxunda bu şəkilçi “-di” formasında işlədir. Bunu guya dilin sadəliyinin, təbiiliyinin təmin olunması kimi izah edirlər. Amma danışq dilinin təsiri ilə yaranan bu pozuntu bir çox hallarda ciddi məna təhriflərinə səbəb olur. Çünkü “-di” ismi xəbərlərdə keçmiş zaman anlayışı yaradan “idi” hissəciyinin şəkilçiləşmiş formasıdır. “Elçin mənim dostumdur” cümləsi indiki zamanı bildirdiyi halda “Elçin mənim dostumdu” keçmiş zamanı bildirir. Yəni “Elçin daha mənim dostum deyil” mənasını ifadə edir. Bir-mənalı şəkildə yadda saxlamaq lazımdır ki, danışq dilinin öz qayda-qanunları, yazı dilinin isə öz normaları var və bunları heç bir vəchlə qarışdırmaq olmaz.

Şəxsin yazdığı kimi danışması nə qədər süni və qondarma görünürsə, damıldığı kimi yazması da bir o qədər savadsız və zövqsüz görünür.

Monitoring zamanı aparılan müşahidələrdən aydın olur ki, mətbuatımızın dilindəki pozuntuların böyük bir qismi feillərlə bağlıdır. Bu, təsadüfi deyil — isimlər kimi fellər də qrammatik kateqoriyaların zənginliyinə, işlənmə rəngarənglijinə görə digər nitq hissələrindən fərqlənir.

Mətbuatımızın, ümumən kütləvi informasiya vasitələrinin dilində fellərə aid ən ciddi və ən çox yol verilən pozuntu “-

mış” nəqli keçmiş zaman şəkilçisinin işlədilməsi ilə bağlıdır. Leksik şəkilçilərlə əlaqədar söylədiyimiz fikri qrammatik şəkilçiləri nəzərdə tutaraq bir daha təkrar etmək istəyirik. Hər bir şəkilçi dilin min illik təkamül prosesinin məhsuludur. Onların hər hansı bir subyektiv münasibətlər mövqeyindən dəyərləndirilməsi yolverilməz nadanlıq olardı.

Məlum olduğu kimi, dilimizdə nəqli keçmiş zamanın iki variantı var — “-mış” və “-ib” şəkilçiləri ilə düzənlənlər. Onların hər birinin yerli-yerində işlədilməsi dilimizə ikiqat artıq ifadə imkanları verir.

Bütün şəxslərin həm təkində, həm də cəmində işlənən “-mış” variantından fərqli olaraq, “-ib” variantı birinci şəxsdə (nə təkdə, nə də cəmdə) işlənə bilmir. Deməli, bu variant istifadə potensialına və ifadə imkanlarına görə daha məhduddur. Hərçənd ki, təxminən XVII əsrə qədər “-ib” variantı birinci şəxsdə də işlənirdi. Füzulidən bir beyti yada şalaq:

Eşq damınə giriftar olalı zar olubam,

Nə bəladır ki, ona böylə giriftar olubam.

Lakin Azərbaycan dili sonrakı təkamül prosesində hətta özünün ən böyük daşıyıcısının xatırınə belə, bu formanı mühafizə edib saxlamağı lazımlı bilmədi ...

Nəqli keçmiş zamanın “-ib” variantının birinci şəxsdə işlədilə bilməməsi, istər-istəməz, nitqimizin böyük bir kəsimində (ən azı üç də birində) bu formanın işlədilməsini qeyri-mümkün edir. Təxminən ötən əsrin 80-ci illərindən başlayaraq journalist dairələrində “-mış” şəkilçisinə qarşı səbəbi tam anlaşılımayan “səlib yürütüşü” başlandı və tədricən bu mövqeyi geniş ictimai rəyə də sırimağa çalışdılar. Etiraf etmək lazımdır ki, dilimizin qayda-qanunlarını yaxşı bilməyən ziyalılar arasında müəyyən uğur qazana da bildilər. Bu gün telekanalların da bu virusa yoluxduğu müşahidə olunur.

Bu gün “-mış”ı kinaya, hətta ikrahla “sovət televiziyanın dil elementi” elan etmək qeyri-dəqiq və qərəzli yanaşma ol-

maqla bərabər həm də elementar cahillik və savadsızlıq nümunəsidir. Bu şəkilçi Orxon-Yenisey abidələrində də, “Kitabi-Dədə Qorqud”da da, Mahmud Kaşgarinin “Divan”ında da, Qazi Bürhanəddində də, Nəsimidə də, Xətaidə də, Füzulidə də, Aşıq Qurbanidə də, Vaqifdə də, Mirzə Fətəlidə də, Aşıq Ələsgərdə də, Seyid Əzimdə də, Mirzə Cəlildə də, Sabirdə də, Üzeyir bəydə də, Cavidə də, C.Cabbarlıda da, S.Vurğunda da, M.Müşfiqdə də, Ə.Kərimdə də, M.Arazda da işlənir. İstisnasız olaraq bütün ümumtürk şifahi və yazılı ədəbi abidələrində, müasir türk dillərinin hamısında bu şəkilçi var. Və birdən özünü qəhrəman sayan kimlərsə onun inkarına qalxır ...

Azərbaycan torpağı bizim maddi Vətənimizdir, Azərbaycan dili mənəvi Vətənimizdir. Onların hər ikisinin sərhədlərinin toxunulmazlığını qorumaq hər birimizin eyni dərəcədə müqəddəs borcumuzdur. Bu mənada mənəvi Vətənimizin kiçik bir parçası olan “-miş” şəkilçisini əlimizdən almaq istəyənlərlə maddi Vətənimizin kiçik bir parçası olan Şuşa qalاسını əlimizdən almaq istəyənlər arasında elə bir fərq yoxdur.

Monitorinq prosesində “-miş” şəkilçisinə qarşı bu cür anormal, xəstə münasibətin təkcə nəqli keçmiş zamanlı fellərə yox, həmin şəkilçi ilə düzələn feli sıfətlərə qarşı da yönəldiyi müəyyən edildi. Məlum olduğu kimi “-acaq” şəkilçili feli sıfətlər gələcək, “-an” şəkilçili feli sıfətlər indiki, “-miş” şəkilçili feli sıfətlər isə keçmiş zaman anlamı daşıyır. Yəni, “deyilmiş söz” ifadəsi keçmiş, “deyiləcək söz” gələcək, “deyilən söz” isə indiki zamana aiddir. Nitq prosesində bunların bir-birinin əvəzinə işlədilməsi kobud morfoloji pozuntu olmaqla bərabər, ciddi məntiqi yanlışlığa və üslubi qarışılığa gətirib çıxarır.

“Beş yüz il əvvəl tikiləcək bina” deyimi necə yanlışdırsa, “beş yüz il əvvəl tikilən bina” da eyni dərəcədə absurddur. Təəssüf ki, müasir mətbuatımızda bu adı həqiqətin çox tez-

tez nəzərdən qaçırdığının şahidi oluruq.

Məsələn, qəzetlərin birində belə bir xəbər oxuyuruq: “Çinin Şanxay şəhərində yeni tikilən binada yanğın baş verib.” Fikirləşirik ki, görəsən, tikilən (yəni, tikilməkdə olan!) binada yanmış? Sonrakı cümlədə isə yazılıb ki, “binaya cəmi dörd ay qabaq köçmüş ailənin iki uşağı həlak olub.” Belə bir anlaşılmazlığın baş verməməsi üçün jurnalist həmkarımız, sadəcə olaraq, “yeni tikilmiş bina” ifadəsini işlətməli idi.

Yaxud başqa bir qəzətdə belə bir başlıq görürsən: “*Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclər Bakıda bir araya gəldilər*”. Düşünürsən ki, görəsən, bu gənclər ilin ortasında dərslərini buraxıb Bakıya niyə toplaşıblar? Materialı oxuyandan sonra aydın olur ki, söhbət Türkiyə universitetlərində təhsil almış gənc mütəxəssislərdən gedir.

Başqa bir yazıda belə bir cümlə ilə rastlaşıraq: “Dünyanın inkişaf edən ölkələri sırasında İtaliya layiqli yer tutur.” Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İtaliya bu cümlədən xəbər tutsa, bəlkə də Azərbaycana nota verər. Sonra gəl başa sal ki, bizim jurnalist sizi aşağılamaq istəməyib, sadəcə olaraq, “-miş” şəkilçisindən xoşu gəlmir ...

Əgər “-miş” şəkilçisi ilə düzələn feli sıfətlərin yerinə bütün məqamlarda “-an” şəkilçisi ilə düzənlər işlədilsə, onda gərək dilimizin ən koloritli sözlərindən olan “görməmiş” kəlməsi gözdən əlil mənasını ifadə edən “görməyən” sözü ilə əvəz olunsun. Başqa sözlə, onda gərək bütün görməmişlərə “kor” deyək.

Onda gərək filan yaziçinin “Seçilmiş əsərləri” əvəzinə ANS-in filmində olan sayaq “Seçilən” əsərləri deyək. Bu halda xarici dillərdən keçmiş zaman məzmunlu feli sıfətlərin tərcüməsində həllolunmaz problemlə üzləşərik. Təsəvvür edin, hər hansı bir informasiyada noyabr ayında ABŞ prezidenti seçilmiş Barak Obamanı dekabrdə ABŞ-in “seçilən” prezidenti adlandırmaq necə səslənər?! O, yalnız seçki günü “seçi-

lən” prezident idi, bir gün sonra isə artıq “seçilmiş” prezidentdir.

Cümlənin qrammatik əsasını sözlər arasındaki sintaktik əlaqələr təşkil edir. Məhz bu bağlılıq hesabına ayrı-ayrı sözlər bir toplu halında birləşərək bitmiş fikir ifadə etmək keyfiyyəti qazanır və cümlə üzvünə çevrilirlər.

Mətbuatımızın dilində müşahidə olunan sintaktik pozuntular da ən çox elə bu cəhətlə, yəni cümlə üzvləri arasında sintaktik əlaqələrin təmin olunmaması ilə bağlıdır.

Uzlaşma və idarə əlaqələrinin pozulması nəticəsində cümlə bir çox hallarda mənasız və rabitəsiz söz yığımına çevrilir:

“İmtahanlardan uğurla keçəcəyinizə bütün qəlblə inanın”.

“Mən ömrü boyu kitabla bağlı olmuşam”.

Bu cümlələrdə uzlaşma əlaqəsi pozulub: birincidə “bütün qəlbinizlə”, ikincidə isə “ömrüm boyu” olmalı idi.

“Məşqçi bu planın həyata keçəcəyindən əmin idi”.

“Biz Azərbaycanın siyasetini dəstəkləyir və onunla əməkdaşlığı davam edirik”.

Bu cümlələrdə isə idarə əlaqəsi düzgün qurulmayıb. Birincidə “həyata keçəcəyinə”, ikincidə isə “əməkdaşlığa” yazılımali idi.

Qeydə alınan sintaktik əlaqə pozuntularının bir qismi də qoşmaların düzgün işlədilməməsi ilə bağlıdır. Məsələn, bu cümlədə olduğu kimi: *“İkinci hissənin əvvəlində milli komandanımız Əfran İsmayılovla hesabı açdı”*.

İndi təqdim edəcəyimiz mətn parçaları ölkəmizin tanınmış, təcrübəli müəlliflərinin qələminə məxsusdur. Etiraf edək ki, bu cümlələrin hər hansı bir şəkildə islah edilərək Azərbaycan dilinə uyğunlaşdırılması bizə ümumiyyətlə mümkünüsüz görünür.

“Beləcə, müəllif zamanında aramsız olaraq profanasiyanı sakral tekstin faktına çevirən təsəvvüf eyləmləri yapır: kobudluğu, qabılığı mistik diskurslara çevirən bektaşılər kimi. Əslin-

də bu tekstdə mümkün deyil ki, hər “niyə belə söylədi” sorusu ilə girişib dərin nəsnələrə çıxasın. Ancaq yaziçi blef estetikasında səpələyə-səpələyə düzəzmək, düzə-düzə caydırmaq, düzə-düzə qıvırıcıqlar vurmaq (bu qədər mötərizə olar?) eyləmini yapır ki, heç nələrdən hər nə isə çıxsin ...”

“Baş götürüb gəlmisən Bakıya kimsəsiz və qərib burada universitetə imtahan verəndə mənimlə birgə adlı-sanlı yazıcların uşaqlarının imtahan verdiyini və o anda ya bilgilərinə görə ya da atalarına görə “beşləri” alıb qırğa çıxdıqlarını görəndə və mənsə attestatda bir dörd (qalanları beş) kəsilib geri gedəndə daha başqa şey düşünmək üçün heç bir məqam qalmır və bir gün bu məqamın ən üst qatına çıxıb aldım qarşıma və dedim ...”

Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Çağdaş mətbuatımızın dilində qeydə alınan sintaktik qüsurların xeyli qismi də cümlələrdə söz sırasının pozulması ilə əlaqədardır. Belə bir cümləni nəzərdən keçirək: “Aparılan qazıntılar nəticəsində bir ədəd ciy kərpicdən tikilən bina aşkar olunub”. Burada “tikilmiş” bina əvəzinə “tikilən” bina işlədilməsini bir kənara qoyub həmin binanın bir ədəd kərpicdən necə tikildiyi barədə baş sindırmağa dəyməz. Pozuntunu hamı dərhal görür, müəllifdən və redaktordan başqa.

Aparılan monitorinqin nəticələri göstərir ki, mətbuatın dilində ən çox rast gəlinən sintaktik pozuntulardan bir qrupu da frazeoloji ifadələrin düzgün və yerli-yerində işlədilməməsi ilə bağlıdır.

Bir neçə belə nümunəni nəzərdən keçirək:

“Onun yazıları jurnalın oxucu sevgisi qazanmasına bais olmuşdu”.

“Bais olmaq” ifadəsi yalnız mənfi anlamda işlənə bilər və “sevgi qazanmaqla” bağlı ola bilməz.

“Bakıya gələndən sonra onun bütün arzuları çin çıxdı”.

“Çin çıxmaq” ifadəsi yalnız yuxuya aiddir, qalan bütün

hallarda işlədilməsi yanlışdır. İfadənin bu cür işlədilməsi mətbuatımıza televiziya aparıcılarının dilindən keçib.

“Adanalılar ağızlarına gələni yeməzlər.”

Dilimizdə “ağzına gələni yemək” yox “ağzına gələni danışmaq” ifadəsi var.

“Sovet hökumətinin qılincının arxası da, qabağı da kəsən zamanlar idi”.

Hacı Qəmbərin sözü olmasın, məsəl elə deyil, məsəl belədir: “qılincının dali da, qabağı da kəsir”.

“Əziz-xələflərimiz Bakı şəhəri günü-gündən gözəlləşir”.

Ərəb mənşəli “xələf” sözü övlad, varis deməkdir. Bakıya isə nə qədər gözəlləşsə də “övlad” demək olamaz. Müəllif sentimentalizmin ən dərin qatlarına yuvarlansa, Bakıya uzaq başı “ana” deyə bilərdi.

Frazeologiya dilin elə bir sahəsidir ki, ondan düzgün istifadə etmək üçün dili lap incəliklərinə qədər bilmək lazımdır. Bizim qəzetlərin səhifələrində isə bəzən elə yazırlara rast gəlirik ki, müəllisin ana dilimizi heç orta səviyyədə bilməsinə belə şübhə yaranır.

Belə olmasaydı, “Paytaxtimızın global problemlərindən biri də kanalizasiya xətlərinin yeniləşdirilməsi məsələsidir”; “Bu il texnikumlara ötən ildəkindən çox sənəd verilmişdir”; “Zəlzələnin episentri 40 kilometr dərinlikdə yerləşib”; “Qəhrəman akademiki evinin qarşısında güllələdilər”; “Kitab həddindən artıq maraqlı idi”; “AXCP-nin bütün üzvləri, o cümlədən müsavatçılar onun bu fikrinə şərik çıxdılar”; “Şimşek vurması nəticəsində Daşkəsən rayonunda bir nəfər həlak olub” kimi cümlələr mətbuat səhifələrinə yol tapa bilməzdi. Bu cümlələrdəki məna və dil pozuntuları o dərəcədə primitiv səviyyədən soraq verir ki, nəyisə izah etməyə heç ehtiyac qalmır.

Adətən, dili yaxşı bilməyən jurnalistlərdə bununla bağlı psixoloji kompleks olur və onlar bu kompleksi dəf etmək, pərdələmək üçün mətbuatda dil faktorunun vacibliyini inkar

edirlər.

Mətbuatımızdakı dil qüsurlarının əsas səbəblərindən biri də jurnalistlərin müraciət elədikləri mövzunu, bəhs etdikləri predmeti yaxşı bilməmələrindən irəli gəlir. Bir az mübaliğəli səslənsə də, mən deyərdim ki, predmeti bilməmək bizim çağdaş jurnalistikamızın ən geniş yayılmış “peşə xəstəliyidir” və bu xəstəliyin fəsadları ilə mətbuat səhifələrində hər an üzləşirik.

Qloballaşma ilə integrasiyanın fərqini bilməyən siyasetdən, kreditlə investisiyanın fərqini bilməyən iqtisadiyyatdan, əkinlə səpinin fərqini bilməyən kənd təsərrüfatından, ictimai təşkilatla qeyri-hökumət təşkilatının fərqini bilməyən sosial həyatdan, fərmanla sərəncamın fərqini bilməyən hüquqdan, snayperlə avtomatın fərqini bilməyən hərbidən, partitura ilə klavirin fərqini bilməyən musiqidən, güləşlə döyüşün fərqini bilməyən idmandan, etüdlə eskizin fərqini bilməyən rəssamlıqdan, tədrislə təlimin fərqini bilməyən təhsildən, yazıçı ilə nasırın fərqini bilməyən ədəbiyyatdan, fasadla interyerin fərqini bilməyən memarlıqdan, tamaşaşa qoymaqla səhnələşdirməyin fərqini bilməyən teatrдан, quruluş verməklə ekranlaşdırmağın fərqini bilməyən kinodan, müayinə ilə müalicənin fərqini bilməyən tibbdən yazar. Əslində predmeti bilsən, bütün bunlar çox sadə məsələlərdir. Amma nə qədər acınacaqlı olsa da etiraf etməyə məcburuq ki, bu halla istənilən qəzetiñ hər bir nömrəsində üzləşmək mümkündür. Bu tipli qüsurların və ümumiyyətlə dil pozuntularının aradan qaldırılması, ya da heç olmasa azaldılması üçün ilk növbədə qəzet əməkdaşlarının peşə hazırlığını yüksəltmək, qəzetçilik işinin texnologiyasına düzgün əməl etmək lazımdır. Bir çox qəzetləri oxuyarkən istər-istəməz belə qənaətə gəlirsən ki, materiallar redaktə olunmur, korrektə işi ümumiyyətlə aparılmır.

Görürsən ki, eyni bir söz, ya ifadə eyni bir səhifədə bir yerdə düz, başqa yerdə səhv işlədilib. Bir xəbər qəzetiñin eyni bir

nömrəsində iki dəfə səhifəyə qoyulub, bir şəxsin əvəzinə baş-qasının şəkli verilib. Korrektura səhv'lərindən, durğu işarələrinin işlədilməsi ilə bağlı pozuntulardan isə heç danışmağa dəyməz ... Bu baxımdan ən acınacaqlı vəziyyət vergül işarəsinin işlədilməsi ilə bağlıdır. Mübaliğəsiz demək olar ki, mətbuatımızın səhifələrində vergül səhv'lərinə yol verilməyən bir dənə də material tapmaq mümkün deyildir. Əslində dilçiliyin bir neçə qaydasını yadda saxlaya bilsən, vergülün işlədilməsində çətin heç nə yoxdur. Bütün xirdalıqları ümumiləşdirsek, vergülün işlədilməsinin cəmi dörd qaydası var:

- 1) Həmcins üzvlər arasında vergül qoyulur;
- 2) Mürəkkəb cümlənin komponentləri arasında vergül qoyulur;
- 3) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər cümlənin əsas mətnindən vergüllə ayrıılır;
- 4)"O", "bu" işarə əvəzlikləri mübtəda yerində işlədildikdə, təyinlə qarışiq düşməsin deyə, onlardan sonra vergül qoyulur.

Əslində ana dilimizi qanı-canı, ailə mühiti ilə uşaqlıqdan mükəmməl öyrənmiş adama dilçilik qaydalarını bilmək heç vacib də deyil. Onun düzgün danışması, yaxud yazması normal nəfəs alması kimi təbii bir şeydir. Ancaq dili yaxşı bilməyənin peşə səviyyəsini yüksəltmək üçün qaydaları izah etməkdən başqa yol qalmır. Fəqət çox zaman heç bunun da köməyi olmur, çünki qaydaları anlamaq üçün şəxsin dilçilikdən heç olmasa elementar təsəvvürlərə malik olması lazımdır. Lakin jurnalistlərimizin bir çoxunun savad (daha doğrusu, savadsızlıq) səviyyəsi heç buna da imkan vermir. Həmcins üzvün nə olduğunu bilməyən oradakı vergülün yerini hardan bilsin?!

Təbii ki, mətbuat sahəsindəki bu acınacaqlı vəziyyətdən sui-istifadə edən dələduzlar da tapılır. Bir də görürsən ki, cəhilin biri bilici ədası ilə jurnalistlərə necə yazmaq barədə "də-yərli tövsiyələr" verir. Məsələn, deyirlər ki, "müəllimə", "şairə", "katibə" kimi sözləri işlətmək olmaz, çünki Azərbaycan

dilində cins kateqoriyası yoxdur. Doğrudur, türk dillərində qrammatik cins kateqoriyası yoxdur. Amma o da aydır ki, yuxarıdakı məsləhəti verənin cins kateqoriyası haqqında biliyi də elə o qədərdir. Cins qrammatik kateqoriyadır, leksik kateqoriya deyil. Onun olmaması dilimizdə qadın mənsubluğunu bildirən sözlərin mövcudluğunu qətiyyən mümkünəzət etmir. Cins kateqoriyası o deməkdir ki, məsələn, rus dilində belə işlədir: “Uçitel xorosiy”, “uçitelnitsa xorosaya”, “uçitel prişol”, “uçitelnitsa prişa”. Leksik vahidin məzmunca hansı cinsə aid olmasının isə cins kateqoriyasına heç bir aidiyəti yoxdur: “yaxşı müəllim”, “yaxşı müəllimə”, “müəllim gəldi”, “müəllimə gəldi”. Dilimizin lügətində nəinki “müəllimə”, “şairə”, “katibə”, “aktrisa”, hətta “artistka” sözü də var. Təbrizdə isə “rəisə”, “həkimə” və “müğənniyyət” sözləri də işlədir.

Yaxud başqa bir misal. Deyirlər ki, guya cümlədə “nə”, “nə də” inkarlıq bağlayıcıları işlədilibsə, onun xəbəri feilin inkarında ola bilməz. Guya iki inkarın yanaşı işlədilməsi təsdiq mənası verir. Belə çıxır ki, “Nə mən sizə gəlmədim, nə də sən zəng vurmədin” cümləsi “Həm mən sizə gəldim, həm də sən zəng vurdun” kimi anlaşılmalıdır. Fikirin mənasızlığı göz qabağındadır.

Bu ideya ötən əsrin 40-50-ci illərində sovet elmində hökm sürmüş məntiqi dilçilik nəzəriyyəsinin qalığıdır və riyazi sillogizm qaydalarının dilə mexaniki tətbiqindən ibarətdir. Dilimizin praktikası isə minlərlə nümunə ilə birmənalı şəkildə sübut edir ki, tərkibində inkarlıq bağlayıcısı olan cümlənin xəbəri həm təsdiqdə, həm də inkarda ola bilir.

Füzulinin

Nə yanar kimsə mənə atəşi-dildən özgə,

Nə açar kimsə qapım badi-səbadan qeyri.

misraları ilə Aşıq Ələsgərin

Arif məclisində bir söz söylərəm,

Nə hədyan, nə çəşqin, nə qələt olmaz

misraları ədəbi dil normalarına eyni dərəcədə uyğundur.

Mətbuat Şurasının təşkil etdiyi dil pozuntuları ilə bağlı monitorinq, Şuranın təlimatında vurğulandığı kimi, mediada ədəbi dil normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyinin artırılmasını, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təmin olunmasını nəzərdə tutur. Mətbuatımızın fəaliyyətinə rəhbərlik edən bir qurumun dil məsələlərinə bu cür önem verməsi, bu amilin vacibliyini yüksək dəyərləndirməsi ilk növbədə millətimizin və cəmiyyətimizin həyatında Azərbaycan diliñin aparıcı rol oynaması ilə bağlıdır.

Mətbuat orqanlarının yolu, mövqeyi hər şeydə, istənilən məsələdə bir-birindən fərqli ola bilər. Ancaq dil məsələsində bizim həmrəy, həmfikir olmaqdan başqa yolumuz yoxdur. Çünkü ana dili bizi həqiqətən birləşdirən ən böyük dəyərdir.

Hər bir xalqın tarixini müəyyənləşməsində onun malik olduğu mənəvi dəyərlərin həllədici əhəmiyyəti vardır. Bu dəyərlər içərisində isə dilin müstəsna yeri və mövqeyi xüsuslu qeyd olunmalıdır. Xalqın həyatında dilin önəmliliyi digər mənəvi dəyərlərin hər birindən (adət-ənənə, musiqi, mətbəx, ədəbiyyat, jurnalistika və s.), hətta hamisindən bir yerdə da-ha üstündür. Bir xalq bütün mənəvi dəyərlərini, hətta torpağını itirsə, təkcə dilini saxlasa, öz varlığını qoruya biləcəkdir. Yox, xalq bütün mənəvi dəyərlərini saxlayıb təkcə dilini itirsə, deməli, məhvə məhkumdur.

Mətbuat da dili yaşıdan, onun varlığını, qorumasını, inkişafını təmin edən əsas amillərdən biridir. Mətbuatın daşıdığı bütün funksiyalar (məlumatlandırma, maarifləndirmə, ideoloji, əyləndirmə və s.) törəmə funksiyalarıdır. Gərək mətbuat mövcud ola ki, bütün bu funksiyaları yerinə yetirə bilə. Mətbuatın var olması isə birbaşa dil hadisəsidir.

*İlham ABASOV,
Azərbaycan Mətbuat Şurasının layihə üzrə
monitorinq qrupunun rəhbəri
“525-ci qəzet”, 27.09.2011, 28.09.2011*

Nəsir Əhmədli
**JURNALİSTİN NİTQ
MƏDƏNİYYƏTİNİN ƏSASLARI**
(*Dərslik*)

«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Kompüter dizaynı: Ramiz Hümmətov
Korrektor: Arzu Əhmədova
Operator: Elnarə İslamlı

Yığılmağa verilmiş 14.01.2014
Çapa imzalanmış 17.02.2014
Şərti çap vərəqi 17,5. Sifariş № 52
Kağız formatı 60x84 1/16. Tiraj 500

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya
müəssisəsində hazır diapositivlərdən çap olunmuşdur.

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.